

COĞRAFIYA

DƏRSLİK

11

2023-053

COĞRAFIYA



DƏRSLİK





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin,*
sözləri *Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hər bə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

NƏRMİNƏ SEYFULLAYEVA, ZAUR İMRANI, YELENA ŞABANOVA

COĞRAFIYA

11


Ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üçün coğrafiya fənni üzrə
DƏRSLİK


©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International
lisensiyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az
saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən
sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir. 

Nəşrdən kommersion məqsədilə istifadə qadağandır. 

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır. 

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!

B A K I  N Ə Ş R

11

1

XƏRİTƏ – COĞRAFI İNFORMASIYA VASİTƏSİDİR

Diaqnostik qiymətləndirmə	10
1.1. Kartoqrafik tədqiqat metodları	11
1.2. Praktiki dər. Coğrafi xəritələrin vizual təhlili	15
Layihə: “Qarabağ iqtisadi rayonunun kompleks səciyyəsi”	17
1.3. Qrafik təsvirlər	18
1.4. Praktiki dər. Coğrafi xəritələrin qrafik təhlili	22
1.5. Təsərrüfat sahələrinin yerləşməsinin xəritələrə əsasən təhlili	24
1.6. Coğrafi informasiya sistemləri	29
Layihə: “CİS-lə axtarış”	32
Ümumiləşdirici sual və tapşırıqlar	33

2

TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏ

Diaqnostik qiymətləndirmə	36
2.1. Tektonik proseslər və təsərrüfat	37
Layihə: “Vulkan püskürmələri”	41
2.2. Mineral ehtiyatlardan istifadə	42
2.3. Meteoroloji hadisələr	44
2.4. Praktiki dər. İqlim xəritələrinin təhlili	46
2.5. İqlim və insan sağlamlığı	50
Layihə: “Qlobal istiləşmənin Azərbaycanda təzahürü”	53
2.6. Təcrübə dər. İstixana effekti	54

2.7. Quru sularından istifadə	55
2.8. Təhlükəli hidroloji hadisələr və onlarla mübarizə	59
2.9. Dünyanın və Azərbaycanın torpaq fondu	63
Layihə: “Torpaq mülkiyyəti”	67
2.10. Meşə ehtiyatları və onlardan istifadə	68
Layihə: “Dünyanın meşə fondu”	71
Ümumiləşdirici sual və tapşırıqlar	72

3 DÜNYANIN DEMOQRAFİK MƏNZƏRƏSİ

Diaqnostik qiymətləndirmə	76
3.1. Etnos və etnogenez	77
3.2. Praktiki dərslər. Dünyada dil ailələri	81
3.3. Demografik keçid mərhələləri	82
3.4. Əmək ehtiyatlarının əsas göstəriciləri	85
3.5. Əhəlinin həyat səviyyəsi	89
3.6. İşsizlik və onun növləri	92
3.7. Müasir dünyada miqrasiya axınları	95
3.8. Praktiki dərslər. Azərbaycanın əhəlisi	99
Ümumiləşdirici sual və tapşırıqlar	102

4 İQTİSADI İNKİŞAFIN İSTİQAMƏTLƏRİ

Diaqnostik qiymətləndirmə	106
4.1. Dayanıqlı inkişaf	107
Layihə: “Dayanıqlı inkişafı təmin etmək üçün nə edə bilərik?”	109
4.2. İqtisadi inkişaf yolları	110
4.3. İqtisadi inkişafın əsas göstəriciləri	113
4.4. İnvestisiya mühiti	116
4.5. Sənaye və kənd təsərrüfatının müasir vəziyyəti	120
Layihə: “Bəşəriyyət GMO olmadan yaşaya bilərmi?”	123
4.6. Praktiki dərslər. Azərbaycanın iqtisadi rayonlarının səciyyəsi	124
4.7. Azərbaycanın nəqliyyatı və xarici ticarət əlaqələri	135
Ümumiləşdirici sual və tapşırıqlar	141

5

QLOBAL PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI


Diaqnostik qiymətləndirmə	144
5.1. Alternativ enerji mənbələri	145
5.2. Bioloji ehtiyatlar və onlardan istifadə	150
5.3. Dünyanın içməli su problemi	153
Layihə: “Su hövzələrinin çirklənməsi və mühafizə tədbirləri”	158
5.4. Dünyanın ərzaq problemi	160
5.5. İnsanların alıcılıq qabiliyyəti	164
Layihə: “Ailənin istehlak səbəti”.	166
5.6. Tullantılar və onlardan istifadə	167
Layihə: “Ailənin məişət tullantıları”	171
Ümumiləşdirici sual və tapşırıqlar	173


6

BEYNƏLXALQ İNTEQRASIYA VƏ QLOBALLAŞMA

Diaqnostik qiymətləndirmə	176
6.1. Beynəlxalq inteqrasiya	177
6.2. Beynəlxalq maliyyə mərkəzlərinin coğrafiyası	182
6.3. Azad iqtisadi zonalar	187
6.4. Dünyada sülh problemi	191
6.5. Praktik dərs. Türk dünyası birliyi	195
6.6. Konfrans dərs. Azərbaycanın iqtisadi-mədəni əlaqələri	202
Ümumiləşdirici sual və tapşırıqlar	204
Terminlər lüğəti	205

Dərsləkdə əhatə olunan mövzular





XƏRİTƏ – COĞRAFI İNFORMASIYA VASİTƏSİDİR

Diaqnostik qiymətləndirmə


- 1.1.** Kartoqrafik tədqiqat metodları
- 1.2. Praktiki dər.** Coğrafi xəritələrin vizual təhlili
Layihə: “Qarabağ iqtisadi rayonunun kompleks səciyyəsi”
- 1.3.** Qrafik təsvirlər
- 1.4. Praktiki dər.** Coğrafi xəritələrin qrafik təhlili
- 1.5.** Təsərrüfat sahələrinin yerləşməsinin xəritələrə əsasən təhlili
- 1.6.** Coğrafi informasiya sistemləri
Layihə: “CİS-lə axtarış”
Ümumiləşdirici sual və tapşırıqlar



Coğrafi xəritə – bəşəriyyətin ən vacib ixtiralarından biridir. O, Yer haqqında təsəvvürlərin formalaşmasının uzun tarixi prosesini əks etdirir. Sivilizasiyanın ilk dövrlərində səyyahlar, coğrafiyaçılar və ticarət karvanları üçün xəritə mühüm vasitə olduğu halda, hazırda insanların həyat və təsərrüfat fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.


Müxtəlif xəritələrdən istifadə etməklə hər hansı bir əraziyə dair iqtisadi, sosial, ekoloji və s. məlumatları əldə etmək mümkündür. Müasir dövrdə xəritələrin tərtib edilməsi üçün kosmik texnologiyalar tətbiq olunur. Onlar ərazidə baş verən prosesləri onlayn rejimdə izləməyə imkan yaradır; məsələn, [google.Earth](https://www.google.com/earth/) proqramı vasitəsilə hər hansı bir coğrafi obyekt və məntəqənin koordinatlarını, həmçinin məntəqələr arasında məsafəni müəyyən etmək mümkündür.

1. Cədvəli tamamlayın.



2. Uyğunluğu müəyyən edin.

1. Xəritə-sxem
2. Kartodiaqram
3. Kartoqram



a




b




c

3. Səhv ifadələri müəyyən edin:

1. A nöqtəsinin mütləq hündürlüyü B-dən yüksəkdir.
2. Horizontallar arasında kəsmə hündürlük 10 metrdir.
3. Təpənin cənub-qərb yamacı daha dikdir.



4. Miqyası 1: 20 000 000 olan xəritə-sxemdə A və B nöqtələri arasında məsafə 20 sm-dir. Onların arasındakı məsafəni meridian qövsünə və miqyasa görə hesablayın. Xəritədə bu məsafənin neçə kilometr təhrif olunduğunu müəyyən edin.



5. Müasir dövrdə xəritələrin tərtib olunmasında informasiya texnologiyalarından necə istifadə edilməsi barədə fikirlərinizi şərh edin.

1.1 KARTOQRAFİK TƏDQIQAT METODLARI

Sizə
məlumdur

Plan, xəritə və qlobus kartoqrafik təsvirlərdir. Ərazinin kiçildilmiş, ümumiləşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir.

• TƏDQIQAT İŞİ • Azərbaycanın iqtisadi rayonları üzrə əhali sıxlığının xəritə-sxemini tərtib edin.

Təchizat: Azərbaycanın iqtisadi rayonlarının kontur xəritəsi, rəngli qələmlər.

İşin gedişi:

1. Cədvəldəki statistik məlumatlar əsasında iqtisadi rayonların əhali sıxlığı şkalasını tərtib edin:

- 1.1. İqtisadi rayonları əhali sıxlığının azalan, yaxud artan sırası ilə düzün.
- 1.2. İqtisadi rayonları əhali sıxlığına görə qruplara ayırın (məsələn: <50; 51–100; >101).
- 1.3. Hər bir qrup üçün rəng, yaxud ştrix seçərək əhali sıxlığı şkalasını tərtib edin.

2. Tərtib etdiyiniz əhali sıxlığı şkalasındakı rənglərdən (və ya ştrixlərdən) istifadə etməklə kontur xəritə üzərində əraziləri təsvir edin:

- 2.1. Əhali sıxlığı şkalasını kontur xəritənin küncünə köçürün.
- 2.2. İqtisadi rayonları əhali sıxlığı şkalasına uyğun rəngləyin.



• **İNFORMASIYA FONDU** • **İqtisadi rayonlar** – təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın ixtisaslaşma istiqamətlərinə və əhəlinin məskunlaşmasının inkişaf səviyyəsinə görə fərqlənən ərazidir. Azərbaycan 14 iqtisadi rayona ayrılır.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının əhali sıxlığı

	İqtisadi rayonlar	2021-ci ildə əhəlinin sıxlığı (1 km ² , nəfər)
1	Bakı	1075
2	Naxçıvan	84
3	Abşeron-Xızı	155
4	Dağlıq Şirvan	53
5	Gəncə-Daşkəsən	116
6	Qarabağ	101
7	Qazax-Tovuz	98
8	Quba-Xaçmaz	80
9	Lənkəran-Astara	157
10	Mərkəzi Aran	111
11	Mil-Muğan	92
12	Şəki-Zaqatala	71
13	Şərqi Zəngəzur	46
14	Şirvan-Salyan	82

Müzakirə edin və nəticə çıxarın:

– Əhali sıxlığına aid məlumatları təhlil və təqdim etmək üçün hansı forma daha əlverişlidir: cədvəl, yoxsa xəritə-sxem? Fikrinizi əsaslandırın.

İnsanlar obyekt, hadisə və prosesləri öyrənmək, onları daha aydın təsəvvür və nümayiş etdirmək üçün modellər yaradırlar. Coğrafiyada da müxtəlif modellərdən istifadə olunur.

COĞRAFI CİHAZ



Telluri. Günəş, Yer və Ayın hərəkətini əks etdirir.

RELYEF XƏRİTƏSİ




Üçölçülü xəritə. Səthin üçölçülü təsvirini verir.

COĞRAFI MAKET



Vulkan modeli. Vulkan kəsiyini göstərir.

Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini daha aydın təsvir edən modellərdir. Onlar **kartoqrafik modelləşdirmə** əsasında yaradılır: məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilini əhatə edən ardıcılıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik şəkildə aşağıdakı kimi təsvir etmək olar.



Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:

1. *Riyazi əsas* – kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə Yerin kürə səthindən müstəvi səth keçidini təmin edir.
2. *Kartoqrafik generalizasiya* – miqyas, məqsəd və məzmunundan asılı olaraq obyektlər seçilir və ümumiləşdirilir.
3. *Kartoqrafik işarələr* – şərti işarələr kimi qəbul edilir.

Coğrafi xəritələrdən məlumat əldə etmək üçün **kartoqrafik tədqiqat metodları** tətbiq olunur. Kartoqrafik tədqiqat metodları – vizual, kartometrik, qrafik və s. təhlillər vasitəsilə həyata keçirilir.



1. *Vizual təhlil* – müvafiq xəritələrdən ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi, nəqliyyat magistralı və s. haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunmasıdır. Vizual təhlil zamanı xəritələrdən obyekt, hadisə və proseslərin keyfiyyət və bəzi kəmiyyət (hündürlük, dərinlik və s.) göstəricilərini oxumaq və bir sıra coğrafi qanunauyğunluqları aşkar etmək mümkündür.

2. *Kartometrik təhlil* – coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyas və dərəcə toruna əsasən məsafələrin ölçülməsi və digər kəmiyyət göstəricilərinin təhlilidir. Kartometrik təhlil *lokal* və *qlobal xarakterli* olur; məsələn, bir çayın uzunluğunun ölçülməsi lokal, ərazidə olan çayların birləşmə uzunluğunun hesablanması isə qlobal təhlildir.

3. *Qrafik təhlil* – xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlardır; məsələn, ərazinin profili qrafik təhlil vasitəsilə qurulur.

Profil – Yer səthinin müəyyən hissəsinin şaquli kəsiyinin təsviridir. Ondan relyef formalarının öyrənilməsində, yamacların meyilliyinin təyin edilməsində, ərazidəki torpaq qatlarının və süxur laylarının yatım formalarının təyində istifadə olunur.

Müxtəlif məzmunlu xəritələrin kartoqrafik təhlilləri əsasında ərazi haqqında daha müfəssəl məlumat əldə etmək mümkündür. Ərazinin müxtəlif illərdə tərtib olunmuş xəritələrinin müqayisəsi bu ərazidə baş verən dəyişikliklər haqqında nəticə çıxarmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.



Topoqrafik xəritədə horizontlara əsasən A – D xətti üzrə ərazinin profili

• İNFORMASIYA FONDU •

Coğrafi tədqiqatların genişləndirilməsi xəritələrin informasiya gücünün artması ilə nəticələnmişdir. Zaman keçdikcə xəritələrin tərtib edilməsində yeni üsullar tətbiq olunmağa başlamışdır. Hazırda xəritələr yalnız ərazini təsvir etmək məqsədi daşmır. Müasir xəritələrdən ətraf mühitdə baş verən dəyişikliklərin öyrənilməsi, sistemləşdirilməsi, təhlili və “insan – ətraf mühit” tarazlığının qorunması üçün istifadə olunur.

Refleksiya


Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Modelləşdirmə öyrənilən məkan barədə daha dolğun təsəvvür yaradır. Ona görə ki ...
- Kartometrik təhlil əsasında xəritə üzərində olan obyektlərin mövqeyi haqqında məlumat əldə etmək mümkündür. Çünki ...
- Profil öyrənilən ərazinin relyefi haqqında daha mükəmməl məlumat əldə etməyə imkan verir. Çünki ...



Öyrəndiklərinizi TƏTBİQ EDİN

Təhlillər əsasında xəritə-sxemdən hansı məlumatları əldə etmək mümkündür? Sxemi tamamlayın.



Vizual təhlil



Kartometrik təhlil

Qrafik təhlil

Öyrəndiklərinizi **YOXLAYIN**

1. Məlumatların hansı kartoqrafik metoda əsasən əldə olunduğunu müəyyən edin.

a)



b) "Verilən ərazidə atmosfer yağıntıları qeyri-bərabər paylanmışdır. Yağıntının miqdarı rayonun şimal-şərqində daha çox olub 300–600 mm-ə bərabərdir. Qərb rayonları daha quraqdır".

c) Havana: 23°ş.e., 82° q.u.; Dakar: 14°ş.e., 17° q.u.

2. Xəritə-sxemlərdəki məlumatları təhlil etmək üçün hansı kartoqrafik tədqiqat metodlarından istifadə etmək olar? Fikrinizi əsaslandırın.

(A)



(B)



3. "Azərbaycanın iqtisadi rayonlarında əhalinin sıxlığı" xəritəsinin tərtib edilməsini kartoqrafik modelləşdirmə adlandırmaq olarmı? Fikrinizi əsaslandırın.


1.2 PRAKTİK DƏRS. COĞRAFI XƏRİTƏLƏRİN VİZUAL TƏHLİLİ

Coğrafi xəritələrin vizual təhlilini verilən ardıcılıqla aparmaq mümkündür:

- 1) xəritənin riyazi əsasını (miqyas və ərazinin coğrafi koordinatlarını) müəyyən edin;
- 2) xəritədə obyekt və hadisələrin təsvir olunduğu üsulu (xəritədə təsvir üsulları) aydınlaşdırın;
- 3) ərazinin ümumi coğrafi səciyyəsinə verin;
- 4) nəticə çıxarın.


n ü m u n ə 1

Quba-Xaçmaz iqtisadi rayonunun fiziki xəritəsinin vizual təhlili:



1. Xəritənin miqyası 1: 2 200 000-dir. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycan Respublikasının şimal-şərq hissəsində 41–42° ş.m.e. ilə 48–49° ş.u. arasında yerləşir.
2. Keyfiyyət-fon üsulu ilə tərtib edilmişdir.
3. Xəzər dənizindən qərbə doğru getdikcə ovalıqlar dağətəyi düzənliklərlə, sonra isə iri dağ sistemləri ilə əvəz olunur. İqtisadi rayonun ən alçaq nöqtəsinin mütləq hündürlüyü –27 m-dir. Quba-Xaçmaz iqtisadi rayonunun qərb və cənub-qərb hissəsini tutan Böyük Qafqaz dağları bir neçə iri silsilədən ibarətdir. Ən hündür silsilə – Baş Qafqazdır. Qusar maili düzənliyi və Samur-Dəvçəi ovalığı əsas orografik vahidlərdir. Ərazinin ən yüksək zirvəsi olan Bazardüzünün mütləq hündürlüyü 4466 m-dir. Ərazidə Tufandağ, Şahdağ, Babadağ zirvələri hündürlüyünə görə seçilir. Samur, Qusarçay, Qaraçay və s. iqtisadi rayonun ən iri çaylarıdır. Samur-Abşeron kanalı buradan keçir.
4. Rayon ərazisi, əsasən, dağlıq, qismən düzənliklərdən ibarətdir.

Quba-Xaçmaz iqtisadi rayonunun sənaye xəritəsinin vizual təhlili:



1. Xəritənin miqyası 1:2 00 000-dir. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycan Respublikasının şimal-şərq hissəsində 41–42° şm.e. ilə 48–49° ş.u. arasında yerləşir.
2. Kartodiaqram üsulu ilə tərtib edilmişdir.
3. İqtisadi rayonun hasilat sənayesi neft və gil istehsalı ilə təmsil olunur. Emaledici sənaye sahələrinə isə elektrotexnika (Quba, Xaçmaz), yüngül (Quba, Qusar, Şabran), yeyinti (Quba, Şabran, Siyəzən), meyvə-tərəvəz konserv (Quba, Qusar, Xaçmaz), balıq və balıq konserv (Siyəzən) müəssisələri aiddir. İqtisadi rayonun ərazisindən neft və qaz boru kəmərləri (Bakı–Novorossiysk), həmçinin dəmir yolu və avtomobil magistralı (Bakı–Rostov (RF)) keçir.
4. İqtisadi rayon, əsasən, aqrar-sənaye rayondur. Rayonun ən yaxşı inkişaf etmiş emal sənaye müəssisələri Quba və Xaçmaz inzibati rayonlarında yerləşir. İstehsal müəssisələri, əsasən, inzibati rayon mərkəzlərində cəmlənmişdir.

Müzakirə edin və nəticə çıxarın:


- Quba-Xaçmaz iqtisadi rayonu haqqında daha geniş məlumat əldə etmək üçün daha hansı xəritə və mənbələrdən istifadə etmək olar?

Tapşırıq


Lənkəran-Astara iqtisadi rayonunun fiziki və sənaye xəritələrinin vizual təhlilini verin və cədvəl formasında təqdim edin.

Mənbə	Əldə olunan məlumatlar
Lənkəran-Astara iqtisadi rayonunun fiziki xəritəsi	
Lənkəran-Astara iqtisadi rayonunun sənaye xəritəsi	

Lənkəran-Astara iqtisadi rayonunun fiziki xəritəsi



Lənkəran-Astara iqtisadi rayonunun sənaye xəritəsi



Dərindən sonra

LAYİHƏ: “QARABAĞ İQTİSADI RAYONUNUN KOMPLEKS SƏCİYYƏSİ”

Müxtəlif mənbələrdən (tematik xəritələr, statistik göstəricilər, qrafik təsvirlər və s.) istifadə etməklə Qarabağ iqtisadi rayonunun **kompleks səciyyəsinə*** verin və cədvəli tamamlayın.

Mənbə	Əldə olunan məlumatlar

***Kompleks səciyyə** – öyrənilən obyektin tam səciyyəsinə vermək üçün müxtəlif məlumatların toplusudur.

1.3


QRAFİK TƏSVİRLƏR

Sizə məlumdur


Hər hansı bir coğrafi məlumat əyani şəkildə təsvir oluna bilər; məsələn:

temperaturun və yağıntıların illik gedişi (a), “külək gülü”ndə əhalinin yaş və cins tərkibinin strukturu (c), təsərrüfat sahələrinin tərkibi və inkişaf dinamikası (d).


(a)



(b)




(c)




(d)

ÇXR və Rusiya Federasiyasında gəlirlərin dəyişməsi



Dünya təsərrüfatında sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin payının dəyişməsi





• TƏDQIQAT İŞİ •

Diaqramları təhlil edin.

a) Təsərrüfatın müxtəlif sahələrində kiçik müəssisələrin iqtisadi rayonlar üzrə paylanması (2021-ci il, %-lə)

b) 2021-ci ildə Azərbaycanın iqtisadi rayonlarında istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi (mln. manatla)




Müzakirə edin və nəticə çıxarın: – Hansı coğrafi məlumatları qrafik və diaqramlarla təsvir etmək daha əlverişlidir? Fikrinizi əsaslandırın.

Coğrafi informasiyaların təqdim edilməsinin müxtəlif üsulları vardır. İnformasiyalar mətn, xəritə, şəkil, sxem, cədvəl, kartoqram, kartodiaqram və s. formada verilə bilər. Coğrafi informasiya mənbələri kimi **qrafik** və **diaqramlar** mühüm əhəmiyyətə malikdir. Onlardan informasiyanın sistemləşdirilməsi, təhlili və təqdimatı və digər fəaliyyət sahələrində istifadə olunur.

Qrafik və ya xətti diaqramlar statistik məlumatların əyani təsviridir. Rəqəm məlumatlarını bildiren nöqtələr xətlə birləşdirilir.

Qrafiklər (xətti diaqramlar) coğrafi kəmiyyətlər (hadisə, proses və s.) arasında asılılığı əks etdirir.

Məsələn, təqdim olunan xətti qrafikdə 2015–2021-ci illərdə Naxçıvan MR iqtisadi rayonunda buğda istehsalının dinamikası və- rilməmişdir.




Diaqramlar qrafik təsvirlərin bir növüdür, onlar qrafiklər kimi statistik məlumatlara əsaslanır. Diaqramlar formasına görə müxtəlif olur: *dairəvi*, *sütunlu*, *sahəvi* və s.


Dairəvi diaqramlar kəmiyyətlər arasında nisbəti əyani şəkildə göstərir; məsələn: “2010-cu ildə ölkənin ticarət dövriyyəsində ərzaq məhsullarının yük dövriyyəsi 55%, 2015-ci ildə 49% olmuşdur, qeyri-ərzaq məhsulları isə müvafiq olaraq 45% və 51%-dir”. Məlumatlar dairəvi diaqramda aşağıdakı kimi təsvir olunur.



Sütunlu diaqram. Sütunlu diaqramlardan, əsasən, kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur. Məsələn, verilmiş sütunlu diaqramda Azərbaycanın iqtisadi rayonlarının tərkibinə daxil olan inzibati rayonların sayı təsvir olunur.



Sahəvi diaqramlar. Sahəvi diaqramda kəmiyyətlər ardıcıl olaraq düz xətlə birləşdirilmişdir. Qrafik xətlə oxlar arasında olan sahə rənglənilir. Məsələn, sahəvi diaqramda Azərbaycanda adam-başına elektrik enerjisinin istehlakı (kVt/saatla) təsvir edilir.



Dairəvi diaqramın qurulması

• Fəaliyyət •

COĞRAFIYA


və

RİYAZİYYAT

İqtisadi rayon	Ərazi, min kv.km	Ərazinin faiz göstəricisi	Uyğun sektorun bucağı
Bakı	2,14		
Naxçıvan	5,50		
Abşeron-Xızı	3,73		
Dağlıq Şirvan	6,13		
Gəncə-Daşkəsən	5,27		
Qarabağ	8,99	$8,99 \cdot 100 : 86,6 = 10,4\%$	$(10,4 : 100) \cdot 360 = 37^\circ$
Qazax-Tovuz	7,03		
Quba-Xaçmaz	6,96		
Lənkəran-Astara	6,07		
Mərkəzi Aran	6,69		
Mil-Muğan	5,67		
Şəki-Zaqatala	8,84		
Şərqi Zəngəzur	7,47		
Şirvan-Salyan	6,08		
Cəmi:	86,6		

Təchizat: pərgar, transportir, qələm, pozan, vərəq.

- Hər bir iqtisadi rayonun ərazisinin respublikanın ümumi ərazisində faizlə payını nümunəyə əsasən hesablayın və cədvəlin üçüncü sütununu tamamlayın.
- Pərgarla çevrə və onun radiusunu çəkin.
- Ölkəmizin ümumi ərazisinin dairəvi diaqrama (360°) uyğun olduğunu qəbul edərək müxtəlif iqtisadi rayonlara uyğun sektorların bucaqlarını hesablayın və cədvəlin dördüncü sütununu tamamlayın.
- Dairədə saat əqrəbi istiqaməti üzrə birinci bölgədə Qarabağ iqtisadi rayonunun göstəricisi qeyd olunmuşdur. Digər rayonları siyahıya uyğun ardıcılıqla təsvir edin.



Qrafik və diaqramlardan müasir dövrdə daha geniş istifadə olunur. Onlar coğrafi hadisə və proseslərin dəyişmə dinamikasını izləməyə imkan verir. Qrafik və diaqramlar daha çox xəritələrin tərtibində, hesabatların hazırlanmasında tətbiq edilir. Kompüter texnologiyaları – qrafik və diaqramların riyazi statistikasını əsasında tərtib edilməsinə və daha mükəmməl olmasına imkan verir.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Statistik məlumatları qrafik və diaqramlarla təqdim etmək daha əlverişlidir. Çünki ...
- Kompüter texnologiyaları ilə tərtib edilən qrafik və diaqramlar daha mükəmməldir. Ona görə ki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

1. Azərbaycanda buğda əkin sahələrinin statistik göstəricilərinə əsasən diaqram qurun.

İllər	Əkin sahələri, min ha
2000	648
2005	802
2010	968
2015	952
2020	989
2021	999

Öyrəndiklərinizi

YOXLAYIN

1. Cədvəl (a) və mətn (b, c) formasında verilmiş statistik göstəriciləri daha əyani əks etdirə bilən diaqramlar qurun.

a)

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin əkin sahələri, min ha (2021-ci il)		
Taxıl	Pambıq	Kartof
999	100	561

- b) İEÖ-lərdə (məsələn: Finlandiya) əhəlinin əksəriyyəti xidmət sahələrində (69%), digər hissəsi isə sənayedə (28%) və kənd təsərrüfatında (3%) çalışır. Əksər geridə qalmış ölkələrdə (məsələn: Nigeriya) əhəlinin xeyli hissəsi kənd təsərrüfatında çalışır (45% və daha çox). Sənayedə 20%, xidmət sahələrində isə 35% əhali işləyir.
- c) Qazaxıstan çoxmillətli dövlətdir. 2022-ci il statistik məlumatlarına görə ölkə əhalisinin milli tərkibinin 70,4%-ni qazaxlar təşkil etmişdir. Əhəlinin 15,5%-i ruslar, 3,2%-i özbəklər, 2,0%-i ukraynalılar, 1,5%-i uyuğurlar, 1,2%-i tatarlar, 1,2%-i almanlar, qalanı isə digər millətlərdir. Ölkədə digər millətlər dil, din və tarixi-mədəni irsini qoruyub saxlayırlar.

1.4

PRAKTİK DƏRS. COĞRAFI XƏRİTƏLƏRİN QRAFİK TƏHLİLİ

Relyef profili fiziki xəritələrdəki izohips (horizontallar) və izobatlarla əsasən tərtib edilir.

n ü m u n ə

Xəritə əsasında Gamişdağ – Sabirabad xətti boyunca profilin qurulması.




Profilin qurulması ardıcılığı


- A) Üfüqi və şaquli ox çəkilir; şaquli ox hündürlük şkalasına uyğun rəqəmlərə əsasən bölünür. Bölgədə minimum (Sabirabad: -11 m) və maksimum (Gamişdağ: 3724 m) hündürlüklər nəzərə alınmalıdır.




- B) Xəritə üzərində profil xətti (A – D) boyunca onun horizontallarla kəsişdiyi məntəqələr arasında məsafələr ölçülür və üfüqi ox üzərində qeyd edilir. Hər kəsiyin sonunda perpendikulyar xətlər çəkilir.



C) Şaquli xətt üzərində hər bir nöqtənin hündürlüyünə uyğun olaraq nöqtələr qoyulur.



D) Müxtəlif hündürlüklərdə qoyulmuş nöqtələr xətlə birləşdirilir.



Tapşırıq

Xəritəyə əsasən Kəpəz – Gicəki xətti üzrə ərazinin relyef profilini qurun.



TƏSƏRRÜFAT SAHƏLƏRİNİN YERLƏŞMƏSİNİN XƏRİTƏLƏRƏ ƏSASƏN TƏHLİLİ

Sizə
məlumdur

Təsərrüfatın yerləşməsinə təbii şərait (relyef, iqlim və s.), iqtisadi (xammal və enerji mənbələrinə, tələbata, nəqliyyat yollarına yaxınlıq və s.) və sosial (əhali məskunlaşması, əhəlinin sıxlığı, əmək ehtiyatları və s.) amillər təsir edir.

•TƏDQIQAT işi•

Azərbaycanın sənaye xəritəsinə əsasən verilmiş cədvəli tamamlayın.

Sənaye sahələri	Mərkəzlər
...	...

Müzakirə edin:

– Azərbaycanda hansı sənaye sahələri daha yaxşı inkişaf etdirilmişdir?

Təsərrüfatın yerləşməsinə müxtəlif amillər təsir edir. Onlardan biri **təbii şərait**dir. Təbii şəraitin amillərindən biri **relyef**dir. Xəritələrdə xətti işarələrlə yolların təsviri və yaşayış məntəqələrinin yerləşməsi və ya sıxlığı ərazinin relyefi haqqında məlumat əldə etməyə imkan verir. Yüksək dağlıq ərazilərdə əhəlinin məskunlaşması zəifdir, əsas nəqliyyat magistraları düzənlik ərazilərdən keçir və s.


Təbii ehtiyatlar sənayenin yerləşməsinə təsir göstərən amillərdəndir. Metallurgiya, neft hasilatı, neft-kimya, mineral sudoldurma və s. müəssisələr, əsasən, təbii ehtiyatlara yaxın ərazilərdə yerləşdirilir.

Ərazinin **iqlim** xüsusiyyətləri, ilk növbədə, kənd təsərrüfatına təsir göstərir. Kənd təsərrüfatının müxtəlifliyi tematik xəritələrdə areal üsulu ilə verilir. Pambıq, taxıl, üzüm, tərəvəz əkin sahələri, sitrus meyvə bağları və s. müxtəlif rənglərlə təsvir olunur. Kənd təsərrüfatı və sənaye xəritələrinin müqayisəsi digər bir qanunauyğunluğu üzə çıxarır. İlk emal müəssisələri (pambıqtəmizləmə, meyvə-konserv sənayesi, şəkər istehsalı və s.) xammal mənbələrinə yaxın ərazilərdə yerləşdirilir. Aqrar-sənaye komplekslərinin (ASK) olduğu mərkəzlər kənd təsərrüfatı rayonlarında yerləşir.

Digər sahələrin yerləşməsindəki qanunauyğunluqları da tematik xəritələrə əsasən müəyyən etmək mümkündür; məsələn, sənaye xəritələrində ağac emalı və sellüloz-kağız istehsalı mərkəzləri də, adətən, meşə massivlərinin mövcudluğu barədə məlumat verir.

Su hövzələrinin (çay, göl, dəniz və s.) sahillərində olan məntəqələr, adətən, liman rolunu oynayır. Balıq-konserv müəssisələri çox zaman sahildəki məntəqələrdə yerləşir. Elektrik enerjisinin istehsal olunduğu SES-lər dağ çayları üzərində olduğuna görə onlara yaxın enerji mərkəzləri formalaşır. Ucuz enerji mərkəzlərinə yaxın ərazilərdə isə enerji tutumlu istehsal sahələri (məsələn: alüminium istehsalı) yerləşdirilir.


Sənaye xəritələrinin digər xəritələrlə (nəqliyyat, əhali sıxlığı və s.) müqayisəli təhlili təsərrüfatın yerləşməsində digər coğrafi qanunauyğunluqların da müəyyən edilməsinə imkan verir. Məsələn, xəritədə sənaye mərkəzlərinin yaxın yerləşməsi bu ərazidə şəhərlərin sayının çox və əhali sıxlığının yüksək, nəqliyyat şəbəkəsinin sıx olmasını ifadə edir.




Azərbaycanın sənaye xəritəsi

Xəritə – coğrafi informasiya vasitəsidir

Azərbaycanın faydalı qazıntıları xəritəsi





Azərbaycanın kənd təsərrüfatı xəritəsi

Xəritə – coğrafi informasiya vasitəsidir

Maşınqayırma sənayesi isə **əmək ehtiyatlarının**, xüsusən ixtisaslı kadrların olduğu iri şəhərlərdə yerləşdirilir. Bu şəhərlərin böyüməsi aqlomerasiya və meqalopolislər yaradır.

• **İNFORMASIYA FONDU** •

Elmi-texniki tərəqqinin yeni nailiyyətləri, müasir nəqliyyat infrastrukturunun qurulması və digər amillər təsərrüfat sahələrinin yerləşməsində müşahidə edilən “qanunauyğunluqların” pozulmasına səbəb olur. Məsələn, təbii ehtiyatlar baxımından kasıb olan Yaponiyanın təsərrüfat sahələri gətirilmə xammala əsaslanır və iri sənaye mərkəzləri liman şəhərlərində yerləşdirilir.

Ölkələr müxtəlif göstəricilərinə görə (əhalinin sayına, adambaşına düşən milli gəlirə, elektrik enerjisi istehsalına və s.) bir-birindən fərqlənir. Kartoqrafik təsvirlər üzərində bu fərqləri əks etdirmək üçün son illərdə **anamorfoz** xəritələrdən istifadə olunur. Anamorfoz xəritələr ənənəvi xəritələrdən tamamilə fərqlənir. Bu xəritələr **riyazi statistika** əsasında tərtib edilir. Məsələn, dünya əhalisinin sayını göstərən anamorfoz xəritədə Çin, Hindistan və əhalisinin sayı daha çox olan digər ölkələrin ərazisi təhrif olunmuş halda, yəni daha qabarıq təsvir edilir.

Dünya ölkələrində əhalinin say nisbətini göstərən anamorfoz xəritə-sxemi



Əhalisi azsayılı olan ölkələrin (məsələn: Kanada, Avstraliya və s.) ərazisi böyük olsa da, anamorfoz xəritələrdə daha kiçik ölçüdə göstərilir. Ölkə daxilində daha “güclü mərkəz”lərlə yanaşı, “zəif əyalətlər”i də belə xəritələrdə təsvir etmək olar.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Kənd təsərrüfatı xəritələrinin təhlili ərazidə aqrar-sənaye müəssisələrinin yerləşməsi haqqında məlumatların əldə edilməsinə imkan verir. Çünki ...
- Anamorfoz xəritələr ənənəvi xəritələrdən fərqlənir. Çünki ...
- Sənaye xəritəsinə əsasən əhali sıxlığını müəyyən etmək mümkündür. Ona görə ki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Azərbaycanın sənaye və kənd təsərrüfatı xəritələrini müqayisə edin. Təsərrüfatın yerləşməsindəki qanunauyğunluqları təsdiqləyən nümunələr göstərin. Nəticələri cədvəl formasında təqdim edin.

Kənd təsərrüfatı sahəsi	Əlaqədar olaraq yaranan aqrar-sənaye sahəsi	İnkişaf etdiyi mərkəzlər
Üzümçülük	Şərabçılıq	Şamaxı, Göygöl, Tovuz, Qazax, Kürdəmir, Cəlilabad, Naxçıvan
Pambıqçılıq	Pambıqtəmizləmə	
Meyvəçilik	Meyvə-tərəvəz konserv	
Baramaçılıq	İpəkçilik	
Çayçılıq	Çay sənayesi	

Öyrəndiklərinizi YOXLAYIN

Dünyada elmi tədqiqat işlərinin aparılmasını əks etdirən anamorfoz xəritə-sxem əsasında cədvəli tamamlayın.

Elmi tədqiqat işlərində aparıcı ölkə və regionlar	Elmi tədqiqat işlərində geridə qalan ölkə və regionlar



1.6 COĞRAFI İNFORMASIYA SİSTEMLƏRİ

Sizə məlumdur

GPS-in (ing. GPS – Global Positioning System) qlobal mövqe təyinetmə sisteminin köməkliyi ilə dünyanın istənilən məntəqəsində koordinatları, eləcə də Yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətini avtomatik olaraq təyin etmək mümkündür. GPS qəbuledicisindən, yaxud navigatordan həm hərbi, həm də mülki məqsədlə istifadə edilir.

•TƏDQIQAT İŞİ• Hər hansı xəritə üzərində verilən tapşırıqların yerinə yetirilmə qaydasını və bu zaman yarana biləcək problemləri cədvəldə tamamlayın.	TAPŞIRIQ	İŞİN YERİNƏ YETİRİLMƏ QAYDASI	YARANAN PROBLEMLƏR
	Müzakirə edin: – informasiya texnologiyaları vasitəsilə bu problemlərin hansılarını aradan qaldırmaq olar?	Obyektin mövqeyinin təyini	Koordinatlara görə obyektin yerinin müəyyən edilməsi
	Obyektlər arasında məsafənin ölçülməsi		
	Obyektin fiziki-coğrafi səciyyəsi		
	Obyektin iqtisadi səciyyəsi		
	Coğrafi qanunauyğunluqların müəyyən edilməsi		

Qədim dövrlərdə tədqiqatçılar və səyyahlar yeni əraziləri kəşf etdikcə həmin yerlərin relyefi, əhalisi, yaşayış məntəqələri, bitki və heyvanlar aləmi, həmçinin təbii sərvətləri və s. haqqında məlumatları toplamaq və saxlamaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Belə üsullardan biri də müxtəlif xəritə və sxemlərin tərtib edilməsidir.

Hazırda xəritələr coğrafiya, iqtisadiyyat, tarix və s. elmlərdə istifadə olunur. Onlardan coğrafiyaçılar, iqtisadçılar, arxeoloqlar, energetiklər və digər sahələrin mütəxəssisləri bir vasitə kimi istifadə edirlər. Son illər xəritələrin məzmunu və istifadəsi daha da mürəkkəbləşmiş və yeni istiqamət almışdır.

Müasir dövrdə kartoqrafiya kosmik texnologiyaların tətbiqi ilə inkişaf etdirilir. Xəritələrin tərtibinin daha da təkmilləşdirilməsi informasiya texnologiyaları əsasında həyata keçirilir. Belə texnologiyaların ən mükəmməli **coğrafi informasiya sistemləridir (CİS)**.

CİS – məlumatların toplanması, saxlanması, emalı və nümayiş etdirilməsinə xidmət edən informasiya sistemlərinin bir növüdür. CİS-də coğrafi obyektlər (qitələr, ölkələr, şəhərlər, dağlar, düzənliklər, okeanlar, dənizlər və s.) haqqında geniş məlumatlar toplanılır.

Xəritələrin təhlili xeyli vaxt və zəhmət tələb edir. CİS-in köməkliliyi ilə müəyyən bir ərazi haqqında dolğun məlumat almaq, məzmunu təbəqələr ilə göstərmək və müxtəlif xəritələri müqayisə etmək mümkündür. CİS müxtəlif tipli xəritələri elektron hala gətirir və ümumiləşdirir ki, bu da gələcəkdə onların istifadəsini asanlaşdırır.

CİS-də daha çox istifadə olunan kartoqrafik kompüter proqramları – MapInfo Pro, ArcInfo (ESRI), MGE, GEO/SQL və s.-dir.




CİS termini elmə ilk dəfə 1960-cı ildə ingilis coğrafiyaçısı **Roger Tomlinson** tərəfindən gətirilmişdir.



Ərazinin xəritə-sxemi



Ərazinin "ArcGIS" proqramı ilə xəritəsi



Ərazinin üçölçülü görüntüsü

Müasir dövrdə coğrafi obyektlər haqqında informasiyaları təqdim etmək və onların mövqeyini daha tez təyin etmək üçün ən səmərəli üsul CİS-dir. Adi xəritədə hər hansı bir coğrafi obyektin mövqeyini təyin etmək üçün ən asan üsul onun koordinatlarını bilməkdir. CİS ilə daha sadə və asan üsulla obyektin axtarışını həyata keçirmək mümkündür. Bunun üçün obyektin adını axtarış sistemində daxil etmək kifayətdir.

• İNFORMASIYA FONDU •

COĞRAFIYA


və

İNFORMATİKA

CİS-də işləmək üçün müxtəlif CİS avadanlıqları və proqram təminatı olmalıdır:

– kompüter; verilənləri saxlamaq üçün vasitələr (sərt disk, kompakt disk və s.); informasiyanı daxil etmək üçün avadanlıqlar (digitayzer, skaner, rəqəmsal kamera və s.); informasiyanın çıxışı üçün avadanlıqlar (printer, plotter və s.).

(a) Coğrafi informasiyaların məlumat bazası



CİS-in quruluşunu məlumat qatlarının üst-üstə ardıcıl yığılması kimi təsvir etmək olar. Hər bir təbəqədəki (lay) məlumatlar əraziyə dair xəritə və rəqəm göstəriciləri formasında ola bilər.

Təhlil zamanı bu təbəqələrdə olan məlumatlar müxtəlif variantlarda istifadə olunur (a).

CİS istənilən coğrafi hadisəni – hava proqnozunu, ətraf mühitdə baş verən dəyişiklikləri, litosfer tavalının hərəkətini və s.-ni təhlil etməyə və onları modelləşdirməyə imkan verir. O,

müxtəlif mənbələrdən alınan coğrafi informasiyaları bir-biri ilə əlaqələndirməklə problemin həllinə yardım edir (b).

(b) Coğrafi informasiyaların əlaqələndirilməsi sxemi


1. Hava limanının inşası üçün ərazini təyin etmək lazımdır.



2. Əraziyə aid məlumatlar kompüterin verilənlər bazasında toplanır.




3. Hava limanını düzgün yerləşdirmək üçün tələb olunan coğrafi informasiyalar seçilir.



4. Relyef xəritəsi (3D modeli) təyyarələrin qalxıb-enməsi üçün düzənlik ərazini müəyyən etməyə imkan verir.



5. Torpaqlardan istifadə xəritəsi yaşayış binalarının, zavod və müəssisələrin, əkin sahələrinin az olduğu əraziləri müəyyənləşdirməyə kömək edir.



7. Xəritələr üst-üstə yığılır, məlumatlar ümumiləşdirilir və hava limanının tikintisi üçün əlverişli əraziləri göstərən yeni xəritə hazırlanır.

6. Nəqliyyat xəritəsi hava limanına daha tez və təhlükəsiz çatmaq üçün avtomobil yolları haqqında məlumat əldə etməyə imkan verir.



CİS kartoqrafiyada yeni istiqamətin – operativ kartoqrafiyanın yaranmasına təkan verib. Operativ kartoqrafiya ərazinin real vəziyyətinin qısa müddətdə xəritələşdirilməsidir.

Xəritələşdirmə zamanı bazaya daxil edilən məlumatlar dərhal təhlil olunur, nəticədə alınan xəritələr təhlükəli proseslərin (meşə yanğınları, təbii fəlakət hadisələri, atom-elektrik stansiyasında baş verə bilən qəza nəticəsində yayılan radiasiya və s.) inkişafını izləməyə, onların arealını proqnozlaşdırmağa imkan verir. Bu iş əhalini və əlaqədar təşkilatları vaxtında məlumatlandırmağa və müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

1. CİS cəmiyyətin həyatına təsir edən coğrafi proses və hadisələrin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Çünki ...
2. CİS əhali və əlaqədar təşkilatları təhlükəli hadisələr haqqında vaxtında məlumatlandırmağa imkan verir. Buna səbəb ...



Öyrəndiklərinizi **TƏTBİQ EDİN**

Qarşıya qoyulan məqsədə çatmaq üçün kompüterin verilənlər bazasından hansı informasiya və xəritələri axtarırsa verirsiniz?

1. Yaşayış məntəqəsinin içməli su ilə təminatı.
2. Ərazidə SES-in inşası.
3. Magistral yolun inşası.
4. Uşaq əyləncə parkının salınması.

Öyrəndiklərinizi **YOXLAYIN**

1. CİS-in ənənəvi xəritələrdən ən azı 3 üstün cəhətini qeyd edin.
2. Şəklə əsasən CİS-in mahiyyətini izah edin.

Dərstdən sonra

LAYİHƏ: “CİS-İƏ AXTARIŞ”.

Məqsəd və tapşırıq:

- CİS-dən istifadə edən proqramlar ilə tanış olmaq.
- CİS-in vasitəsilə məlumat axtarışında əsas bacarıqlara yiyələnmək.

Təchizat:

- kompüter, internet bağlantısı, GoogleEarth proqram təminatı.

İşin gedişi:

1. İnternetə qoşulmaqla <https://www.google.com/earth/> CİS proqramını kompüterinizə yükləyin.
2. GoogleEarth-da CİS-də naviqasiya sistemi ilə tanış olun.
3. “Obyektləri xəritədə axtar” düyməsini basın.
4. GoogleEarth axtarış sahifəsində istədiyiniz şəhəri (yaşadığınız məntəqə), məsələn, Bakı şəhərini tapın.
5. CİS-də naviqasiya sistemindən istifadə edərək aşağıda verilmiş cədvəldə sadalanan tapşırıqları (1–3) yerinə yetirin.
6. Axtarış sistemində “Marşruta davam edin” nöqtəsinə toxunun və Bakı–Lənkəran marşrutu (başlanğıc və son nöqtə) üzrə hərəkətə başlayın, cədvəldə verilən tapşırığı (4) yerinə yetirin.
7. Panelin aşağı sol küncündə “Qruplar”a baxın. Qrupların köməyi ilə xəritədə hansı məlumatların veriləcəyini müəyyən edin. “Qruplar”ı ayrılıqda və ya bir neçəsini eyni vaxtda işarə edə bilərsiniz. Bunun üçün “Qruplar” bölməsində uyğun bayraqları yerləşdirin, cədvəldə verilən tapşırığı (5) yerinə yetirin.
8. “Fotoqrafiya” bəndində bayraq işarəsini qoyun, cədvəldə verilən tapşırığı (6) yerinə yetirin.
9. Cədvəli tamamlayın.



Tapşırıq	Cavab
1. Bakı şəhərinin dəqiq coğrafi koordinatını göstərin.	
2. Xəritədə Lənkəran şəhərini tapın. Şəhərin koordinatını dəqiqləşdirin.	
3. Siçan ilə şəhərin üzərindəki işarəyə toxunun. Açılan pəncərədə şəhər haqqındakı məlumatı yazın.	
4. Bakı və Lənkəran şəhərləri arasında məsafəni müəyyən edin.	
5. Hansı qruplarla bu sistemdə işləmək olar?	
6. “Fotoqrafiya”ya toxunduqdan sonra xəritədə hansı dəyişikliklər baş verir?	

10. Cədvələ uyğun işi yekunlaşdırın. CİS-dən istifadənin əhəmiyyətinə dair nəticə çıxarın və yazılı şəkildə təqdim edin.

1. Xəritəni təhlil edin, alınan nəticələrə əsasən cədvəli tamamlayın.

Kartografik tədqiqat metodları	Alınan nəticələr
Vizual təhlil	
Kartometrik təhlil	
Qrafik təhlil	




2. Statistik məlumatlar əsasında sütunlu diaqram qurun.

Müstəqil türk dövlətləri	Əhali, mln. nəfər (2022)
Türkiyə	84,0
Özbəkistan	35,6
Qazaxıstan	19,7
Azərbaycan	10,4
Qırğızıstan	7,0
Türkmenistan	5,0

3. Dairəvi diaqramı təhlil edin və aldığınız məlumatı mətn şəklində yazın.

2021-ci ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin ölkələr üzrə payı (%-lə)



4. Coğrafi informasiya sistemlərinin əhəmiyyətini izah edin.



TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏ

Diaqnostik qiymətləndirmə

- 2.1. Tektonik proseslər və təsərrüfat
Layihə: “Vulkan püskürmələri”
 - 2.2. Mineral ehtiyatlardan istifadə
 - 2.3. Meteoroloji hadisələr
 - 2.4. **Praktik dərs.** İqlim xəritələrinin təhlili
 - 2.5. İqlim və insan sağlamlığı
Layihə: “Qlobal istiləşmənin Azərbaycanda təzahürü”
 - 2.6. **Təcrübə dərsi.** İstixana effekti
 - 2.7. Quru sularından istifadə
 - 2.8. Təhlükəli hidroloji hadisələr və onlarla mübarizə
 - 2.9. Dünyanın və Azərbaycanın torpaq fondu
Layihə: “Torpaq mülkiyyəti”
 - 2.10. Meşə ehtiyatları və onlardan istifadə
Layihə: “Dünyanın meşə fondu”
- Ümumiləşdirici sual və tapşırıqlar**



Təbiət zaman etibarilə sonsuzdur. Yer kürəsində təbiətin yaşı cəmiyyətin yaşından ölçüyəgəlməz dərəcədə çoxdur. İnsan təbiətə nə qədər güclü təsir göstərsə də, bu təsir onu tamamilə əhatə edə bilmir. Tez-tez təkrar edirlər: “İnsan təbiət üzərində hökmranlıq edir”, “İnsan təbiətin ağasıdır”. Bu ifadələr nə dərəcədə düzdür? Əlbəttə, insan təbiət üzərində getdikcə daha çox hökmranlıq etməklə ona daha çox təsir edir. Onu öz xeyri üçün dəyişdirir. Lakin o heç bir zaman təbiətin qanunlarını dəyişdirə və yeni qanunlar yarada bilməz.

1. Süxurların aid olduğu qrupları müəyyən edin:

I. Kimyəvi

II. Qırıntı

III. Üzvi

1. Qum

2. Gips

3. Daş duz

4. Çınqıl

5. Torf

6. Təbaşir

2. Xəritə-sxemə əsasən cədvəli tamamlayın:




Geotermal ehtiyatların müşahidə olunmadığı məntəqələr	Geotermal ehtiyatların zəngin olduğu məntəqələr və ondan ...	
	... istifadə edən ölkələr	... istifadə etməyən ölkələr

3. Cədvəli tamamlayın:

Nö	İqlim qurşaqları	Təbii zona	Torpaq tipi	Ölkələr
1	Ekvatorial			
2		Çöl və meşə-çöl		
3			Qəhvəyi	
4				Misir

4. Şimal və cənub meşə qurşaqlarını Venn diaqramına görə müqayisə edin:

Şimal meşə qurşağı



Cənub meşə qurşağı

5. Uyğunluğu müəyyən edin:

Kür	Sərsəng	116 km ²
Lənkərançay (Bəşəru)	Şəmkir	24,6 km ²
Tərtər	Xanbulan	14,2 km ²

2.1 TEKTONİK PROSESLƏR VƏ TƏSƏRRÜFAT

Sizə
məlumdur

Litosfer – dərin çatlqlarla bir-birindən ayrılan iri litosfer tavalarından ibarətdir. Onlar arasında konvergent və divergent sərhədlər mövcuddur. Bu sərhədlər boyunca daim tektonik proseslər gedir, müxtəlif geoloji-tektonik hadisələr baş verir.

• TƏDQIQAT İŞİ •

Xəritə-sxemlərə əsasən cədvəli tamamlayın.



İnzibati rayonlar	Seysmik aktivlik	Əhalinin sıxlığı

Müzakirə edin və nəticə çıxarın:

- Ərazilərin seysmikliyi ilə əhali sıxlığı arasında hər hansı bir əlaqə varmı?
- Ərazinin seysmik cəhətdən aktivliyi insanların təsərrüfat fəaliyyətinə necə təsir edə bilər?

Tektonik hərəkətlər Yer qabığının bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslər **paleotektonik**, Kaynozoy erasında yaranan, müasir dövrdə davam edən tektonik proseslər isə **neotektonik** adlanır.

Neotektonik proseslər litosfer tavalarının şaquli, eləcə də üfüqi hərəkəti ilə müşayiət olunur. Şaquli hərəkətlərə Himalay, Qafqaz, Krım, Karpat və And dağlarında rast gəlinir. Şimal dənizinin cənubunda və Meksika körfəzi sahillərində isə əksinə, enmə prosesləri baş verir.

Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavaları astenosferin səthi ilə il ərzində bir neçə santimetr “sürüşürək” yerini dəyişir.

• **İNFORMASİYA FONDU** •

Yer qabığında dərinliyə doğru hər 33 m-də süxurların temperaturu 1° artır (geotermik pillə). Bu isə vulkanizmin daha aktiv olduğu ərazilərdə yeraltı suların temperaturunun artmasına, onların mineral tərkibinin zənginləşməsinə səbəb olur. Bu ərazilərdə maqmatik və metamorfik süxurlara daha çox rast gəlinir. Belə süxurlar filiz faydalı qazıntıları ilə zəngindir.

Neotektonik hərəkətlər təbiətdə böyük dağıntılar törədən hadisələrə, yəni **kataklizmlərə** səbəb olur. Katakлизм hadisələrindən biri vulkan püskürmələridir. Vulkan hadisələri dağıdıcı və fəlakətli təbiət hadisəsi olsa da, onların müsbət tərəfləri də vardır.



İtaliya. Geo ES

İtaliyanın Toskana bölgəsində dərin quyulardan (250–900 m) ayrılan buxardan tərkibi mineralarla zəngin olan duzlar alınır. Emal prosesində Geo ES-də istehsal edilən elektrik enerjisindən istifadə olunur.



Geo ES-in sxematik təsviri

Vulkanlara yaxın olan ərazilərdəki torpaqların tərkibində dəmir, pirit, xrom və bu kimi müxtəlif elementlərə rast gəlinir. Vulkan külü torpağı mineralarla zənginləşdirir və bu torpaqlar əkinə daha yararlı olur. Bu amil belə ərazilərdə əhalinin sıx məskunlaşmasının əsas səbəblərindəndir.

Vulkanizmin aktiv olduğu ərazilərdə isti, təzyiqli və mineralarla zəngin olan sular Yer qabığındakı çatlarla termal bulaqlar və ya qeyzərlər şəklində səthə çıxır. Qeyzər və termal bulaqlar isə geotermal elektrik stansiyalarının (Geo ES) iş fəaliyyətini təmin edir. Hazırda Geo ES-lər İslandiya, İtaliya, Yeni Zelandiya, ABŞ, Yaponiya, İndoneziya və digər ölkələrdə enerji ilə təminatın mühüm sahəsinə çevrilməkdədir.



• **Bu maraqlıdır** • Cənub-Şərqi Asiyada vulkan konuslarındakı oyuqlar bəzi quşlar üçün təbii inkubator rolunu oynayır. Yuvalar dərin qatlardan çıxan istilik hesabına qızdığı üçün ana quşlar kürt (qırt) yatmadan yumurtalardan bala çıxarırlar.

Yeraltı suların müalicəvi xüsusiyyətləri ərazilərin kurort-rekreasiya əhəmiyyətini artırır.

• **İNFORMASİYA FONDU** •



Kəlbəcər. İstisu.

Termal sular müalicə-rekreasiya məqsədilə istifadə olunur. Tarixboyu bu bulaqlar müxtəlif xəstəliklərin müalicəsində insanlar üçün şəfa ocağı olmuşdur. Azərbaycanada ən məşhur termal bulaq Kəlbəcərdəki İstisudur. Belə bulaqlara ölkə ərazisində digər tektonik çatlar boyunca da rast gəlinir. Talış dağlarının ətəklərində yerləşən isti suların temperaturu 38–64 dərəcə arasında dəyişir. Masallı, Lənkəran və Astara rayonlarının ərazisində yerləşən bu bulaqlardan bir sıra xəstəliklərin (dəri, revmatizm, oynaq xəstəlikləri və s.) müalicəsində istifadə olunur.

• Fəaliyyət • Mənbələrə əsasən İslandiya üçün geotermal enerjidən istifadənin əhəmiyyətini təhlil edin.


Mənbə 1.




İslandiya. Geo ES.

İslandiya istehsal edilən elektrik enerjisinin 20%-dən çoxu Geo ES-dən alınır. Bu ölkədə geotermal suların əldə edilən elektrik enerjisi bina və istixanalarda (gül, meyvə-tərəvəz, hətta sitrus meyvələri yetişdirilərkən), habelə hovuzların qızdırılmasında istifadə olunur.

Mənbə 2. İslandiya Geo ES-də enerji istehsalı göstəricilərinin illər üzrə dəyişməsi



Mənbə 3. İslandiyanın ixrac etdiyi məhsulların strukturu (%-lə)



Müzakirə edin və nəticə çıxarın:

– Geotermal enerjidən istifadə edilməsi İslandiyanın təsərrüfat strukturunda hansı dəyişikliyə səbəb olmuşdur?

Kataklizm hadisələrindən biri də zəlzələlərdir. Baş verən güclü zəlzələlər kütləvi insan tələfatına və dağıntılara səbəb olduğundan onun qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə yüksək səviyyəli elmi tədqiqatların

aparılmasına baxmayaraq hələ də bu sahədə ciddi nailiyyətlər əldə etmək mümkün olmamışdır.


Hazırda mövcud olan bir neçə üsul (dərin qatlarda süxurlararası uğultunun və elektromaqnit dalğalarının qeydə alınması və s.) yalnız zəlzələ anında və ya ondan bir neçə saniyə əvvəl məlumat almağa imkan verir. Tədqiqatçılar yeraltı təkanların gücündən enerji almaq və onların baş verdiyi ərazilərdə aparılan tikinti işlərində yeniliklər tətbiq etməklə bu hadisədən qorunmaq üçün müxtəlif yollar axtarırlar.

Zəlzələlərin tez-tez müşahidə olunduğu ərazilərdə tikilən bina, körpü, yol və s. obyekt və qurğularda xüsusi konstruksiyalar istifadə olunur. Bu işə inşaatda yeni tikinti materiallarının, memarlıqda isə zəlzələyə davamlı layihələrin yaradılmasını tələb edir.

• **Bu maraqlıdır** •

Yaponiyada zəlzələ hadisəsinin tez-tez baş verməsinə baxmayaraq dağıntılar az olur. Buna səbəb binaların 8–9 ballıq zəlzələyə davamlı konstruksiyalar üzərində tikilməsidir:

- Şarnir dayaqqlar üzərində inşa edilən binalar zəlzələ zamanı ləngər vurur, lakin dağılmır.
- Binaların damında yerləşdirilən və içərisi su ilə dolu olan nəhəng çən – titrəyiş anında tikilinin müvazinətini saxlaya bilir.



Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Ölkənin vulkan püskürmələri müşahidə olunan ərazilərdə yerləşməsi onun iqtisadiyyatına təsir edir. Ona görə ki ...
- Zəlzələlər tikinti sənayesində yeni texnologiyaların tətbiq olunmasını tələb edir. Ona görə ki ...
- Tektonik proseslərin aktiv olduğu ərazilərdə müalicə və istirahət mərkəzləri daha çoxdur. Bunun səbəbi ...



Öyrəndiklərinizi TƏTBİQ EDİN

Dünyanın siyasi xəritəsi və Yer qabığının quruluşu xəritəsindən istifadə edərək aşağıdakı xüsusiyyətlərinə görə ən azı 10 ölkəni müəyyən edin və qrupların nəticələrini ümumi cədvəl şəklində təqdim edin.

- I qrup.** Tektonik fəlakətli hadisələrin baş verdiyi ərazilər və ondan istifadə etməyə nail olan ölkələr.
- II qrup.** Tektonik fəlakətli hadisələrin ziyan vurduğu ölkələr.
- III qrup.** Tektonik fəlakətli hadisələrin zəif baş verdiyi ölkələr.

Öyrəndiklərinizi **YOXLAYIN**

1. Coğrafi obyektləri cədvəl üzrə qruplaşdırın.

1. Atakama səhrası
2. Orta Sibir yaylası
3. Kamçatka yarımadası
4. Kaliforniya yarımadası
5. Madaqaskar adası
6. Yeni Zelandiya adası
7. Yeni Torpaq adası
8. Anadolu yaylası
9. Mərkəzi düzənlik
10. Böyük Suayırıcı dağlar

	Paleotektonik proseslər baş vermişdir.	Neotektonik proseslər davam edir.
	_____	_____
	_____	_____
	_____	_____

2. Öyrəndiyiniz məlumatlara əsasən geoloji-tektonik və geoloji-geomorfoloji təbiət hadisələrinin yayılmasında ən azı 3 coğrafi qanunauyğunluğu müəyyən edib yazın.

Dərindən sonra

LAYİHƏ-1: "VULKAN PÜSKÜRMƏLƏRİ"

İnternet resurslarından istifadə edərək baş vermiş vulkan püskürmələrinin tarixi ardıcılığını əks etdirən şkalanı tamamlayın və vulkan püskürmələrinə dair təqdimat hazırlayın.

1. Vulkanların yaratdığı dağıntıları və həlak olan insanların sayının artma ardıcılığını əks etdirən diaqramlar qurun.
2. Vulkan püskürmələrinin yerləşdiyi regionları əks etdirən xəritə-sxem tərtib edin.
3. Vulkan püskürmələrinin insanlara təsiri barədə referat hazırlayın.
4. Vulkan püskürmələrinin yaratdığı faciələrin nəticələrini minimuma endirmək üçün görülən tədbirlər barədə fikirlərinizi qeyd edin.




79-cu ildə Vezuvi vulkanının püskürməsi zamanı Roma imperiyasının Pompey, Herkulanum və Stabiya şəhərləri məhv olmuşdur. Minlərlə insan vulkan külü altında qalmış və ya zəhərli qazlardan boğulmuşdu.

LAYİHƏ-2: "ZƏLZƏLƏ"

İnternet resurslarından istifadə edərək 2023-cü il 6 fevralda Türkiyədə baş verən zəlzələyə aid aşağıdakı plan üzrə məlumat toplayın və təqdim edin:

1. Zəlzələnin baş vermə səbəbi
2. Zəlzələnin baş verdiyi yaşayış məntəqələri
3. Zəlzələ nəticəsində baş verən dağıntılar və onların aradan qaldırılması yolları

2.2 MİNERAL EHTİYATLARDAN İSTİFADƏ



•TƏDQIQAT İŞİ•

a. $T_0 = E/H$ (T_0 – təmin olunma, E – ehtiyat, H – illik hasilat) düsturundan istifadə edərək cədvəli tamamlayın:

Ölkələr	Kömür ehtiyatı, mlrd. ton	İllik hasilat, mln. ton (2021)	Təmin olunma səviyyəsi, kömür ehtiyatının çatacağı illər
Çin	114	3902	
ABŞ	237	485	
Rusiya	157	399	
CAR	30	248	
Avstraliya	76	477	
AFR	40	107	
Hindistan	60	756	

b. $T_0 = E/\Theta$ (T_0 – təmin olunma, E – ehtiyat, Θ – əhalinin sayı) düsturundan istifadə edərək cədvəli tamamlayın:

Ölkələr	Neft ehtiyatı, mlrd. ton	Əhalinin sayı, mln. nəfər	Təmin olunma səviyyəsi, adambaşına düşən neft ehtiyatının miqdarı (ton)
Əlcəzair	1,5	45	
Meksika	1,5	130	

Müzakirə edin və nəticə çıxarın: – Yanacaq ehtiyatları ilə daha az təmin olunan ölkələr hansılardır?
– Yanacaq olan tələbatı ödəmək üçün hansı tədbirlər görülə bilər?

Uzun geoloji dövr ərzində formalaşan mineral ehtiyatların xeyli hissəsini insanlar qısa zaman kəsiyində mənimsəmişlər. Dünya əhalisinin sayının artması və iqtisadiyyatın yüksək tempə inkişafı mineral ehtiyatlara olan tələbatın çoxalmasına səbəb olmuşdur ki, bu da onların tükənməsinə gətirib çıxarmışdır. Mineral ehtiyatların hasilatının artması isə ətraf mühitin çirklənməsi, terrikonların əmələ gəlməsi ilə nəticələnmişdir.

•İNFORMASIYA FONDU•

Yanacaq növləri istilikvermə qabiliyyətinə görə fərqlənir. Onları müqayisə etmək üçün 1 kq daş kömür yandırılarkən verdiyi 7000 kkal istilik şərti yanacaq vahidi kimi qəbul olunur (kömürün şərti yanacaq əmsali 1,0-dır). Eyni miqdarda neftin istilikvermə qabiliyyəti 10 500 kkal (1,5), təbii qazın 9800 kkal (1,4), torfun 3500 kkal (0,5), quru odunun 2800 kkal (0,4) və yanar şistin 2100 kkal-dir (0,3).

Mineral ehtiyatlar bərpa olunmayan təbii ehtiyatlardır; məsələn, neft, təbii qaz, daş kömür və s. yandırılarkən enerjiyə çevrilir. Onlardan bir daha istifadə etmək mümkün olmur. Bəzi mineral ehtiyatlar isə yenidən istifadə oluna bilər; məsələn, dəmir, qızıl, mis və s. filizlərdən alınan metaldan hazırlanan məhsul müəyyən vaxtdan sonra yenidən əridilir və başqa məhsul üçün istifadə olunur.

Qeyri-filiz faydalı qazıntılar da bərpa olunmayan mineral ehtiyatlardır. Əhəngdaşı, qranit, bazalt, vulkan şüşələri və s. inşaatda istifadə edilir. Məişətdə gündəlik istifadə olunan adi duz da tükənən ehtiyatdır.

Mineral ehtiyatların miqdarına dair statistik rəqəmlər sabit deyildir. Son texnologiyaların tətbiqi yeni yataqların aşkar edilməsi ilə nəticələnə bilər. Məsələn, ABŞ, Rusiya və digər ölkələrdə yeni neft yataqları tapılmış və ehtiyatların miqdarı müəyyən edilmişdir. Azərbaycanda isə yeni texnologiyalar əsasında quruda “Qaradağ”, “Gürqan”, “Zirə”, dənizdə isə “Abşeron”, “Bahar”, “Dan ulduzu”, “Ümid” və “Şahdəniz” kimi təbii qaz yataqlarının ehtiyatı hesablanmışdır.

Yer qabığı metallurjiya sənayesi üçün xammal əhəmiyyəti olan təbii ehtiyatlarla zəngindir. Lakin onların əksəriyyəti potensial ehtiyatlardır (gələcəkdə istifadə oluna biləcək ehtiyat) və ya sənaye əhəmiyyətli deyil. Potensial ehtiyatların istifadəsi səmərəli deyil, çünki onlar daha dərin qatlarda yerləşir və ya tərkibi “kasıb”dır. Ehtiyatların dağlıq ərazilərdə yerləşməsi isə daşınmalar zamanı əlavə nəqliyyat xərcləri tələb edir.

Mineral ehtiyatlardan səmərəli istifadə dövlətin daim diqqət mərkəzində olan strateji məsələ olduğundan onlardan kompleks istifadə edilməsi üçün müxtəlif yollar tətbiq edilir.

Mineral ehtiyatlardan səmərəli istifadə yolları			
Yataqda olan ehtiyatın tam hasil olunması	Tərkibində filiz olan tullantılardan təkrar istifadə	Filiz tərkibi “kasıb” olan süxurların emala cəlb olunması	Xammaldan kompleks istifadə

Mineral ehtiyatların bərpa olunmayan xüsusiyyəti onların yeni süni əvəzedicilərinin axtarışını və tətbiqini tələb edir.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Mineral ehtiyatların miqdarına dair statistik rəqəmlər sabit deyildir. Çünki ...
- Müasir texnologiyaları tətbiq etməklə faydalı qazıntıların yeni yataqlarını aşkar etmək mümkündür. Buna səbəb ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

1. Cədvəl əsasında hər hansı ölkədə mineral ehtiyatlarla təmin olunma göstəricilərini hesablayın və onları azalan sıra ilə düzün.

Mineral ehtiyatlar	Ümumi ehtiyatı	İllik hasilatı
Daş kömür	1,6 mlrd. ton	64 mln. ton
Boksit	360 mln. ton	9 mln. ton
Mis	165 mln. ton	5,5 mln. ton

2. Müəssisənin enerjiyə olan tələbatını ödəmək üçün 120 000 ton neft istifadə olunur. Neft yanacağı kömürlə əvəz edilərsə, müəssisəyə istifadə üçün nə qədər kömür tələb olunur?

Öyrəndiklərinizi YOXLAYIN

1. Mineral ehtiyatlarla təminatı necə başa düşürsünüz?
2. Ölkələrin neft ehtiyatları ilə təminatını hesablayın və sütunlu diaqramla təqdim edin.

Ölkə	Ehtiyat, mlrd. ton	Hasilat, mln. ton	Çatacağı il
Səudiyyə Ərəbistanı	40,0	515	
ABŞ	8,2	711	
Kanada	27,1	267	
İraq	19,7	200	

3. Mineral ehtiyatların tükənməsi probleminin həlli yollarını izah edin.

2.3 METEOROLOJİ HADİSƏLƏR

Sizə
məlumdur

Atmosferdə baş verən proseslər Yer kürəsində təhlükəli və dağıdıcı təbiət hadisələri yarada bilər. Meteoroloji xidmət idarələri leysan yağışları, güclü küləklər və s. hadisələr barədə qabaqcıdan xəbər vermək imkanına malikdir. Bu işə dağıntı və tələfatların qarşısını almağa və ya azaltmağa qismən kömək edir.

TƏDQIQAT İŞİ

Təsərrüfatın inkişafına mənfi təsir edən meteoroloji hadisələri müəyyənlədin və cədvəli tamamlayın.

Yaranan problemlər	Hansı meteoroloji hadisələr buna səbəb olur
Bitkilərin məhsuldarlığının azalması	
Avtomobil yollarında baş verən qəzalar	
Təyyarələrin hava limanında enmə-qalxmasında yaranan çətinliklər	
Tikinti işlərinin ləngiməsi və ya dayanması	
...	

Müzakirə edin və nəticə çıxarın:

– Baş verə biləcək hadisələri necə aradan qaldırmaq olar?

Şiddətli və quru isti küləklər, burulğan, leysan yağışları, dolu, çovğun, sırsıra, toz (qum) burulğanları, şaxta, duman və s. təhlükəli hallar yarada bilən meteoroloji hadisələrdir.

Atmosferdə baş verən ən təhlükəli hadisələrdən biri **qasırğa**dır (sürəti 30 san/m-dən çox olan dağıdıcı külək). Qasırğa müxtəlif regionlarda fərqli adlarla tanınır. Onlardan biri Cənub-Şərqi Asiyada baş verən **tayfundur** (“*tayfun*” – çin dilində “*tay*” – güclü, “*fun*” – külək). Tayfunlar, əsasən, tropik enliklərdə (ekvatorun 6–15° şimal və cənub enliklərində) dənizlərin üzərində formalaşdığı üçün yüksək rütubətə malik olur. Bu küləklər günün ikinci yarısında su səthinin maksimum qızmasından sonra yaranır. Güclü leysan yağışları ilə müşayiət olunan tropik tayfunlar böyük dağıntılara səbəb olur, iqtisadiyata ziyan vurur və bəzən insan tələfatı ilə nəticələnir.

• İNFORMASIYA FONDU •

Meteoroloji hadisələrdən biri iqlim dəyişmələridir. Lakin bu hadisə uzun müddət ərzində baş verdiyinə görə fəsadlarını müəyyən etmək olduqca çətinidir. Tədqiqatçıların fikrincə, Kaynozoy erasından, yəni 65 mln. il əvvəldən başlayaraq Yer in temperaturu aşağı düşmüş, qütb ətrafında buzlaqlar yaranmışdır. Antarktidanın buzlaqlarının yaşı isə 5 mln. ilə bərabərdir.

Hazırda passat küləklərinin sürəti zəifləmiş, musson küləklərinin gətirdiyi yağıntıların miqdarı azalmış, regionlarda quraqlıq hadisələri kəskinləşmişdir.

Qasırğa Şimali Amerikada “*tornado*”, Filippin adalarında “*baquyo*”, Avstraliyada “*vili-vili*” və s. adlanır. Onların hər birinin özünəməxsus xüsusiyyəti vardır. Onların əhatə etdiyi ərazi 200 km²-dək, bəzi hallarda isə minlərlə km²-dək olur.

• Fəaliyyət-1 •

Xəritə-sxemə əsasən güclü küləklərin baş verdiyi ərazilərin iqlimini şərh edin və onların yayılmasının coğrafi qanunauyğunluqlarını müəyyənləşdirin.

Müzakirə edin və nəticə çıxarın:

- Güclü küləklər hansı regionlarda iqtisadiyyata daha çox ziyan vurur?
- Ölkələrin iqtisadi inkişafı ilə təbiət hadisələrindən dəyən ziyan arasında asılılıq varmı? Fikrinizi əsaslandırın.



Meteoroloji iqlim hadisələrindən biri də **toz burulğanlarıdır**. Toz burulğanı mülayim və tropik iqlim qurşaqlarının səhra və yarımsəhralarında yaranır. Tayfun dan fərqli olaraq toz burulğanı zamanı havanın nisbi rütubəti 10%-dən az, temperatur isə $+50^{\circ}\text{C}$ -dən yüksək olur. Burulğan zamanı külək Yer səthindəki qum hissəciklərini havaya “uçurur”. Bu proses **deflyasiya** adlanır. Deflyasiya nəticəsində əkin sahələri, su mənbələri, nəqliyyat yolları, hətta yaşayış məntəqələri qumla örtülür.

• İNFORMASIYA FONDU •

Azərbaycan ərazisində baş verən meteoroloji hadisələrdən xəzri, gilavar, qarayel və ağ yeli misal göstərmək olar. Xəzri küləyi Abşeronda bəzən dağıdıcı hadisələrlə müşayiət olunur. Küləyin sürəti bəzən saniyədə 40–42 m-ə çatır. Bu zaman Xəzərdə dalğaların hündürlüyü 10–12 m-ə çatır ki, bu da dəniz təsərrüfatına, xüsusən neft mədənlərinə ziyan vurur. O, il ərzində 100 dəfəyədək təkrarlana bilər. Ölkənin əksər düzənlik və dağətəyi ərazilərində ilin isti dövründə əsən ağ və qara yellər əkin sahələrinə zərər vurur. Bu küləklər havanın nisbi rütubətini kəskin azaldır, torpağın üst qatını sovuraraq eroziyanı artırır, ağacları qurudur. Ölkənin şərq rayonlarında cənub, cənub-şərq istiqamətindən əsən gilavar küləyi də rütubətin kəskin azalmasına səbəb olur.

Bu zaman ətrafda görmə məhdudlaşır, insanların nəfəsalması çətinləşir. Yaranan toz dumanı günəş şüalarının qarşısını alır. Sovrulan toz hissəcikləri 1000 km-lərlə kənar yerlərə çökür. Toz burulğanlarına Şimali Afrika, Cənub-Qərbi və Mərkəzi Asiyada daha çox rast gəlinir. Bəzi hallarda Azərbaycanda müşahidə olunan “palçıq yağışları” məhz Türkmənistan, Pakistan və Səudiyyə Ərəbistanının üzərində yaranan toz burulğanları ilə əlaqədardır. Toz burulğanlarının tərkibindəki toksik (zəhərli) maddələr insanların tənəffüs orqanlarında bir sıra xəstəliklər yaradır.

Toz burulğanları Şimali Afrikada **səmmum** və **xəmsin**, Ərəbistan yarımadasında **həbib**, Cənubi Avropa ölkələrində (Fransa, İtaliya) isə **sirokko** adlanır.

Meteoroloji hadisələrin qarşısını tamamilə almaq mümkün olmasa da, onların təsirlərini azaltmaq olar. Bu, təsərrüfat sahələrinə dəyə biləcək ziyanın qarşısını almağa qismən imkan verir.

Toz burulğanları səhralaşma prosesini sürətləndirir, səhraların genişlənməsinə səbəb olur.

Burulğanlar səhralardakı şor göllərin sahillərində baş verdikdə duz hissəciklərini də qumla birlikdə ətrafa səpələyir. Bu isə hadisənin təhlükəliliyini və fəsadlarının daha da ağırlaşmasını gücləndirir.



Toz burulğanları

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Tayfun və toz burulğanları təhlükəli iqlim hadisələri hesab olunur. Çünki ...
- Təhlükəli meteoroloji iqlim hadisələri təsərrüfat sahələrinə və yaşayış məntəqələrinə güclü ziyan vurur. Ona görə ki ...
- Azərbaycanda yağan yağışlar bəzi hallarda palçıqlı olur. Bunun səbəbi ...



Öyrəndiklərinizi **TƏTBİQ EDİN**

- a) Tayfun və toz burulğanlarını müqayisə etmək üçün plan tərtib edin.
- b) Plana əsasən bu meteoroloji hadisələri müqayisə edin.
- c) Nəticələri cədvəl və ya Venn diaqramı formasında tərtib edin.
- d) Nəticələri təqdim edin.

Öyrəndiklərinizi **YOXLAYIN**

1. Cədvəli tamamlayın.

Meteoroloji hadisə	Yarandığı ərazilər	Səciyyəvi əlamətləri	Yayıldığı regionlar
Tayfun			
Toz burulğanı			

2. Uyğunluğu müəyyən edin.

Həbib	Avstraliya
Sirokko	Filippin
Baquyo	Səudiyyə Ərəbistanı
Vili-vili	ABŞ
Qasırğa	Fransa

2.4 PRAKTİK DƏRS. İQLİM XƏRİTƏLƏRİNİN TƏHLİLİ

İqlim xəritələri tematik xəritələrdir. Bu xəritələrdən hər hansı ərazidə yanvar və iyul aylarının orta temperaturunu, bəzi məntəqələrdə müşahidə olunan maksimum və minimum temperaturu, yağıntının orta illik miqdarını, daimi və mövsümi küləklərin istiqamətini və digər coğrafi məlumatları əldə etmək mümkündür.

– İqlim xəritələrinin tərtib edilməsində hansı kartoqrafik üsullardan istifadə olunur?

I tapşırıq. Dünyanın iqlim xəritəsinin tərtib edilməsinə aid suallara cavab yazın.

1. Orta illik yağıntının miqdarının iqlim xəritələrində təsvir edilməsi:

- a) İqlim xəritələrində əraziyə düşən orta illik yağıntı hansı kartoqrafik üsulla təsvir edilmişdir?
- b) Dünyada ən bol yağıntı alan ərazilər haradadır və oraya düşən yağıntının miqdarı nə qədərdir?
- c) Yağıntıların minimum olduğu yerlər hansı əraziləri əhatə edir və bu ərazilərdə yağıntının miqdarı nə qədərdir?


2. İqlim xəritələrində ərazinin temperaturunun təsvir edilməsi:

- d) İyul və yanvar aylarının orta temperaturları necə işarələnmişdir?
- e) Ən aşağı yanvar və ən yuxarı iyul izotermələri hansı ərazilərdən keçir?
- f) Şimal və Cənub yarımkürələrində çəkilən izotermələrin fərqli xüsusiyyətini şərh edin.

3. Hər hansı məntəqədəki temperaturun təsvir edilməsi:

- g) Müşahidə edilən maksimum və minimum temperatur necə ifadə olunmuşdur?
- h) Dünyada maksimum temperatur neçə dərəcə olmuş və harada müşahidə edilmişdir?



- i) Şimal yarımkürəsində minimum temperaturun müşahidə edildiyi ərazi haradadır və neçə dərəcə olmuşdur?
4. İqlim xəritələrində küləklərin təsvir edilməsi üsulları:
- j) Daimi və mövsümi küləklər hansı kartoqrafik üsulla verilmişdir?
5. Xəritə-sxemdə dairə ilə fərqləndirilmiş ərazilərin iqlimini səciyyələndirin.




Dünyanın iqlim xəritəsi

II tapşırıq. 1. İqlim diaqramlarını Avrasiyanın iqlim xəritəsindəki məntəqələrə uyğunlaşdırın.


Avrasiyanın iqlim xəritəsi




• Qış ayları soyuq, yay isə sərin olur. Qərb küləkləri ilboyu, xüsusilə yayda yağıntı gətirir. Əlverişli iqlim şəraiti rəngarəng landşaftın formalaşmasına səbəb olmuşdur.



• İlboyu hakim olan şimal-şərq küləkləri qışın şaxtalı keçməsinə səbəb olur. Yayıda qismən mülayim hava müşahidə olunur. Küləklər okean üzərindən əsməsinə baxmayaraq rütubətli deyil.



• Yay aylarında okeandan əsən şərq küləkləri bol yağıntı gətirir. Qış isə nisbətən quraqdır. Temperatur amplitudasının il ərzində kəskin olmaması əlverişli iqlim şəraitinin yaranmasına səbəb olur.



• Yay aylarında qızmar, qışda isə isti hava şəraiti hakimdir. Həbib küləyinin əsməsi havanın rütubətinin daha da aşağı düşməsinə səbəb olur. İlboyu buludsuz hava şəraiti sutkalıq temperatur amplitudasının yüksək olması ilə nəticələnir.

2. K – T xətti boyunca temperatur və yağıntıların necə dəyişdiyini şərh edin. Əldə etdiyiniz məlumatları mətn, cədvəl və diaqram formalarında təqdim edin.

III tapşırıq. Azərbaycanın iqlim xəritəsindən istifadə edərək verilən coğrafi imlanı yekunlaşdırın.

Azərbaycan ərazisində orta illik yağıntıların miqdarı ... arasında dəyişir.

Yağıntıların illik miqdarı iqlim xəritəsində ... üsulu ilə təsvir edilmişdir.

Yağıntıların miqdarı Xəzər dənizindən ... doğru getdikcə çoxalır.

Onların miqdarı müxtəlifdir: Muğan düzündə ... , Lənkəran ovalığında ... , Şərur-Ordubad düzündə ... , Ceyrançöl alçaqdağlığında ... , Qanıx-Əyriçayda ... , Qarabağ vulkanik yaylasında ...dir.

Ölkə ərazisində ən bol yağıntı ... düşür. İldə bu əraziyə ... yağıntı yağır.

Azərbaycanın iqlim xəritəsi



2.5 İQLİM VƏ İNSAN SAĞLAMLIĞI

Sizə
məlumdur

İqlim şəraiti əhalinin müəyyən ərazidə məskunlaşmasına, onların təsərrüfat fəaliyyətinə, geyiminə, qidalanmasına və s. təsir edən başlıca amillərdən biridir. Atmosferdə yaranan ekoloji problemlər birbaşa insan sağlamlığına təsir edir.

• Tədqiqat işi •

Mətni təhlil edin.

Müzakirə edin və nəticə çıxarın:

– İqlim dəyişmələri insan sağlamlığına necə təsir edə bilər?

Qlobal istiləşmə Rusiyada necə təzahür edir?

Ərazisinin 2/3 hissəsi əbədi donuşluq olan Rusiyada qlobal istiləşmə Avropa və Şimali Amerikaya nisbətən özünü daha kəskin şəkildə göstərir. İstiləşmə 900–1000 m dərinliyədək donmuş vəziyyətdə olan süxurların üst qatının əriməsi ilə bir sıra problemlərin yaranmasına səbəb olur. Hazırda Moskvaətrafı rayonlarda XX əsrin 60-cı illərindən etibarən nadir hallarda rast gəlinən malyariya, gənə ensefaliti və s. yoluxucu xəstəliklərin artması halları müşahidə edilir. Xəstəliklərin yayılmasına səbəb şəhər kənarındakı gölməçələrdə malyariya ağcaqanadlarının sürətlə çoxalmasıdır. Son illər ölkənin şərq rayonlarında qızdırma xəstəliyinin yayılması təhlükəli həddə çatmışdır. Daxili qanaxma ilə müşayiət olunan bu xəstəlik isti iqlimin xarakterik olduğu Afrika və Cənub-Qərbi Asiya regionu üçün səciyyəvidir. Sadalanan regionlarda əhalinin 90%-nin bu xəstəliyə qarşı immuniteti vardır.

Hava şəraiti insan sağlamlığına təsir edən ən mühüm faktorlardan biridir. Havanın temperaturu aşağı olduqda insan orqanizmində titrəmə, soyuqdəymə, donma, yuxarı olduqda isə halsızlıq, gūnvurma və s. hadisələr baş verir.

• Bu maraqlıdır •



- İnsan gün ərzində 2 kq qida qəbul etməlidir, lakin o, 30 gün qidasız yaşaya bilər.



- İnsanın gün ərzində suya olan tələbatı 2 litrə qədər ola bilər. Eyni zamanda o, 7 gün susuz qala bilər.



- İnsan gün ərzində 20 min dəfə nəfəs alır, bu zaman 25 kq hava udur. Lakin o, havasız şəraitdə 2–3 dəqiqə qala bilər.

İnsan sağlamlığına təsir edən amillərdən biri günəş şüalarıdır. Günəşin ultrabənövşəyi şüaları Yer səthindən təqribən 20–25 km hündürlükdə, stratosfer təbəqəsində yerləşən ozon (O₃) qatı tərəfindən tənzimlənir. Yer səthinə çatan ultrabənövşəyi şüaların təsiri insanlarda mərkəzi sinir sisteminin fəaliyyətini yüksəldir, dərinin qoruyucu funksiyasını yaxşılaşdırır, daxili vəzilərdə dəmirin fəaliyyətini aktivləşdirir, qanın tərkibində

maddələr mübadiləsini yaxşılaşdırır. Lakin ultrabənövşəyi şüaların miqdarı normadan artıq olduqda dəri və göz xəstəliklərinin, bədxassəli şişlərin və s. artmasına, ümumilikdə insanlarda immun sisteminin zəifləməsinə səbəb olur.

Bu şüaların normadan çox olması ozon qatının zədələnməsi ilə əlaqədardır. Ozon qatının deşilməsi səbəblərindən biri də insanların təsərrüfat fəaliyyəti ilə bağlıdır. Ozon qatına daha çox təsir göstərən amillərə məişətdə suyun xlorlaşdırılması, əkinçilikdə azot gübrələrindən istifadə, soyuducu və kompressor istehsalında tətbiq olunan freon qazı və s. aiddir. Ozon qatının deşilməsi Antarktida və Avstraliya üzərində daha çox müşahidə olunur.

Atmosferə atılan kimyəvi maddələr ozon qatının deşilməsinin əsas səbəblərindəndir. Bu maddələrin təhlükəli xüsusiyyəti onların atmosferdə 50 ildən çox qalmasıdır. Kimyəvi maddələrdən istifadə həтта dayandırılsa da, onların ozon qatını aşılması hələ uzun zaman davam edəcəkdir.

İqlim dəyişmələri planetin inkişaf tarixində daim müşahidə olunmuşdur. Təbii iqlim dəyişmələrini havanın tərkibində olan su buxarı, karbon və metan qazı tənzimləyir. Onlar olmasa, planetin səthində temperatur indikindən 33°C aşağı olardı. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur artaraq təhlükəli həddə çatır və Yer səthində istilik balansının pozulmasına səbəb olar. Bu proseslər "**istixana effekti**"ni yaradır.

İstixana qazları, daha dəqiq, "istixana effekti yaradan birləşmələr" deyərəkən, adətən, karbon qazı (CO₂), metan qazı (CH₄), azot oksidi (N₂O), halogen tərkibli qazlar, kükürd heksaflüorid (SF₆), ozon (O₃) və su buxarı nəzərdə tutulur.


• **Bu maraqlıdır**

İstirahət və rahat yuxu rejimi üçün yataq otağında temperaturun +18°C, qonaq otağında isə +21°C olması məsləhət görülür. Sinif otaqlarında temperatur +22°C-dən az olmamalıdır.

COĞRAFIYA

və

KİMYA




• **İNFORMASIYA FONDU** •

BMT-nin rəsmi məlumatlarına görə, ozonun cəmi 1% azalması dünyada 100 min insanda kataraktın (göz xəstəliyi), 10 min insanda isə dəri xərçənginin yaranmasına səbəb ola bilər.

•Fəaliyyət • Dünya
ölkələrində atmosfərə
atılan karbon dioksidinin
miqdarının xəritə-sxeminə
təhlil edin.

Atmosferə atılan karbon dioksidinin miqdarı (2020)



Müzakirə edin və nəticə çıxarın:

- Havaya atılan kükürd oksidinin miqdarının dəyişməsi hansı amillərlə əlaqədardır?
- Bu problemin qarşısını necə almaq mümkündür?

Qlobal istiləşmə okeanın səviyyəsinin 0,5–2 m qalxmasına, çoxillik donuşluq sahələrində buz qatının əriməsinə, qurunun çox böyük bir hissəsinin su altında qalmasına, meteoroloji fəlakətli hadisələrin sayının çoxalmasına, bitki və heyvanlar aləminin növ müxtəlifliyinin kəskin azalmasına, səhrələşmənin kəskin xarakter almasına səbəb ola bilər. İqlimin 0,5–0,6°C istiləşməsi meşələrin sərhədlərinin dağlıq ərazilərdə 100 m yuxarıya qalxmasına səbəb olur. Belə fərz edilir ki, 12 mln. il əvvəl Yer kürəsinin temperaturu indikindən 2–3°C yüksək idi və onda Şimal yarımkürəsində meşələrin sərhədi müasir sərhədlərindən xeyli şimalda yerləşirdi.

• İNFORMASIYA FONDU •

Qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosfərə atılmasının məhdudlaşdırılmasını nəzərdə tutan “Kioto protokolu” 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib. “Kioto protokolu” sənaye cəhətdən inkişaf etmiş 37 dövlət və Avropa İttifaqı ölkələri tərəfindən qəbul edilmişdir. Azərbaycan bu protokola 2000-ci ildə qoşulmuşdur.

• Bu maraqlıdır •

Əlverişli iqlim şəraiti	Əlverişsiz iqlim şəraiti
<p>Əlverişli (komfort) – havanın temperaturu +18–26°C, nisbi rütübəti 50–60%, küləyin sürəti 0,1–0,2 m/san olur. Belə şəraitdə bədən istiliyi tənzimləyir, yuxu rejimi sabit olur, görmə orqanları normal fəaliyyət göstərir. İnsanların iş qabiliyyəti yüksəlir, qısa istirahətdən sonra yorğunluq keçir və orqanizm tez bir zamanda bərpa olur.</p>	<p>Əlverişsiz (diskomfort) – havanın temperaturu +30°C-dən yuxarı və ya -8°C-dən aşağı, nisbi rütübət 80%-dən yuxarı və ya 25%-dən aşağı, küləyin sürəti 9 m/san-dən çox, dumanlı hava şəraiti gün ərzində 3 saatdan artıq olması ilə səciyyələnir. Qışda – güclü şaxta zamanı ürək, bronxit, pnevmoniya və viruslu xəstəliklərin artması müşahidə olunur. İsti havada günvurma – orqanizmin su-duz balansının pozulması, təzyiqin düşməsi baş verir.</p>

Hər il havaya 24 mlrd. m³ karbon qazı və digər zərərli maddələr atılır. Bu zərərli maddələr havadakı su buxarı ilə birləşərək yağıntılar vasitəsilə Yer səthinə qayır. Belə yağışlar “**turşulu yağışlar**” adlanır. Turşulu yağışların intensivləşməsi

məşələri məhv edir və səhrələşmə prosesini sürətləndirir. Əsasən, Avropa ölkələrində hər il müşahidə olunan turşulu yağışlar insanların sağlamlığına ciddi təsir edir, onlarda başağrısı, başgicəllənmə, ürəkbulanması, astma, allergik və ağciyər xəstəliklərinin yaranmasına səbəb olur.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.


- Müasir dövrdə karbon qazının atmosferdə miqdarı kəskin sürətdə artmışdır. Çünki ...
- İnsanlarda başağrısı, ürəkbulanması, astma, allergik və ağciyər xəstəliklərinin sayı son illər artmışdır. Buna səbəb ...
- Avropada turşulu yağışlar son illər daha da intensivləşmişdir. Buna səbəb ...



Öyrəndiklərinizi **TƏTBİQ EDİN**

Problemlərin birinə dair təqdimat hazırlayın və nümayiş etdirin:

- Ozon qatının nazikləşməsi.
- Qlobal istiləşmə.
- Turşulu yağışlar.
- Səhrələşmə.



Öyrəndiklərinizi **YOXLAYIN**

1. Səbəb-nəticə əlaqələrini müəyyən edin.

SƏBƏB	→	NƏTİCƏ	→	YARANAN PROBLEMLƏR
Sənaye müəssisələrindən atmosfərə zərərli maddələrin atılması	→		→	
Məişətdə istifadə olunan suyun xlorlaşdırılması	→		→	
Avtomobillərdən havaya karbon qazının atılması	→		→	

2. Cədvəli tamamlayın.


İnsan sağlamlığına təsir edən hadisələr	Hansı xəstəliklər yarana bilər?
Güclü şaxta	
Turşulu yağışlar	
Ultrabənövşəyi şüalar	

Dərsdən sonra.

LAYİHƏ: "Qlobal istiləşmənin Azərbaycanda təzahürü"

İnternet resurslarından istifadə etməklə qlobal istiləşmənin Azərbaycan ərazisində təzahürünə aid məlumatları toplayaraq referat formasında təqdim edin.

2.6 TƏCRÜBƏ DƏRSİ. İSTIXANA EFFEKTI

Tədqiqata hazırlıq:	Təchizat:																						
<ul style="list-style-type: none"> • “İstixana effekti”ni müşahidə etmək üçün modelin yaradılması 	<ul style="list-style-type: none"> • 3 litrlik şüşə balon, şüşə qapaq, yaxud şüşə parçası, hava termometri, elektrik lampası, nazik məftil, su, torpaq. 																						
Tədqiqatın gedişi:																							
<ol style="list-style-type: none"> 1. Balonun dibinə 2–3 sm qalınlığında torpaq tökün. 2. Torpağın nəmlənməsi üçün su əlavə edin. 3. Məftil vasitəsilə termometri balonun içərisində asılı vəziyyətdə saxlayın. 4. Balondan 10–15 sm hündürlükdə elektrik lampasını quraşdırın. 5. Lampanı yandırmazdan əvvəl balonun içərisinin temperaturunu qeyd edin. 6. Lampanı yandırdıqdan sonra 20 dəqiqə ərzində cədvəldəki dəqiqələrə uyğun olaraq temperatur göstəricilərini yazın. 																							
																							
<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th style="background-color: #d9d9d9;">Zaman intervalları</th> <th style="background-color: #d9d9d9;">Qapaqsız balonda termometrin göstəriciləri</th> <th style="background-color: #d9d9d9;">Qapaqla örtülü balonda termometrin göstəriciləri</th> </tr> </thead> <tbody> <tr> <td>Lampanı yandırmazdan öncə</td> <td></td> <td></td> </tr> <tr> <td>Lampanı yandırdıqdan 3 dəqiqə sonra</td> <td></td> <td></td> </tr> <tr> <td>6 dəqiqə sonra</td> <td></td> <td></td> </tr> <tr> <td>9 dəqiqə sonra</td> <td></td> <td></td> </tr> <tr> <td>12 dəqiqə sonra</td> <td></td> <td></td> </tr> <tr> <td>15 dəqiqə sonra</td> <td></td> <td></td> </tr> </tbody> </table>			Zaman intervalları	Qapaqsız balonda termometrin göstəriciləri	Qapaqla örtülü balonda termometrin göstəriciləri	Lampanı yandırmazdan öncə			Lampanı yandırdıqdan 3 dəqiqə sonra			6 dəqiqə sonra			9 dəqiqə sonra			12 dəqiqə sonra			15 dəqiqə sonra		
Zaman intervalları	Qapaqsız balonda termometrin göstəriciləri	Qapaqla örtülü balonda termometrin göstəriciləri																					
Lampanı yandırmazdan öncə																							
Lampanı yandırdıqdan 3 dəqiqə sonra																							
6 dəqiqə sonra																							
9 dəqiqə sonra																							
12 dəqiqə sonra																							
15 dəqiqə sonra																							
<ol style="list-style-type: none"> 7. Lampanı söndürün. 8. Eyni təcrübələri balonu qapaqla örtüb təkrar edin. 																							
Tədqiqatın nəticələrinin təhlili:																							
<ol style="list-style-type: none"> 1. Hər iki vəziyyətdə temperaturun dəyişməsinin göstəricilərinə əsasən qrafiklər qurun. 2. Təcrübənin nəticələrini izah edin. 																							
Refleksiya																							
<ol style="list-style-type: none"> 1. Təcrübədə hansı gözlənilməz hallarla qarşılaşdınız? 2. Təcrübə zamanı yaranan problemləri necə həll etdiniz? 																							

2.7 QURU SULARINDAN İSTİFADƏ

Sizə məlumdur

İnsanlar ən qədim zamanlardan su hövzələrinin sahillərində məskunlaşmağa üstünlük vermişlər. Onlar çay və göl sularından suvarma, gəmiçilik, duz istehsalı və balıqçılıq məqsədilə istifadə etmişlər. Çaylar təsərrüfatın inkişafı üçün enerji mənbəyi rolunu oynayır. Bulaq və yeraltı sular isə insanların içməli suya olan tələbatını ödəyir.

• Tədqiqat işi •

Dünyada su ehtiyatlarından istifadəyə dair statistik göstəricilər əsasında diaqram qurun və onu təhlil edin.

Sudan istifadə	Payı (%-lə)
Kənd təsərrüfatı	60
Sənaye	30
Məişət və d.	10

Müzakirə edin və nəticə çıxarın:

– Tərtib etdiyiniz “Sudan istifadə sahələri” diaqramı müxtəlif dövlətlərə tətbiq oluna bilərmi? Fikrinizi əsaslandırın.

Quru suları, xüsusilə çaylar çoxməqsədli istifadəsinə görə seçilir. Çaylar axdığı dərə boyunca süxurları yuyur. Bu zaman dağ çaylarının dərələrində *faydalı qazıntılarla zəngin olan süxurlar aşınır, səpinti halında olan qızıl, platin, almaz və s. minerallar üzə çıxır və suya qarışır. İnsanlar belə faydalı qazıntıları əldə etməyə daim maraqlı göstərmişlər.*

Geoloji cəhətdən daha qədim çay yataqlarında faydalı qazıntıların hasil edilməsinə maraqlı müasir dövrdə də aktuallığını itirməyib.

• Bu maraqlıdır •

Əfsanələrə görə, cəsur yunan dənizçiləri (arqonavtlar) indiki Kolxida ovalığına “əfsanəvi qızıl dəri” (runo) əldə etmək üçün gəlirdilər. Əslində, “qızıl dəri” əfsanə deyildir. Böyük Qafqazdan başlayan çay dərələrində suda səpinti halında qiymətli metal qırıntıları axırdı. İnsanlar onları toplamaq üçün suyun axarı boyunca çayın dibinə və çayın sahili boyunca qoyun dərisi bərkidirdilər.

Axın vaxtı suda olan metal qırıntıları yuna ilişir və qiymətli tapıntıya çevrilirdi. Qədim zamanlarda “qızıl dəri”lər onlarca müharibələrə səbəb olmuşdur.




Avstriyada yollar, əsasən, çaylara paralel şəkildə çəkilmişdir.



Çaylar, xüsusilə dağ çayları yüksəklikləri, sıldırım yamaqları parçalayır, dərə boyunca ensiz və hamar düzənliklər yaradır. Onların axarı boyunca əksər hallarda yaşayış məntəqələri salınır. Dağlıq ərazilərdə çay dərələri boyunca nəqliyyat yollarının çəkilməsi iqtisadi cəhətdən sərfəli hesab olunur.

• Fəaliyyət-1 •

Sxemləri müqayisə edin və nəticə çıxarın.



Müzakirə edin və nəticə çıxarın:

- a sxemindəki ərazidə mineral ehtiyatlar daha çoxdur, lakin hasil olunmur.
- b sxemində isə mineral ehtiyatlar az olsa da, onlar hasil olunur. Bunu hansı amillərlə izah etmək olar?

İqlim şəraitinin sərt olduğu ərazilərdə su hövzələri ilin çox hissəsində buzla örtülür olsa da, onlar mühüm təsərrüfat əhəmiyyətinə malikdir.

Qış aylarında donan Lena, Ob, Yenisey, Peçora, Nelson, Makkenzi, Yukon və bu kimi çayların (a) üzəri avtomobillərin hərəkəti üçün “şose” rolunu oynayır. Buz örtüyü əridikdən sonra isə həmin çaylardan gəmiçilik (b) məqsədilə istifadə olunur.

Məşə tədarükü olunan ərazilərdəki düzənlik çayları oduncağın daşınmasında mühüm rola malikdir. Şalbanlar sal şəklinə bir-birinə bərkidilir və çay boyunca axıdılır (c).

- Rusiya Federasiyasının Sibir regionunda elə yaşayış məntəqələri vardır ki, insanlar yalnız çaylar vasitəsilə digər şəhər və kəndlərlə əlaqə saxlaya bilər.



Çay subasarları axar suyun gətirdiyi allüvial çöküntülərlə örtülü olduğuna görə dərəcə boyunca humusla zəngin torpaq qatı yaranır. Nəmliyin kifayət qədər olması çay subasarlərində ilboyu yaşıl ot örtüyünün olmasına imkan verir. Bu isə çay dərəcələri boyunca heyvandarlığın inkişaf etdirilməsi üçün təbii şərait yaradır.

İqlimi quraq olan ərazilərdən axan tranzit çayların hövzəsində əhalinin sıxlığı yüksək olur. Bu ərazilərdə eyni zamanda suvarma əkinçiliyi üçün geniş imkanlar vardır.

Kənd təsərrüfatı ilə yanaşı, çaylardan enerjinin əldə olunmasında, sənaye müəssisələri və əhalinin su təchizatında, çay turizmində geniş istifadə olunur. Çaylar həmçinin balıqçılıq məqsədi daşıyır. Zambezi, Müq. Lavrenti, Mekonq, Ob və d. çayların balıqçılıq əhəmiyyəti böyükdür. Kür çayında balıqçılıq tarixən mövcud olsa da, hazırda su anbarları və süni göllərdə daha çox balıq yetişdirilir.

• Fəaliyyət-2 •

Aral hövzəsinə daxil olan çayların sxemini təhlil edin.

Müzakirə edin və nəticə çıxarın:

- Çay dərəcələri mənəsinə doğru genişlənir, suyun səviyyəsi artır. Amudəryyə və Sirdəryyə çaylarında bu prosesin əksinə baş verməsi nə ilə izah oluna bilər?



Quru sularının bir növü olan bataqlıqlar qurudulduqda kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi yaranır. Özünəməxsus **ekosistemə**, yəni canlı və cansız komponentlərin bir-biri ilə sıx əlaqədə olduğu mühitə malik olan bataqlıqlar bitki və heyvanlar aləmi ilə zəngindir.

Quru sularının bir növü olan bulaqlar yeraltı suların təbii halda, xüsusən tektonik sınıma zonalarında üzə çıxmasıdır. Suyun mineral tərkibindən asılı olaraq bulaqlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

• İNFORMASIYA FONDU •

Azərbaycan mineral və termal sularla zəngindir. Ölkə ərazisində bu suların temperaturu 4°-dən 65°-yə kimi dəyişir.

Əsas mineral bulaqlar – İlisu, Turşsu, Şırlan, İstisu, Qalaaltı, Badamlı, Sirab, Vayxır və digərləridir. Təbii bulaqların 90%-dən çoxu turizm-rekreasiya təsərrüfatını inkişaf etdirmək üçün istifadə edilə bilər.

Quru sularının digər geniş yayılmış növlərindən biri göllərdir. Göllərin suyunun tərkibinin şirin və ya şor olması onların təsərrüfat məqsədilə istifadəsinin müxtəlifliyinə imkan yaradır. Şor göllərdən (Masazır, Hacıhəsən və s.) duz istehsalında, şirin sulu göllərdən (Göygöl, Maralgöl, Batabat və s.) istirahət, içməli su təchizatı, balıqçılıq və s. məqsədlərlə istifadə olunur.

Refleksiya

Fikirləri tamamlayın və mətnə əsasən onların düzgünlüyünü yoxlayın.

- Çay dərələri xüsusilə dağlıq ərazilərdə nəqliyyatın işinə müsbət təsir edir. Ona görə ki ...
- Göllər istifadə olunması təyinatına görə bir-birindən fərqlənir. Çünki ...
- Bulaqların əksəriyyətinin yaxınlığında turizm mərkəzləri fəaliyyət göstərir. Buna səbəb ...


Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Məişətdə sudan istifadənin strukturunu təhlil edin və ondan qənaətlə istifadə edilməsinə dair 3 təklif verin.

Məişətdə sudan istifadə

- Yemək hazırlığı
- Gigiyenik tələblər
- Qab-qacağın yuyulması
- Mənzil təmizliyi
- Camaşır
- Digər ehtiyaclar




Öyrəndiklərinizi

YOXLAYIN

İfadələrə uyğun xəritə-sxemləri müəyyən edin:

- Su enerjinin alınmasında geniş istifadə olunur.
- Qışda "şose" yoluna çevrilir.
- Turizm üçün geniş imkanlara malikdir.
- Suvarmanın əhəmiyyəti daha böyükdür.



2.8

TƏHLÜKƏLİ HİDROLOJİ HADİSƏLƏR VƏ ONLARLA MÜBARİZƏ


Sizə
məlumdur

Sunami – təbii fəlakətlər arasında miqyasına və vura biləcəyi ziyanə görə xüsusilə fərqlənir. Onlar, əsasən, seysmik zonalarda baş verir. Çaylarda yaranan daşqın və sellər də böyük dağıntılar törədir. Azərbaycanın xüsusilə Böyük Qafqaz çaylarında müşahidə olunan sellər palçıqlı-daşlı və daşlı olur.

• Tədqiqat işi •

Dünyada baş verən hidroloji hadisələrin illər üzrə dəyişməsinə təhlil edin.


mlrd. dollar

**Müzakirə edin və nəticə çıxarın:**

– Təhlükəli hidroloji hadisələrin başvermə sayının artması hansı amillərlə izah oluna bilər?

Yer kürəsində baş verən hidroloji hadisələr (daşqın, sel, subasma və s.), adətən, atmosfer və litosferdəki proseslərin təsiri ilə yaranır. Bu hadisələrin baş verməsində təbii və antropogen amillər iştirak edir.

Onlar hər hansı bir təbii hadisənin nəticəsi və eyni zamanda digər bir hadisənin səbəbi olduğuna görə təbiətdə geniş yayılmışdır.

Hidroloji hadisənin sxematik təsviri


Hidroloji hadisələrin növləri çoxdur. Okean və dənizlərdə baş verən təhlükəli hidroloji hadisələrə sunamilər, gücü 5 baldan çox olan dalğalar, erkən buz örtüyünün yaranması, hərəkətsiz qalın buz qatı, aysberqlərin yaranması və s. aiddir. Bu hadisələr balıq ovuna, dəniz təsərrüfatına (neft və qazın hasilatı, duzun istehsalı və s.) və dəniz nəqliyyatına mənfi təsir edir.

Qlobal istiləşmə sonda örtük buzlaqlarının əriməsinə və dəniz sularının səviyyəsinin qalxmasına gətirib çıxarır.

• Fəaliyyət •

Okean və dəniz subasmalarının proqnozlarını əks etdirən xəritə-sxemləri təhlil edin.

Yer kürəsində havanın orta temperaturu $0,2^{\circ}\text{C}$ artarsa, okean və dənizlərdə suların səviyyəsi qalxar, onların sahəsi isə genişlənər.



Yer kürəsində havanın orta temperaturu 26°C olarsa, planetin buz örtüyü tamamilə yoxa çıxar. Əksər quru sahələri su altında qalar.



Müzakirə edin və nəticə çıxarın:

- Okean və dəniz subasmaları hansı təhlükələrə səbəb ola bilər?
- Hansı regionlar bu hadisələrə daha çox məruz qalar?

Quruda baş verən ən mühüm hidroloji hadisələrdən biri daşqın və subasmalardır. Onları yaradan səbəblər müxtəlifdir:

a) **uzunmüddətli yağışların yağması** – musson iqlimə malik olan Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələri üçün səciyyəvidir;

b) **qar örtüyünün sürətlə əriməsi** – mülayim iqlim qurşağında yerləşən Avropa, Şimali Amerika ölkələri və Şimali Asiya üçün səciyyəvidir;

c) **texnogen amillər** – su anbarında bəndin dağılması və s.

Daşqın və subasmaların təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir: çay deltası lildən təmizlənir, meandrlaşan ərazilərdə çayın məcrası düzləndirilir, sahil-boyu bəndlər tikilir, aşağı axarlarda kanallar çəkilir.

• İNFORMASIYA FONDU •

Təhlükəli daşqın hadisələrindən biri çaylar üzərində yaranan su anbarlarının qarşısındakı bəndin dağılmasıdır. Onlar zəlzələ, daşqın və digər təbii fəlakətlərin təsiri ilə dağıla bilər. Su anbarında suyun normaldan artıq toplanması da bəndin dayanıqlığına mənfi təsir göstərir. Təhlükəsizliyi təmin etmək üçün bəndlərin texniki vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.

Tarix	Bəndin adı	Ölkə	Həlak olanların sayı
1928-ci il, mart	Sent-Frensis	ABŞ	600 nəfərə yaxın
1941-ci il, avqust	Dnepr	Ukrayna	100 min nəfərə yaxın
1959-cu il, dekabr	Malpasse	Fransa	423 nəfər
1963-cü il, oktyabr	Vayond	İtaliya	2500 nəfər
1975-ci il, avqust	Baynçyao	Çin	26 min nəfər
2010-cu il, avqust	Tarbare	Pakistan	1700 nəfərdən çox
2012-ci il, aprel	Köprü	Türkiyə	10 nəfər
2019-cu il, may	Brumadini	Braziliya	293 nəfər

Hidrometeoroloji hadisələrdən biri **sel**dir. Sel dağ çaylarının yatağında leysan tipli yağışların yağması, buz və ya mövsümi qarın sürətlə əriməsi nəticəsində yaranan palçıqlı, daşlı və daşlı-palçıqlı axındır. Sellərdə 1m^3 kütlənin təxminən 65–70%-ni bərk materiallar, qalanını su təşkil edir.

Sellər, adətən, qəflətən yaranır, böyük sürətlə hərəkət edir, əksər hallarda 30–40 dəqiqədən bir neçə saatadək davam edir. Sel zamanı yaranan kütlənin hündürlüyü bəzən 15 m-ə çatır. Sel axını güclü gurultu ilə müşayiət olunur, yolunun üstündəki hər şeyi, o cümlədən bina və qurğuları dağır, əkin sahələrini yararsız hala salır, torpaqların məhsuldar (humus) qatını yuyub-aparır, çay yatağında olan mal-qaranı məhv edir, insan tələfatına səbəb olur. Azərbaycanda fəlakətli sel hadisələri Şin (1510-cu il), Kiş (1901-ci və 1982-ci illər), Kürmük (1921-ci il) və s. çaylarda baş vermişdir. Sellərin qarşısını tam almaq mümkün olmasa da, təhlükəni nisbətən azaltmaq olur. Bunun üçün çaylar üzərində hidrotexniki qurğuların (selötürən, selqırıcı və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşə meliorativ işlərinin aparılması və s. tədbirlərin görülməsi tələb olunur.

Təhlükəli hidroloji hadisələr təbii, iqtisadi, sosial problemlərin əmələ gəlməsi ilə nəticələnir. Onları qabaqcadan proqnozlaşdırmaq qismən mümkün olduğuna görə əhalinin təxliyəsinə təşkil etmək, təsərrüfat sahələrinə dəyər biləcək ziyanı (heyvandarlıq komplekslərindən mal-qaranın köçürülməsi, ərzaq anbarlarında və iri marketlərdə məhsulların qorunması və s.) azaltmaq mümkündür.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.


- Okean və dənizlərdə baş verən dağıdıcı hidroloji hadisələr balıq ovuna, dəniz nəqliyyatına mənfi təsir edir. Çünki ...
- Aramsız yağın leysan yağışları əhalinin köçürülməsi ilə nəticələnə bilər. Buna səbəb ...
- Yer kürəsində havanın orta temperaturu müsbət 26°C olarsa, materiklərin əksər hissəsi su altında qalar. Buna səbəb ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Mətn əsasında cədvəl təmamlayın və təqdim edin.

- **Kür daşqınları.** “2010-cu ilin yazında Kür çayında son 100 ildə müşahidə olunmayan daşqın hadisəsi baş verdi. Kürətrafi ərazilərdə 10 min hektarla əkin sahələri su altında qaldı, yollar dağıldı, yaşayış evləri yararsız hala düşdü.

Daşqın Kürün aşağı axarında sahilboyu Salyan, Neftçala, Səbirabad, Saatlı, İmişli, Kürdəmir – inzibati rayonlarında, Hacıqabul və Şirvan şəhərlərində daha kəskin xarakterli oldu. Daşqına çay hövzəsində uzunmüddətli yağışların yağması, qar örtüyünün vaxtından tez əriməsi və çayın mənsəbində lilin toplanması səbəb olmuşdur. Bu təbiət hadisəsinə həmçinin əvvəllər mövcud olmuş torpaq bəndlərinin yerli əhali tərəfindən uçurulması da təsir etmişdir. Hazırda Kür sahilində əhalinin sayının çoxalması nəticəsində yaşayış sahələrinə tələb artmış və torpaq bəndlər kəndlərin daxilində qalmışdır. Əslində isə kənd bəndlərdən ən azı 50–100 m aralı olmalıdır.



Öyrəndiklərinizi YOXLAYIN

Kontur-xəritə üzərindəki rəqəmləri cədvələ uyğun qruplaşdırın.



İntensiv yağışlar nəticəsində yaranan daşqınlar	Qar əriməsi nəticəsində yaranan daşqınlar	Sel hadisələrinin müşahidə olduğu ərazilər

2.9 DÜNYANIN VƏ AZƏRBAYCANIN TORPAQ FONDU

Sizə
məlumdur

Kənd təsərrüfatının, xüsusilə əkinçiliyin inkişafında ərazinin relyefinin meyillilik dərəcəsi, torpaqların tərkibi, humusla zənginliyi, torpaq tiplərinin müxtəlifliyi mühüm əhəmiyyətə malikdir.

Torpaq fondu	Dünya		Azərbaycan	
	Sahəsi			
	mlrd. ha	%-lə	mln. ha	%-lə
Kənd təsərrüfatı təyinatlı (o cümlədən)	4,8	37,0	4,8	55,8
Becərilən (müxtəlif bitkilərin əkilməsi üçün istifadə olunan torpaqlar)	1,1	10,0	1,9	22,0
Otlaqlar (heyvanların otarılması və biçənək üçün istifadə olunan torpaqlar)	3,2	26,0	2,6	30,2
Çoxillik bitki və bağların altındakı torpaqlar	0,5	1,0	0,3	3,6
Meşələr	4,1	31,5	1,0	11,8
Digər torpaqlar (su hövzələrinin, yaşayış məntəqələrinin, yolların, sənaye müəssisələrinin altındakı torpaqlar; yararsız torpaqlar, səhrələr, yüksək dağlıqlar və s.)	4,1	31,5	2,8	32,4
Cəmi:	13,0	100,0	8,6	100,0

Qeyd: rəqəmlər yuvarlaqlaşdırılmışdır.

• Tədqiqat işi •

Cədvəl əsasında dünyanın və Azərbaycanın torpaq fondunun strukturunu əks etdirən dairəvi diaqram qurun, torpaq fondunun strukturunda üstün sahəni müəyyən edin.

Müzakirə edin və nəticə çıxarın:
– Azərbaycan və dünyanın torpaq fondunun strukturunu arasında hansı fərqlər mövcuddur?

Dünyanın torpaq fondu – Antarktida və Qrenlandiya istisna olmaqla Yer kürəsinin bütövlükdə quru sahəsini əhatə edir. Torpaq universal təbii resursdur. Xüsusilə humusla zəngin olan münbit torpaqlar dünyada ərzaq və yoxsulluq probleminin həllinin açarı hesab edilir. Torpaq ehtiyatları tükənən, lakin bərpa olunan ehtiyatlardır.


Torpaq fondunun strukturunda kənd təsərrüfatı təyinatlı torpaqlar, xüsusilə *becərilən torpaqlar* mühüm əhəmiyyətə malikdir. Bəşəriyyətin ərzaq məhsullarına olan tələbatının 90%-ə qədəri məhz bu torpaqlardan əkinçilik və heyvandarlıq istiqamətində istifadə edilməklə ödənilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlar Azərbaycan ərazisinin yarısından çoxunu təşkil edir. Relyef və iqlim şəraitinin müxtəlifliyi ölkə ərazisində zəngin torpaq örtüyünün əmələ gəlməsinə və nəticədə çoxsahəli kənd təsərrüfatının inkişafına şərait yaradır.

• Fəaliyyət • Xəritə-sxem və cədvəldəki göstəricilər əsasında:

- a) kənd təsərrüfatı təyinatlı torpaqlarla ən çox təmin olunan,
b) adambaşına düşən becərilən torpaqlar ilə ən çox təmin olunan 5 ölkəni müəyyən edin.

Nö	Ölkələr	Ümumi sahəsi (mln. ha)	Kənd təsərrüfatı təyinatlı torpaqlar (mln. ha)	Becərilən torpaqlar (mln. ha)
1	Rusiya	1709	393	118
2	Kanada	997	73	46
3	Çin	956	496	93
4	ABŞ	937	427	134
5	Braziliya	851	207	32
6	Avstraliya	768	496	45
7	Hindistan	329	182	165
8	Argentina	277	178	25



Müzakirə edin və nəticə çıxarın:

- Kənd təsərrüfatı təyinatlı və becərilən torpaqlarla təmin olunan ölkələrdə hansı problemlərə daha az rast gəlinir?

Azərbaycanın əksər düzənliklərində (Qanıx-Əyriçay və Lənkəran düzənliklərindən başqa) boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Bu torpaqlarda suvarma şəraitində payızlıq taxıl, pambıq, üzüm, şəkər çuğunduru, bostan bitkiləri, habelə zeytun, zəfəran, badam, püstə, ağ şanı, qara şanı kimi quru subtropik meyvəçilik inkişaf etdirilir. Boz torpaqlarda humusun miqdarı yüksək deyil. Bu səbəbdən də bitkilərin məhsuldarlığı dünya göstəricilərindən aşağıdır. Məsələn, Kanadanın qara torpaqlarında hər hektar taxıl zəmisindən 4–5 ton taxıl yığıldığı halda, Azərbaycanda bu göstərici 2,4–2,5 tona bərabərdir. Bu ərazilərdən qış otlağı kimi də istifadə olunur. Kür-Araz ovalığında, Abşeron yarımadasında, Şərur və Ordubad düzənliklərində şoranlaşmaya məruz qalan ərazilər geniş yayılmışdır. Bunun başlıca

səbəbi suvarmanın düzgün aparılmaması nəticəsində duzlaşmış qrunut sularının səthə yaxın yerləşməsidir. Şoranlaşmış torpaqların bərpa olunması əlavə xərclər tələb edir.

Şabalıdı torpaqlar 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində yayılıb. Ərazilər mürəkkəb relyefə malikdir. Əksər ərazilərdə səthin meyilliyi 2°-dən yüksəkdir. Bu isə suvarma zamanı su itkisinə və torpaqların münbit qatının yuyulmasına səbəb olur.

Böyük və Kiçik Qafqazın dağətəyində, Ceyrançöl-Acınohurda tünd-şabalıdı, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan açıq-şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə və qismən suvarma əkinçiliyi şəraitində üzüm, taxıl, günəbaxan, kartof becərilir.

Dağ-meşə torpaqları 700–2000 m arasında mülayim-isti və soyuq iqlimə malik dağ meşələrində yayılıb. Bu torpaqların qonur dağ-meşə və qəhvəyi dağ-meşə növləri vardır. Qırılmış meşələrin yerində formalaşan dağ çöllərində isə dağ-qara torpaqları yayılmışdır. Dağ-qara torpaqlarında dəmyə şəraitində kartofçuluq və taxılçılıq inkişaf etmişdir. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilir, əsasən, Şamaxı, İsmayılı, Xocavənd və Gədəbəy inzibati rayonlarında yayılıb.

Soyuq iqlimə malik, rütubəti daha yüksək olan yamaclarda torpaqlar qonur, iqlimi nisbətən quraq olan aşağı yamaclarda qəhvəyi rəngdədir. Meşələrin əkin sahələrinə çevrildiyi ərazilərdə torpaqların eroziyası daha sürətlidir. Əkin sahələrinin salınmasında yamacların meyilliyi və səmti önəmlidir. Cənuba istiqamətli, terraslaşdırılmış yamaclar əkin üçün daha uyğun hesab edilir.

Dağ-çəmən torpaqları 1800–2000 m-dən hündür sahələrdə rast gəlinir. Dağ-çəmən torpaqlarının ibtidai, torflu və çimli kimi növləri yayılmışdır. Bu torpaqlardan, əsasən, biçənək və otlaq, həmçinin həyətəyən təsərrüfatlarda tərəvəzçilik məqsədilə istifadə olunur. İqlimin soyuq keçməsi çoxsahəli əkinçiliyə ciddi maneə yaradır. Heyvanların həddən artıq otarılması isə torpaqların məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Daha hündür dağ zirvələrində iqlim soyuq olduğundan torpaq əmələgəlməsi üçün şərait zəifdir.

Çayların subasarlarında allüvial-çəmən torpaqları geniş yayılmışdır. Şollar düzü, Qanıx-Əyriçay vadisi və Kür çayının kənarlarında isə çəmən-meşə torpaqlarına rast gəlinir. Bu torpaqlardan fasiləsiz istifadə onların münbitliyinin azalmasına səbəb olmuşdur.

• **İNFORMASIYA FONDU** •

Müasir dövrdə “alternativ torpaq” (torpaqsız əkinçilik) kimi **hidropon** və **kokopit**dən geniş istifadə olunur. İsti

və quraq iqlim şəraitində (İsrail, Küveyt, BƏƏ və s. ölkələrdə) hidroponun (yun. “hidro” – su, “ponik” – əmək) tətbiq edilməsi daha əlverişlidir. Bitkilər qidalarla zənginləşdirilmiş su mühitində “əkilir”, becərilmə dövründə əlavə su tələb olunmur. Belə şəraitdə alaqlar da əmələ gəlmir.

Kokopit – Cənubi Asiyada bitən kokos meyvəsinin qabığından hazırlanır, preslənərək kərpic formasına salınır, kütləyə azacıq su əlavə etdikdə torpağı əvəz edə bilər.

Azərbaycanın bəzi rayonlarında əkinçiliyin bu növü istixanalarda tətbiq edilir. Lakin “torpaqsız əkinçilik” hələ ki yalnız tərəvəzçilik və bəzi giləmeyvələrin yetişdirilməsində istifadə olunur.




Sarı torpaqlara rütubətli subtropik iqlimə malik Talış dağlarının ətəklərində və Lənkəran ovalığında rast gəlinir. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı və sarı rəngə çalır. Bu torpaqlarda çay, limon, feyxoa, tütün becərilir, həmçinin tərəvəzçiliyin inkişaf etdirilməsi üçün geniş imkan vardır. Sarı torpaqların həddən artıq istifadəsi, suvarmanın düzgün aparılmaması torpağın üzvi qatının zəifləməsinə gətirib çıxarmışdır.

Torpaq fondu dövlətin mülkiyyəti olub daşınmaz əmlakdır. Hər bir dövlət öz sərhədləri daxilində torpaq sahələrinin hüquqlarını dövlət qeydiyyatına alır, onların keyfiyyət və kəmiyyət uçotunu aparır, torpaqları iqtisadi cəhətdən qiymətləndirir, onların məhsuldarlıq səviyyəsini müəyyən edir. Alınan məlumatların cəmi dövlətin **torpaq kadastrı** hesab edilir. Torpaq kadastrı dövlətin hüquqi sənədidir və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilir. Azərbaycanda torpaqlar – *dövlət, bələdiyyə və xüsusi mülkiyyət* formalarına bölünmüşdür.

•**Bu maraqlıdır**

İsrail. Ölkə əhalisinin 20%-i kənd təsərrüfatı ilə məşğuldur. Əkinçilik ölkənin büdcəsinə hər il 1,5 milyard ABŞ dolları qazanc gətirir. Məhsuldarlıq yüksəkdir. Ölkədə 1 kənd təsərrüfatı işçisi 92 nəfəri ərzaq məhsulu ilə təmin etmək imkanına malikdir. Ölkənin ixracatında kənd təsərrüfatı məhsulları xüsusi yer tutur. İsrail suyun olmadığı, yayda gündüz temperaturun 40°, gecələr 0°C olduğu Arava səhрасında təsərrüfat qurub. Bu şəraitdə yetişdirilən güllər 8 gün solmadan qala bilir. Təbii ki, bu da bitkiləri becərəkən tətbiq edilən üsullarla bağlıdır.

Kənd təsərrüfatında çalışan 1 işçinin ərzaqla təmin edə biləcəyi insanların sayı



Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Çoxsahəli kənd təsərrüfatının inkişafına relyef və iqlim güclü təsir edir. Çünki ...
- Son illər alternativ torpaqlara və ya "torpaqsız əkinçiliyə" meyil artır. Ona görə ki ...
- Azərbaycanın dağ-çəmən torpaqlarında əkinçilik zəif inkişaf etmişdir. Buna səbəb ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Xəritə-sxemə əsasən cədvəli tamamlayın.



Torpaq tipi	İstifadə	Problemlər	Həlli yolları

Öyrəndiklərinizi **YOXLAYIN****1. Ölkələrdə əhalinin torpaq ehtiyatları ilə təmin olunmasını tapın:**

Ölkələr	Torpaq fondu, mln. hektar	Əhalinin sayı, mln. nəfər (2021)	Təmin olunma
Çin		1 425	
Kanada		39,1	
ABŞ		336	
Rusiya		147,1	
Argentina		44,9	
Azərbaycan		10,4	

2. Azərbaycanda əkin sahələri və torpaq tipləri arasında uyğunluğu müəyyən edin.

1. Sarı torpaqlar	a) Pambıq, bostan məhsulları
2. Dağ-qaratorpaqları	b) Tərəvəz
3. Kokopit, hidropon	c) Feyxoa, limon, çay
4. Boz, boz-çəmən torpaqlar	d) Kartof, taxıl

Dərsdən sonra.**LAYİHƏ: “Torpaq mülkiyyəti”**

Azərbaycanda əhalinin müəyyən hissəs xüsusi evlərdə yaşamağa üstünlük verir. Sizir yaşadığınız evin (və ya bağın) altındakı torpaq hər hansı mülkiyyət hüququna malikdir. Valideynlərinizdən ailənizə məxsus torpağa aid olan sənədləri sizə göstərmələrini xahiş edin, onlarla tanış olun. Evinizin sənədlərin verilməsi nümünə ilə müqayisə edin və onur düzgünlüyünə əmin olun.

*Hissəların Dövlət qeydiyyatı haqqında qanunla tənzimlənən Dövlət qeydiyyatından keçirilməli və 2 nömrəli əlavə



AZƏRBAYCAN RESPUBLİKASI
ƏMLAK MÜDƏKİMLƏRİ DÖVLƏT KONTROLU YANINDA
ƏLİQANNAZ ƏMLAKIN DÖVLƏT QEYƏTİNİ XƏDMƏTİ

Hissəların Dövlət qeydiyyatı haqqında qanunla tənzimlənən Dövlət qeydiyyatından

CIXARIS

Seriya MA № 0000000

Region hissə pükü əldən gətirən (sənəd)	
Hissə pükü əldən gətirən (sənəd)	
Hissə əldən gətirən (sənəd) alınmasının növü və ünvanı	
Hissə pükü növü	
Hissə pükü məbləği	
Hissə əldən gətirən mülkiyyət və sənəd növü	
Hissə pükü növü	
Hissə əldən gətirən qeydiyyat növü	
Qeydiyyat tarixi	
Sənəd nömrəsi	

Daxilində əlavə sənədlər: _____ sənəd nömrəsi: _____ sənəd nömrəsi: _____

Ərazi idarəsinin rəisi _____

Qeydiyyat tarixi _____

Ərazi idarəsinin rəisi və sənəd

2.10 MEŞƏ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏ

Sizə məlumdur

Meşə ehtiyatları, əsasən, mülayim və ekvatorial iqlim qurşaqlarında cəmlənmişdir. Tayqa və rütubətli ekvatorial meşələr insan təsirinə zəif məruz qalmışdır. Lakin mülayim qurşağın musson, enliyarpaqlı və qarışıq meşələri, subtropik qurşağın codyarpaqlı həmişəyaşıl meşələri və çay sahilı meşə zolaqları müasir dövrdə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

• Tədqiqat işi •

Xəritə-sxemə əsasən cədvəli tamamlayın.

Dünyanın meşə ehtiyatları



Ölkələr	Qarışıq və enliyarpaqlı meşələr	İynəyarpaqlı meşələr	Subtropik meşələr	Rütubətli tropik meşələr (ekvatorial)
Rusiya				
Kanada				
ABŞ				
Polşa				
Braziliya				
İndoneziya				
Hindistan				

Müzakirə edin və nəticəni qısa mətn formasında təqdim edin:

– Hansı regionlar meşə sahələri ilə daha yaxşı təmin olunmuşdur?

Dünyanın meşə ehtiyatları

Region	Meşələrin sahəsi		Oduncaq tədarükü	
	mln. ha	%-lə	mlrd. m ³	%-lə
Avrasiya	1795	35,0	158	41,2
Afrika	1140	22,2	56	14,6
Şimali Amerika	750	14,7	53	13,8
Cənubi Amerika	1260	24,5	110	28,6
Avstraliya	180	3,6	7	1,8
Dünya	5125	100	384	100

• İNFORMASIYA FONDU •


Meşələrin intensiv şəkildə istismar olunması son iki əsrdə meşə sahələrinin iki dəfə azalması ilə nəticələnmişdir. Meşələrin azalmasına bir neçə amil təsir edir: əkinçilik məqsədilə meşələrin qırılması Avropa və Şimali Amerikada, tikinti materialı və mebel sənayesində istifadə Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada, taxta-şalban istehsalı Asiya, Afrika, Şimali Amerika və Cənubi Amerikada, yanacaq məqsədilə istifadə Afrika və Cənubi Amerikada müşahidə olunur. Son illər baş verən meşə yanğınlarına Avstraliya, Asiya və Avropada daha çox rast gəlinir.

Ölkələrin **meşə ehtiyatları** – onların meşə sahələrinə və oduncaq tədarükünə görə xarakterizə edilir.

Meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan (məsələn: tala) və qeyri-meşə sahələri (məsələn: cığırılar, bataqlıqlar və s.) dövlətin **meşə fondunu** yaradır.


İl ərzində dünyada təkcə oduncaq tədarükü 384 mlrd. m³ təşkil edir.

Dünyanın ən çox meşə məhsulları ixrac edən ölkələri, %-lə (2021)



XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşələrlə örtülü olmuşdur. Hazırda Azərbaycanda meşə fondu 1213,7 min hektardır. Bu isə adam-başına 0,12 hektar meşə sahəsi deməkdir.

Azərbaycanda meşə ilə örtülü ərazilər



E.ə. I minilliyin sonunda

Müasir dövrdə



Meşələr çoxfunksiyalı əhəmiyyətə malikdir. Meşələrin əksər hissəsi tropik və ekvatorial enliklərdə yerləşən Asiya, Afrika və Latın Amerikasına ölkələrinin payına düşür. Bu regionlarda oduncaqdan həm yanacaq, həm də tikinti materialı kimi istifadə olunur. İEO-lərin yanacaq-enerji balansında isə oduncaqdan az istifadə olunur. Bu ölkələrdə meşələr qida sənayesi, əczaçılıq, kosmetik vasitələrin hazırlanması və s. üçün xammal mənbəyidir. Bir sıra İEO-lərdə meşə ehtiyatlarının qorunmasına ciddi nəzarət olunur. Meşə materiallarına olan tələbat idxal hesabına ödənilir. Məsələn, Yaponiya

dövləti öz meşələrini tam şəkildə qorumaq məqsədilə Cənub-Şərqi Asiya ölkələrindən meşə materialları idxal edir.

• **Fəaliyyət** • Xəritə-sxemə əsasən "Dünyanın meşə örtüyünün dəyişməsi"ni müqayisə edin.



Meşə ilə örtülən ərazilər
 e.ə. 6-cı əsrə qədərki dövr 2020-ci il

Müzakirə edin və nəticəni cədvəl formasında təqdim edin:

– Meşə ehtiyatları hansı regionlarda daha sürətlə azalıb və bu azalmaya səbəb nədir?

•Bu maraqlıdır•

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatlarına görə, hazırda tropik meşələrin 40%-i qırılmışdır, qalan meşə sahələri isə sürətlə məhv edilir. Bütün bunlardan əlavə, hər il baş verən yanğınlar nəticəsində geniş meşə massivləri yanaraq sıradan çıxır. Meşə yanğınları Avstraliya, Afrika, Avropa və Asiyada müntəzəm olaraq baş verir. Bu yanğınlar nəticəsində təkcə Afrikada il ərzində 80 mln. ton bitki örtüyü məhv olur.

Yanğına məruz qalmış şimal meşələrinin yenidən bərpası üçün 15–20 il, cənub meşələrinin bərpası üçün isə 3–6 il vaxt tələb olunur.

Baş verən irimiqyaslı meşə yanğınları kosmik aerofotoşəkillər vasitəsilə təhlil edilir, yanğından sonrakı küllüklərin konturları çəkilir, məhv olmuş meşələrin sahəsi hesablanır.



Müasir dövrdə meşə və kimya sənayesi arasında əlaqə güclənmiş, “*meşə-kimya*” adlanan yeni sənaye sahəsi yaranmışdır. Sellüloz-kağız, kanifol, skipidar və s. bu sahənin məhsullarıdır.

Son illər kəsilən ağacların budaq, kök, kütük və s. hissələrindən istifadə daha da sürətlənmişdir. Lakin İEÖ-lərdə hər 1000 m³ oduncaqdan 200 tona qədər kağız və karton alınarsa, Afrika ölkələrində bu göstərici cəmi 13 ton təşkil edir.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Meşələrin intensiv şəkildə qırılması müxtəlif problemlərin yaranmasına səbəb olur. Çünki ...
- İnkişaf etməkdə olan ölkələrdə meşə ehtiyatları daha sürətlə məhv edilir. Ona görə ki ...
- Son illər meşə və kimya sənayesinin əlaqəsi daha da güclənmişdir. Çünki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Cədvəli tamamlayın.

Region	Meşə sahələrinin azalması səbəbləri
Avropa	
Asiya	
Afrika	
Şimali Amerika	
Cənubi Amerika	
Avstraliya	

Öyrəndiklərinizi YOXLAYIN

Regionları meşələrin sahələrinin azalması üzrə düzün:

Avrasiya; Afrika; Şimali Amerika; Latin Amerikası; Avstraliya.

2. Mətnə olan müvafiq rəqəmlərdən istifadə edərək dünyada meşə ilə örtülü ərazilərin Yer kürəsinin quru hissəsinin neçə faizini təşkil etdiyini hesablayın. Aldığınız nəticəni dairəvi diaqram formasında təqdim edin.

Dərsdən sonra

LAYİHƏ: “Dünyanın meşə fondu” layihəsində aşağıdakı mövzulardan birini seçin, tərtib etdiyiniz plan əsasında təqdimat hazırlayın.

- Meşələrin həyat üçün əhəmiyyəti.
- Meşə qurşaqları və ehtiyatları.
- Meşələr təhlükədədir.
- Meşələrin tükənmə səbəbləri.
- Meşələrin qorunması üçün təkliflər.

1. Neotektonik hərəkətlərə qarşı qabaqlayıcı tədbirlər görən ölkələri müəyyən edin:

1. *Yaponiya.*
2. *Nepal.*
3. *Meksika.*
4. *İslandiya.*
5. *İtaliya.*
6. *İran.*
7. *Banqladeş.*
8. *Yunanıstan.*

2. Mineral ehtiyatların istifadəsinin səmərəli üsullarından hansına üstünlük verirsiniz? Fikrinizi əsaslandırın.

3. Məntiqi ardıcılığı tapın:

1. Materiklərin sahilboyu əraziləri su altında qalır.
2. Dünya okeanının sahəsi böyüyür.
3. Okeanın səviyyəsi 0,5–2 m qalxır.
4. İqlim 0,5–0,6° istiləşir.
5. Örtük buzlaqlarının bir hissəsi əriyir.
6. Havanın tərkibində karbon qazının miqdarı artır.
7. Havaya atılan zərərli qazların, sənaye və nəqliyyat tütüsünün miqdarı artır.

4. Verilən məntəqələrdə torpaq ehtiyatlarını plan üzrə səciyyələndirin:

- a) torpaq tipi
- b) torpaqlardan istifadə
- c) istifadə problemləri



5. Cədvələ əsasən meşə sahələrinin fiziki-coğrafi vilayətlər üzrə dairəvi diaqramını qurun.

Təbii-coğrafi rayonlar	%-lə göstərici
Böyük Qafqaz	48,5
Kiçik Qafqaz	34,5
Talış dağları	14,5
Kür dağarası çökəkliyi	2,5

6. Uyğunluğu müəyyən edin:

1. Xəzri

A. Cənub, cənub-şərqdən əsir

2. Ağ və qara yel

B. Neft mədənlərinə zərər vurur


3. Gilavar

C. Havada rütubəti azaldır

7. Situasiya tapşırığı.

Çayların müxtəlifliyi

Çaylarda suyun səviyyəsinin zamandan asılılıq qrafiki *hidroqraf* adlanır. Hidroqraflar çay dərələrində quraşdırılmış xüsusi məntəqələrdə ilboyu axan suyun səviyyəsini müşahidə etməklə tərtib olunur. Bu qrafiklərdə üfqi xətt boyunca yazılan rəqəmlər ayları, şaquli xətt boyunca yazılan rəqəmlər isə suyun səviyyəsini ifadə edir. Hidroqrafları təhlil etməklə çayların özünəməxsus xüsusiyyətlərini öyrənmək mümkündür. Bu isə çaylardan təsərrüfatda düzgün istifadə edilməsinə imkan verir.



Tapşırıq 1. Hidroqraflara əsasən aşağıdakı mülahizələrdən doğru olanları seçin.

1. B hidroqrafına uyğun çayda suyun maksimal səviyyəsi iyul ayının sonu – iyulun əvvəlində olduğu halda, C hidroqrafına uyğun çayda bu vaxt suyun səviyyəsi minimuma çatır.
2. C hidroqrafına uyğun çaydan suvarma məqsədilə istifadə etmək D hidroqrafına uyğun çaya nisbətən daha məqsədəuyğundur.
3. A və B hidroqraflarına uyğun çaylarda suyun səviyyəsi eyni vaxtda ən yüksək həddə olur.
4. Dekabr, yanvar və fevral aylarında A, B, C və D hidroqraflarına uyğun çaylarda suyun səviyyəsi digər aylara nisbətən daha aşağı olur.
5. Çayların heç biri gəmiçilik üçün əlverişli deyil.
6. C hidroqrafına uyğun çay istisna olmaqla digər çayların qidalanmasında qar və buzlaqların ərinti suları üstünlük təşkil edir.
7. Çayların hidroqrafı axdıqları əraziyə düşən yağıntıların göstəricisidir. Bu baxımdan D hidroqrafına uyğun çayın axdığı ərazi daha quraq iqlimə malikdir.
8. Yalnız A hidroqrafına uyğun çay dərəsində bənd tikməklə bu çayın rejimini tənzimləmək mümkündür.

Tapşırıq 2. Su anbarının tikintisi üçün verilən çaylardan yalnız biri seçilməlidir. Hansı variantı seçərdiniz? Fikrinizi əsaslandırın.

Tapşırıq 3. Qrafiklərdə ifadə olunan çayların sahillərində yaşayış məntəqələri vardır. Yaşayış məntəqələrini təhlükəli sel hadisələrindən qorumaq üçün hansı çayın sahili boyunca fitomeliativ tədbirlərin görülməsi daha vacibdir. Fikrinizi əsaslandırın.



3

DÜNYANIN DEMOQRAFİK MƏNZƏRƏSİ

Diaqnostik qiymətləndirmə

- 3.1. Etnos və etnogenez
 - 3.2. **Praktik dər.** Dünyada dil ailələri
 - 3.3. Demografik keçid mərhələləri
 - 3.4. Əmək ehtiyatlarının əsas göstəriciləri
 - 3.5. Əhalinin həyat səviyyəsi
 - 3.6. İşsizlik və onun növləri
 - 3.7. Müasir dünyada miqrasiya axınları
 - 3.8. **Praktik dər.** Azərbaycanın əhalisi
- Ümumiləşdirici sual və tapşırıqlar**



Coğrafiya və demoqrafiyanın qovuşması yeni bir elm sahəsinin – *geodemografiyanın* (coğrafi demoqrafiya) formalaşmasına səbəb olmuşdur. Bu elm sahəsi fərqli ərazilərdə baş verən geodemografik vəziyyətin öyrənilməsi ilə məşğuldur.

Demoqrafik vəziyyət – əhəlinin təbii hərəkətinə, onun cins və yaş tərkibinə, demoqrafik keçid problemlərinə, ailə strukturuna, orta ömür müddəti uzunluğuna, ölkələrdə aparılan demoqrafik siyasətə aid sualları əhatə edir. Geodemografiyanı həm coğrafiyaçılar, həm də demoqraflar tədqiq edirlər.

1. Xəritə-sxemə əsasən regionlarda geniş yayılmış dil ailələrini müəyyən edin.



1	2	3	4	5	6

2. Cədvəli tamamlayın.

Əhalinin təbii artım tipi	Demografik siyasətin mahiyyəti	Ölkələr
Ənənəvi		
Müasir		

3. Ölkə əhalisi 2010-cu ildə 3 mln. 150 min nəfər, 2022-ci ildə isə 3 mln. 225 min nəfər olmuşdur. Göstərilən dövr ərzində orta illik artım neçə min nəfər olmuş və neçə faiz artmışdır?

4. Ölkələr üzrə verilmiş rəqəmləri cədvələ uyğun qruplaşdırın.



Ölkə	Əhalinin sayı artır		Əhalinin sıxlığı	
	təbii artım hesabına	mexaniki artım hesabına	yüksək	zəif

3.1 ETNOS VƏ ETNOGENEZ

Sizə
məlumdur

Cəmiyyətin inkişaf səviyyəsi tarix boyu regionlar üzrə müxtəlif olmuşdur. Bu da regionlarda fərqli sivilizasiyaların yaranmasına, onların zaman keçdikcə bir-birini əvəz etməsinə, bəzi sivilizasiyaların isə assimilyasiyaya uğrayaraq tarixin səhifəsindən silinib getməsinə səbəb olmuşdur. Buna baxmayaraq onların müəyyən izləri, maddi mədəniyyət nümunələrinin bəzi qalıqları hələ də qalmışdır.

COĞRAFIYA

və

TARİX


• TƏDQIQAT işi •

Etnos – eyni etnik mənsubiyyətli (dil, mədəniyyət, əxlaq və s.) insanların birliyi.

Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövrdə formalaşır.

Onlar yaranır, müəyyən dövr ərzində mövcud olurlar, sonra bəşər tarixindən silinirlər.

– Xəritə-sxemdə verilən xətlərə uyğun olan ərazilərdə yaranmış etnosları yada salın və cədvəli təmamlayın.



• Yeni etnosların yaranma xəritə-sxemi (hər bir xətt eyni dövrdə yaranan müxtəlif etnosları əks etdirir)

Xətt/əsr	Etnoslar
I (e.ə. XI əsr)	
II (e.ə. III əsr)	
III (I əsr)	
IV (VI əsr)	
V (XI əsr)	


Müzakirə edin və nəticə çıxarın:

– Etnosların yaranmasına və məhvinə nə səbəb ola bilər?

Yer kürəsinin əhalisi – irq, dil, din, maddi-mənəvi dəyərlər, mədəni irs və s. xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Buna səbəb onların müxtəlif ərazilərdə məskunlaşması və həmin mühitə uyğunlaşmasıdır. Lakin son dövrlərdə bəşəriyyət üçün ümumi olan problemlər onları yaxınlaşdırmışdır. Qloballaşma prosesinin sürətlə getdiyi müasir dövrdə artıq müxtəlif sivilizasiyaların assimilyasiyası baş verir ki, bu proses də çox vaxt milli dəyərlərin itirilməsi ilə müşayiət olunur. Buna baxmayaraq bəzi xalqlar hələ də özlərinəməxsus adət-ənənələrini (geyim, yemək, milli bayramlar və s.), əxlaqi davranış keyfiyyətlərini qorumağa çalışırlar. Hər bir insan bilik və bacarığı, mənəvi zənginliyi, daxili mədəniyyəti, digərlərinə olan hörmət və ehtiramı ilə mənsub olduğu müəyyən bir etnosu təmsil edir.

Dünyada 6 mindən çox etnos vardır. Sayı 100 mln. nəfərdən çox olan böyük etnoslara çinliləri, hindliləri, benqalları, rusları, yaponları və digərlərini, kiçik etnoslara isə Azərbaycanda xınalıq, buduq və s.-ni aid etmək olar.

Hər bir etnos yaranmasından yox olmasına qədər tarixi bir inkişaf dövrü keçir. Bu proses **etnogenez** adlanır. Etnogenez nəsildən millətə qədər olan təkamül yolunu əhatə edir.



Etnosların formalaşmasına bir çox amillər təsir edir. Bu amillərdən ən mühümü **təbii mühitdir**. Tarixçi alim, etnoqraf L.N.Qumilyov etnosun yaranmasının onu əhatə edən landşaftla əlaqədar olduğunu əsaslandırmışdır. Məsələn, Avrasiya materikində etnogenez prosesinə qərbdə meşə və meşə-çöl, cənub-qərbdə səhra və vahə, mərkəzi hissədə çöl, şimalda isə tundra və meşə-tundra landşaftları təsir etmişdir. Tədqiqatçının fikrinə görə, düzənlikdə məskunlaşan xalqlar etnik və sosial baxımdan dağlıq ərazilərdə yaşayanlara nisbətən daha sabitdirlər.

Etnosun formalaşmasında coğrafi mühit faktorları da mühüm rol oynayır. Ərazinin relyefi, iqlim şəraiti orada məskunlaşan xalqların adət-ənənəsinə, geyim tərzinə, əmək məşğuliyətinə, hətta xarakterinə belə təsir göstərir.

• **İNFORMASIYA FONDU** •

Azərbaycan Respublikası hökuməti insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur.

1992-ci ildə "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında" fərman imzalanmışdır.

Müasir dövrdə vəziyyət dəyişmişdir. Hazırda etnosların formalaşmasına yalnız təbii mühit deyil, siyasi, iqtisadi, sosial və digər amillər də təsir edir.


Etnos istənilən vaxt yarana bilər. Onların məhv olma səbəbləri isə çoxdur: geniş arealda yayılması nəticəsində bir-birindən uzaqlaşma, hərbi müdaxilə, ekoloji gərginlik, iqtisadi gerilik və s.

Proses *iki yolla* baş verir: *dəyişilib parçalanma nəticəsində yeni etnosun əmələ gəlməsi ilə və ya assimilyasiyaya uğraması nəticəsində yox olması ilə*. Məsələn, Çində bir vaxtlar mövcud olmuş türkdilli tabğaçlar buddizm dinini qəbul etmiş, öz adət-ənənələrini unutmuş və assimilyasiya olaraq çinlilərə qarışmışdır. Məhv olma zamanı etnoslar yenidən inkişaf mərhələsinə başlaya və özlərini bərpa edə bilərlər.

L.N.Qumilyov etnosun özünübərpaasını passionarlıqla əlaqələndirir. **Passionarlıq** – etnosun ətraf mühitdən daha çox enerji qəbul edərək onu fəaliyyət şəklində istifadə etməsinə deyilir. Passionarlıq, adətən, güclü şəxsiyyətlərin – passionarların mövcudluğu ilə əlaqəli olur. **Passionarlar** isə özünəməxsus güclü enerjiyə malik olan və fəaliyyət göstərən insanlardır.

Etnosun məhv olma ərafəsində passionar insanların olmaması onun məhvini sürətləndirir. Tarixi şəxsiyyətlər Atilla, Makedoniyalı İsgəndər, Çingizxan, Napoleon, Hitler, elm sahəsində Eynşteyn, Nyuton və b. passionarlardır.

• İNFORMASIYA FONDU •



Lev Qumilyov (tarixçi-etnoloq) Xəzər dənizi və Aral gölündə suyun səviyyəsinin təəddüdü ilə türk xalqlarının güclənməsi və tənəzzülü arasında əlaqənin olduğunu iddia etmişdir. O, tədqiqatlar nəticəsində keçmişdə türk xalqlarının güclənməsi və ya zəifləməsi ilə Xəzər dənizinin səviyyəsinin artıb-azalması arasında əlaqənin olduğunu aşkarlamışdır.

Etnogenezin inkişaf prosesi bir neçə mərhələdən ibarətdir. *İlk mərhələ: etnos sakit həyat tərzinə malik olur.* Əhalinin sayı artır, tələbatı ödəmək üçün təbii ehtiyatlardan daha çox istifadə olunur və nəticədə təbii sərvətlərin qıtlığı hiss olunur.

İkinci mərhələ: passionar insanların sayı artır. Etnos yüksək səviyyəli həyat uğrunda çalışır.

Etnogenezin inkişaf mərhələləri sxemi (sxem L.Qumilyovun "Etnogenez və Yer in biosferi" əsərinə istinad edilərək hazırlanmışdır)



Üçüncü mərhələ: passionarlıq ən yüksək həddə çatır. Etnos ideya uğrunda yox olmağa belə hazır olur.

Dördüncü mərhələ: zaman keçdikcə etnos tənəzzül edir, milli dəyərlər aşınır, ənənələr unudulur, gücünü itirir.

Sonuncu mərhələdən sonra bəzi etnoslar tarix səhnəsindən silinir (şumerlər, peçeneqlər, qırpaqlar və s.), bəziləri isə yenidən ilkin mərhələsinə qayıdır (məsələn: monqollar və s.).

Refleksiya

Fikirleri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.


- Etnoslar mədəni irsin daşıyıcısıdır. Çünki...
- Məhv olma ərafəsində olan etnoslar yenidən inkişaf mərhələsinə başlaya bilərlər. Ona görə ki ...
- Passionar insanların olmaması etnos üçün təhlükəlidir. Buna səbəb ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Amerika psixoloqu Abraham Maslou insanın maddi və mənəvi tələbatının ödənilməsi piramidasını qurmuşdur. Onun fikrincə, insanın adi ehtiyacları olan tələbatı ödənilmədiyi təqdirdə o daha yüksək tələbatla can atmır.

A.Maslounun "Tələbat piramidası"



Tələbat piramidası və etnogenezin inkişaf mərhələləri sxemlərini müqayisə edin.

Öyrəndiklərinizi

YOXLAYIN

1. "Etnos", "etnogenez" və "passionarlıq" anlayışlarını izah edin.
2. Passionarlığı tarixi ardıcılıq üzrə tamamlayın.



3.2 PRAKTİK DƏRS. DÜNYADA DİL AİLƏLƏRİ


Dil ailəsi – qohum dillərin məcmusudur. Dil ailəsində ilkin olaraq bir dil mövcud olmuşdur. Tarixi dövr ərzində eyni dildə danışanlar daha geniş ərazidə məskunlaşmışdır. Nəticədə onların bir-biri ilə əlaqəsi zəifləmiş, yeni dialektlər yaranmış, qohum dildə danışan xalqlara çevrilmişlər.

Dil ailələri yaxın dillərdə danışan xalqları əhatə edən **dil qruplarından** ibarətdir.

Tapşırıq 1

Dünyanın ən böyük dil ailələri və dil qrupları xəritəsini təhlil edin və cədvəli tamamlayın.

Dünyanın ən böyük dil ailələri və dil qrupları xəritə-sxemi



Region	Dil ailəsi	Dil qrupları	Dil qruplarına aid olan xalqlar

3.3 DEMOQRAFİK KEÇİD MƏRHƏLƏLƏRİ

Sizə
məlumdur

Dünya əhalisi təbii artım hesabına çoxalır. Təbii artımın sürəti müxtəlif ölkələrdə fərqlidir. Doğulan və ölənlərin sayının az olması təbii artımın I tipi, doğulanların sayının çox, ölənlərin sayının az olması isə II tipi üçün səciyyəvidir.

• TƏDQIQAT İŞİ •

Cədvəldəki məlumatlar əsasında ÜDM-in adambaşına düşən həcmi ilə doğum, ölüm və təbii artım arasında olan əlaqəni müəyyən edin (BMT-nin 2021-ci il məlumatları).

Ölkə	hər min nəfərə			ÜDM-in adambaşına düşən həcmi (min ABŞ dolları ilə)
	doğum	ölüm	təbii artım	
Almaniya	8,6	10,9	- 2,3	50,7
Lüksemburq	11,6	7,4	4,2	131,3
Norveç	12,1	8,2	3,9	82,2
Hindistan	18,2	7,3	10,9	2,1
Braziliya	13,6	5,9	7,7	7,8
İran	16,3	4,7	11,6	12,7


Müzakirə edin və nəticə çıxarın:

– ÜDM-in adambaşına düşən həcmi çox olan ölkələrdə təbii artımın aşağı olması faktını təsdiq etmək düzgündürmü?

Hazırda dünya əhalisini sayı 8 mlrd.-ı keçmişdir. BMT-nin hesablamalarına əsasən, XXI əsrin sonunda Yer kürəsində əhalinin sayı 11 mlrd. nəfərə çatacaq. Bir çox alimlərin fikrincə, əhali sayının bu həddi təbii ehtiyatların tükənməsinə, kənd təsərrüfatında yararlı torpaq sahələrinin deqradasiyaya uğramasına, dəniz və okeanlarda olan canlı aləmin kəskin azalmasına səbəb olacaqdır. Bunlar isə sosial, iqtisadi və ekoloji problemlərin yaranması və müxtəlif regionlarda insanların həyat səviyyələrinin aşağı düşməsi ilə nəticələnə bilər.

Region və ölkələrdə demoqrafik göstəricilərin – *doğum*, *ölüm* və *təbii artımın* səviyyəsi sosial-iqtisadi inkişafdən asılı olaraq dəyişir. Bu, **demoqrafik keçid** adlanır. Demoqrafik keçid 4 mərhələdən ibarətdir.

I mərhələ. Yüksək doğum, yüksək ölüm və təbiətdən asılılığın güclü olması nəticəsində təbii artımın aşağı olması xarakterikdir.



Müasir dövrdə Yeni Qvineya adasında, Amazon və Konqo hövzələrinin rütubətli ekvatorial meşələrində yaşayan, ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr hələ də demoqrafik keçidin I mərhələsindədirlər.

II mərhələ. Bu mərhələdə doğumun yüksək göstəriciləri saxlanılır, lakin səhiyyənin inkişafı sayəsində ölümün səviyyəsi azalır. Nəticədə əhalinin təbii artımı yüksəlir. Demoqrafik keçidin bu mərhələsi əhali artımının ənənəvi tipi də adlandırılır. Bu mərhələdə əhalinin sürətli artımı demoqrafik partlayışla müşayiət olunur. Avropada II mərhələyə keçid XIX əsrin əvvəllərində baş verdiyi halda, Afrika, Asiya və Latin Amerikasının bir sıra ölkələrində bu proses hələ də davam edir.

III mərhələ. Ölümün səviyyəsi əvvəlki mərhələdə olduğu kimi qalır, doğumun səviyyəsi isə aşağı düşür. Bu, iqtisadiyyat və səhiyyənin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, uşaqlara ayrılan xərclərin artması, qadınların aktiv ictimai fəaliyyəti ilə bağlıdır. Hazırda Latin Amerikasının əksər ölkələri demoqrafik keçidin bu mərhələsindədir. Bu ölkələrdə sənayenin inkişafı ilə əlaqədar iqtisadiyyat və əhalinin məşğulluq strukturlarında köklü dəyişikliklər baş verir.

IV mərhələ. Doğum və ölüm arasında fərqin azalması təbii artımın aşağı düşməsinə səbəb olur ki, bu zaman əhalinin sayı sabitləşir. Əvvəlki mərhələdə başlayan proseslər davam edir. Bu, İEÖ-lərin əksəriyyəti üçün xarakterikdir. Bəzi ölkələrdə isə hətta əhalinin təbii azalması da müşahidə olunur.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Demoqrafik keçid sosial-iqtisadi inkişafı əlaqələndirir. Buna səbəb ...
- Demoqrafik keçidin II mərhələsi demoqrafik partlayışla müşayiət olunur. Çünki ...
- Afrika, Asiya, Latin Amerikasının bir sıra ölkələrində əhalinin sürətli artımı davam etməkdədir. Ona görə ki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

1. Region və ölkələrdə əhalinin təbii artım tipini və demoqrafik mərhələni müəyyən edib cədvəli tamamlayın (BMT-nin 2021-ci il məlumatları).

Region	Ölkə	hər 1000 nəfərə			Demoqrafik keçid mərhələsi
		doğulanlar	önlər	təbii artım	
Afrika	Misir	27,2	4,3		
	Niger	47,5	9,9		
	Nigeriya	34,6	8,7		
Şimali Amerika	ABŞ	12,4	8,4		
	Kanada	10,2	8,1		
Cənubi Amerika	Braziliya	13,6	5,9		
	Argentina	16,0	7,3		
Asiya	Azərbaycan	14,5	6,9		
	Hindistan	18,2	10,9		
	Əfqanıstan	36,7	12,3		

	Türkmənistan	18,3	5,9		
	İran	16,3	5,2		
	Yaponiya	7,3	11,6		
Avropa	Norveç	12,2	7,9		
	Fransa	11,9	9,5		
	Belçika	11,1	9,6		
	Almaniya	8,6	10,9		
Avstraliya	Avstraliya	12,4	6,8		

2. Cədvələ əsasən müəyyən edin:

- Regionlar demoqrafik keçidin hansı mərhələsindədir?
- Dünyada hansı demoqrafik mərhələ üstünlük təşkil edir?
- Cədvəldəki göstəricilərə əsasən fikrinizi təsdiq edin.

Öyrəndiklərinizi **YOXLAYIN**

1. Cədvəli tamamlayın.

Mərhələ	Mahiyyət	Region və ölkələr
I mərhələ		
II mərhələ		
III mərhələ		
IV mərhələ		

2. Səhv ifadələri düzürə çevirin:

- İƏÖ-lərin əksəriyyəti demoqrafik keçidin I mərhələsindədir.
- Demoqrafik keçidin IV mərhələsində demoqrafik partlayış müşayiət olunur.
- Latın Amerikasının əksər ölkələri demoqrafik keçidin sonuncu mərhələsindədir.
- Azərbaycan Respublikası demoqrafik keçidin ikinci mərhələsindədir.

3.4 ƏMƏK EHTİYATLARININ ƏSAS GÖSTƏRİCİLƏRİ

Sizə
məlumdur

Əmək ehtiyatları – ictimai faydalı əməklə məşğul olmaq üçün zəruri fiziki inkişafa, əqli qabiliyyət və biliyə malik olan əhali qrupudur. Əmək ehtiyatlarını əmək qabiliyyətli yaşda olan əhali təşkil edir.

• TƏDQIQAT işi •

Əmək ehtiyatlarının bəzi kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə edin.

Kəmiyyət göstəriciləri:

- əmək qabiliyyətli əhəlinin ümumi sayı;
- yaş tərkibi;
- cins tərkibi.

Keyfiyyət göstəriciləri:

- sağlamlığı, fiziki iş qabiliyyəti;
- ümumi təhsil, peşə hazırlığı, ixtisas səviyyəsi.

Müzakirə edin və nəticə çıxarın:

- Cəmiyyətin inkişafının müasir mərhələsində əmək ehtiyatlarının hansı göstəriciləri daha vacibdir? Fikrinizi əsaslandırın.

Əmək ehtiyatlarının ən mühüm kəmiyyət göstəriciləri onların ümumi sayı və artım sürətidir. Dövlətlər əmək ehtiyatlarının artım sürətinə görə bir-birindən fərqlənir. Bu, ilk növbədə, təbii artım və miqrasiyadan asılıdır. Yüksək təbii artım və yaxud immiqrantlar əmək ehtiyatlarının sayının artmasına birbaşa təsir edir.

Əmək ehtiyatlarının artımı faizlə və ya min nəfərlə ifadə olunur. Müxtəlif dövrlərin göstəricilərini müqayisə edərək əmək ehtiyatlarının artım sürəti barədə nəticə çıxarmaq olar. Əmək ehtiyatlarının artım sürəti yüksələ və ya azala bilər.

n ü m u n ə

2018-ci ildə Azərbaycanda əmək ehtiyatlarının sayı 6842 min nəfər, 2019-cu ildə 6894 min nəfər, 2020-ci ildə isə 6940 min nəfər olmuşdur.

2018 – 2019-cu ildə əmək ehtiyatlarının artımı aşağıdakı kimi hesablanır:

– əmək ehtiyatlarının artımı, min nəfərlə: $6894 - 6842 = 52$ min nəfər;

– əmək ehtiyatlarının artımı (faizlə): $6842 - 100\%$;

$$52 - X\%;$$

$$X = 52 \times 100 : 6842 = 0,76 \%$$

2019 – 2020-ci il ərzində əmək ehtiyatlarının artımı isə aşağıdakı kimi olmuşdur;

– əmək ehtiyatlarının artımı, min nəfərlə: $6940 - 6894 = 46$ min nəfər;

– əmək ehtiyatlarının artımı (faizlə): $6894 - 100\%$;

$$46 - X\%;$$

$$X = 46 \times 100 : 6894 = 0,66\%$$

Alınan göstəricilərin müqayisəsi əmək ehtiyatlarının artım sürətini müqayisə etməyə imkan verir. Nümunədə görünür ki, Azərbaycanda əmək ehtiyatları azalmağa doğru.

Əmək ehtiyatlarının artım tempinin yüksək və ya aşağı olması sosial və iqtisadi problemlərin yaranmasına səbəb ola bilər.

•Fəaliyyət–1• Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin statistik göstəricilərini təhlil edin.

İllər	İqtisadi fəal əhalinin sayı – min nəfər ilə
2017	4 822
2019	4 938
2021	4 988

Müzakirə edin və nəticə çıxarın:

- İqtisadi cəhətdən fəal əhali 4 il ərzində neçə faiz və neçə min nəfər artıb?
- İqtisadi cəhətdən fəal əhalinin artım sürəti necə dəyişilir?

Əmək ehtiyatlarının cins strukturu da mühüm kəmiyyət göstəricilərindən biridir. Bu onların tərkibində kişi və qadınların say nisbəti ilə xarakterizə olunur; məsələn, Azərbaycanda 2020-ci ildə əmək ehtiyatlarının 51%-ni kişilər, 49%-ni qadınlar təşkil etmişdir.

Dünyada əmək ehtiyatları qeyri-bərabər paylanmışdır. İEÖ-lərdə dünya əmək ehtiyatlarının yalnız 16%-i cəmlənmişdir. Əmək ehtiyatlarının böyük hissəsi Şərqi və Cənub-Şərqi Asiya (35%), Cənubi Asiya (20%) və Afrikanın (10%) payına düşür.


Əmək ehtiyatlarının qiymətləndirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də nəzərə alınır.

Əmək ehtiyatlarının ən mühüm keyfiyyət göstəricilərindən biri də əhalinin *savadlılıq səviyyəsidir (oxuyub-yazmağı bilən əhalinin faizlə göstəricisi)*.

•Fəaliyyət–2• Xəritə-sxemi təhlil edin və cədvəli tamamlayın (2021-ci il).

Əhalinin savadlılıq səviyyəsi, %-lə		
51–60	61–90	91%-dən yuxarı

Ölkələrdə əhalinin savadlılıq səviyyəsi



Müzakirə edin və nəticə çıxarın:


- Əhalinin savadlılıq səviyyəsi ilə ölkənin iqtisadi inkişafı arasında nə kimi əlaqə vardır?

Dünya dövlətlərində əhalinin savadlılıq səviyyəsi (2021-ci il).

Dünyada tutduğu yer	Ölkə	Savadlılıq səviyyəsi, %-lə
1	Lüksemburq	100
2	Estoniya	99,8
13	Azərbaycan	99,6
177	Əfqanıstan	38,2
184	Niger	19,1

Müasir dövrdə dövlətlərin təhsilə diqqəti və dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı müxtəlifdir. Bu, ölkələrin dövlət siyasətindən və inkişaf səviyyəsindən asılıdır.

Təhsilə ayrılan dövlət xərcləri (ÜDM-də %-lə)



Bu maraqlıdır

Dünyanın bir sıra tanınmış şirkətləri öz işçilərindən müntəzəm olaraq müxtəlif idman növləri üzrə (qaçış, üzgüçülük, uzunluğa tullanma, turnikdə dartınma və s.) normativləri tələb edir. Bəzi şirkətlər işçiləri siqaret çəkməkdən imtina etdikdə onlara əlavə müavinət də ödəyir. Ölkədə sağlam həyat təzi təbliğ edilir. Məsələn, Amerika şirkətləri öz işçilərində daim şən əhval-ruhiyyə və təbəsüm yaratmağı səmərəli işin əsas şərti hesab edirlər.

Əmək ehtiyatlarının keyfiyyət göstəricilərindən biri də insanın fiziki iş qabiliyyəti və onun sağlamlığıdır. Müasir dövrdə istehsal prosesi işçi qüvvəsinin fiziki və intellektual yükünün artması ilə müşayiət olunur.

Keyfiyyət göstəriciləri iqtisadi artım və əhalinin həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir.

İEO-lərdə əmək ehtiyatlarının sayı İEOÖ-lərə nisbətən az olsa da, onlar öz keyfiyyət göstəricələrinə, yəni təhsil (ibtidai, orta, natamam və ali), sağlamlıq, fiziki iş qabiliyyəti, peşə hazırlığı və ixtisas səviyyəsinə görə üstüdürlər.

İEO-lərdə maliyyə vəsaitlərinin xeyli hissəsi insan resurslarının keyfiyyətinin daim təkmilləşdirilməsinə yönəldilir. Bu, **“İnsan kapitalına sərmayə”** adlanır.

İEOÖ-lərin əksəriyyətində əmək qabiliyyətli əhali arasında savadsızlıq daha yüksək olur. Bu isə ekstensiv təsərrüfatın üstünlüyü və əmək məhsuldarlığının aşağı düşməsi ilə nəticələnir. Savadsızlıq, ilk növbədə, yeni texnologiyaların tətbiqində maneə yaradır.

Refleksiya

Fikirleri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Müasir dövrdə ölkələrin təhsilə diqqəti və dövlət büdcəsindən ayrılan vəsait artmışdır. Çünki ...
- Uğurlu iqtisadiyyata nail olmaq üçün insan resurslarının keyfiyyətini artırmaq lazımdır. Ona görə ki ...
- Əhalinin artım sürətinin yüksək və ya aşağı olması sosial və iqtisadi problemlərin yaranmasına səbəb ola bilər. Çünki...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Mətnə verilən məlumatları təhlil edin və suallara cavab verin.

- Türkiyənin ərazisi (783,6 min. km²), əsasən, Cənub-Qərbi Asiyada, kiçik bir hissəsi isə Avropada (ərazisinin 3%-i) yerləşir. Türkiyədə ÜDM-in adambaşına düşən həcmi 2021-ci ildə 9 632 ABŞ dolları olmuşdur. 1927-ci ilə nisbətən Türkiyənin əhalisi 4,4 dəfə artaraq 2021-ci ildə 84,0 mln. nəfərə çatmışdır. Əhalinin sıxlığı hər km²-də 107 nəfərdir. Ölkə əhalisinin 75%-i şəhərlərdə yaşayır. Əhalinin sayının sürətli artımı ölkədə həlli mühüm əhəmiyyətə malik problemlərin yaranmasına səbəb olmuşdur.

Türkiyədə əmək qabiliyyətli əhalinin payı 67%-dir. 0–14 yaş qrupunda əhalinin xüsusi çəkisi 24,3%, 15–65 yaşında olan əhalinin payı 67,7% , 65 yaşdan yuxarı olanların payı isə 8%-dir. Ölkədə 15 yaşından yuxarı əhali arasında 56 398 min nəfər oxumağı və yazmağı bilir. Savadlılıq səviyyəsi kişilər və qadınlar arasında müvafiq olaraq 98% və 91% təşkil edir.

1. Əmək ehtiyatlarının hansı kəmiyyət və keyfiyyət göstəriciləri əks olunmuşdur?
2. Əmək ehtiyatlarına dair dolğun məlumat almaq üçün hansı məlumatları əlavə etmək lazımdır?

Öyrəndiklərinizi YOXLAYIN

1. Düzgün olmayan fikri müəyyən edin:

- A) Əmək ehtiyatlarının böyük hissəsi Avropa ilə Şimali Amerikanın payına düşür.
- B) Keyfiyyət göstəriciləri əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edir.
- C) Savadsızlıq yeni texnologiyaların tətbiqinə maneə yaradır.
- D) Əhalinin artım sürətinin yüksək və ya aşağı olması sosial və iqtisadi problemlərin yaranmasına gətirib çıxarır.

2. 2010-cu ildə Azərbaycanda əmək ehtiyatlarının sayı 6 015,0 min nəfər olmuşdur. 2020-ci ildə isə 6 940,9 min nəfər olmuşdur.

Qeyd olunan dövr ərzində əmək ehtiyatlarının orta illik artım faizini hesablayın.


3. Xəritə-sxemə əsasən əhalinin keyfiyyət göstəricilərinə görə üstün olan regionları müəyyən edin.



3.5 ƏHALİNİN HƏYAT SƏVIYYƏSİ

Sizə
məlumdur

Ölkələrin inkişaf səviyyəsini müqayisə etmək üçün İnsan İnkişaf İndeksi (İİİ) göstəricisi hesablanır. İİİ insanların orta ömür müddəti, əhalinin gəlirləri əsasında hesablanan alıcılıq qabiliyyəti, böyükler arasında savadlılıq və təhsil alanların (ibtidai, orta və ali məktəblərdə oxuyanlar) nisbəti əsasında hesablanır.



İnsanların həyat səviyyəsi bir çox amillərdən – sağlamlıq, maddi vəziyyət, mənzil və işlə təminat, təhsil almaq imkanları və s. asılıdır. Dünyada insanların həyat səviyyəsini müəyyən etmək üçün iki əsas göstərici – *həyat şəraiti* və *həyat keyfiyyəti* qəbul olunmuşdur.

Həyat şəraiti insanların maddi vəziyyətlərinin səviyyəsi ilə xarakterizə edilir. Onun müəyyən edilməsi üçün adambaşına düşən iqtisadi göstəricilərdən istifadə olunur. Əhalinin **həyat keyfiyyəti** isə maddi dəyərlərlə yanaşı, ekoloji, mədəni və sosial amillərin də nəzərə alınmasını tələb edir.

Ekoloji amillər	İqtisadi amillər	Mədəni amillər	Sosial amillər
ətraf mühitin vəziyyəti və ərazinin rekreasiya imkanları	işsizliyin səviyyəsi, iş həftəsinin və iş saatlarının uzunluğu, ödənişli məzuniyyətin müddəti	adambaşına çap olunmuş nəşrlərin həcmi, iş yerində şərait, ali təhsilin səviyyəsi	tibbi təminat, vətəndaşların təhlükəsizliyi, özünü realizə etmək imkanları, insan hüquqlarının qorunması

Müxtəlif ölkələrdə insanların həyat səviyyəsini müəyyən etmək üçün BMT-nin İnsan İnkişaf Proqramı çərçivəsində hər il üçün İnsan İnkişaf İndeksi (İİİ) hesablanır. *İİİ-nin əsas göstəriciləri* – *orta ömür müddəti*, *ÜDM-in adambaşına düşən həcmi* və *təhsil alanların sayıdır*.

Dünya ölkələri İİİ-yə görə bir-birindən kəskin fərqlənir. İİİ-nin səviyyəsi 0-dan 1-ə kimi göstərici ilə ifadə olunur.

İİİ-nin vahidə bərabər olduğu ölkələr üçün aşağıdakılar səciyyəvidir:

- orta ömür müddəti 85 yaş və ondan yuxarı olur;
- ÜDM-in adambaşına düşən payı 40 min ABŞ dollarından çoxdur;
- yaşlı əhali arasında savadlılıq səviyyəsi 100%-ə yaxındır.

Bu göstəricilərə daha yaxın olan dövlət Norveçdir. Bu ölkədə İİİ 0,957-dir (0,9).

İİİ-nin ən aşağı göstəricisi 0-a bərabərdir. Bu ölkələrdə:

- orta ömür müddəti 25 yaş və ondan aşağı olur;
- ÜDM-in adambaşına düşən payı 100 ABŞ dollarından az olur;
- yaşlı əhalinin 100%-i savadsızdır.

Bu göstəriciyə daha yaxın olan dövlət Nigerdir. Bu ölkədə İİİ 0,394-dir (0,4).

COĞRAFIYA

və

RIYAZIYYAT

İİİ-nin göstəricisi xüsusi düstur əsasında hesablanır: $I = \frac{G_F - G_{min}}{G_{max} - G_{min}}$.

I – göstəricinin indeksi; G_F – faktiki göstərici; G_{min} – minimal göstərici; G_{max} – maksimal göstərici.

1. Gözlənilən ömür müddətinin indeksi aşağıdakı kimi təyin edilir (BMT-nin İnkişaf Programında maksimal 85, minimal 25 yaş həddi qəbul edilmişdir). Azərbaycanda gözlənilən ömür müddəti 72 yaşdır.

Uzunömürlülük indeksi (I_u):

$$I_u = \frac{72 - 25}{85 - 25} = \frac{47}{60} = 0,783.$$

2. ÜDM-in adambaşına düşən indeksi ($I_{ÜDM}$) (maksimum 40 min ABŞ dolları, minimum 100 ABŞ dolları). 2016-cı ildə Azərbaycanda ÜDM-in adambaşına düşən miqdarı 3926,5 ABŞ dolları olmuşdur.

$$I_{ÜDM} = \frac{3926,5 - 100}{40\,000 - 100} = 0,096.$$

3. Təhsil səviyyəsi (maksimum – 100%, minimum – 0%). Azərbaycanda təhsil səviyyəsinin indeksi (I_t).

a) Savadlılıq səviyyəsi:

$$I_t = \frac{99,5 - 0}{100 - 0} = 0,995.$$

b) Təhsil alanların payı:

$$(95 - 0) / (100 - 0) = 0,95.$$

Təhsil səviyyəsinin indeksi:

$$2/3(0,995) + 1/3(0,95) = 0,983.$$

Azərbaycan üçün İİİ aşağıdakı kimidir:

$$İİİ = \frac{0,783 + 0,983 + 0,096}{3} = 0,620.$$

İİİ-nin səviyyəsinə görə ölkələri dörd qrupa ayırmaq olar.

Çox yüksək: 0,800–1,000	• həyat səviyyəsi <i>çox yüksək olan ölkələr</i>
Yüksək: 0,700–0,799	• həyat səviyyəsi <i>yüksək olan ölkələr</i>
Orta: 0,550–0,699	• həyat səviyyəsi <i>orta olan ölkələr</i>
Aşağı: 0,350–0,549	• həyat səviyyəsi <i>aşağı olan ölkələr</i>

• Fəaliyyət •


• İnsan İnkişafı İndeksində dair dünya xəritəsi (BMT, 2022)

Xəritə-sxemə əsasən cədvəli tamamlayın:

Ölkələrin İnsan İnkişafı İndeksi			
çox yüksək	yüksək	orta	aşağı

Müzakirə edin və nəticə çıxarın:

– Ölkənin inkişaf səviyyəsi ilə İİİ-nin arasında hansı əlaqə vardır?



Nümunə:

İİİ-nin ölkələr üzrə göstəricisi							
Çox yüksək		Yüksək		Orta		Aşağı	
1. Norveç	0,957					187. Çad	0,398
2. İrlandiya	0,955	88. Azərbaycan	0,756	120. Qırğızistan	0,697	188. MAR	0,397
3. İsveçrə	0,955			131. Hindistan	0,645	189. Niger	0,394

Hər hansı bir ölkənin ÜDM-nin adambaşına düşən payı ilə İİİ arasındakı asılılığı şərtidir. ÜDM-in adambaşına düşən payının təqribən eyni olduğu müxtəlif ölkələrdə İİİ fərqli ola bilər. Ölkənin İİİ reytinginin yüksək olması həmin ölkədə sosial yönümlü proqramların həyata keçirilməsini əks etdirir.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Ölkədə sosial yönümlü proqramların həyata keçirilməsi İİİ-yə təsir edir. Çünki ...
- İİİ – ölkədə insanların həyat səviyyəsinə dair tam məlumat verə bilər. Bunun səbəbi ...
- Afrika ölkələrinin əksəriyyətində İİİ aşağıdır. Ona görə ki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Statistik məlumata əsasən ölkənin İİİ-ni hesablayın.

Ölkə	Gözlənilən orta ömür müddəti (il)	Əhəlinin yaşlı hissəsinin savadlılıq səviyyəsi (%-lə)	Təhsil alanların payı (%-lə)	ÜDM (adambaşına gəlir əsasında hesablanan alıcılıq qabiliyyəti, ABŞ dolları ilə)
Almaniya	80	99	91	45 091

Öyrəndiklərinizi YOXLAYIN

1. Cədvəli tamamlayın.

İİİ-nin göstəriciləri	Maksimal	Minimal
Uzunömürlülük (yaş)		
Savadlılıq səviyyəsi (%-lə)		
ÜDM-in adambaşına düşən hissəsi (ABŞ dolları ilə)		

2. Azərbaycanın İnsan İnkişafı İndeksinin statistik göstəricilərinə əsasən qrafikini qurun.

3.6 İŞSİZLİK VƏ ONUN NÖVLƏRİ

Sizə
məlumdur

İqtisadiyyatın müxtəlif sahələrində çalışan əhali iqtisadi cəhətdən fəal əhali hesab olunur. Bu qrupa daxil olan əhalinin payı müxtəlif ölkələrdə fərqlidir. İqtisadi cəhətdən fəal əhalinin payının çox olması ölkədə təsərrüfat sahələrinin müxtəlifliyi və iqtisadiyyatın inkişafı haqqında məlumat verə bilər.

• **TƏDQIQAT İŞİ** • Tanıdığınız insanlar (qohum, qonşu, tanış və b.) arasında işsiz olanları yada salın və cədvəli tamamlayın.

Nümunə	İşsizliyin səbəbləri
qardaş	İxtisası üzrə iş yeri tapmır
...	...
...	...

Müzakirə edin və nəticə çıxarın: – Ölkədə əhalini 100% işlə təmin etmək olarmı?

İşsizlik – ölkənin müəyyən əməkhaqqı müqabilində çalışmaq istəyən, lakin iş yeri tapa bilməyən əhalisinin mövcud halıdır. İqtisadi vəziyyətindən asılı olmayaraq işsizlik bütün ölkələrdə müşahidə olunur.

İşsizliyin növləri müxtəlifdir: *friksion, struktur, dövri*.

1. Friksion işsizlik – işçinin bir iş yerindən digərinə keçməsi ilə əlaqədardır. İş şəraiti işçini qane etmədiyi üçün o öz istəyi ilə iş yerini tərk edir və ona yeni iş yeri tapmaq üçün zaman tələb olunur. Yeni iş yeri tapana qədər həmin insan işsiz sayılır. İş yerləri barədə məlumatın azlığı iş axtarılmasına çox vaxt sərf olunmasına gətirib çıxarır.

2. Struktur işsizlik – ölkədə texnoloji inkişafın nəticəsində müəyyən bir sahə üzrə mütəxəssisə ehtiyacın azalması, digər ixtisasa isə artması nəticəsində yaranır. Struktur işsizlik ona gətirib çıxarır ki, xeyli sayda işsiz insan yeni peşələrə yiyələnir. Struktur işsizlikdən qaçmaq mümkün deyil, çünki iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyalar tətbiq edilir. Nəticədə xeyli sayda “lazımsız peşə sahiblərindən” ibarət işsizlər qrupu yaranır.

Friksion və struktur işsizliyi iqtisadçılar **təbii işsizlik** adlandırırlar. Ölkədə yalnız təbii işsizlik mövcud olarsa, bu, **tam məşğulluq** kimi qəbul edilir.

Tam məşğulluq – ölkədə işsizliyin tamamilə olmaması deyil, onun minimal səviyyədə mövcud olmasıdır. İşsizlik səviyyəsi müxtəlif ölkələrdə fərqlidir; məsələn, ABŞ-da təbii işsizlik 6,5–7%, Rusiyada 3–3,5%, Azərbaycanda isə 5%-dir.

• **İNFORMASIYA FONDU** •

İşsizlik ölkənin iqtisadiyyatı ilə birbaşa əlaqəlidir. Amerikalı iqtisadçı A.Ouken belə bir qanunauyğunluq müəyyən etmişdir. ÜDM-in il ərzində 2,5% artımı işsizlik səviyyəsinin 1% aşağı düşməsinə səbəb olur.

3. Dövri işsizlik – təbii işsizliyə aid deyil. O, iqtisadi böhran keçirən ölkələr üçün səciyyəvidir. İqtisadi böhran xüsusilə orta və kiçik şirkətlərin bağlanmasına, müəssisələrin iş fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına səbəb olur. Nəticədə işçilər öz iş yerlərindən məhrum olur. Belə olduğu halda əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür, xidmət sahələrinə tələbat azalır, işçilər arasında ixtisarlar

kəskin şəkildə artır. Dövri işsizlik növünü aradan qaldırmaq üçün dövlətlər müxtəlif istiqamətli proqram qəbul edir.

İşsizliyin ciddi iqtisadi və sosial nəticələri olur. Bu zaman əhalinin iqtisadi vəziyyətində tənəzzül baş verir. Tədqiqatçılar psixi və ürək-damar xəstəliklərinin artması ilə işsizlik arasında birbaşa əlaqə olduğunu hesab edirlər. Kütləvi işsizlik sosial və siyasi gərginliyə səbəb olur.

• **İNFORMASIYA FONDU** •

İşsizlik ölkənin makroiqtisadi problemi hesab olunur. Çünki işsizlik problem olmaqla yanaşı, digər siyasi, sosial və iqtisadi gərginliyin yaranmasına da səbəb olur. İşsizliyin səviyyəsi müxtəlif göstəricilərlə müəyyən edilir:

- a) işsizlərin ümumi sayı;
- b) əmək ehtiyatlarının ümumi sayında işsizlərin payı (təsərrüfatın birtərəfli inkişaf etdiyi, məsələn, hasilat sənayesinin payı emaledici sənayedən çox olduğu ölkələrdə işsizlərin sayı daha yüksək olur).

Dövlətin ən mühüm vəzifəsi işləmək arzusu olan insanları iş yerləri ilə təmin etməkdir. Bu istiqamətdə dövlət **məşğulluq siyasətini** həyata keçirir. Məşğulluq siyasətinin aşağıdakı istiqamətləri vardır:

- 1) işsizlərin məşğulluğunu və sosial müdafiəsini təmin edən hüquqi bazanı yaratmaq;
- 2) vətəndaşların peşə hazırlığı, ixtisaslarının artırılmasına yönəldilmiş dövlət proqramlarını həyata keçirmək;
- 3) mövcud vakansiyalar üzrə kompüter məlumat bazasını yaratmaqla iş yerlərinin mövcudluğuna dair məlumatları artırmaq;
- 4) iş yeri imkanları olan regionlara köçmək istəyən insanlar üçün vergi imtiyazlarını tətbiq etmək, uzunmüddətli kreditlər vermək;
- 5) şəxsi bizneslərini qurmaq istəyənlərə kredit və ya birdəfəlik müavinətlər vermək;
- 6) ölkəyə daxil olan xarici işçilərin axınının qarşısını almaq.

Dövlət həmçinin işsizlərə kömək fondu (**məşğulluq fondu**) yaradır və iş adamları ilə işçilər arasında əlaqənin qurulmasına yardım edir. Məşğulluq fondu gənc nəslə peşəkarlığa yönəldir, iş yerlərini dəyişmək istəyənlərə kömək göstərir, əmək bazarının vəziyyəti barədə məlumat verir.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- a. Friksion işsizlik zamanı insan müvəqqəti olaraq işsiz qalır. Çünki ...
- b. Struktur işsizlik zamanı xeyli sayda işsiz insan yeni peşələrə yiyələnir. Buna səbəb ...
- c. Dövri işsizlikdə insanlar işsiz qalır. Çünki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Situasiyaya görə işsizliyin növünü təyin edin və cədvəli tamamlayın.

	İşsizlər	İşsizliyin növü			Hər situasiyada işsizliyə yardım edə biləcək tədbirlər
		F	S	D	
1	Başqa şəhərdə yaşayan ailəsini görmək üçün iş yerindən gedən işçi				
2	İlk iş yerini axtaran universitet məzunu				
3	Əməkhaqqı aşağı olduğuna görə ona təklif edilən işdən imtina edən insan				
4	Əhalinin alıcılıq qabiliyyətinin azalması və ticarətin zəifləməsi nəticəsində iş yerini itirən satıcı				
5	Avtomobil sənayesində robotların tətbiq edilməsi nəticəsində iş yerini itirən fəhlə				

6	Şirkətə öz ərizəsini verən, lakin ixtisas dərəcəsi aşağı olduğuna görə imtina edilən insan			
---	--	--	--	--

Öyrəndiklərinizi YOXLAYIN

1. Cədvəli tamamlayın

İşsizliyin növləri	Səbəbləri	Azaldılması yolları
1...		

2. Şəkillərlə işsizlik növləri arasında uyğunluğu müəyyən edin.

1



2



3



- A. Friksion işsizlik
- B. Struktur işsizlik
- C. Dövri işsizlik

3. Şəklə əsasən işsizliyin növlərini müəyyənləşdirin.

1



Müəyyən peşə sahələrində işsizlərin sayı

≤



Həmin peşə sahələrində boş işçi yerləri

→

?

2



Bütün peşə sahələrində boş işçi yerlərinin ümumi sayı

≥



Müəyyən peşə sahələrində işsizlərin sayı



Həmin peşə sahələrində boş yerlər

→

?

3



Bütün peşə sahələrində boş işçi yerlərinin ümumi sayı

≤



Bütün peşə sahələrində işsizlərin sayı

→

?


3.7 MÜASİR DÜNYADA MİQRASIYA AXINLARI

• SİZƏ MƏLUMDUR



- **TƏDQIQAT İŞİ** • Xəritə-sxemlərə və diaqramlara əsasən cədvəli tamamlayın. Verilən fikirləri nümunələr göstərməklə əsaslandırın.

(A) "Əhalinin beynəlxalq miqrasiyası"



İMMİQRASIYA +27,4 +10 +5 +1 -1 -5 -10 -21,0 EMİQRASIYA



→ Beynəlxalq miqrasiyanın əsas istiqamətləri

Dünyada qaçqınların 53%-i üç ölkənin payına düşür:





Əfqanıstan:
3,5 mln. nəfər

Suriya:
5,6 mln. nəfər

Ukrayna:
8,3 mln. nəfər

Ölkədə yaşayan miqrantların sayı, 2020-ci il (mln. nəfər)





Region	İmmiqrasiya ölkələri	Emiqrasiya ölkələri
Şimali Amerika		
Qərbi Avropa		
İran körfəzi		
Avstraliya və Yeni Zelandiya		

Xəritə-sxemlərə əsasən verilən fikirlərin doğruluğunu müəyyən edin və əsaslandırın:

- B.1.** – Miqrasiya axınları, əsasən, aşağı illi olan ölkələrdən yüksək illi olan ölkələrə istiqamətlənir.
- B.2.** – ABŞ, Kanada və Avstraliya kimi ölkələr miqrantları daha çox cəlb edir. Emiqrantlar İEOÖ-lərdən, əsasən, Meksika və Asiya ölkələrindən gəlir.
- B.3.** – ABŞ aşağı və yüksəkixtisaslı işçilərin miqrasiya etdiyi ölkədir. Aşağı ixtisaslı əmək ehtiyatları Latin Amerikasından, əsasən, Meksika, Kolumbiya və s., yüksək ixtisaslı işçilər isə dünyanın, demək olar ki, bütün region və ölkələrindən ABŞ və Qərbi Avropaya üz tuturlar.
- B.4.** – Qərbi Avropanın yüksək inkişaf etmiş ölkələri inkişaf səviyyəsi daha aşağı olan digər Avropa ölkələrindən (İspaniya, Portuqaliya və s.), eləcə də Şimali Afrika, Cənub-Qərbi Asiya, Şərqi Avropa və digər regionlardan mühacirləri cəlb edir.
- B.5.** – Afrika, Asiya və Latin Amerikasının bir çox ölkələrində miqrasiya mənfəi saldo (emiqrantların sayı immiqrantların sayından çox olur), Şimali Amerika ölkələri və Avstraliyada müsbət saldo (immiqrantların sayı emiqrantların sayından çox olur) ilə xarakterizə olunur.
- B.6.** – Cənub-Qərbi Asiyanın varlı neft ölkələrinə mühacirlər qonşu ərəb ölkələrindən, həmçinin Hindistan, Pakistan, Banqladeş, Filippin və s. gəlirlər. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanda işləyənlərin yarısından çoxunu xaricilər təşkil edir.

- B.7.** – İEOÖ-lər arasında da miqrasiya axınları müşahidə olunur. Mühacirlərin axın istiqaməti, əsasən, iqtisadi cəhətdən inkişaf sürəti daha yüksək olan ölkələrə doğrudur: Latın Amerikasında Argentina və Meksika daha çox immiqrant qəbul edir.
- B.8.** – Müxtəlif səbəblərə görə ən çox qaçqın-miqrantlar ABŞ və Almaniyadadır.
- B.9.** – İnkişaf səviyyələrinin yüksək olmasına baxmayaraq Yaponiya və Cənubi Koreya immiqrasiya mərkəzi deyil.
- B.10.** – Dünyanın bəzi ölkələri (məsələn: Rusiya, Meksika və s.) həm emiqrasiya, həm də immiqrasiya mərkəzidir.

Müzakirə edin və nəticə çıxarın:

– Xəritə-sxemlərə və diaqramlara əsasən daha hansı nəticələri əldə etmək olar?

Müasir dövrdə əhalinin beynəlxalq yerdəyişməsi, əsasən, iqtisadi səbəblərə əlaqədardır ki, bu da **əmək miqrasiyası** adlanır.

Beynəlxalq miqrasiyalarda əmək miqrasiyasının payı daim artır. Yüksək həyat səviyyəsi və iş fəaliyyəti arzu edən insanlar bir ölkədən digərinə köçməyə məcbur olur. Miqrasiyalar əmək ehtiyatlarının yalnız kəmiyyətinə deyil, həm də keyfiyyətinə təsir göstərir. Beynəlxalq miqrasiyada baş verən keyfiyyət dəyişiklikləri elmi-texniki inqilabla əlaqədardır. Son illərdə miqrantlar arasında ixtisaslı kadrların payı sürətlə artır.

COĞRAFIYA

və

RİYAZİYYAT

• Fəaliyyət •

Əhalinin ümumi artımını hesablayın.

2021-cı ilin əvvəlində Almaniyada əhalinin sayı 83 756 658 nəfər olmuşdur. Ölkəyə il ərzində gələn miqrantların sayı 259 646 nəfərdir. İlin sonunda Almaniya əhalisinin sayı 83 809 425 nəfər idi.

Müzakirə edin və nəticə çıxarın:

– Almaniyada əhalinin sayına miqrasiya necə təsir edir?

• İNFORMASIYA FONDU •

Beynəlxalq miqrantlar 5 əsas kateqoriyaya bölünür:

- **ölkəyə qanuni şəkildə daxil olan immiqrantlar;**
- **ölkəyə müqavilə ilə gələn miqrantlar;** belə miqrantların sayı 1990-cı illərin sonunda 25 mln.-dan artıq olmuşdur. Müqavilə əsasında miqrasiya edən miqrantların hüquqları ölkələr arasında bağlanmış sazişə əsasən tənzimlənir;
- **ölkədə qeyri-qanuni şəkildə yaşayan miqrantlar;** belə miqrantlar ya ölkə sərhədlərini qanunsuz keçir və yaxud vizanın vaxtının bitməsinə baxmayaraq ölkədə qalırlar. Adətən, belə miqrantlar yüksək ixtisasa malik olmayan insanlardır;
- **başqa ölkədə sığınacaq axtaran miqrantlar;** onlar öz ölkələrindən gərgin iqtisadi və ya siyasi vəziyyətlə əlaqədar olaraq köçənlərdir;
- **qaçqın miqrantlar;** onların əksəriyyəti BMT-nin qəyumluğunda olan xüsusi düşərgələrdə yaşayır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Miqrasiya axınları əhalinin yaş və cins strukturuna təsir edir. Ona görə ki, ...
- Son illər miqrantların arasında ixtisaslı kadrların payı sürətlə artıb. Çünki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Mətni təhlil edin və suallara cavab verin.

- Almaniya üçün əhalinin təbii artımının I tipi səciyyəvidir. Ölkədə “millətin qocalması” müşahidə olunur. Yaşlı əhalinin sayı 30 ildən sonra gənclərdən iki dəfə artıq ola bilər.

Demoqrafik proseslərə miqrasiya güclü təsir göstərir. Hazırda miqrantların sayı 13 mln. nəfərdən yüksəkdir. İmmiqrantlar əhalinin yaş strukturunda gənclərin, cins tərkibində kişilərin payının artmasına səbəb olur. Onlar ölkədə ümumi əhali arasında iqtisadi cəhətdən fəal əhalinin sayını artırır. Hazırda Almaniya iqtisadiyyatı əcnəbi işçilərdən çox asılıdır. Prosesləri tənzimləmək məqsədilə bir sıra ölkələrlə müvafiqəti işçi qəbuluna dair sazişlər imzalanmışdır.

Miqrantların Almaniyanı seçməsi, əsasən, ölkədə yüksək həyat səviyyəsi və əməkhaqqı ilə əlaqədardır.

Miqrantlar yerli əhalinin “bəyənmədiyi” iş yerlərində: kənd təsərrüfatı, tikinti, xidmət sahələrində daha çox fəaliyyət göstərir. Lakin miqrantların arasında işsiz və buna görə dövlətdən yardım alanların sayı da yüksəkdir. Onların işsiz qalmalarının səbəbi aşağı ixtisaslı olmaları və dövlətin miqrantlara verdiyi yardımın yaşayış üçün kifayət etməsidir. Hazırda Almaniya işsizliyə görə yardım alan miqrantların sayı yerli əhali ilə müqayisədə daha çoxdur.

Son zamanlar Almaniyanın miqrasiya qanunvericiliyində “qastarbayterlərə” deyil, ölkəyə daimi yaşamağa gələn yüksəkixtisaslı gənc kadrlara üstünlük verilir. İş yerlərində yaşlıların “gəlmə” gənclərlə əvəz olunması bəzi hallarda yerli əhali arasında narazılıqla qarşılanır.

Adətən, immiqrantlar gəldikləri ölkədə yerli xalqın mədəniyyətini öz adət-ənənələri ilə zənginləşdirirlər. Eyni zamanda immiqrantlar yerli əhalinin həyat tərzinə və milli kimliyinə də təhlükə yaradırlar. Bu isə sonda sosial münasibətlərin baş verməsinə gətirib çıxarır.

- Almaniyada miqrasiyanın səbəblərini izah edin.
- Ölkədə hansı miqrant kateqoriyaları üstünlük təşkil edir?
- Miqrasiyaların Almaniya əhalisinə hansı müsbət və mənfi təsirləri vardır?

Öyrəndiklərinizi YOXLAYIN

1. Miqrantların kateqoriyasını müəyyən edin.

1. Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi 5 mln.-a yaxın insanın qaçqın düşməsinə səbəb oldu. Miqrantları qəbul edən əsas ölkələr – Türkiyə (600 mindən çox), Livan (440 min), İordaniya (1,3 mln.), Səudiyyə Ərəbistanı (2,5 mln.) olmuşdur.	Miqrantların kateqoriyası
2. Banqladeşdən Hindistana köçən “qeyri-qanuni immiqrantların” sayı təqribən 15 mln. nəfərdir. Onlar Hindistanda ən aşağı əməkhaqqı ilə işləməyə məcbur olurlar.	
3. 1970-ci illərdən sonra İran körfəzi ölkələrində böyük immiqrasiya mərkəzi yarandı. Hazırda bu regionda xarici işçilər fəal əhalinin 80%-dən çoxunu təşkil edir.	

- 2021-ci ildə ölkə əhalisinin sayı 52 185,2 min nəfər olmuşdur. 2022-ci ildə əhalinin sayı 52 218,5 min nəfərə çatmışdır. Artan əhalinin 12,9 min nəfəri miqrasiya hesabınadır. Əhalinin təbii artımını hesablayın.



3.8

PRAKTİK DƏRS. AZƏRBAYCANIN ƏHALİSİ

Mənbələrdən istifadə edərək verilmiş tapşırıqları yerinə yetirin:

1. Əhalinin azalan sırasına görə iqtisadi rayonları ardıcıl düzün və sütunlu diaqram qurun.
2. İnzibati rayonları yerləşdiyi iqtisadi rayonlara görə qruplaşdırın.
3. Təbii artımın yüksək olduğu iqtisadi rayonları sıralayın.
4. Hər hansı iqtisadi rayonun ümumi səciyyəsinə mətn formasında təqdim edin.

Mənbə

1 Azərbaycanın iqtisadi rayonlarının əhalisinin demoqrafik göstəriciləri (2022-ci il)

İqtisadi rayonlar	Əhalinin sayı, min nəfər	Şəhər əhalisi		Kənd əhalisi, min nəfər	Hər 1000 nəfərə görə		
		min nəfər	faiz		Doğum	Ölüm	Təbii artım
Bakı	2303,1	2303,1	42,9	-	9,9	8,9	1,0
Abşeron-Xızı	579,9	532,5	9,9	47,4	9,2	7,5	1,7
Quba-Xaçmaz	561,8	184,8	3,4	377,0	12,6	7,3	5,3
Şəki-Zaqatala	632,9	175,5	3,3	457,4	11,4	7,7	3,7
Dağlıq Şirvan	326,8	111,8	2,1	215,0	13,4	7,2	6,2
Mərkəzi Aran	743,2	304,7	5,7	438,5	11,6	7,7	3,9
Şirvan-Salyan	504,3	236,0	4,4	268,3	12,2	6,9	5,3
Mil-Muğan	526,4	134,1	2,5	392,3	13,6	6,4	7,2
Gəncə-Daşkəsən	612,1	431,2	8	180,9	9,4	8,3	1,1
Qazax-Tovuz	690,6	162,1	3	528,5	12,2	8,1	4,1
Qarabağ	907,9	301,4	5,6	606,5	11,8	7,5	4,3
Şərqi Zəngəzur	345,0	71,9	1,3	273,1	12,3	7,9	4,4
Lənkəran-Astara	959,4	255,4	4,8	704,0	12,5	6,3	6,2
Naxçıvan	463,0	164,0	3,1	299,0	8,8	6,3	2,5
Azərbaycan Respublikası	10156,4	5368,5	100	4787,9	11,2	7,7	3,5

Əhalinin milli tərkibi – Azərbaycan Respublikasında siyahıyaalınma zamanı Naxçıvan, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Dağlıq Şirvan, Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında əhalinin milli tərkibini yekcins, Bakı, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz iqtisadi rayonlarında isə daha rəngarəngdir. Şəki-Zaqatalada məskunlaşan avarlar, ləzgilər, saxurlar, ingiloylar, udinlər Qafqaz dil ailəsinə mənsubdur.

Lənkəran-Astara iqtisadi rayonunda yaşayan talış xalqı Hind-Avropa dil ailəsinin İran qrupuna daxildir. Talışların sayı Lerik, Astara, Masallı və Lənkəran inzibati rayonlarında daha çoxdur.

Quba-Xaçmaz iqtisadi rayonunda yaşayan ləzgilər, tatlar, qızlar, budıklar, yəhudilər, xınalıqlılar regionun əhalisi hesab edilir. Şərqi Zəngəzur rayonunda yerli kürdlər və çar Rusiyasının siyasəti ilə bu ərazilərə köçürülmüş ermənilər də yaşayır.


Bakı iqtisadi rayonunun əhalisinin milli tərkibinin müxtəlifliyinin səbəbi XIX əsrin sonu – XX əsrin əvvəlində neft sənayesinin inkişafı ilə əlaqədardır. Müxtəlif regionlardan işçi qüvvəsinin Bakıya axını fərqli xalqların birgə yaşayışı ilə nəticələnmişdir. Hazırda, burada, əhalinin milli tərkibində bir neçə nəsil məskunlaşmış ruslar, ukraynalılar, tatarlar və digərləri vardır.

Əhalinin cins tərkibi – Azərbaycan Respublikası əhalisinin 2022-ci ildə cins tərkibinin 5136,6 min nəfərini kişilər, 5239,2 min nəfərini qadınlar təşkil edir.

Statistikaya əsasən, ölkədə hər 1000 kişiye 1006 qadın düşür. Lənkəran-Astara, Quba-Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonlarında əhalinin cins tərkibində qadınlar üstünlük təşkil edir.

Ölkədə son illərdə doğulanlar arasında oğlan uşaqlarının daha üstün olması nəticəsində kişi və qadınlar arasında fərqin azalması müşahidə olunur.

Əhalinin yaş tərkibi – Azərbaycan əhalisinin yaş tərkibində gənclər və yetkinlər mütləq üstünlüyə malikdir. 2022-ci ilin statistikasına əsasən ölkə əhalisinin 23,2%-ni 15 yaşnadək, 70,4%-ni 15–64 yaşadək, qalan 6,4%-ni isə 65 yaşdan yuxarı əhali təşkil edir.




Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi

1. Uyğunluğu müəyyən edin.


Region	Diagram
Avropa	
Asiya	
Afrika	
Amerika	
Avstraliya	

- Hind-Avropa ailəsi**
- Hind-ari qrupu
 - Slavyan qrupu
 - Roman qrupu
 - German qrupu
- Çin-Tibet ailəsi**
- Çin qrupu
- Nigeriya-Kardofan ailəsi**
- Nigeriya-Kardofan
- Hami-Sami (Afro-Asiya) ailəsi**
- Hami-Sami qrupu
- Digər dil qrupları ailəsi**
- Digər dil qrupları ailəsi



2. Cədvəli tamamlayın.

Demografik keçid mərhələləri	Ölkələr	Mərhələnin səciyyəvi xüsusiyyətləri
I		
II		
III		
IV		



3. Ölkədə əhalinin sayı 2016-cı ildə 15 240 min nəfər, 2021-ci ildə 15 610 min nəfər olmuşdur. Əhalinin sayı beş il ərzində miqrasiya hesabına 170 min nəfər artmışdırsa, orta illik təbii artımı müəyyən edin.

4. III nə deməkdir və onu hesabladıqda hansı göstəricilər nəzərə alınır?

5. Situasiyaya görə işsizliyin növünü təyin edin.

№	Situasiya	İşsizlik		
		F	S	D
1	Müəssisəyə yeni avadanlıqlar gətirildiyi üçün bir çox işçilər işdən azad olunmuşdur.			
2	Savadlı mütəxəssisi iş şəraiti qane etmədiyi üçün o öz iş yerini dəyişmək qərarına gəlir.			
3	İqtisadi böhranla əlaqədar bir çox insan işsiz qalmışdır.			

6. Səhv ifadələri aşkarlayın və düzəliş edin:

- A. Afrika, Asiya və Latın Amerikasının bir çox ölkələrində miqrasiya müsbət saldo, Şimali Amerika ölkələri və Avstraliya mənfi saldo ilə xarakterizə olunur.
- B. Yaponiya və Cənubi Koreya immiqrasiya mərkəzi deyil.
- C. İEOÖ-lər arasında da miqrasiya axınları müşahidə olunur.
- D. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanda işləyənlərin çoxunu yerli əhali təşkil edir.

7. Xəritə-sxemlərə əsasən Azərbaycanın iqtisadi rayonlarını müəyyənləşdirin və verilmiş tapşırıqları yerinə yetirin:



- 1) Əhalinin azalan sırasına görə iqtisadi rayonları ardıcıl düzün.
- 2) İqtisadi rayonların tərkibinə daxil olan inzibati rayonları qruplaşdırın.
- 3) Təbii artımın yüksək olduğu iqtisadi rayonu müəyyən edin.
- 4) Kənd əhalisinin payının azalan sırasına görə iqtisadi rayonları ardıcıl düzün.
- 5) Əhalinin milli tərkibinə görə iqtisadi rayonları qruplaşdırın.



4

İQTİSADI İNKİŞAFIN İSTİQAMƏTLƏRİ

Diaqnostik qiymətləndirmə

4.1. Dayanıqlı inkişaf

Layihə: “Dayanıqlı inkişafı təmin etmək üçün nə edə bilərəm?”

4.2. İqtisadi inkişaf yolları

4.3. İqtisadi inkişafın əsas göstəriciləri

4.4. Investisiya mühiti

4.5. Sənaye və kənd təsərrüfatının müasir vəziyyəti.

Layihə: “Bəşəriyyət GMO olmadan yaşaya bilərmi?”

4.6. Praktik dərs. Azərbaycanın iqtisadi rayonlarının səciyyəsi

4.7. Azərbaycanın nəqliyyatı və xarici ticarət əlaqələri

Ümumiləşdirici sual və tapşırıqlar



“Ələddinin sehrli ırağı” nağılı hər kəsə məlumdur. Kiçik bir ırağ ani vaxt ərzində nəhəng saraylar tikməyə, meyvə bağlarını salmağa, qasırğa və tufanlar yaratmağa, uzaq yerlərə səfər etməyə qadirdir. ırağa toxunmaq kifayətdir ki, ağılasıgmaz arzular həyata keçsin.


Müasir dövrdə təsərrüfatın müxtəlif sahələrinə elmi-texniki tərəqqini tətbiq etməklə müsbət iqtisadi dəyişikliklərə nail olmaq mümkündür. Hazırda sənaye və kənd təsərrüfatının inkişaf səviyyəsi yüksək həddə çatmışdır. Lakin iqtisadi inkişafın səviyyəsi dünyanın müxtəlif ölkələrində kəskin fərqlənir. Planetin bəzi regionlarında əhalinin tələbatı, əsasən, ödənilmədiyi halda, digər ərazilərdə aclıq və səfalətin hökm sürdüyünü təsəvvürə gətirmək çətindir.

Yaşayış məntəqələri, kilometrərlə uzanan yollar, saysız-hesabsız nəqliyyat vasitələri, zavod və fabriklər, elektrik stansiyaları, hektarlarla becərilən tarlalar, bağlar və s. Yer kürəsinin cəmi 3% ərazisini əhatə edir.

1. Marikultur təsərrüfatı xarakterizə edən ifadəni müəyyənləşdirin:
 - a. Ekoloji cəhətdən çirkli və təhlükəli sahədir.
 - b. Əhalinin zəif məskunlaşdığı sahil rayonlarında inkişaf etdirilir.
 - c. Təbii ehtiyatların gələcək nəsillərə saxlanılması məqsədi daşıyır.
 - d. Əsasən, İEOÖ-lər üçün səciyyəvidir.
2. Cədvəl tərtib edin və aşağıdakı ölkələri iqtisadi inkişaf səviyyəsinə görə qruplaşdırın: 1. *Finlandiya*. 2. *Nepal*. 3. *Kanada*. 4. *Yeni Zelandiya*. 5. *Çad*. 6. *Pakistan*. 7. *Braziliya*. 8. *Sudan*. 9. *Meksika*. 10. *Yeni Qvineya*.
3. Ərzaq məhsulları istehsalı üzrə ümumi iqtisadi göstəriciləri yüksək olan, lakin adambaşına düşən həcminə görə geridə qalan ölkələri seçin.



4. Cümlələri tamamlayın:
 - a. İqtisadiyyatın hər hansı sahəsinin inkişafı üçün qoyulan xərclər __ adlanır.
 - b. İstehsal prosesini yaratmaq üçün __, __ və __ resursları tələb olunur.
 - c. Təbii ehtiyatları istehsalda cəlb etmək üçün maşın və avadanlıqlar, binalar, anbarlar və s. __ resurslardır.
5. Azərbaycanda təsərrüfatın sahəvi quruluşunu (2021) göstərən dairəvi diaqramda çatışmayıanı müəyyən edin.



4.1 DAYANIQLI İNKİŞAF

Sizə
məlumdur

Əhalinin sayı artdıqca təbii ehtiyatlara olan tələbat da artır. Lakin təbii ehtiyatlar tükənməz deyil və yaxın vaxtlarda onların bəzilərinin tamamilə qurtarmaq ehtimalı vardır. İnsanlar yaşadıkları dövrdə təbii ehtiyatların tükənə biləcəyini dərk etmirlər və yalnız o tükəndikdən sonra böyük problemlərlə qarşılaşırlar.



Paxsa adası Sakit okeanın cənub-şərqində yerləşir. Ada hündürlüyü 5–12 m-ə çatan nəhəng qaya abidələri ilə dünyada məşhurdur.

Bu abidələr 1995-ci ildə YUNESKO-nun “Ümumdünya mədəni irs siyahısı”na daxil edilmişdir.

• TƏDQIQAT İŞİ • Mətnə əsasən cədvəli tamamlayın.

Qədim dövrlərdə Paxsa adası meşə ilə örtülü olmuşdur. Ada sakinləri bu meşələrdən istifadə edərək özlərinin qidaya olan tələbatlarını ödəyir, eyni zamanda banan, şirin kartof, şəkər qamışı və s. becərirdilər. Onlar quş ovlayır, sahil sularından balıq tuturdular. Ada əhalisi bu nemətlərə görə öz Allahlarına şükür edir və onların şərəfinə nəhəng heykəllər ucaldırdılar. Əhalinin sayı artdıqca heykəllərin də sayı çoxalırdı. Adada olan tayfalar heykəllərin nəhəngliyinə və sayına görə rəqabət aparırdılar. Onlar heykəllərin daşınmasında oduncaqdan istifadə etdiklərinə görə meşələri qırırdılar. Bu işə bulaqların qurumasına, quşların başqa yerlərə köç etməsinə, torpaqların münbitliyinin azalmasına səbəb olurdu. Digər tərəfdən vəziyyətin getdikcə ağırlaşması, aclıq, tayfalararası davalar ada əhalisinin kəskin azalmasına səbəb olmuşdu.

Problemlər		
siyasi	İqtisadi və sosial	ekoloji

Müzakirə edin və nəticə çıxarın:

– Paxsa adasında sivilizasiyanın məhvinə nə səbəb olmuşdur?

Dünya əhalisinin getdikcə artan tələbatı təbii ehtiyatların tükənməsi, iqtisadi böhranlar, ekoloji gərginliklər, siyasi və sosial problemlərlə nəticələnə bilər. Bunların baş verməməsi üçün hər bir ölkə öz inkişaf strategiyasını müəyyənləşdirməli və ehtiyatların gələcək nəsillər üçün saxlanılması yollarını araşdırmalıdır. Mütəxəssislər yaranmış vəziyyətdən çıxış yolunu **dayanıqlı inkişafın** təmin edilməsində görürlər.

Dayanıqlı inkişaf modeli tarazlaşdırılmış, dayanıqlı və dinamik bir inkişaf modelidir. Bu model *gələcək nəsillərin tələbatlarını tam ödəməyi təhlükə altında qoymayan inkişaf kimi qiymətləndirilir.*

1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio-de-Janeyro şəhərində 172 dövlət başçısının iştirakı ilə keçirilmiş beynəlxalq konfransda “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir.

Dayanıqlı inkişaf modeli

Sosial inkişaf – insan hüquqlarının qorunması, əhəlinin iş yerləri ilə təmin olunması.



İqtisadi inkişaf – iqtisadi artıma nail olmaq, yeni, aztullantılı və tullantısız texnologiyaların tətbiqi.

Ekoloji inkişaf – bioloji aləmin qorunub saxlanılması və ekosistemin bərpası.

2015-ci ildə BMT-də dünya liderləri tərəfindən “Dayanıqlı inkişafın məqsədləri” qəbul edilmişdir. Bu məqsədlər “Yoxsulluğa son”, “Aclığa son”, “Sərfəli və təmiz enerji”, “Təmiz su və sanitariya”, “İqlim dəyişkənliyinə qarşı mübarizə”, “Keyfiyyətli təhsil” və başqalarıdır. Hədəflər dünya ölkələrində iqtisadi-sosial layihələrin həyata keçirilməsi üçün bir fəaliyyət proqramıdır.

Dayanıqlı inkişaf konsepsiyasına görə, regionlardakı (ölkə, şəhər) iqtisadi, sosial və ekoloji problemlər kompleks şəkildə öyrənilməli, gələcəkdə yarana biləcək təhlükəli hallar qiymətləndirilməlidir. Dayanıqlı inkişaf Norveç, İsveç, Almaniya, ABŞ, Yaponiya və s. İEÖ-lər üçün xarakterikdir.


• Fəaliyyət •

Cədvəli tamamlayın.

Dayanıqlı inkişafa nail olmaq üçün yollar	Görülən tədbirlər
Kadr potensialından istifadə	
İstehsal prosesinin təşkili	
Yeni texnika və texnologiyaların tətbiqi	
Təbii ehtiyatlardan səmərəli istifadə	
Ekoloji şəraitin qorunub saxlanılması	

Müzakirə edin və nəticə çıxarın: – Dayanıqlı inkişafa nail olmaq üçün daha hansı tədbirləri görmək olar?

Siyasi sabitliyin pozulması, sosial gərginlik, iqtisadi böhran və ekoloji problemlər dayanıqlı inkişafın təminatına mənfi təsir göstərə bilər. Məsələn, 1986-cı ildə Çernobil AES-də (Atom Elektrik Stansiyası) baş verən qəza nəticəsində Ukrayna və qonşu ölkələrin inkişafı ciddi fəsadlarla üzləşdi.



Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Dayanıqlı inkişaf modeli gələcək nəsillərin tələbatlarını ödəməyi təhlükə altında qoymayan inkişaf kimi qiymətləndirilir. Çünki ...
- Hər bir regionun iqtisadi, sosial və ekoloji problemləri kompleks şəkildə öyrənilməlidir. Ona görə ki ...
- Dayanıqlı inkişaf modeli, əsasən, İEÖ-lər üçün xarakterikdir. Buna səbəb ...

Öyrəndiklərinizi **TƏTBİQ EDİN**

Suriyada müharibə, yaxud Meksika körfəzinə neftin dağılması hadisələrinin iqtisadi, sosial və ekoloji fəsadlarını müəyyənləşdirərək sxemi qurun.



Öyrəndiklərinizi **YOXLAYIN**

1. Şəkil-sxemə əsasən dayanıqlı inkişaf konsepsiyasını şərh edin.



2. Dayanıqlı inkişafı təmin etmək üçün müasir problemlərin həllində hər birinizin rolu nə ola bilər?

- İcməli su problemi ...
- Enerji ilə təminat ...



Dərstdən sonra.

LAYİHƏ: "Dayanıqlı inkişafı təmin etmək üçün nə edə bilərik?" mövzusunda təqdimat.

a. Layihəyə hazırlıq.

Mövzulardan birini seçin və bu problem haqqında məlumat toplayın:

- Enerji böhranı
- Qida problemi
- İcməli su problemi

b. Layihənin icrası.

Yaşadığınız ərazidə mövcud olan problemin səviyyəsini müəyyənləşdirin.

- Evinizdə və yaşadığınız ərazidə mövcud olan problemin necə təzahür etdiyini təsvir edin.
- Problemi yaradan səbəbləri müəyyən edin.
- Problemin həlli üçün hər birinizin görə biləcəyi işləri sistemləşdirin.
- Yaranan problemi tənqid edən sosial reklamın süjet xəttini, foto və ya karikaturasını seçin.
- Problemin həllində vətəndaşlıq borcunuzun yerinə yetirilməsi haqqında qısa təqdimat yazın.
- Problemin cəmiyyət üçün yaratdığı fəsadlara dair mətn və ya slayd hazırlayın.

c. Layihənin təqdimatı.

Gördüyünüz işin nəticələrini hesabat və ya referat formasında təqdim edin.

4.2 İQTİSADI İNKİŞAF YOLLARI

Sizə
məlumdur

Hər bir ölkənin iqtisadiyyatı mürəkkəb sistem olub sənaye, kənd təsərrüfatı və xidmət sahələrindən ibarətdir. Bu sahələr beynəlxalq əmək bölgüsünün coğrafiyası ilə müəyyən olunur ki, bu da ölkələrin hər hansı bir məhsul istehsalına görə ixtisaslaşmasını ifadə edir.

•TƏDQIQAT İŞİ•



Mətni təhlil edin.

- **ABŞ-da** cəmiyyətin iqtisadi inkişafında dövlətin rolu əhəmiyyətli dərəcədə azdır. Bu, ABŞ-ın tarixən formalaşması ilə əlaqədardır. Ölkəyə gələn ilk mühacirlər Avropada qanun və dini təqiblərdən qaçan, azadlıqsevər insanlar idi. ABŞ-ın hazırkı azad bazar iqtisadiyyatı da məhz bu prinsiplər əsasında qurulmuşdur.
- **Qərbi Avropada** iqtisadiyyatın formalaşmasına monarxiya quruluşuna xas prinsiplər təsir etmişdir. Ölkələrin iqtisadi və sosial həyatında dövlətlərin rolu yüksəkdir. Region ölkələrinin yüksək inkişafına inteqrasiya əlaqələrinin daha sıx və əmək intizamının ciddiliyi səbəb olmuşdur.
- **Yaponiya** iqtisadiyyatının formalaşmasına ölkənin adada yerləşməsi və digər dövlətlərdən təcrid olması təsir etmişdir. Bu prinsip ölkə iqtisadiyyatının idxal və ixrac əməliyyatlarının üzərində qurulmasına səbəb olmuş, nəticədə iri sənaye müəssisələrinin liman şəhərlərdə formalaşmasına gətirib çıxarmışdır.

Müzakirə edin və nəticə çıxarın:


– ABŞ, Qərbi Avropa və Yaponiyanın müasir iqtisadiyyatının formalaşmasına hansı amillər təsir göstərmişdir?

Beynəlxalq aləmdə hər bir ölkə ixtisaslaşdığı sahələrin məhsulları ilə dünya bazarına çıxır. Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ neft, Yaponiya maşınqayırma və elektrik avadanlıqları, Kanada və Argentina taxılçılıq, Avstraliya və Yeni Zelandiya heyvandarlıq məhsulları, Fransa və İspaniya isə beynəlxalq turizm üzrə ixtisaslaşıb. Beynəlxalq ixtisaslaşmanın dərinləşməsi bir sıra ölkələrin təsərrüfatında qarşılıqlı və sıx əlaqələrin yaranmasına və dünya ölkələri arasında iqtisadi münasibətlərin güclənməsinə gətirib çıxarmışdır.

Beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri olan *beynəlxalq ticarət*də hazır məhsulun ixracı xammalı üstələyir, eyni zamanda İEOÖ-lərin ticarət dövrüyəsində payı artır. *Kapital ixracı* (maliyyə-kredit münasibətləri) ölkələrarası investisiya qoyuluşlarının artmasına (İEO-lərdən İEOÖ-lərə), *kompensasiya sazişi* (ödəmə) iri xarici şirkətlərin ölkələrə kreditlər verməsinə, İEO-lər arasında *elmi-texniki əməkdaşlığın* daha da güclənməsinə səbəb olur. Son illərdə “*görünməz ixracat*”, yəni müxtəlif növ xidmətlərin göstərilməsi, *işçi qüvvəsinin miqrasiyası*,

beynəlxalq turizm və s. formaların beynəlxalq iqtisadi münasibətlərdəki rolu daha da artmışdır.

Ölkələrin beynəlxalq iqtisadi münasibətlərdəki iştirakı onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. İqtisadi inkişafın səviyyəsi müxtəlif amillərdən asılıdır.



İqtisadi inkişaf səviyyəsinin yüksək olması bütün sahələrin eyni vaxtda inkişaf etdirilməsindən asılıdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir sahə üzrə qurulması məqsədə uyğun deyildir. Çünki iqtisadiyyatının yalnız bir sahədən asılılığı həmin ölkə üçün iqtisadi böhran təhlükəsi yarada bilər (“Holland sindromu”).

• İNFORMASIYA FONDU • “Holland sindromu” zamanı təbii sərvətlərdən asılılıq yaranır və istehsal sektoru zəifləyir. Təbii sərvətlərin satışından əldə olunan gəlirlər iqtisadiyyatda süni canlanma yaradır. İlk dəfə 1960-cı ildə Hollandiyada təbii qazın satışı ilə əlaqədar olaraq digər sahələr tənəzzülə uğramışdır. Bu hadisə o vaxtdan “Holland sindromu” adlandırılmışdır.

Müasir dövrdə dünyanın əksər ölkələri öz iqtisadi sabitliyini qorumaq üçün müxtəlif yollar axtarır. Onlardan biri də iqtisadi inkişaf modellərinin qurulması və onların tətbiq edilməsidir. İqtisadi modellər ölkələrin inkişaf səviyyəsi və təsərrüfat formalarından asılı olaraq bir-birindən fərqlənir.

Ölkə	İqtisadi inkişaf modellərinin xüsusiyyətləri
ABŞ modeli	Dövlət mülkiyyətinin həcmi azdır. Ticarətdə məhdudiyət yoxdur. Bütün sahələrdə yüksək səviyyəli innovasiya tətbiq edilir. Daxili və xarici bazarın həcmi böyükdür, inhisarçılığa yol verilmir. Kiçik sahibkarlıq dəstəklənir, aztəminatlı əhali normal həyat tərzinə malikdir.
Yapon modeli	Dünya bazarında lider mövqeyə malikdir. İri şirkətlər mövcuddur. Kiçik biznesə daha çox investisiya qoyulur. Milli məqsədlər naminə dövlət və qeyri-dövlət strukturları arasında qarşılıqlı əlaqə vardır. İnsan amili yüksəkdir. Daimi işlə təminatla zəmanət verilir. Bütün sahələrdə uzunmüddətli planlaşdırılma aparılır.
Alman modeli	Dövlət mülkiyyəti daha çoxdur. Dövlətin bazar iqtisadiyyatına təsiri güclüdür. Bazar iqtisadiyyatı sosial yönümlüdür və tənzimlənir. İqtisadi göstəricilər proqnozlaşdırılır. Əhalinin əməkhaqlarında fərq böyük deyil.
Çin modeli	Dövlət planlaşdırılması ilə bazar münasibətləri uyğunluğu mərkəzləşdirilmişdir. Dövlət sektorunun gücü böyükdür. Müəssisələrarası əlaqələr sıxdır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Hər bir ölkə özünəməxsus iqtisadi inkişaf modeli seçir. Çünki ...
- Ölkə iqtisadiyyatının yalnız bir sahədən asılılığı düzgün deyil. Ona görə ki ...
- Beynəlxalq ixtisaslaşmanın dərinləşməsi iqtisadi münasibətlərin güclənməsi ilə nəticələnir. Çünki...



Öyrəndiklərinizi

TƏTBİQ EDİN

– Azərbaycan Respublikasının iqtisadi inkişaf modelini yaratmaq üçün digər ölkələrdən hansı xüsusiyyətləri qəbul etmək məqsədəuyğun ola bilər?



Öyrəndiklərinizi

YOXLAYIN

1. Uyğunluğu müəyyən edin.

- | | |
|------------------------|---|
| 1) ABŞ modeli | • a) dövlət mülkiyyətinin çox olması |
| 2) Yapon modeli | • b) iri şirkətlərin yaradılması, kiçik biznesə investisiya qoyuluşu |
| 3) Alman modeli | • c) daxili və xarici bazarın həcmünün böyük olması |
| 4) Çin modeli | • d) daimi işlə təminat, uzunmüddətli planlaşdırılma |
| | • e) milli məqsədlər naminə dövlət və qeyri-dövlət strukturları arasında qarşılıqlı əlaqə |
| | • f) dövlət planlaşdırılması ilə bazar münasibətlərinin uyğunlaşdırılması |

2. Məlumatlara əsasən beynəlxalq iqtisadi münasibətlərə uyğun formaları müəyyənləşdirib yazın.

• 1994-cü ilin 20 sentyabrında Azərbaycan Respublikası ilə dünyanın 20-dək ölkəsinin neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi” iqtisadiyyatda dönüş yaratdı. Müqaviləyə əsasən yeni neft yataqlarının (“Azəri”, “Günəşli”, “Çıraq”) istismarına investisiyalar qoyuldu.	...
• 2022-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,4 milyon nəfər olmuşdur. Bu, əvvəlki illərə nisbətən azdır. Buna səbəb “koronavirus” pandemiyasıdır.	...
• Azərbaycanın dünyanın 188 ölkəsi ilə xarici ticarət əlaqələrinin dövryyəsi 2021-ci ildə 35,6 mlrd. ABŞ dolları olmuşdur.	...
• 2021–2022-ci tədris ilində dövlət xətti ilə 717 azərbaycanlı tələbə xarici ölkələrdə təhsil almaq üçün göndərilmişdir. Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 6,4 min nəfər əcnəbi tələbə təhsil alır.	...

4.3 İQTISADI İNKİŞAFIN ƏSAS GÖSTƏRİCİLƏRİ

Sizə
məlumdur

Təbii ehtiyatların mövcudluğu iqtisadi inkişafa təsir göstərsə də, dövlətin apardığı iqtisadi siyasət ən mühüm faktorlardan biridir.

•TƏDQIQAT İŞİ•



Birləşmiş Ərəb Əmirlikləri – varlı, inkişaf səviyyəsinə görə dünya ölkələri arasında 48-ci yerdədir.



İsveçrə – varlı, inkişaf səviyyəsinə görə dünya ölkələri arasında 1-ci yerdədir.

Müzakirə edin və nəticə çıxarın: – Hər iki ölkə varlı olduğu halda onların dünya ölkələri arasında tutduğu mövqedə bu qədər fərqin olması nə ilə əlaqədardır?

Dünya iqtisadiyyatının inkişafı uzun tarixi dövrdə formalaşmışdır. Böyük Coğrafi kəşflər dünya təsərrüfatının əsas tərkib hissəsi olan dünya bazarının formalaşmasında mühüm rol oynamışdır. XIX əsrin sonu – XX əsrin əvvəlində Şimali Amerika ilə Avropa ölkələrində sənaye çevrilişindən sonra maşınqayırma sənayesi yaranmışdır. XX əsrin ortalarına qədər dünya təsərrüfatı “eninə” inkişaf edirdi. XX əsrin II yarısında təsərrüfatın formalaşmasında ETİ-nin – texnika və texnologiyanın, istehsal və idarəetmənin, elmi yeniliklərin tətbiqi ilə “dərindən” inkişaf başladı. İqtisadiyyatın sürətli inkişafı dünyanın əksər ölkələrini əhatə etdi.

Müasir dövrdə ölkənin iqtisadi inkişafı iki əsas göstərici – ÜDM və ÜMM əsasında xarakterizə olunur. ÜDM və ÜMM müəyyən müddət ərzində (adətən, bir ildə) istehsal edilən məhsul və xidmətlərin pulla ifadə olunan dəyərlərinin cəmidir. ÜDM ölkə daxilində milli və xarici, ÜMM isə ölkə daxilində və onun hüdudlarından kənarında milli iqtisadiyyata mənsub olan şirkətlər tərəfindən formalaşdırılır.



Nümunə:**Məsələni həll edin.**

Ölkədə ÜDM-in dəyəri 47 mlrd. ABŞ dolları, ÜMM-in dəyəri isə 38,5 mlrd. ABŞ dollarıdır. Bu dövlətin ölkə xaricində milli şirkətlərinin istehsal etdiyi məhsulun həcmi 12 mlrd. ABŞ dolları olduğu halda, ÜDM-də xarici şirkətlərin payını hesablayın.

Həlli:

ÜMM = ÜDM – xarici şirkətlərin payı + ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsulun həcmi
38,5 mlrd. ABŞ dollarıdır = 47 mlrd. ABŞ dolları – X + 12 mlrd. ABŞ dolları
X = 20,5 mlrd. ABŞ dolları

Beynəlxalq hesablama sistemində BMT tərəfindən ÜDM-in vahid valyuta (ABŞ dolları) ilə ölçülməsi qərara alınmışdır (ölkədə valyuta məzənnəsi nəzərə alınmaqla).

İqtisadiyyatın əsas göstəricilərindən biri ÜDM-in adambaşına düşən kəmiyyət göstəricisidir. Çünki ölkədə yaşayan əhəlinin həyat səviyyəsini müəyyən etmək üçün bu göstərici əsas götürülür.

•Fəaliyyət•**Xəritə-sxemlə iş.**


Dünya ölkələri üzrə ÜDM və ÜDM-in adambaşına düşən kəmiyyət göstəricilərinin xəritə-sxemlərini müqayisə edin.

Cədvəli tamamlayın.

ÜDM-in həcmi	
10–500	500-dən yuxarı
...	...

Müzakirə edin və nəticə**çıxarın:**

– Ölkələrdə ÜDM-in ümumi həcmi və ÜDM-in adambaşına düşən həcmi arasında olan fərqlər insanların həyat səviyyəsinə necə təsir edir?

1. Dünya üzrə ÜDM-in həcmi, ABŞ dolları ilə (2022)**2. Dünya üzrə ÜDM-in adambaşına düşən həcmi, ABŞ dolları ilə (2022)**

İqtisadiyyatın strukturu ÜDM-də əks olunur. Belə ki, İEO-lərin ÜDM-nin strukturunda emaledici sənaye və xidmət sahələrinin, İEO-lərdə isə hasilat sənayesi və kənd təsərrüfatının payı daha yüksək olur.

Ölkələrin iqtisadi inkişaf səviyyəsi **iqtisadi artım**la müəyyən olunur. İqtisadi artımın ən mühüm göstəriciləri aşağıdakılardır:

- ÜDM və ÜMM-in artması;
- ÜDM və ÜMM-in adambaşına düşən həcmiminin artması;
- iqtisadiyyat sahələri üzrə adambaşına düşən məhsul istehsalının artım sürəti.

İqtisadi artım üçün insan potensialı vacib şərtədir. İqtisadi artımın və insan potensialının fasiləsiz olaraq inkişaf etdiyi ölkələrdə **iqtisadi sabitlik** hökm sürür. Belə halda həmin ölkələrin iqtisadiyyatı dünyada baş verən iqtisadi böhranlara daha az məruz qalır. **İqtisadi böhran** hər hansı bir ölkədə siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən meydana gələ bilən və ölkə iqtisadiyyatına mənfi təsir göstərən prosesdir.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- İnsan potensialının fasiləsiz inkişafı vacibdir. Çünki ...
- ÜDM-in adambaşına düşən göstəricisi iqtisadiyyatın əsas göstəricilərindən biridir. Çünki ...
- İqtisadi böhran ölkə iqtisadiyyatına mənfi təsir edir. Ona görə ki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Ölkədə ÜDM-in miqdarı 60,4 mlrd. ABŞ dollarıdır. Bu dövlətin ölkə xaricində milli şirkətlərinin istehsal etdiyi məhsulun həcmi 33,9 mlrd. ABŞ dolları, ÜDM-də xarici şirkətlərin payı isə 12 mlrd. ABŞ dolları olduğu halda:

- ÜMM-i hesablayın;
- Ölkənin iqtisadi sabitliyi ilə əlaqədar nə kimi nəticə çıxarmaq olar?

Öyrəndiklərinizi

YOXLAYIN

1. ÜDM-in adambaşına düşən həcmi hesablayın və ölkələri inkişaf səviyyəsinə görə müqayisə edin.

- Kanadanın ÜDM-i 2,025 trln. ABŞ dolları, əhalisi 38,3 mln. nəfərdir;
- Özbəkistanın ÜDM-i 297 mlrd. ABŞ dolları, əhalisi isə 35,6 mln. nəfərdir.

2. Uyğunluğu müəyyən edin:

1. Hindistan; 2. Avstraliya; 3. Boliviya; 4. Qazaxıstan

- ...da ÜDM-in ümumi və adambaşına düşən həcmi yüksəkdir.
- ...da ÜDM-in ümumi göstəricisi yüksək, adambaşına düşən göstəricisi isə azdır.
- ...da ÜDM-in ümumi göstəricisi orta, adambaşına düşən göstəricisi isə yüksəkdir.
- ...da ÜDM-in ümumi göstəricisi və adambaşına düşən göstəricisi aşağıdır.

4.4 İNVESTİSİYA MÜHİTİ

Sizə
məlumdur

Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra ölkə iqtisadiyyatına 120 mlrd. ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur. Ölkədə təsərrüfatın müxtəlif sahələrinə qoyulan xarici investisiyalar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

•TƏDQIQAT İŞİ•

İnvestisiya qoyuluşunda mövcud ola bilən riskləri təhlil edin

№	İnvestisiya qoyula bilən sahələr	Hansı risklər ola bilər		
		siyasi	iqtisadi	ekoloji
1	Mineral ehtiyatların çıxarılması			
2	Yaşayış binalarının inşası			

Müzakirə edin və nəticə çıxarın:

– Risklərin dərəcəsinin azaldılması üçün vacib olan şərtlər hansılardır?

Müasir iqtisadiyyatın tərkib hissələrindən biri investisiyadır. İnvestisiya – gəlir əldə etmək üçün qoyulan kapitaldır. O, maliyyə-pul, bank vəsaitləri, səhmlər, texnologiyalar, maşın və avadanlıqlar, kreditlər, intellektual sərvətlər və s. şəklində ola bilər. İnvestisiya eyni zamanda istehsala və əhali məşğulluğuna müsbət təsir göstərir. Məsələn, İmişlidə şəkər zavodunun tikintisinə ayrılan investisiya sonda əhalinin şəkərə olan tələbatının tamamilə ödənilməsinə, ölkənin şəkər ixalatçısından ixracatçıya çevrilməsinə imkan verdi, yeni iş yerləri yarandı, xammala olan tələbat fermer təsərrüfatlarının inkişafına səbəb oldu, şəkər çuğundurunun tullantısından alınan quş yemi quşçuluğun inkişafına şərait yaratdı.

İstehsal sahələrində köhnəlmiş maşın və avadanlıqların yenidən qurulması və dəyişdirilməsi üçün investisiya vasitəsi kimi lizinqdən də istifadə edilir. **Lizinq** pul formasında investisiya deyil, texniki avadanlıqların uzunmüddətli icarəsidir. Lizinq alan müəssisələr maliyyə vəsaitlərinə qənaət edir, rəqabət qabiliyyəti artır.

İnvestisiya dövlət, müəssisə, idarə, təşkilat, fiziki şəxslər və s. tərəfindən qoyula bilər. İnvestisiya qoyuluşu, əlbəttə, sərmayə qoyan (investor) üçün müəyyən dərəcədə risklə bağlıdır. Yerinə yetirilməsi nəzərdə tutulan layihə sərfəli olduqda investisiyalar gəlir gətirir. Əks halda ayrılan investisiya itirilə bilər.

2020-ci ildə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsinə start verildi. İlk olaraq Zəngilan rayonunun Ağalı kəndi inşa edildi. Onun inşasına 10,8 milyon manat ayrıldı. “Ağıllı kənd”in əsas xüsusiyyətləri:
– insanlar evdən çıxmadan uzaq məsafədən idarə edə biləcəyi geniş texniki imkanlara malikdirlər;



– sakinlər vahid mərkəzdən informasiya sistemlərini idarə etmək, məlumat əldə etmək, iş və digər əməliyyatlar aparmaq, kommunikativ xidmətlər həyata keçirmək imkanına malikdirlər. “Ağıllı kənd təsərrüfatında” müasir suvarma sistemi, əkin planı, ictimai ferma (sakinlərə məxsus heyvanlar mərkəzləşdirilmiş xüsusi fermada saxlanılır) fəaliyyət göstərir. Yaxın gələcəkdə işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhərlərin” sayı artacaqdır.

İnvestor risklərin qarşısını almaq məqsədilə əmlakını sığortalayır. Ona ziyan dəyirdə isə aralarında bağlanmış müqaviləyə əsasən sığorta təşkilatı müvafiq yardımlar göstərir. Azərbaycan Respublikası ərazisində sənaye və kənd təsərrüfatına qoyulan investisiyaların adambaşına düşən həcmi müxtəlifdir.

Adambaşına investisiya qoyuluşu (manatla)



Hazırda beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi və ölkələrarası əməkdaşlığı inkişaf etdirmək məqsədilə dünyada bir sıra maliyyə təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlar ölkələrdə müxtəlif sahələrə böyük investisiya yatırımları edir.

Təşkilatlar	Fəaliyyət istiqamətləri	Təşkilatın baş qərargahı
Beynəlxalq Valyuta Fondu	Üzv ölkələrə kreditlər verir, beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır, valyuta mübadiləsinə tənzimləməyə kömək göstərir.	Vaşinqton (ABŞ)
Asiya İnkişaf Bankı	Şərqi ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərir.	Manila (Filippin)
İslam İnkişaf Bankı	Müsləman ölkələrinin iqtisadi və sosial inkişafına yardım göstərir.	Ciddə (Səudiyyə Ərəbistanı)

Beynəlxalq təşkilatlarla yanaşı, bir sıra ölkələr də investisiya yatırımı edir. Bu onların iqtisadi inkişafı ilə əlaqədardır. Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə onların investisiya qoymaq imkanlarının coğrafi arealı da genişlənir.

İnvestisiyalar ayrı-ayrı şəxslər tərəfindən də qoyula bilər. Hər bir şəxs istehsala, daşınmaz və daşınan əmlaka, bank vəsaitlərinə, qiymətli kağızlara və s. yatırım edə bilər.


•**Bu maraqlıdır**• Robert Kiyosaki (yapon əsilli Amerika investoru), “Varlı ata, kasıb ata” kitabından.

- Kasıb pul üçün işləyir, varlılar isə pulu özlərinə işlədirlər.
- Varlanmaq üçün universal sxemlər yoxdur. Bunun üçün özümüzə sahibkarlıq keyfiyyətlərini (ilk növbədə, yeni düşüncə tərzini) aşılmalı, öyrənməli və təcrübə qazanmalıyıq.
- Gələcəyiniz sabah görəcəyiniz işlərdən deyil, bugünkü fəaliyyətinizdən asılıdır.

***Sığorta** – maddi itkilərin ödənilməsinə təmin edən, qanunvericiliklə idarə olunan sistemdir. Bu xidmət eyniadlı təşkilatla sığorta etdirən arasında müqavilə əsasında həyata keçirilir.

•Fəaliyyət•

Çin Xalq Respublikasının dünya ölkələrinə 2005 (a), 2007 (b) və 2010-cu (c) illər ərzində investisiya yatırımlarının dəyişməsinə şərh edin.



İnvestisiya yatırımları ilə bir sıra **holdinq** və **korporasiyalar** da məşğul olur.

Holdinq – ingilis dilində “bir araya gətirmək “ mənasındadır. Müxtəlif istiqamətdə fəaliyyət göstərən (inşaat, kənd təsərrüfatı, mədən, nəqliyyat, bank-maliyyə, sığorta və s.) şirkətlərin tam birləşməsinə ehtiyac qalmadan birgə fəaliyyətidir. Şirkətlərin holdinqdə iştirakı onların maliyyə gücünün artmasına, rəqabətə davamlı olmasına şərait yaradır. Holdinqlər Amerikada XIX əsrdən yaranmışdır. Azərbaycanada isə holdinqlər müstəqillik əldə edildikdən sonra yaranmışdır. Hazırda ölkədə 30-dan artıq holdinq fəaliyyət göstərir.

Korporasiya – sözünün mənası latın dilində bir peşyəyə sahib olan insanların birliyidir. Eyni istiqamətdə fəaliyyət göstərən, müəyyən məhsulun istehsalı üçün

bir-biri ilə sıx əməkdaşlıq edən şirkətlərin yaratdığı ittifaqdır. Korporasiyalar nəhəng strukturlar olub ölkənin iqtisadiyyatına güclü təsirə malikdir. Yüksək maddi-texniki bazaya malik elmi tədqiqat institutları, logistika mərkəzləri, laboratoriyalar, konstruktor büroları korporasiyaların qloballaşmasını təmin edir, fərqli ölkələrdə əlaqəli şəkildə fəaliyyət göstərir və Trans Milli Korporasiyaya (TMK) çevrilir. BMT-nin hesablamalarına görə hazırda dünyada 65 min transmilli korporasiya fəaliyyət göstərir. Bu korporasiyalarda 75 milyona yaxın insan işləyir. TRK əsas (ana) və filial (qız) kompaniyalardan təşkil olunur. Ana kompaniyaların 80%-i inkişaf etmiş ölkələrdə yerləşir. Onların filialları isə inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. “Coca-Cola”, “Nestle”, “Google”, “Apple”, “Ford” və s. dünyanın ən aparıcı korporasiyalarından sayılır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- İnvestisiya işsizliyin səviyyəsinin azalmasına gətirib çıxarır. Ona görə ki ...
- Riskli investisiyalar sığortalanırlar. Çünki ...
- Bir ölkənin digər ölkəyə investisiya yatırımı etməsi birincinin iqtisadi potensialından asılıdır. Çünki ...

Öyrəndiklərinizi**TƏTBİQ EDİN**

Sahibkar üzümçülük təsərrüfatına 300 000 manat investisiya qoymuşdur. Ondən 210 000 manat əkin sahəsinin və tinglərin alınmasına, texnikaya, təsərrüfat binası və anbarın tikintisinə xərclənmişdir. Bununla yanaşı, sahibkar hər il əməkhaqqı ilə vergi ödəmələrinə 12 000 manat, suvarmaya 4000 manat, gübrələməyə isə 2000 manat xərcləməlidir. İlk beş ildə üzüm plantasiyasında məhsul yığımı kütləvi satış üçün nəzərdə tutulmur. Emal müəssisələrinə satış üçün məhsul altıncı ildən başlayaraq veriləcək. Sahibkarın həmin il 35 000 manat, sonrakı illərdə isə sabit olaraq birinci məhsul yığımı ilindən 1,5 dəfə çox gəlir əldə edəcəyi gözlənilir.

- 20 il ərzində sahibkar nə qədər gəlir əldə edə bilər?
- Layihə investisiya qoyuluşu üçün nə dərəcədə səmərəlidir?
- Hansı risklər investisiya qoyuluşunun səmərəliliyinə mənfi təsir göstərə bilər?



Öyrəndiklərinizi**YOXLAYIN****1. Cədvəli tamamlayın.**

İNVESTİSİYALAR		
İnvestisiya yatırımları	İnvestisiya mənbələri	Risqlər
...		

2. Uyğunluğu müəyyən edin:

- | | | | |
|---|-------------|----|---|
| 1 | İnvestisiya | a) | Texniki avadanlıqların uzunmüddətli icarəsi |
| 2 | Holdinq | b) | Gəlir əldə etmək üçün qoyulmuş kapital |
| 3 | Lizinq | c) | Bir neçə şirkət və müəssisələrin birliyi |

4.5 SƏNAYE VƏ KƏND TƏSƏRRÜFATININ MÜASİR VƏZİYYƏTİ



Təsərrüfat sürətlə inkişaf edir. Onun sahəvi tərkibi daim dəyişir. Təsərrüfatın strukturunda sənayenin payı artır. Bu dəyişiklik bütün sahələrdə (əhalinin məskunlaşmasında, şəhər və kənd əhalisinin payının dəyişməsində, ölkədaxili miqrasiyaların axın istiqamətində, ölkə ərazisində nəqliyyat yollarının və digər xidmət sahələrinin inkişaf səviyyəsinin müxtəlifliyində və s.) özünü göstərir. Xüsusilə bəzi İEOÖ-lərdə təsərrüfatın ərazi üzrə yerləşməsində kəskin fərqlər – “sənayenin inkişaf etdiyi mərkəz” və “geri qalmış əyalət modeli” yaranır.


Anqola.

Ölkənin paytaxtı Luandanın inkişaf səviyyəsi əyalətlərdən xeyli irəlidir.




İqtisadi inkişaf səviyyəsinin artması sənayenin tərkibinə daxil olan sahələrin payında da dəyişikliklərin yaranması ilə nəticələnmişdir.

Dünya sənayesinin inkişaf mərhələləri



Hazırda ən yeni sənaye sahələrinin xüsusi çəkisi artmış, ənənəvi sahələrin payı isə azalmışdır.

Dünya sənayesində İEO-lərin və İEOÖ-lərin payının dəyişməsi, %-lə



Sənayenin bəzi sahələri üzrə üstünlük İEO-lərdən İEOÖ-lərə keçmişdir. Bu, ağır sənayenin ekoloji cəhətdən bəzi “çirklı” sahələrinin (kimya, qara metallurgiya və s.) İEOÖ-lərə “köçürülməsi” prosesi ilə əlaqədardır. İEOÖ-lərdə zəngin xammal və kifayət qədər ucuz işçi qüvvəsinin olması hasilat sənayesinin sürətlə inkişafına gətirib çıxarır. Bu ölkələr yüngül sənaye sahələrinin inkişaf sürətinə görə də qabaqcıl mövqedədir. Buna baxmayaraq sənaye məhsullarının istehsalında İEO-lər liderliyini saxlayır. ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri sənayenin yüksək səviyyəsinə daha əvvəl çatmış və hazırda da öz üstünlüklərini saxlamaqdadır. Bu ölkələr bahalı və elm tutumlu istehsal sahələrinin məhsulları üzrə ixtisaslaşmışdır.

• İNFORMASIYA FONDU •

Tropik enliklərdə Günəş şüalarının düşmə bucağının ilboyu böyük və sutka ərzində günəşli saatların miqdarının daha çox olması illik orta temperaturun yüksəlməsinə gətirib çıxarır. İllik orta temperaturun +20°C-dən daha yüksək olması isə qiymətli bitki növlərinin becərilməsi üçün əlverişli təbii şəraitin yaranmasına imkan verir.

Maddi istehsalın ikinci mühüm sahəsi kənd təsərrüfatıdır. Kənd təsərrüfatının strukturu (əkinçilik və heyvandarlıq) bilavasitə təbii şəraitdən asılıdır. Günəş istiliyinin bol olduğu ərazilərdə pambıq, çay, çəltik, qəhvə, kakao və bu kimi ixracat istiqamətli bitkilərin becərilməsinə geniş imkanlar vardır. Bu bitkilərin əkin sahələri Misir, Braziliya, Meksika, İndoneziya, Hindistan, Nigeriya və digər tropik ölkələrdə daha çoxdur.

Bu sahə əhalinin ərzaqla təmin olunmasında mühüm rol oynayır. Dünya əhalisinin sayının sürətlə artması kənd təsərrüfatında *ekstensiv inkişafdan* (yəni sahə vahidinin və işçi qüvvəsinin sayını artırmaqla, ənənəvi avadanlıqları bərpa etməklə məhsul vahidinin artırılması) *intensiv inkişafa* (yəni elmi-texniki tərəqqinin son nailiyyətlərini tətbiq etməklə məhsul vahidinin artırılması) keçmək zərurəti yaradır.


1930-cu illərdə ABŞ, Kanada və Böyük Britaniyanın kənd təsərrüfatının inkişafında “**Yaşıl inqilab**” dövrü başladı. “Yaşıl inqilab” yüksək məhsuldarlığa malik olan taxıl sortlarının əldə edilməsini, aqrotexniki qaydaların kənd təsərrüfatına tətbiqini, suvarılan sahələrin genişləndirilməsini, gübrələrin və zərərvericilərə qarşı dərman preparatlarının geniş istifadəsini nəzərdə tutur. Suvarmanın düzgün aparılmaması, eyni zamanda yeraltı suların çirklənməsi bataqlıqlaşma, torpaqların şoranlaşması və s. ekoloji problemlərlə nəticələnir.

1980-ci ildən başlayaraq kənd təsərrüfatının inkişafında “**Biotexnoloji inqilab**” dövrü başlayır. Biotexnoloji inqilabın əsas məqsədi bitkilərin təbii şərətdən asılılığını azaltmaqdır.

Hazırda kənd təsərrüfatının inkişafında iki istiqamət mövcuddur.

*Birinci istiqamət – “**orqanik**”* (üzvi) kənd təsərrüfatı məhsullarının becərilməsidir. Orqanik məhsulları əldə etmək üçün süni gübrələr, pestisid və kimyəvi maddələrdən istifadə olunmur. Bu zaman növbəli əkin sistemi tətbiq olunur. Torpaqlara gübrə kimi bitki tullantıları və mal peyini verilir. Zərərvericilərə qarşı təbii mübarizə üsulları və s. tədbirlər həyata keçirilir. Avropa İttifaqına daxil olan ölkələrdə 1990-cı illərdən etibarən əhalinin “sağlam qida” ilə təmin olunmasında orqanik əkinçilikdən istifadə edilir. Hazırda bu məhsulların əkin sahələri ümumi əkin sahələrinin 2–3%-ni təşkil edir. Onların becərilməsinə daha çox əmək sərf olunur. Bu məhsullar zərərvericilərə qarşı davamsızdır. Orqanik əkinçilikdə məhsuldarlıq aşağıdır. Lakin məhsullar ekoloji cəhətdən təmizdir. Buna görə də məhsulların qiymətləri çox yüksək olur. Hazırda İEO-lərin əksəriyyətində orqanik kənd təsərrüfatı məhsullarının becərilməsinə üstünlük verilir. Bu sahədə Almaniya və Avstriya daha çox fərqlənir.

İkinci istiqamət – Genetika Modifikasiya Olunmuş (GMO) məhsulların istehsalıdır. Bu zaman bitki və heyvanların genləri dəyişdirilərək “**yeni orqanizm**”lər yaradılır. Həmin orqanizmlər xəstəliklərə, zərərvericilərə, şaxtaya və quraqlığa dayanıqlı olurlar. Belə məhsullar ilk dəfə 1983-cü ildə ABŞ-da soya, qarğıdalı, xiyar, pambıq, kartof, boranı və s. bitkilərin üzərində təcrübələr aparılaraq əldə edilmişdir. 1994-cü ildə isə bu məhsullar satışa çıxarılmışdır. Hazırda GMO məhsullarının əkin sahələri ilkin dövrlə müqayisədə 36 dəfə artırılmışdır.



Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Sənayenin sahəvi tərkibi daim dəyişir. Çünki ...
- Misir, Hindistan, Nigeriya və s. ölkələrdə ixracat məqsədli pambıq, çəltik, çay və s. bitkilər yetişdirilir. Ona görə ki ...
- Bir sıra ölkələr “yaşıl inqilab”dan orqanik kənd təsərrüfatına keçmişdir. Buna səbəb ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Məhsulun qiymətləri arasındakı fərqi mətndən aldığınız məlumatlar əsasında izah edin.



Öyrəndiklərinizi

YOXLAYIN

1. Cədvəli tamamlayın.

Təsərrüfatın quruluşundakı əsas dəyişikliklər	
İnkişaf etmiş ölkələr	İnkişaf etməkdə olan ölkələr

2. İfadələrdəki səhvləri düzürə çevirin.

- “Biotexnoloji inqilab” yalnız taxıl bitkilərinə tətbiq edilir.
- “Orqanik” kənd təsərrüfatı məhsullarının becərilməsində süni gübrələrdən daha çox istifadə olunur.
- İEOÖ-lərdə zəngin xammalla ucuz işçi qüvvəsinin olması onların elmtutumlu istehsal sahələri üzrə ixtisaslaşmasına səbəb olmuşdur.

3. Xəritə-xemdəki ölkələrin kənd təsərrüfatında son illər hansı dəyişiklik baş vermişdir?



Dərsdən sonra

LAYİHƏ: “Bəşəriyyət GMO olmadan yaşaya bilərmə?”

mövzusunda fikirlərinizi müxtəlif mənbələrə istinad etməklə əsaslandırın və referat yazın.

Tövsiyə edilən plan:

- GMO nədir?
- GMO-dan istifadə səbəbləri
- GMO-nun insan orqanizminə mənfi təsirləri
- GMO-nun ətraf mühitə mənfi təsirləri
- Nəticə

Referatın qiymətləndirmə meyarları:

- Planın bütün maddələrinin nəzərə alınması
- İşin elmiliyi və mənbələrin etibarlı olması
- Müəllifin fərqli yanaşması
- Minimum yazı qüsurları

4.6 PRAKTİK DƏRS

AZƏRBAYCANIN İQTİSADI RAYONLARININ SƏCİYYƏSİ



Sizə məlumdur

Azərbaycan Respublikasının iqtisadiyyatında dayanıqlı inkişafın təmin olunması, regionların iqtisadi potensialın artırılması məqsədilə 2021-ci ildən ölkə ərazisində yeni rayonlaşma bölgüsü aparılmışdır. Hazırda ölkə ərazisi 14 iqtisadi rayona ayrılır: **Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Qarabağ, Şərqi Zəngəzur, Lənkəran-Astara və Naxçıvan.**

•TƏDQIQAT İŞİ•

“Azərbaycanın iqtisadi rayonlarının xəritəsi”(mənbə 1), “İqtisadi rayonların kompleks xəritəsi” (mənbə 2), mətn (mənbə 3), şəkil və sxemlərdən (mənbə 4) istifadə edərək verilmiş suallar əsasında hər bir iqtisadi rayona aid tezis hazırlayın.

Mənbə 1

Azərbaycanın iqtisadi rayonlarının xəritəsi



I. BAKI İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Bakı iqtisadi rayonunun coğrafi mövqeyi son dərəcə əlverişlidir. İqtisadi rayonun sahəsi 2,14 min km² bərabərdir. İqtisadi rayonun tərkibinə 12 inzibati rayon daxildir. Ərazinin relyefi sahilboyu düzənliklər və yüksəkliklərdən ibarətdir. Rayonun ən mühüm mineral sərvətləri neft və təbii qaz, əhəngdaşı və qum, müalicə pənciridir.

İqtisadi rayonun paytaxt mövqeyi burada şəhər əhalisinin xüsusi çəkisinə, ərazidə məskunlaşma səviyyəsinə, əhalinin sıxlığına, eləcə də istehsal müəssisələrinin cəmlənməsinə, xidmət sahələrinin inkişafına güclü təsir etmişdir. Bakı iqtisadi rayonunun əhalisinin sayı 2,3 milyon nəfərdən çoxdur (2022-ci il). Əhalinin təbii artımı aşağı (1,0), ümumi artım isə yüksəkdir. Burada nəhəng Bakı aqlomerasiyası formalaşmışdır.

Rayonda enerjiyə olan tələbat yerli İES-lər və Mingəçevir SES hesabına ödənilir. Gətirilmə enerjinin itkilərə məruz qalması rayonda alternativ enerji mənbələrindən (Günəş və külək) istifadə olunmasına tələbi

artırır. İqtisadi rayon neft-qaz hasilatı, onların emalı, neft-kimya, kimya, metallurgiya, maşınqayırma, xüsusilə neft maşınqayırması və elektrotexnika sənayesi üzrə ixtisaslaşmışdır. İqtisadi rayonda gətirilmə xammal əsasında qara və əlvan metallurgiya, yüngül və qida (yeyinti) sənayesi də inkişaf etmişdir. Nəqliyyat və xidmət sahələri güclü inkişaf etmişdir. Rayon ərazisində Qaradağ və Pirallahı sənaye parkları yaradılmışdır. Ölkənin elmi potensialı, universitet və institutları, əsasən, Bakı iqtisadi rayonundadır.

Kənd təsərrüfatının əsasını şəhərətrafi təsərrüfata daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, bostançılıq, üzümçülük və quru subtropik meyvəçilik (zeytun, zəfəran, badam, püstə, əncir və s.), gülçülük təşkil edir. Şəhərətrafi qəsəbələrdəki istixanalar əhalinin ilboyu tərəvəzə olan tələbatını ödəməyə istiqamətlənmişdir. Rayonda turizm, xüsusilə "tarixi turizm" üçün imkanlar böyükdür.

Mənbə 4



İsveçrə və Azərbaycanın birgə əməkdaşlığını əks etdirən "Holcim" (Azerbaijan) zavodu Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır.

•Fəaliyyət-1• Situasiya tapşırıqlarına cavab verin:

1. Bakı iqtisadi rayonunun əhalisinin təbii artımı (1) və ümumi artımı arasındakı fərqi səbəblərini (2) izah edin.
2. Əhalinin ümumi artımı ilə iqtisadi rayonda tikinti sənayesinin hansı əlaqəsi vardır. Fikrinizi əsaslandırın.
3. Bu sahənin inkişafı üçün iqtisadi rayonda olan 3 resursu müəyyən edin.

II. ABŞERON-XIZI İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Rayonun sahəsi 3,73 min km² bərabərdir. Rayon ərazisi iki inzibati rayondan ibarətdir. Rayonun əlverişli coğrafi mövqedə olması paytaxta yaxınlıq, Xəzər dənizinə çıxışın olması, şimala və qərbə gedən nəqliyyat magistrallarının üzərində yerləşməsi ilə qiymətləndirilə bilər. İqtisadi rayonun faydalı qazıntıları neft, təbii qaz, əhəngdaşı, sement xammalı, kvars və tikinti qumundan ibarətdir. Abşeron-Xızı iqtisadi rayonunda əhalinin sayı 2022-ci il statistikasına əsasən 579,9 min nəfərə bərabərdir. Rayonda Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, hazırda Masazır qəsəbəsi sürətlə böyüyür. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Abşeron-Xızı iqtisadi rayonu yalnız Bakı iqtisadi rayonundan geri qalır. İqtisadi rayonda olan sənaye müəssisələrinin əksər hissəsi Sumqayıt və Xırdalandadır. Xüsusilə Sumqayıt şəhəri ölkənin kimya mərkəzi hesab olunur. Buradakı "Sumqayıt Kimya Sənaye Parkı"nda 30 yaxın müəssisə cəmlənmişdir. İstehsal olunan məhsullar Türkiyəyə, Rusiyaya, Mərkəzi Asiya ölkələrinə, Almaniya, Niderlanda, Polşaya, Ukraynaya, Braziliyaya, Kanadaya, Çinə, ABŞ-a ixrac edilir. Kənd təsərrüfatı şəhəratrafı təsərrüfat sahələri ilə südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, quru subtropik meyvəçilik ilə səciyyələnir. İqtisadi rayon ərazisində yay və qış otlaqlarının olması heyvandarlığın inkişafı üçün geniş imkanlar verir. Rayonun turizm potensialı (Xəzər sahilləri, Altıağac və s.) güclüdür.

- Fəaliyyət-2• Suallara cavab verin: 1. Abşeron-Xızı iqtisadi rayonunun iqtisadi inkişafına hansı amillər təsir edə bilər? 2. İqtisadi rayon ərazisindən keçən nəqliyyat yolları hansılardır və nə üçün onlar daha əhəmiyyətli hesab edilir? 3. İqtisadi rayonda heyvandarlığın hansı növü üçün geniş imkanlar vardır?

III. QUBA-XAÇMAZ İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Sahəsi 6,96 min km² olub tərkibinə Xaçmaz, Quba, Qusar, Siyazan və Şabran inzibati rayonları daxildir. Xəzər dənizinə çıxış və Azərbaycanı Rusiya ilə birləşdirən nəqliyyat yollarının üzərində yerləşməsi Quba-Xaçmaz rayonunda əlverişli iqtisadi coğrafi mövqe yaradır. İqtisadi rayonun relyefində Azərbaycanın bütün landsaftları əks olunmuşdur. Belə ki, şərq tərəfdən okean səviyyəsinə aşağıda yerləşən Samur-Dəvəçi ovalığı qərbə və şimal-qərbə doğru ölkənin ən hündür

zirvələri ilə (Bazardüzü, Şahdağ və s.) əvəzlənir. Mürəkkəb relyef şəraiti iqlimin rəngarəngliyinə səbəb olur. Bu isə təsərrüfat sahələrinin müxtəlifliyi üçün imkan yaradır. Rayon ərazisində neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil və eyni zamanda meşə ehtiyatları, mineral bulaqlar (Qalaaltı, Xaldan və s.) çoxdur.

Quba-Xaçmaz iqtisadi rayonunun əhalisi 561,8 min nəfərdir (2022-ci il). Xəzər dənizinin sahillərində olan Nabran-Yalama zonası, meşələr və qumluqlar əsas istirahət zonalarıdır. İqtisadi rayon uzun illərdən bəri tərəvəzçilik və tumlu meyvəçilik üzrə ixtisaslaşmışdır. Rayonun hər yerində taxıl əkinləri üçün imkan vardır. Rayonda üzümçülük, kartofçuluq, düzən ərazilərdə südlük-ətlik maldarlıq, quşçuluq, dağlıq rayonlarda isə qoyunçuluq inkişaf etmişdir. Enerjiyə olan tələbat Xaçmazda və Qubada modul tipli İES-lərin və kənardan alınma enerji hesabına ödənilir. Quba-Xaçmazda müəssisələr çoxdur: Xaçmaz və Qubada meyvə-tərəvəz konservi, Quba, Qusar və Xaçmazda xalçatoxuma, Siyəzəndə neft və təbii qaz hasilatı müəssisələri fəaliyyət göstərir. Rayon ərazisində yay və qış turizminin inkişafı üçün geniş imkanlar vardır: dəniz sahili qumluqlar, sahilə çox yaxın meşə landşaftı, dağlıq relyef, subalp və alp çəmənlikləri, qarlı zirvələr, çay və bulaqlar, özünəməxsus mətbəx və s.

•**Fəaliyyət-3** • **Xəritə-sxem əsasında suallara cavab verin:** 1. Rəqəmlərin ifadə etdiyi inzibati rayonları ardıcılıqla yazın. 2. Nabran və Şahdağ istirahət mərkəzlərinin yerləşdiyi inzibati rayonları müəyyən edin. 3. İnzibati rayonlarda yerləşən müəssisələri sadalayın. 4. Yay və qış turizminin inkişaf etdirilməsi üçün imkanlara malik olan rayonlar hansılardır. Fikrinizi əsaslandırın.



IV. ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONU

Mənbə 2



•**Fəaliyyət-4** • **Suallara cavab verin:** 1. İqtisadi rayon əlvan metallurgiyanın inkişaf etdirilməsi üçün hansı ehtiyatlara malikdir? 2. Nə üçün bu sahə inkişaf etməmişdir. Fikrinizi əsaslandırın. 3. Bu sahənin inkişaf etdirilməsi üçün nə təklif edərdiniz?

Mənbə 3

Rayon sahəsinə görə yalnız Qarabağ iqtisadi rayonundan geri qalır. Sahəsi 8,84 min km² bərabərdir. Gürcüstana gedən avtomobil yolu rayon ərazisindən keçir. Rayonun tərkibinə tarixi abidələri ilə tanınan Şəki şəhəri və Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki inzibati rayonları daxildir. Ərazi mürəkkəb relyefə malikdir. İqtisadi rayonda polimetallizləri (Filizçay yatağı), qum, çınqıl, gil, gips və meşə ehtiyatları vardır. Əhali, əsasən, Baş Qafqaz silsiləsinə paralel uzanan Qanıx-Əyriçay düzənliyində məskunlaşmışdır. Əhalinin sayı 632,9 min nəfərdir (2022-ci il).

Rayonun enerjiyə olan tələbatı Şəkidə modul tipli İES və Mingəçevirdən alınan enerji hesabına ödənilir. Əlverişli iqlim şəraiti rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etməsinə imkan verir. Rayonda qərzəklil meyvələr, taxıl, tütün, çay, qızılgül, çəltik sahələri geniş yer tutur. Ətlik və südlük istiqamətli maldarlıq və baramaçılıq kimi heyvandarlıq sahələrinin əhəmiyyəti böyükdür. Qəbələ Konserv Kombinatı, Zaqatala qızılgül yağı müəssisəsi, Zaqatala fındıqtəmizləmə fabriki, Şəki İpək Kombinatı və digər müəssisələr yerli xammal əsasında fəaliyyət göstərir. Rayon ərazisində zəngin landşaft, mineral bulaqlar, tarixi-memarlıq abidələri turizmin inkişafına təkan verir.

V. DAĞLIQ ŞİRVAN İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Dağlıq Şirvan iqtisadi rayonunun sahəsi 6,13 min km² bərabərdir. Tərkibinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan inzibati rayonları daxildir. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir. Xarici ölkəyə və ya Xəzər dənizinə çıxışı olmadığı üçün rayonun coğrafi mövqeyi əlverişsizdir. Ərazinin relyefi, əsasən, dağlıqdır. Bu isə nəqliyyat yollarının çəkilməsi və istifadəsində (xüsusən qış aylarında) çətinlik törədir. İqtisadi rayonun əsas ehtiyatları yanar şist, tikinti materialları, mineral sular, iqlim-balneoloji ehtiyatlar, meşələrdir.

Dağlıq Şirvanın əhalisinin sayı 326,8 min nəfərdir (2022-ci il). İqtisadi rayon üzümçülük, taxılçılıq, baramaçılıq, arıçılıq, maldarlıq və qoyunçuluq məhsullarının istehsalı (şərab, süd məhsulları, pendir və s.) və onları emal edən sahələrinin inkişafına görə fərqlənir. İqtisadi rayonda xalçaçılıq (Şamaxı), ipəkçilik (Basqal), misgərlik (Lahıc) kimi qədim sənətkarlıq sahələri yerli və gələn qonaqların marağına səbəb olur.

•Fəaliyyət-5• Suallara cavab verin: 1. Dağlıq Şirvan hansı iqtisadi rayonlar ilə həmsərhəddir? 2. Rayon ərazisində geniş yayılmış sahələr hansılardır? 3. İqtisadi rayonda turizmin hansı növləri inkişaf etmişdir?

VI. GƏNCƏ-DAŞKƏSƏN İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Gəncə-Daşkəsən iqtisadi rayonunun sahəsi 5,27 min km² olub tərkibinə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları daxildir. İqtisadi rayon əlverişli coğrafi mövqeyə malikdir: o, Azərbaycanı Türkiyə və Qərbi ölkələri ilə birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşir. Əlverişli təbii şərait və zəngin mineral sərvətlər bu rayonu digər iqtisadi rayonlardan fərqləndirir.

Buradakı dəmir filizi, alunit, qızıl-mis, əhəngdaşı, mərmər, gips və s. yeraltı ehtiyatlar rayonda dağ-mədən sənayesi üçün baza rolunu oynayır. Yerli xammal iqtisadi rayonda kimya, qara və əlvan metallurjiya, tikinti materialları, yüngül (pambıqtəmizləmə, xalçaçılıq) və qida (şərab, süd məhsulları və s.) sənayesinin inkişafına təkan verir. Rayon ərazisindən keçən Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Rayonda enerjiyə olan tələbat Yenikənd SES, Gəncə İES hesabına ödənilir. Zəngin landşaft (Göygöl-Hacıkənd, Xoşbulaq), müalicəvi neft (Naftalan) turizm-istirahət-sağlamlıq ehtiyatlarıdır. Gəncə-Daşkəsəndə əhalinin sayı 612,1 min nəfərdir (2022-ci il). Şəhər əhalisinin payı üstündür. Təbii artım aşağıdır (hər min nəfərə 1,1 nəfər).

•**Fəaliyyət-6** • **Suallara cavab verin:** 1. Ərazidən keçən neft və qaz kəmərləri rayonun iqtisadiyyatına necə təsir edir? 2. İqtisadi rayonun şimal və cənub hissəsində kənd təsərrüfatının hansı sahələri inkişaf etmişdir? 3. Daşkəsəndə dəmir filizi hasilatı olduğu halda qara metallurjiyanın zəif inkişafı nə ilə əlaqədardır?

VII. QAZAX-TOVUZ İQTİSADI RAYONU

Mənbə 2



KƏND TƏSƏRRÜFATI SAHƏLƏRİ

- Üzümçülük, taxılçılıq, pambıqçılıq, heyvandarlıq
- Heyvandarlıq, kartofçuluq, taxılçılıq, meyvəçilik, üzümçülük
- Yay otlaqlarında heyvandarlıq
- Qıy otlaqlarında heyvandarlıq
- Meşələr

- ⊕ Sız elektrik stansiyaları
- Bentonit gili
- Əhəngdaşı
- ▲ Neft
- Neft kəməri
- Qaz kəməri

SƏNAYE SAHƏLƏRİ

- Tikinti materiallarının istehsalı
- Yüngül sənaye
- Yeyinti sənayesi
- Şərabçılıq

Mənbə 3

Qazax-Tovuz iqtisadi rayonunun sahəsi 7,03 min km² olub tərkibinə Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir inzibati rayonları daxildir. Ərazidən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP və Bakı-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin və avtomobil yolunun keçməsi rayonun coğrafi mövqeyinin olduqca əlverişli olmasına imkan yaradır. İqtisadi rayonun relyefi Kürboyu düzənliklərdən və yüksəkliklərdən ibarətdir. Qazax-Tovuz iqtisadi rayonunda qızıl, mis, əhəngdaşı, bentonit gili, seolit ehtiyatları vardır. Gədəbəy rayonunda dağ-mədən sənayesi (mis və qızıl hasilatı) qədim dövrlərdən inkişaf etmişdir. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Rayonda enerjiyə olan tələbat Kür çayı üzərindəki Şəmkirçay SES ilə ödənilir. Əlverişli təbii şərait, zəngin landşaft, mineral bulaqlar, meşələr təbii-rekreasiya ehtiyatlarıdır.

Qazax-Tovuz iqtisadi rayonunda əhalinin sayı 690,6 min nəfərdir (2022-ci il).

•**Fəaliyyət-7** • **Situasiya tapşırıqlarına cavab verin:** 1. Kürün sağ və sol sahilində inkişaf etdirilən kənd təsərrüfatı sahələrini müvafiq ardıcılıqla yazın. 2. Sol sahilə sənaye sahələrinin inkişaf etməməsinin hansı səbəbləri ola bilər? 3. Orada hansı sənaye sahələrini inkişaf etdirmək mümkündür?

VIII. QARABAĞ İQTİSADI RAYONU

Mənbə 2



KƏND TƏSƏRRÜFATI SAHƏLƏRİ

- Pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq
- Heyvandarlıq, kartofçuluq, taxılçılıq, meyvəçilik, üzümçülük
- Heyvandarlıq, kartofçuluq, taxılçılıq, meyvəçilik, üzümçülük
- Heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük
- Yay otlaqlarında heyvandarlıq
- Qış otlaqlarında heyvandarlıq
- Meşələr

SƏNAYE SAHƏLƏRİ

- Elektrotexnika
- Meşə və ağac emalı
- Yüngül sənaye
- Yeyinti sənayesi
- Meyvə-tərəvəz konservləri
- Şorabçılıq
- Su elektrik stansiyaları
- Neft
- Əhəngdaşı
- Marmar

Mənbə 3

Qarabağ iqtisadi rayonu sahəsinə görə ən böyük rayondur. Rayon ərazisi 8,99 min km² bərabərdir. Tərkibinə daxil olan inzibati rayonların sayına görə də ölkədə birinci yer tutur: Ağcabədi, Ağdam, Barda, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Tərtər inzibati rayonları, Xankəndi və Şuşa şəhərləri daxildir. İqtisadi rayonun coğrafi mövqeyi əlverişlidir. Ərazinin təbii şəraitində özəlliklər çoxdur: düzənlik və dağlıq relyef, zəngin landşaft, meşə örtüyü, bulaqlar, yeraltı sərvətlərin bolluğu, münbit torpaqlar və s.

Qarabağ iqtisadi rayonunun əhalisinin sayı 907,9 min nəfərdir (2022-ci il). Əhalinin əksər hissəsi doğma torpaqlarından kənarında yaşamağa məcbur olmuşdur. Qarabağ ərazisi əksər hissəsi otuz ilə yaxın düşmən tapdağı altında viran edilmişdir. Azərbaycan Respublikası öz tarixi torpaqlarını azad etməklə Qarabağ iqtisadi rayonunda irimiqyaslı bərpa-quruculuq işləri başlanmışdır. Ərazinin minalardan təmizlənməsi prosesi davam etməklə yanaşı, Füzuli ilə Şuşa şəhərləri arasında Zəfər yolunun çəkilməsi ilə Qarabağa "Böyük qağıdış" başlanmışdır. Füzulidə hava limanının istifadəyə verilməsi isə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm bir addımdır. Qısa müddət ərzində "Suqovuşan-1", "Suqovuşan-2" SES-ləri bərpa olunmuşdur. "Ağdam Sənaye Parkı"nın təməli qoyulmuşdur. Hazırda Şuşa şəhəri yenidən qurulur.

Mənbə 4




•Fəaliyyət-8•

Suallara cavab verin:

1. Qarabağ iqtisadi rayonu hansı iqtisadi rayonlarla sərhədlənir?
2. Hansı inzibati rayonlarda pambıqçılığın inkişafına imkan vardır?
3. Rayonda suya olan tələbat hansı mənbələrdən ödənilir?
4. Füzuli Hava Limanının əhəmiyyətini izah edin.

IX. ŞƏRQİ ZƏNGƏZUR İQTİSADI RAYONU

**Mənbə 3**


Rayonun sahəsi 7,47 min km² bərabərdir. Tərkibinə Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonları aiddir. İqtisadi rayonun relyefi əsasən dağlıqdır. Ərazi mineral ehtiyatlar – polimetal filizləri (Mehmanə), qızıl (Söyüdlü, Vejnəli), civə, xromit, tikinti materialları ilə zəngindir. Buradakı mineral bulaqlar (İstisu, Minkənd), saf hava, dağ meşələri, subalp çəmənlikləri və oradakı göllər istirahət-kurort-turizm inkişafı üçün geniş imkanlar yaradır.

Rayon ərazisində təsərrüfatın əksər sahələrinin inkişafı üçün (üzümçülük, tütünçülük, meyvəçilik, taxılçılıq, maldarlıq və s.) əlverişli təbii şərait vardır. Rayon ərazisində yay və qış otlaqları qoyunçuluq və arıçılığın inkişafında əvəzsiz rola malikdir.

Ərazinin mənimlənməsinə 2020-ci ildən – İkinci Qarabağ müharibəsindəki qələbədən sonra başlanılmışdır. Zəngilan rayonunda hava limanı istifadəyə verilmiş və Ağalı kəndi ərazisində “Ağılı kənd”in tikintisi başa çatdırılmış, əhalinin köçürülməsinə start verilmişdir. Laçın rayonunda “Güləbird”, Kəlbəcərdə “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2” SES-ləri tikilmişdir. İstisu mineral bulağı əsasında sanatoriyanın və mineral su doldurma zavodunun tikintisinə başlanılmışdır. Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması iqtisadi rayonun inkişafına güclü təsir edəcəkdir. Şərqi Zəngəzur iqtisadi rayonu əhalisinin sayı 345,0 min nəfərdir (2022). İşğal dövründə didərgin düşmüş insanların öz doğma yurdlarına qayıdışı davam edir.

● **Fəaliyyət-9** Xəritə-sxem üzərində situasiya tapşırıqlarına cavab verin:

1. Rəqəmlərin ifadə etdiyi inzibati rayonları ardıcılıqla yazın.
2. Şərqi Zəngəzur iqtisadi rayonu hansı ölkələrlə və iqtisadi rayonlarla sərhədlənir?
3. İnzibati rayonlardan hansında əkinçiliyin inkişafına imkan daha böyükdür?
4. Zəngilan Hava Limanının əhəmiyyətini izah edin.



X. MƏRKƏZİ ARAN İQTİSADI RAYONU

Mənbə 2



•Fəaliyyət-10• Suallara cavab verin:

1. Mərkəzi Aran hansı iqtisadi rayonlar ilə sərhədlənir? 2. Mərkəzi Aran ilə Dağlıq Şirvan iqtisadi rayonunun coğrafi mövqeyində oxşar əlamətlər hansılardır? 3. Mərkəzi Aranın coğrafi mövqeyinin Dağlıq Şirvandan üstün cəhətləri nədir?

Mənbə 3

Mərkəzi Aran iqtisadi rayonunun sahəsi 6,69 min km² bərabər olub tərkibinə Mingəçevir və Yevlax şəhərləri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab inzibati rayonları daxildir. Ərazidən keçən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri iqtisadi rayonun coğrafi mövqeyinin üstünlüyünü göstərir. Rayonda mineral ehtiyatlar – neft, mişardaşı, qumçinqıldır. Kür çayı hidroenerji ehtiyatlarına malikdir. Mingəçevirdə Azərbaycan DRES və SES, Varvarada SES-lər yalnız rayon üçün deyil, ölkənin enerji təminatında rola malikdir. Mərkəzi Aran neftçixarma, elektroenergetika, tikinti materialları sənayesi üzrə ixtisaslaşmışdır. Bütün inzibati rayonlarda pambıqçılıq, taxılçılıq, üzümçülük, bostançılıq və onların emal müəssisələri vardır. Mingəçevir Sənaye Parkı energetika avadanlıqları müəssisələrini birləşdirir. İqtisadi rayonun əhalisinin sayı 743,2 min nəfərdir (2022-ci il).

XI. ŞİRVAN-SALYAN İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Rayonun sahəsi 6,08 min km² bərabər olub tərkibinə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan inzibati rayonları daxildir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi rayonun iqtisadiyyatına müsbət təsir edir. İqtisadi rayon ərazisində neft, təbii qaz, yodlu və bromlu mədənlər, tikinti materialları (mişardaşı, qumçinqıl) vardır. Neft və qazçixarma, elektroenergetika, kimya, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. Enerjiyə olan tələbat Şirvanda Cənub DRES ilə təmin olunur. Kənd təsərrüfatı suvarma şəraitində mümkündür. Pambıq, quru subtropik meyvə, bostan bitkiləri, kartof, şəkər çuğunduru əkilir. Şirvan-Salyan iqtisadi rayonunun əhalisinin sayı 504,3 min nəfərdir (2022-ci il).

•Fəaliyyət-11• Suallara cavab verin: 1. Şirvan-Salyan iqtisadi rayonu ilə Quba -Xaçmaz iqtisadi rayonunun coğrafi mövqelərini müqayisə edin. 2. İqtisadi rayonda hansı təsərrüfat sahələrinin inkişafı üçün daha geniş imkanlar vardır? 3. Rayon ərazisindən keçən nəqliyyat yollarının iqtisadiyyata nə kimi təsiri vardır?

XII. MIL-MUĞAN İQTİSADI RAYONU

Mənbə 2



Mənbə 3

Rayonun sahəsi 5,67 min km² bərabər olub tərkibinə Beyləqan, İmişli, Saatlı, Sabirabad inzibati rayonları daxildir. Hacıqabul-Horadiz dəmir və avtomobil, Yevlax-Ağcabədi-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının Mil-Muğan ərazisindən keçməsi rayonun iqtisadi-coğrafi mövqeyinə üstünlük verir.

Rayon ərazisində yeraltı ehtiyatlar azdır. Yalnız tikinti materialları (mışardaşı, qum-çınqıl və s.) vardır.

Əsas təsərrüfat sahələri pambıqçılıq, şəkər çuğunduru və onların emalını həyata keçirən müəssisələrdir. İqtisadi rayonda ət, süd, taxıl məhsulları istehsal edilir.

Son illərdə burada balıq yetişdirilməsi üzrə iri zavodlar tikilmişdir. Mil-Muğan iqtisadi rayonunun əhalisinin sayı 2022-ci ilin statistikasına əsasən 526,4 min nəfərdir.

İqtisadi inkişafın istiqamətləri

•Fəaliyyət-12• Suallara cavab verin: 1. Mil-Muğan iqtisadi rayonu ilə Şərqi Zəngəzur iqtisadi rayonunun coğrafi mövqelərini müqayisə edin. 2. Mil-Muğan iqtisadi rayonunda hansı təsərrüfat sahələrini inkişaf etdirmək daha səmərəlidir? Fikirlərinizi əsaslandırın. 3. Rayonda heyvandarlığın hansı sahəsini inkişaf etdirmək məqsədəuyğundur və hansılar məqsədəuyğun deyil. Fikirlərinizi əsaslandırın.

XIII. LƏNKƏRAN-ASTARA İQTİSADI RAYONU

Mənbə 2



•Fəaliyyət-13• Xəritə-sxema əsasən suallara cavab verin:

1. Rəqəmlərin hansı inzibati rayonları ifadə etdiyini müəyyən edib yazın.

2. İqtisadi rayonun coğrafi mövqeyinin üstünlüyü hansı amillərlə müəyyən edilir?

3. Rayonda yay otlaqları vardır, düzənlik olmasına baxmayaraq qış otlaqları kimi istifadə olunmur. Buna səbəb nədir?



Mənbə 3

Rayonun sahəsi 6,07 min km² bərabər olub tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları və Lənkəran şəhəri daxildir. Rayonda yalnız tikinti materialları vardır. Zəngin landşaft, mineral bulaqlar istirahət, müalicə və turizmin inkişafına imkan verir. Rayonun enerji ilə təminatı Astara və Lerik rayonlarında modul İES-lər ilə ödənilir. Rayonda qida sənayesi müəssisələrində meyvə-tərəvəz konservləri, şərab, çay, ət, süd məhsulları istehsal olunur. Lənkəran və Masallıda meyvə-tərəvəz konserv, Cəlilabadda şərab zavodları fəaliyyət göstərir. İqtisadi rayonda sitrus meyvəçiliyi və çayçılıq, çəltikçilik, balıqçılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Lənkəran-Astara iqtisadi rayonunun əhalisinin sayı 959,4 min nəfərdir (2022-ci il). Lənkəran, Astara, Masallı və Lerikdə xeyli sayda talışlar yaşayır. Lənkəran ovalığı Azərbaycanda əhalinin sıx məskunlaşdığı ərazilərdən biridir.

XIV. NAXÇIVAN İQTİSADİ RAYONU

Mənbə 2



•Fəaliyyət-14•

1. Rəqəmlərin hansı inzibati rayonları ifadə etdiyini müəyyənləşdirib yazın. 2. Qış və yay otları üçün imkanlara malik olan rayonları müəyyənləşdirin. 3. Əhalinin daha sıx yerləşdiyi rayonları müəyyənləşdirin və bunun səbəbini yazın.



Mənbə 3

Naxçıvan iqtisadi rayonunun sahəsi 5,50 min km² olub tərkibinə Naxçıvan şəhəri, Babək, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur inzibati rayonları daxildir. Kəngərli rayonunun inzibati mərkəzi Qıvraq qəsəbəsi, Sədərək rayonunun inzibati mərkəzi Heydərabad qəsəbəsidir. Rayonun iqtisadi-coğrafi mövqeyinin müsbət və mənfi tərəfləri vardır. Türkiyə və İranla həmsərhəd olması, Şərq-Qərb nəqliyyat yolunun üzərində yerləşməsi coğrafi mövqeyə müsbət təsir edirsə, Azərbaycanın əsas hissəsindən aralıda yerləşməsi rayonun iqtisadiyyatına mənfi təsir edir. Zəngəzur dəhlizinin açılması iqtisadi rayonu Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, onun tranzit əhəmiyyətini artıracaqdır.

Naxçıvan ərazisi relyefi Arazboyu düzənliklərdən və Zəngəzur, Dərəlyaz dağ silsilələrindən təşkil olunmuşdur. İqtisadi rayonda zəngin mineral ehtiyatlar vardır: polimetall filizləri (Gümüşlü yatağı), mis, molibden (Parağaçay), daş duz (Duzdağ) tikinti materialları (mərmər, travertin, tikinti daşı, dolomit və gips) və s. Rayondakı Sirab, Badamlı, Darıdağ, Vayxır mineral bulaqları, dağ gölləri (Batabat, Göygöl), təbiət (İlandağ, Əshabi-Kəhf) və tarixi abidələr gözəl istirahət və turizm yerləridir.

Naxçıvan iqtisadi rayonunda enerjiyə olan tələbat Vayxır, Arpaçay SES-ləri, Naxçıvanda modul İES-lər və günəş batareyaları hesabına ödənilir. Rayonda qida sənayesi, mebel və şüşə istehsalı müəssisələri fəaliyyət göstərir. Naxçıvan MR-də kənd təsərrüfatının əsas sahələri üzümçülük, çaydərəkli meyvəçilik, taxılçılıq, baramaçılıq və ətlik-südlük maldarlıqdır. Naxçıvan əhalisinin sayı 463,0 min nəfərdir (2020-ci il). Təbii artımı hər min nəfərə 2,5 nəfərdir.

4.7 AZƏRBAYCANIN NƏQLİYYATI VƏ XARİCİ TİCARƏT ƏLAQƏLƏRİ

Sizə
məlumdur

Nəqliyyat iqtisadiyyatın ən mühüm sahələrindən biri olub özündə nəqliyyat vasitələrini, nəqliyyat yollarını, yardımçı obyektləri (liman, stansiya və s.) və nəqliyyatı idarə edən mütəxəssisləri birləşdirir.

•TƏDQIQAT İŞİ•

Azərbaycanın nəqliyyat yolları xəritə-sxeminə əsasən cədvəli tamamlayın.

Əsas magistral yolları	Keçdiyi ərazilər	
	İnzibati rayonlar üzrə	İqtisadi rayonlar üzrə
	əsas avtomobil magistralları	
Bakı-Qazax		
Bakı-Quba		
Bakı-Astara		
	əsas dəmir yolu xətləri	
Bakı-Tbilisi		
Bakı-Dərbənd		
Ələt-Culfa		
Osmanlı-Astara		

Müzakirə edin və nəticə çıxarın:

– Əsas magistral yolları Azərbaycanın hansı iqtisadi rayonlarından keçir və bu yollar rayonların iqtisadiyyatına necə təsir göstərir?

2022-ci ildə Azərbaycanda ÜDM-in 6,9% nəqliyyat sahəsindən əldə edilən gəlirlərin hesabına formalaşmışdır. Ölkə ərazisində nəqliyyatın bütün növləri inkişaf etmişdir.



1883-cü il



2017-ci il

Bakı dəmir yolu vağzalı

• **Bu maraqlıdır** • Azərbaycan nəqliyyatında ilk ən böyük yenilik 1892-ci ildə Bakı şəhərində “konka” yolunun istismara verilməsi olmuşdur. Konkaya 2–3 at qoşulurdu. Konka yolu şəhərin çox hissəsini əhatə edirdi.

Qısa müddət ərzində ölkə ərazisi nəqliyyat yolları ilə əhatə olundu və daha sonra bu yollar beynəlxalq magistrallarla birləşdirildi.



Bakı şəhəri, dənizkənarı küçədə konka. 1889-cu il.



Azərbaycanın nəqliyyat yolları xəritəsi

Azərbaycanın “Böyük İpək yolu” (və ya TRASEKA) və Şimal-Cənub magistral-ları üzərində yerləşməsi ölkə ərazisində nəqliyyatın daha yüksək inkişafına səbəb olmuşdur. Avtomobil yolları genişləndirilmiş, yeni infrastruktur yaradılmışdır. Hazır-da ölkə ərazisində avtomobil yollarının uzunluğu 59 141 km-dir. Yolların 29 210 km bərk örtüklü yollardır.

2021-ci ildə avtomobil nəqliyyatı vasitəsilə 112,5 mln. ton yük və 1,1 mlrd. nəfər sərnişin daşınmışdır. Azərbaycan Respublikasının magistral avtomobil yolları ölkə ərazisinin konfigurasiyasına uyğun olaraq, əsasən, 3 istiqamətlidir:

- Bakı-Qazax (Gürcüstan sərhədi) – 503 km.
- Bakı-Quba (Rusiya sərhədi) – 208 km.
- Bakı-Astara (İran İslam Respublikası sərhədi) – 312 km.

Respublika əhəmiyyətli avtomobil yollarının uzunluğu, km-lə (2022-ci il)

İqtisadi rayonlar	Uzunluğu, km-lə
Bakı	139
Naxçıvan	1 473
Abşeron-Xızı	435
Dağlıq Şirvan	1 337
Gəncə-Daşkəsən	1 145
Qarabağ	1 297
Qazax-Tovuz	1 459
Quba-Xaçmaz	1 762

•Bu maraqlıdır•

Avtomobil yollarını birləşdirən 1478 körpü vardır.



Lənkəran-Astara	1 979
Mərkəzi Aran	1 802
Mil-Muğan	1 082
Şəki-Zaqatala	1 810
Şərqi Zəngəzur	-
Şirvan-Salyan	910
Cəmi:	16 630

Avtomobil nəqliyyatının iqtisadi əhəmiyyəti böyükdür. Bu nəqliyyat növü məhsuldar qüvvələrin ərazi üzrə səmərəli yerləşdirilməsində, iqtisadi rayonların bir-biri ilə və xarici iqtisadi əlaqələrin qurulmasında müstəsna rol oynayır.

Dəmir yolu nəqliyyatı uzaq məsafələrə ucuz başa gələn fasiləsiz yük və sərnişindaşıma ilə fərqlənir.

"Zəfər yolu" və ya Füzuli-Şuşa avtomobil yolu – İkinci Qarabağ müharibəsi bitdikdən sonra çəkilmişdir. Uzunluğu 101,5 km, iki hərəkət zolağından ibarətdir, üzərində 4 körpü vardır. Əhməd-bəyli-Füzulidən başlanan yol Şuşadakı İsa bulağına qədər uzanır. Yolun təcili tikilməsində məqsəd işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını təmin etməkdir. Yolun tikintisində Azərbaycan və türk şirkətləri birgə çalışmışlar. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev "Zəfər yolu"nu açılışını etmişdir.



Dəmir yolları ilə yüklərin daşınmasının daha ucuz başa gəlməsi ölkə ərazisində yeni xətlərin çəkilməsinə zəmin yaratdı. Osmanlı-Astara (125 km), Yevlax-Mingəçevir (19 km), Yevlax-Xankəndi (105 km), Yevlax-Balakən (162 km), Salyan-Neftçala (35 km) dəmir yolları iqtisadi rayonların nəqliyyat əlaqələrinin qurulmasında mühüm əhəmiyyətə malikdir.

2021-ci ildə dəmir yolu nəqliyyatı ilə 15 mln. ton yük və 1,1 mln. nəfər sərnişin daşınmışdır.

Azərbaycanın neft və qaz hasilatına malik olması boru kəməri nəqliyyatının inkişafına gətirib çıxarmışdır. Hazırda boru kəmərləri Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində mühüm rol oynayır. Qərbə və şimala doğru uzanan boru kəmərləri ölkə iqtisadiyyatını xarici dövlətlərlə əlaqələndirir.

Bakı-Supsa neft boru kəməri – Səngəçal terminalından başlayaraq Abşeron-Xızı, Şirvan-Salyan, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi rayonlarının ərazisindən keçməklə Gürcüstanın Qara dəniz sahillərindəki Supsa terminalınadək (Poti şəhəri yaxınlığında) uzanır. Bu kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. 2021-ci ildə kəmərlə vasitəsilə 4,2 mln. ton neft daşınmışdır.

Bakı-Novorossiysk neft boru kəməri – Səngəçal terminalından başlayır. Xəzər dənizi sahili boyunca Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarından keçməklə Rusiyanın Novorossiysk limanına qədər uzanır. Onun uzunluğu 1330 km-dir. 2021-ci ildə kəmərlə vasitəsilə 1,2 mln. ton neft daşınmışdır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri – 2006-cı ilin may ayından istifadəyə verilmişdir. Neft kəməri Gürcüstan ərazisi ilə Türkiyə ərazisinə, oradan isə Aralıq dənizinə qədər uzanır. Kəmərin uzunluğu 1767 km-dir ki, onun da 1076 km Türkiyənin, 443 km Azərbaycanın, 248 km isə Gürcüstanın payına düşür. 2015-ci ildə kəmərlə vasitəsilə 26,9 mln. ton neft daşınmışdır.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 2006-cı ilin sonunda istifadəyə verilmişdir. Uzunluğu 971 km olan kəmərlər il ərzində 20 mlrd. m³ qazötürmə gücünə malikdir. Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ərzurum şəhərinə qədər uzanan bu qaz kəməri Türkiyənin BOTAŞ şirkətinin boru kəmərinə qoşulur. Türkiyə ilə bağlanmış müqaviləyə əsasən, Türkiyə 15 il müddətində Azərbaycandan 91 mlrd. m³ qaz alacaqdır. 2007-ci ildə Ankaradan Komotiniyə (Yunanıstan) çəkilən boru xətti Türkiyə ilə Yunanıstanın qaz kəmərlərini birləşdirdikdən sonra Azərbaycan qazının Türkiyə ilə yanaşı, Yunanıstana və digər Avropa ölkələrinə ixracına imkan yarandı.

2021-ci ildə ölkəmizdə 60,2 mln. ton yük boru kəməri vasitəsilə daşınmışdır. Daşımaların 76,6% neft, 23,4% qaz kəməri vasitəsilə həyata keçirilmişdir.

Dəniz nəqliyyatı ən ucuz nəqliyyat növü olub sərnişin və yüklərin daşınmasında digər nəqliyyat növlərindən kəskin sürətdə fərqlənir.

Azərbaycanın nəqliyyat-iqtisadi əlaqələrində Xəzər dənizinin çox böyük əhəmiyyəti var. Gəmiçilik kanalları və su hövzələri Azərbaycana Dünya okeanına çıxmaq imkanını verir. Dəniz nəqliyyatı *xarici* və *daxili (kabotaj*)* daşımalara bölünür.



• **Bu maraqlıdır** • Neftin boru kəməri vasitəsilə nəql olunması ideyasının müəllifləri Rokfeller və Mendeleyev (1863-cü il) hesab olunur. Bu ideyanı ilk dəfə Nobel və Rotşild qardaşları, həmçinin "Royal Dutch Shell" şirkəti təcrübədə həyata keçirmişdir.

• İNFORMASIYA FONDU •

Xəzər dənizindən Dünya okeanına çıxmaq üçün iki istiqamət vardır; *birinci istiqamət*: Volqa çayı – Volqa-Don kanalı – Don çayı – Azov dənizi – Kerç boğazı – Qara dəniz – Bosfor boğazı – Mərmərə dənizi – Dardanel boğazı – Aralıq dənizi – Cəbəllüttariq boğazı – Atlantik okeanı istiqamətindədir.

Aralıq dənizindən Süveyş kanalı vasitəsilə Qırmızı dənizə, sonra isə Hind okeanına da çıxmaq mümkündür.

İkinci istiqamət: Volqa çayı – Ribinsk su anbarı – Volqa-Balt kanalı – Oneqa gölü istiqamətindədir. Oneqadan Belomor kanalı ilə Ağ dənizə və ya Svir çayı – Ladoqa gölü – Neva çayı – Fin körfəzi – Baltik dənizi vasitəsilə həyata keçirilir.

***Kabotaj** – bir ölkənin dəniz limanları arasında əlaqədir və iki növü var:

- **böyük kabotaj** – bir ölkəyə mənsub müxtəlif dəniz limanları arasında daşımalardır;
- **kiçik kabotaj** – bir ölkəyə mənsub eyni dəniz limanları arasında daşımalardır.



Bakı Dəniz Ticarət Limanı Xəzər dənizində ən böyük liman olub 1902-ci ildən

istifadəyə verilmişdir. Liman Abşeron yarımadasının cənub sahilində, Zığ (Sultan) və Şıx burunları arasında 11,12 km uzunluğunda olan təbii Bakı buxtasında yerləşir.

Bakı dəniz limanı Xəzər dənizi hövzəsində sahəsinə və dərinliyinə görə ən əlverişli buxtadır. Buxtada yerləşməsi liman təsərrüfatının fəaliyyətində, o cümlədən hidro-texniki qurğuların tikintisi üçün çox vacibdir. 2021-ci ildə Bakı Dəniz Ticarət Limanı vasitəsilə 5,6 mln. ton yük və 18,5 min sərnişin daşınmışdır.

• Fəaliyyət •
Xəritə-sxemə əsasən cədvəli tamamlayın.

Dəniz yolları	Hansı liman şəhərləri arasındadır	Məsafə
Azərbaycan – Türkmənistan		
Azərbaycan – Qazaxıstan		
Azərbaycan – İran		
Azərbaycan – Rusiya		

Müzakirə edin və nəticə çıxarın:
– Dəniz nəqliyyatı hansı ölkələrin beynəlxalq-iqtisadi nəqliyyat əlaqələrində körpü rolunu oynaya bilər?

Azərbaycan Respublikasının ən böyük hava limanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdır. Hava limanının aerodromu 2 uçuş-ənmə zolağı və 3 hərəkət zolağından ibarətdir. Bununla yanaşı, ölkəmizdə Naxçıvan, Gəncə, Zaqatala, Qəbələ, Yevlax, Zabrat, Füzuli, Zəngilan və s. kiçik hava limanları da fəaliyyət göstərir.


2021-ci ildə ölkəmizdə hava nəqliyyatı ilə 557 min ton yük və 18 mln. sərnişin daşınmışdır. Vahid nəqliyyat şəbəkəsinin formalaşması nəqliyyat qovşaqlarını yaradır.

Nəqliyyat qovşağı – müxtəlif növ nəqliyyat yollarının kəsişdiyi coğrafi məntəqədir. Ölkəmizin əsas nəqliyyat qovşaqlarına Bakı, Yevlax, Gəncə, Şirvan şəhərləri aiddir.

Azərbaycanın ticarət əlaqələri nəqliyyat vasitələrinin köməkliliyi ilə həyata keçirilir. Ölkənin xarici ticarət əlaqələri aparılan zaman onun digər ölkələrlə ixrac-idxal arasındakı münasibətlər əsas götürülür və bu, **ticarət balans**ı adlanır. Ticarət balansının saldosu müsbət və ya mənfi ola bilər. Ölkənin satdığı məhsulun dəyəri aldığı məhsulun dəyərindən çox olarsa, o zaman balans *müsbət*, aldığı məhsulun dəyəri satdığı məhsulun dəyərindən çox olarsa, balans *mənfi* olur. Hazırda Azərbaycan Respublikası 188-dən çox ölkə ilə ticarət əlaqələrini həyata keçirir.

2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi çəkisi çox olan ölkələr (mlrd. ABŞ dolları)

mlrd. ABŞ dolları



2021-ci ildə ölkədə ticarət dövriyyəsi 33,9 mlrd. ABŞ dolları həcmində olmuşdur. Ölkədən ixrac olunan məhsulların dəyəri 22,2 mlrd., idxal olunanlar isə 11,7 mlrd. ABŞ dollarına bərabərdir. İxrac edilən məhsullar xam neft, benzin, sürtkü yağları, təbii qaz, gips, üzüm şərabları, meyvə-tərəvəz məhsulları, şəkər, bitki yağları, pambıq – mahlic, kartof və yundur. Maşın və avadanlıqlar, dərman preparatları, taxıl, meşə məhsulları məhsulları isə idxal olunur.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Azərbaycanın magistral avtomobil yolları, əsasən, 3 istiqamətlidir. Çünki ...
- Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkə ərazisində nəqliyyatın daha yüksək inkişafına səbəb olmuşdur. Ona görə ki ...
- Azərbaycanın gəmiçilik nəqliyyatında süni yaradılmış kanalların və su hövzələrinin əhəmiyyəti böyükdür. Çünki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

- Mətnə əsasən cədvəli tamamlayın, nəqliyyat növləri üzrə yük və sərnişin daşınmalarının payını əks etdirən dairəvi diaqram qurun.**


Nəqliyyat növləri	Yükdaşıma	Sərnişindaşıma
Avtomobil nəqliyyatı		
Dəmir yolu		
Dəniz nəqliyyatı		
Hava nəqliyyatı		
Boru kəməri		

- Azərbaycanda avtomobil yollarının sıxlığını hesablayın.**


Öyrəndiklərinizi

YOXLAYIN


- Azərbaycanda nəqliyyat yollarını azalan sıra ilə düzün: a. yükdaşımalara; b. sərnişindaşımalara görə.**
- Xəritə-sxemədə təsvir olunan dəmir yolu magistralları hansı iqtisadi rayonları birləşdirir?**



1. Sxemi tamamlayın:



2. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə aid nümunə yazın



3. Anlayışların izahını verin: investisiya; lizinq; holdinq; korporasiya; biotexnoloji inqilab; orqanik kənd təsərrüfatı məhsulları.


4. Ölkə ÜDM-nin dəyəri 26 mlrd. ABŞ dolları, ÜMM-nin dəyəri isə 14,5 mlrd. ABŞ dollarıdır. Bu dövlətin ölkə xaricində milli şirkətlərinin istehsal etdiyi məhsulun həcmi 8 mlrd. ABŞ dolları olduğu halda, ÜDM-də xarici şirkətlərin payını hesablayın.

5. Verilmiş məlumatlar əsasında Azərbaycanın yükdaşımalarında nəqliyyat növlərinin payını hesablayın (2021).

	Dəmir yolu	Dəniz nəqliyyatı	Avtomobil nəqliyyatı	Boru kəməri	Hava nəqliyyatı	Cəmi (%)
Yükdaşımalar	15 mln. t	5,6 mln. t	112,5 mln. t	60,2 mln. t	557 min t	
Onların payı (%)						100

6. Sxemə əsasən ölkə şirkətlərinin ÜDM-də payının neçə faiz olduğunu müəyyən edin:

- 1 – ÜMM (ümumi milli məhsul)
- 2 – ÜDM (ümumi daxili məhsul)
- 3 – Xarici şirkətlərin ÜDM-də payı
- 4 – Xarici dövlətlərdə olan ölkəyə məxsus şirkətlərin ÜMM-də payı



7. Cədvəli tamamlayın.

Azərbaycanın iqtisadi rayonları	İxtisaslaşdığı sahələr	
	sənaye	kənd təsərrüfatı



5

QLOBAL PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI

Diaqnostik qiymətləndirmə

- 5.1.** Alternativ enerji mənbələri
- 5.2.** Bioloji ehtiyatlar və onlardan istifadə
- 5.3.** Dünyanın içməli su problemi.
Layihə: "Su hövzələrinin çirklənməsi və mühafizə tədbirləri"
- 5.4.** Dünyanın ərzaq problemi
- 5.5.** İnsanların alıcılıq qabiliyyəti.
Layihə: "Ailənin istehlak səbəti"
- 5.6.** Tullantılar və onlardan istifadə.
Layihə: "Ailənin məişət tullantıları"

Ümumiləşdirici sual və tapşırıqlar




Qlobal problemlər – bütün dünya ölkələrini, yaxud regionları əhatə etməklə əhalinin həyat və fəaliyyəti üçün gələcəkdə daha ciddi təhlükə yaradan problemlərdir. Qlobal problemlər siyasi, ekoloji və iqtisadi xarakterli olsa da, onların yaratdığı fəsadlar bir-biri ilə bağlıdır.

Bəzi mütəxəssislər coğrafi problemlərin qloballaşmasını dünya əhalisinin artan tələbatı ilə əlaqələndirirlər. Lakin hesablamalar göstərir ki, Yer kürəsində mövcud olan resurslardan səmərəli istifadə olunarsa, əksər problemlərin qarşısını almaq mümkündür. Ərzaq problemini – bioloji ehtiyatlardan düzgün istifadə, xammal problemini – tullantıların təkrar emalı, içməli su problemini – suyun qənaətlə istifadəsi, enerji problemini – alternativ mənbələrdən istifadə, ekoloji problemləri – əhalinin maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması ilə həll etmək mümkündür.

Qlobal problemləri heç bir ölkə təkbaşına həll edə bilməz. Bunun üçün dünya ölkələrinin bütün imkanlarının birləşdirilməsi vacibdir.

1. Sxemi tamamlayın.



2. Xəritə-sxemdəki məntəqələri cədvələ uyğun qruplaşdırın.

İçməli su ilə təmin olunma səviyyəsi	Ölkələr
Yüksək	
Orta	
Aşağı	



3. Hansı sənaye sahələri ətraf aləmi daha çox çirkləndirir?

- A) metallurqiya, cihazqayırma, maşınqayırma
- B) sellüloz-kağız, kimya, metallurqiya
- C) yüngül sənaye, cihazqayırma, elektroenergetika
- D) tikinti, aviasiya, ağac emalı

4. Cədvəli tamamlayın.

Ekoloji problemlərin həlli yolları		
1...	2...	3...

5. İEÖ-lər üçün səciyyəvi problemlər:

- A) ərzaq problemi, Dünya okeanında mineral resursların mənimsənilməsi, ekoloji problemlər
- B) əmək ehtiyatlarının çatışmazlığı, məişət tullantılarının utilizasiyası, ərzaq problemi
- C) ekoloji problemlər, ərzaq problemi, demoqrafik problemlər
- D) ətraf mühitin çirklənməsi, kosmosun mənimsənilməsi, içməli su çatışmazlığı
- E) əmək ehtiyatlarının çatışmazlığı, ekoloji problem, məişət tullantılarının artıqlığı

6. Cəmiyyətin qlobal problemlərinin həll edilməsində ölkələrarası əlaqələrin vacibliyi nə ilə əlaqədardır?


5.1 ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ

Sizə
məlumdur

Dünya ölkələrinin yanacaq-enerji balansında neft, qaz və daş kömür üstünlük təşkil edir. Elektrik enerjisi istehsalının əsas hissəsi İES və SES-lərin payına düşür.

• TƏDQIQAT işi • Xəritə-sxemi təhlil edin.

Günəş enerjisinin Yer səthində paylanması (kVt-saat/m²/il)



Müzakirə edin və nəticə çıxarın:

- Hansı ölkələrin Günəş enerjisindən istifadə etmək imkanları daha böyükdür? Fikrinizi əsaslandırın.

Neft, qaz və daş kömür kimi mineral ehtiyatlar tükənən və bərpa olunmayan enerji mənbələridir. Bu mənbələrin tükənmə dərəcəsinə çatması bəşəriyyəti onlara qənaət etməyə və yeni alternativ enerji mənbələrinin axtarılmasına vadar edir. Müasir elmin nailiyyətləri Yerin geotermal enerjisindən, günəş şüalarından, külək, qabarma və çəkilmənin enerjisindən tükənməyən enerji mənbəyi kimi istifadə ediləsinə imkan verir.

Günəş şüalarından istilik və elektrik enerjisi almaq üçün stansiyalar inşa edilir. Bu da *tükənməyən günəş energetikası* və ya *helioenergetika* (yun. “*Helios*” – Günəş) adlanır.

Hazırda dünyada yüzdən çox günəş elektrik stansiyası (Günəş ES) mövcuddur. Onların ən nəhəngləri Kaliforniyada (ABŞ) yerləşir.

Günəş ES			
Adı	Ölkə	Gücü	
“Star GES”	ABŞ, Kaliforniya	579 MVt	
“Topaz GES”	ABŞ, Kaliforniya	550 MVt	
“SunlightFarmGES”	ABŞ, Kaliforniya	550 MVt	

• **Bu maraqlıdır** • Kaliforniyada yerləşən “İvanpa Solar” stansiyası 13km² sahəni əhatə edir. Gücü 392 meqavat olan stansiya 140 000 mənzili enerji ilə təmin edir. Bu enerjini adi yanacaq növlərindən əldə etdikdə hər il atmosferə 400 000 ton karbon qazı, yaxud 77 000 avtomobildən çıxan zərərli qazlar atılmış olardı. “İvanpa Solar” stansiyasında günəş batareyaları ilə yanaşı, güzgüli panellərdən də istifadə olunur. İki güzgüli modul panellər – **heliostat** adlanır. Stansiyada 173 min ədəd heliostat vardır.



ABŞ, Kaliforniya – “İvanpa Solar”

Günəş ES-in tikilməsində əsas şərt il ərzində günəş şüalarının Yer səthinə düşmə bucağının kəmiyyəti və günəşli günlərin sayıdır. Azərbaycan ərazisində günəşli günlərin sayı 250–270-ə bərabərdir. Xüsusilə Abşeron yarımadası, Kür-Araz ovalığı və Naxçıvan MR günəş ehtiyatları ilə zəngindir. Son vaxtlar bu ehtiyatlardan istifadə edilməyə başlanılmışdır. Hazırda Naxçıvan MR, Sumqayıt, Suraxanı və Pirallahıda günəş panelləri və elektrik stansiyaları mövcuddur.



(a) Günəş batareyası istehsal edən “Azgüntex” zavodu.



(b) Heliostat stansiyası. Sumqayıt.



• Evin damında suyun qızdırılması üçün quraşdırılan günəş kollektoru

Günəş enerjisindən istifadə etməklə suyun qızdırılmasının sadə üsulu qədim zamanlardan insanlara məlumdur. XIX əsrin sonlarından başlayaraq mənzilləri isti su ilə təmin etmək üçün binaların üstündə daha mükəmməl *günəş kollektorları* quraşdırılmağa başlandı. Günəş kollektoru məişətdə qaz balonlarını əvəz edirdi. Bundan başqa, günəş istiliyini yığan xüsusi qurğuların köməkliliyi ilə quyulardan suyun çıxarılmasında, meyvə və tərəvəzin qurulmasında istifadə olunurdu. Müasir dövrdə günəş kollektorundan Çin, Yaponiya, İtaliya, İspaniya, Türkiyə, Misir, Yunanıstan, İsrail və s. ölkələrdə geniş istifadə edilir.

• Fəaliyyət •


COĞRAFIYA

və

FİZİKA

Günəş kollektorunun sxeminə əsasən onun iş prinsipini izah edin.

- 1 – kollektor – alt tərəfində suyun fırlanması üçün boruların yerləşdirildiyi tündrəngli metal lövhə (əsasən, alüminiumdan olur);
- 2 – akkumulyator çəni;
- 3 – nasos;
- 4 – nizamlayıcı;
- 5 – temperaturölçən.

**Müzakirə edin və nəticə çıxarın:**

- Günəş kollektorunun tündrəngli metal lövhə olması hansı fiziki qanunauyğunluğa əsaslanır?
- Günəş kollektoru digər suqızdırıcılarla müqayisədə hansı iqtisadi və ekoloji üstünlüklərə malikdir?

Elektrik enerjisini qabarma-çəkilmə və küləyin gücündən istifadə etməklə də əldə etmək mümkündür.



Qabarma-çəkilmə elektrik stansiyaları



– dəniz və okean sahillərində yerləşdirilir. Çünki Günəşin və Ayın cəzətmə qüvvəsi bu yerlərdə gün ərzində suyun səviyyəsinin 4 dəfə dəyişməsinə səbəb olur (2 qabarma və 2 çəkilmə hadisəsi bir-birini əvəzləyir). Suyun səviyyəsi 18 m qədər qalxa bilər. Qabarma-çəkilmə elektrik stansiyaları Fransa, Böyük Britaniya, Kanada, Çin, ABŞ, Hindistan və s. ölkələrdə vardır. Enerji almaq üçün körfəzin və ya çayın mənsəbində bənd quraşdırılır. Qabarma-çəkilmə zamanı su sahilə doğru irəli-geri hərəkət edərək turbinləri işə salır və yaranan enerji xüsusi qurğular vasitəsilə elektrik enerjisində çevrilir.



Külək elektrik stansiyaları (KES) – enerjini hava axınlarından əldə edir. Bir turbin (külək generatoru) 600–800 ev üçün elektrik enerjisini istehsal edə bilər. KES-in normal fəaliyyət göstərməsi üçün küləyin orta illik sürətinin 4,5 m/san olması vacib şərtidir. KES enerjisi Danimarka və Niderlandın yanacaq-enerji balansında əsas yer tutur. Azərbaycanda isə KES-in gücünün 4,5 QVt olacağı proqnozlaşdırılır.

Azərbaycan Respublikası külək enerjisindən istifadə edilməsi üçün böyük potensiala malikdir.

Azərbaycan ərazisində küləklərin sürətinə görə qruplaşdırılması



• Fəaliyyət • **Statistik məlumatlarla iş.**

- Statistik məlumatlara əsasən ölkəmizin 1995–2020-ci illərdə elektrik enerjisi istehsalının dəyişməsinə təsvir edən xətti diaqram qurun.
- Statistik məlumatlara əsasən 1995–2020-ci illərdə yanacaq-energetika balansının tərkibini təsvir edən dairəvi diaqram qurun.

İllər	Elektrik enerjisinin istehsalı, mln. kVt/saat	ondan:				
		İES	SES	KES	Günəş ES	Tullantıların yandırılması
1995	17 044	15 401	1 556	–	–	?
2000	18 699	17 069	1 534	–	–	?
2005	22 872	19 344	3 009	–	–	?
2010	18 710	15 003	3 446	0,5	–	?
2015	24 688	20 905	1 637	4,6	4,6	?
2020	25 839	17 899	1 069	96,1	47,0	?

Müzakirə edin və nəticə çıxarın:

– Azərbaycan Respublikasının enerji balansını hansı istiqamətdə inkişaf etməkdədir?

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Gələcəkdə alternativ enerji mənbələrindən istifadəyə tələb artacaqdır. Çünki ...
- Azərbaycanda külək və günəş ən mühüm alternativ enerji mənbələri hesab edilir. Buna səbəb ...
- Qabarma-çəkilmə enerjisindən istifadə yalnız okeansahili ölkələr üçün xarakterikdir. Ona görə ki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Cədvəli tamamlayın və fikirlərinizi təsdiq edin.

Elektrik stansiyaları	Azərbaycanın iqtisadi rayonlarında daha perspektivli əraziləri müəyyənləşdirin.
Günəş ES	
Qabarma-çəkilmə ES	
KES	


Öyrəndiklərinizi **YOXLAYIN**

1. Məlumatı oxuyun və aşağıdakı suala cavab verin:

- Yaponiya hökuməti günəş batareyaları, külək enerji stansiyaları və digər tükenməyən enerji mənbələrinin payının ölkənin yanacaq-enerji balansında 20%-ə çatdırılmasını planlaşdırır. Hazırda Yaponiyada günəş batareyaları və külək enerji stansiyalarının və digər tükenməyən enerji mənbələrinin yanacaq-enerji balansında payı 2%-ə qədərdir.

– Yaponiya hökuməti ölkəsinin yanacaq-enerji balansının strukturunu nə üçün dəyişməyə çalışır?

2. Müasir dövrdə Azərbaycanın yanacaq-enerji balansı hansı diaqramda daha dəqiq təsvir edilmişdir?



3. Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyini təsdiq edən ən azı üç səbəb göstərin.

4. Mətnə və xəritə-sxemə əsasən cədvəli tamamlayın.



Ökələr	Alternativ enerji mənbələri		
	Günəş enerjisi	Qabarma-çəkilmə	Külək

5.2 BIOLOJİ EHTİYATLAR VƏ ONLARDAN İSTİFADƏ

Sizə
məlumdur

Bioloji ehtiyat – insanların istifadə etdiyi və edə biləcəyi bitki və heyvanlar aləmi-
dir. Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otluqlar,
göbələk və yosunlar, eyni zamanda qida (qoz, fındıq və s.) və dərman (müalicə
üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağac və kollar (on-
ların yarpaqları, meyvələri və s.) daxildir. Heyvanlar aləmi də bioloji ehtiyatlar he-
sab olunur.

• Tədqiqat işi •

COĞRAFIYA

və

KİMYA

Sxemdə raps bitkisindən necə istifadə edilməsi göstərilmişdir:

1. Raps bitkisi becərilir və yığılır.
2. Rapsın toxumundan yağ əldə edilir.
3. Raps yağı etanolla (1/10 həcmində) qarışdırılır, nəticədə yağ turşuları və qliserin çökərək efir yağı əmələ gəlir.
4. Efir yağı dizelə əlavə edilərək avtomobillər üçün adi yanacaq əldə olunur və xüsusi dizel mühərriklərində istifadə edilir.
5. Efir yağının istifadəsindən sonra havaya atılan qazlar bitkilər tərəfindən udulur.

Müzakirə edin və nəticə çıxarın:

- Avropa ölkələrində raps yağının istehsalının genişləndirilməsinin 3 səbəbini qeyd edin.

Raps bitkisindən yağ istehsalı son dövrdə Avropa ölkələrində geniş miqyas almışdır. Bu yağdan avtomobil yanacağı kimi kütləvi surətdə istifadə edilməsi planlaşdırılır.



Elektrik enerjisi istehsalında mühüm sahələrdən biri də **bioenergetikadır**. Bioenergetika – bioyanacaqdan istifadəyə əsaslanır. Bioyanacaq alternativ enerji mənbəyi olub bərpaolunan ehtiyatdır. Bioyanacağı bütün üzvi maddələrdən: soya, raps, peyin və s., hətta məişət tullantılarından da almaq mümkündür. Bioyanacaq bərk, maye və qaz halında ola bilər.

Biyanacağın bərk növləri

1. Oduncaq və biokütlə



- **Oduncaq** – ən qədim yanacaq növüdür. Hazırda oduncaq və ya biokütlə istehsal etmək üçün *enerji meşələri*, yəni tezböyüyən (evkalipt, söyüd və s.) meşə sahələri genişləndirilir.
- **Biokütlə** – fotosintez nəticəsində enerji mənbəyinə çevrilir. Biokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür.

2. Mal peyini



- Bəzi ölkələrdə elektrik enerjisi almaq üçün mal peyindən istifadə olunur. Bunun üçün, ilk növbədə, yaş peyin qalıblərə salınır, qurudulur, istilik-elektrik stansiyalarında yandırılır. Müasir dövrdə qurudulmuş peyindən (təzəkdən) qış aylarında dağ kəndlərində evlərin qızdırılmasında da istifadə edilir.

3. Almaniyanın şimalında torf hasilatı



- Torf yanacağından **qranul** əldə edilir. Alternativ enerji mənbələrindən istifadənin inkişaf etdiyi bəzi Avropa ölkələrində mənzillərin qızdırılmasında qranuldan istifadə edilir. Qranulun ən iri istehsalçıları Avropa (İsveç, Almaniya, Avstriya) və Çindir.



Qranul

Bioyanacaqın maye növü. Bitkilərin xammal kimi istifadəsi zamanı alınan etanol, metanol, biodizel və s. bioyanacaq növləridir. Bioetanolun dünyada istehsalının 30% Braziliyanın, 54,7% isə ABŞ-ın payına düşür. Braziliyada etanol şəkər qamışından, ABŞ-da isə qarğıdalıdan istehsal olunur. Şəkər qamışı və qarğıdalıdan alınan etanol iqtisadi cəhətdən daha sərfəli hesab edilir. Çünki neftdən alınan benzin istehsalı üçün böyük miqdarda vəsait tələb olunur (neftin kəşfiyyatı, hasilatı, daşınması, emalı). Şəkər qamışının becərilməsi üçün Peru, Karib dənizi ölkələri, Hindistan, İndoneziya, Mozambikdə əlverişli iqlim şəraiti vardır. Bu ölkələrdə şəkər qamışı, əsasən, şəkər istehsalında istifadə edilir. Avropa ölkələrində isə tərkibində nişasta və şəkər olan bitkilər, yəni buğda, sorqo, arpa, şəkər çuğunduru, kartof və s. həm də bioetanol istehsalı məqsədilə əkilir.

Bioyanacaq istehsalı üçün xammal mənbələri



Şəkər qamışı



Günəbaxan



Soya

Biodizel xammalı – bitki və yosunlardan alınan efir yağlarıdır. Avropada biodizel üçün raps və günəbaxandan, ABŞ-da soyadan, İndoneziya və Filippində palma və kokos yağından, Braziliyada gənəgərçək lobyasının yağından istifadə olunur. Biodizel suya töküldükdə bitki və canlılara heç bir zərər vermir, suda həll olur, 28 gün sonra su hövzəsinin 99%-i biodizeldən təmizlənir.

Bioqaz. Təbii qazın bioloji əvəzədisidir. Bioloji tullantıların emalı zamanı metan və karbon qazı ayrılır. Bioqaz elektrik enerjisinin alınmasında və ya avtomobil yanacağı kimi istifadə edilir. Bioqaz istehsalı üçün ən yararlı xammal bioloji tullantılardır: peyin, quş zıllı, kanalizasiya lili, balıq və heyvan ıçalığı, çürümüş meyvə-tərəvəz qalıqları və s. Bioqazın istehsalı prosesində yaranan tullantılar kənd təsərrüfatı üçün əvəzsiz üzvi mənşəli gübrə hesab edilir. Belə gübrələr kimyəvi gübrələrdən daha üstündür və yeraltı suları (xüsusilə qrunut sularını) çirkləndirmir.

•**Bu maraqlıdır**• Bioqaz əldə etmək üçün sadə qurğulardan istifadə olunur. Onları ferma təsərrüfatlarında, ət və balıq kombinatlarında, süd məhsulları istehsal edən müəssisələrdə, quşçuluq fermalarının ərazisində yerləşdirmək məqsədəuyğundur. Belə qurğular təhlükəsiz, ekoloji cəhətdən təmiz yanacağın alınmasını təmin edir.

İstehsal prosesi:

- Enerji almaq üçün tullantılar torpağın altına basdırılmış iri çənə yığılır. Yaranan qaz xüsusi qurğuların köməyi ilə yanacağı çevrilir və emal edilir.



Bioqazdan alternativ enerji kimi istifadə edilməsinə yanaşma müxtəlif ölkələrdə fərqlidir. Bioqazdan ən çox istifadə edən ölkə Danimarkadır. Danimarkanın ümumi enerji balansının 34% bioqaz təşkil edir. Bioqaz istehsal edən irihəcmli qurğuların sayına görə Almaniya fərqlənir. Hazırda İsveçrədə bioqazla işləyən avtobuslar da fəaliyyət göstərir.

Bioqazdan istifadə İEOÖ-də – Çin, Hindistan, Vyetnam, Nepal və s. sürətlə artır. Bu ölkələrdə fərdi evlər üçün bioqaz emal edən kiçikhəcmli qurğular da istehsal olunur.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

1. Azərbaycanda bioenerjetikanın geniş inkişafına şərait var. Ona görə ki ...
2. Gələcəkdə ölkələrin ümumi enerji balansında bioenerjinin payı artacaq. Çünki ...
3. Bioenerji ehtiyatlarından istifadə ekoloji cəhətdən daha səmərəlidir. Buna səbəb ...


Öyrəndiklərinizi TƏTBİQ EDİN

Şəkillərə əsasən (a, b, c) esse yazın. Bu şəkilləri nə birləşdirir?



Öyrəndiklərinizi YOXLAYIN

1. Sxemi tamamlayın.



2. Xəritə-sxemə əsasən cədvəli tamamlayın.


No	Ölkələr	Maye yanacaq əldə etmək üçün istifadə olunan xammal
1		
...		



5.3 DÜNYANIN İÇMƏLİ SU PROBLEMI


Sizə
məlumdur

Yer kürəsi su planetidir. Hazırda planetin hər sakininə 250 milyon ton su düşür. Lakin suyun 97% Dünya okeanının duzlu sularıdır. Quru suları – göllər, çaylar, yeraltı sular, bataqlıqlar Yer kürəsindəki suyun cəmi 3% təşkil edir. Yerləşməsinə görə quru suları yeraltı və səth sularına ayrılır.



• TƏDQIQAT İŞİ • Xəritə-sxemə əsasən cədvəli tamamlayın.

Ölkələr üzrə il ərzində adambaşına düşən içməli suyun miqdarı, m³-lə.



İçməli su qıtlığının mövcud olduğu ölkələr (m ³)	İçməli su ilə orta dərəcədə təmin olunmuş ölkələr (m ³)	İçməli su ilə yaxşı təmin olunmuş ölkələr (m ³)

Müzakirə edin və nəticə çıxarın:

- İçməli su probleminin mövcud olduğu ölkələrin iqtisadi vəziyyətini təhlil edin.
- Ölkələrdə iqtisadi inkişafın səviyyəsi içməli su probleminin həllinə necə təsir edir?

Yer kürəsi su ehtiyatları ilə zəngin olsa da, içməli su (yaxud şirin su) çatışmazlığı qlobal miqyas almaqdadır. İçməli suların çox hissəsi, əsasən, əhalinin məskunlaşmadığı Antarktida, Qrenlandiya və Arktika adalarında – örtük buzlaqlarında, habelə yüksək dağ zirvələrində buz halındadır. Bu sulardan geniş miqyasda istifadə etmək

hələlik mümkün deyil. Təbiətdə istifadə oluna biləcək içməli su resursları bütün hidrosferin cəmi 2% təşkil edir. Tədqiqatçılar içməli su probleminin gələcəkdə digər problemlərdən daha ciddi ola biləcəyini proqnozlaşdırırlar. Hazırda Yer kürəsində 700 mln. nəfər insan su qıtlığından əziyyət çəkir. Mütəxəssislər hesab edirlər ki, 10 ildən sonra onların sayı 3 mlrd. nəfərə çata bilər.

Braziliya, Rusiya, Kanada, Çin, İndoneziya, ABŞ, Banqladeş, Hindistan, Venesuela, Myanma kimi ölkələrdə içməli suya olan tələbat bolsulu çayların hesabına ödənilir. Lakin içməli su ehtiyatının çox olması heç də bu ölkələrdə əhalinin su ilə tam təmin olunduğunu göstərmir. Çünki təmin olunma il ərzində adambaşına düşən içməli suyun miqdarı ilə (m³) ölçülür.

Ölkələrin içməli su ilə təminatı

Ölkələr	İl ərzində adambaşına, m ³	Ölkələr	İl ərzində adambaşına, m ³
Rusiya	29 944	Türkiyə	3210
Azərbaycan	972	Misir	30
Böyük Britaniya	2422	Nigeriya	1620
Hindistan	1185	Braziliya	30 680
İran	1943	Kanada	90 104
Qazaxıstan	5041	Avstraliya	24 747

İçməli su ehtiyatları cəmiyyətin inkişafında mühüm rola malikdir. Bu ehtiyatlardan səmərəli istifadə edilməsi, ekoloji cəhətdən qorunması, suların mühafizə olunması və s. müasir dünyanın əsas problemlərindən biridir. Problemlərin aradan qaldırılması üçün dünyanın bütün ölkələri birgə fəaliyyət göstərməlidir. Çünki hazırda dünyada təmiz su ehtiyatlarına olan tələbat insanların həyat və təsərrüfat fəaliyyəti nəticəsində ciddi dəyişikliklərə məruz qalmışdır. Əhalinin ümumi sayının artımı və iqtisadiyyatın inkişafı təmiz su qıtlığına səbəb olur. Su qıtlığı bəzi hallarda, xüsusilə *transsərhəd*, yəni eyni su mənbəyindən iki və daha artıq ölkənin istifadə etdiyi hövzələrdə daha kəskin şəkildə özünü göstərir. Bu problem bəzi hallarda siyasi gərginliklərə nəticələnə bilər.

BMT-nin məlumatlarına əsasən, son 50 il ərzində Yer üzündə içməli su ehtiyatlarına nəzarət zəminində 500 münaqişə və 37 silahlı toqquşma baş vermişdir. Bunlara Hindistanla Pakistan, Sudanla Misir, İraqla Suriya, Seneqalla Mavritaniya və s. lokal münaqişələri misal göstərmək olar.

•Bu maraqlıdır• XX əsrin 50-ci illərində Suriya ilə İsrail arasında baş verən silahlı toqquşmaya hər iki ölkənin Colan yüksəkliyindəki şirin su ehtiyatlarına – İordan çayına nəzarət etmək iddiası səbəb olmuşdur.



• Fəaliyyət • Ölkələri transsərhəd su ehtiyatlarından asılılığına görə təhlil edin.

Ölkələr	asılılıq, %-lə
Küveyt	100
Türkmənistan	97,1
Misir	96,9
Mərakeş	96,5
Banqladeş	91,3
Nigeriya	89,6
Niderland	87,9
Azərbaycan	76,6

Müzakirə edin və nəticə çıxarın:

- Hansı ölkələrin içməli su ehtiyatlarından asılılığı daha azdır?
- İçməli su ehtiyatlarından asılılıq ölkələrin iqtisadiyyatına necə təsir edir?

Müasir dünyada içməli suya tələbatın çoxalması suyun ölkələrarası ticarət əlaqələrində rolunun artması ilə nəticələnmişdir. Belə ki, hazırda Niderland Norveçdən, Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur Malayziyadan içməli suyu idxal edir.

İçməli su çatışmazlığı ilə yanaşı, suyun keyfiyyət göstəricisi də əsas problemlərdən biridir. Suyun keyfiyyəti fiziki-kimyəvi göstəricilərə əsasən müəyyən olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri qeyd edirlər ki, dünyada xəstəliklərin 80%-i keyfiyyətsiz içməli su ilə bağlıdır. Çirklənmiş su qarın yatalağı, vəba, dizenteriya, malyariya, sarıqızdırma və s. xəstəliklərin yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün suyun keyfiyyət göstəriciləri yaxşılaşdırılmalıdır.

Təbii su ehtiyatlarının qorunub saxlanması üçün bir sıra tədbirlər həyata keçirilməlidir:

- sənaye müəssisələri və məişətdə istifadə edilmiş çirklə sular yenidən təmizlənməli;
- sudan az istifadə edən istehsal texnologiyaları tətbiq olunmalı;
- kənd təsərrüfatında suvarma sistemləri təkmilləşdirilməli;
- gübrələrdən səmərəli istifadə edilməli və s.

• **İNFORMASIYA FONDU** •

Suyun keyfiyyətinin qiymətləndirilməsinin ən geniş yayılmış meyarlarından biri tərkibində olan zərərli maddələrin miqdarıdır. Suda olan zərərli maddələrin maksimal miqdarı insanların və gələcək nəsillərin həyat və sağlamlığı üçün təhlükə törətməməlidir. İçməli suyun tərkibini müəyyən edən bir neçə standart var:

- Ümumdünya Səhiyyə Təşkilatının standartı.
- Avropa İttifaqının standartı.

Azərbaycanda suyun keyfiyyəti MDB ölkələrinin birgə qəbul etdiyi standartlara uyğun olaraq 35 meyar üzrə təmin edilir. ÜST 50, Aİ isə 75 standart üzrə suyun keyfiyyətini təmin edir. Keyfiyyətli və təmiz su mənbəyi artezian suları hesab olunur, çünki artezian suları iki sukeçirməyən lay arasında yerləşir, üstdəki sukeçirməyən lay onu çirklənmədən qoruyur.

•**Bu maraqlıdır.** Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 km, boruların diametri 2 m-dir. Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisindəki 100-ə yaxın artezian quyusunun suyu anbarlarda cəmlənir və yüksək təzyiqlə borulara vurulur. Su kəməri səkkiz rayonun ərazisindən keçməklə Abşeron yarımadasına qədər uzanır.

Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.



Oğuz-Qəbələ-Bakı su kəməri

Dünyanın bir sıra ölkələri ilə birlikdə Azərbaycan da su ehtiyatlarının mühafizəsi ilə bağlı bir sıra müqavilələrə imza atmışdır. Azərbaycan “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair konvensiya”ya (17 mart 1992-ci ildə Helsinkidə qəbul olunmuşdur) qoşulmuş və 14 mart 2000-ci il tarixində onu ratifikasiya (beynəlxalq sənədlərin təsdiqlənməsi) etmişdir. Lakin Azərbaycanın transsərhəd çay sularının qonşu dövlətlərin ərazisində həddən artıq çirklənməsi ölkəmizdə ekoloji gərginliyin artmasına, **ekosistemin** – canlı və cansız komponentlərin bir-biri ilə sıx əlaqədə olduğu su mənbələrinin korlanmasına səbəb olur.

Bu çayların sularında çirkləndirici maddələrin miqdarı (əsasən, fenol, mis, neft məhsulları) sanitariya normalarından 9–15 dəfə çoxdur. Yay aylarında isə bu göstəricilərin miqdarı daha yüksək həddə çatır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Hindistan və Çindən Hind, Qanq və Xuanxe kimi bolsulu çayların axmasına baxmayaraq bu dövlətləri su ilə orta dərəcədə təmin olunmuş ölkələr qrupuna daxil edirlər. Çünki ...
- Su ilə zəif təminat ölkə iqtisadiyyatına təsir edir. Çünki ...
- Yer planeti su ilə zəngin olsa da, içməli su çatışmazlığı mövcuddur. Ona görə ki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

1. Mətnə əsasən cədvəli tamamlayın.

- Azərbaycanın çox hissəsi arid zonada yerləşdiyindən onun su ehtiyatları olduqca məhduddur. Suvarma əkinçiliyinin inkişafı, meliorativ tədbirlərin həyata keçirilməsi (şoran torpaqların yuyulması), iri sənaye qovşaqlarının və şəhər aqlomerasiyalarının formalaşması Azərbaycanda şirin suya olan tələbatın getdikcə artması ilə nəticələnir. Ölkəmizdə il ərzində istifadə olunan ümumi su ehtiyatlarının 65–70% kənd təsərrüfatının, 20–25% sənayenin, qalan hissəsi isə əhalinin içməli suya olan tələbatının ödənilməsinə sərf edilir. Kənd əhalisi məişətdə orta hesabla gün ərzində adambaşına 15 litr su istifadə edir. Müasir şəhərlərdə isə bu göstərici 300–500 litrə bərabərdir. Azərbaycan çaylarının mövcud su ehtiyatları tələbatı ödəyə bilmir. Ölkə ərazisindəki iri çaylar – Kür, Araz, Samur, Qanıx, Qabırçı və s., əsasən, tranzitdir. Bu çaylar ölkədə içməli su ehtiyatının 65% təşkil edir.

Hazırda Azərbaycanın Kür, Araz, Samur və digər çayları ekoloji problemlərlə üzləşmişdir. Onların içərisində Araz çayının ekoloji durumu daha acınacaqlıdır. Belə ki, Oxçuçay vasitəsilə onun sularına Ermənistan ərazisindən kimyəvi çirklə sular və yüksək dərəcədə zərərli maddələr axıdılır. Nəticədə çayın suyunda mikroflora və mikrofauna məhv olur, çayın özünütəmizləmə prosesi çətinləşir.

İçməli su mənbələrindən biri də yeraltı sulardır. Qafqaz regionunda ən iri artezian hövzəsi Kür-Araz ovalığı hesab olunur. Gəncə-Qazax və Mil-Qarabağ düzlərində artezian sularından suvarma məqsədilə geniş istifadə olunur.

Hazırda ölkəmizdə təqribən 1,5 mln. ha suvarılan torpaq sahəsi mövcuddur. Bu torpaqları şoranlaşmadan qorumaq məqsədilə kollektor-drenaj sistemləri qurulub və meliorasiya tədbirləri həyata keçirilir. Görülən işlərə baxmayaraq suvarma sistemlərinin texniki vəziyyətinin zəif olması nəticəsində (kanalların dibinə beton çəkilməyib) torpaq sahələrinin 40 min hektarı şoranlaşmaya məruz qalmışdır.

Əkin sahələrinin suvarılmasında su anbarları (Mingəçevir, Şəmkir, Bəhramtəpə, Suqovuşan və s.) xüsusi rol oynayır.

Transsərhəd çaylarda su ehtiyatlarından istifadə edilməsi ilə bağlı Azərbaycanla Gürcüstan hökumətləri arasında ikitərəfli saziş imzalanmışdır.



Yeraltı suların daha çox cəmləndiyi ərazilər

Problem	
Problem özünü nədə göstərir?	
Problemi gərginləşdirən səbəblər	
Problemin həlli yolları	

Öyrəndiklərinizi YOXLAYIN

1. Su hövzələrinin çirklənməsi hansı sosial, iqtisadi və siyasi problemləri yaradır?
2. Verilən regionu içməli su ilə təmin olunması baxımından xarakterizə edin.



LAYİHƏ: “SU HÖVZƏLƏRİNİN ÇİRKƏNƏMƏSİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ”

Su hövzələrini çirkəndirən mənbələrdən birini seçin və aşağıdakı plan üzrə təqdimat hazırlayın:

1. Çirkənmə mənbələri
 2. Çirkənmənin nəticələri (iqtisadi, ekoloji, siyasi)
 3. Su hövzələrinin daha çox çirkənməmiş olduğu ölkə və regionlar
 4. Çirkənmənin qarşısını almaq üçün görülən tədbirlər
 5. Su hövzələrinin çirkənmə mənbəyinə görə Azərbaycandakı vəziyyətin təhlili
- Təqdimata xəritə-sxem, şəkillər əlavə edin.

Su hövzələrini çirkəndirən mənbələr.	Qısa məlumat
 <p>Neft və neft məhsulları</p>	<p>Hər il Dünya okeanına 10 mln. tondan artıq neft məhsulları axıdır. Aerofotoşəkillər okean səthinin 30%-nin neft qatı ilə örtülü olduğuna dair informasiya verir.</p> <p>Okeanın çirkənmə mənbələri müxtəlifdir: neft məhsulları boşaldıldıqdan sonra boş tankerlərə doldurulan suyun axılması, tankerlərə neftin yüklənməsi, sahilboyunda yerləşən neft emalı müəssisələrindən axıdılan sular, neftin daşınması zamanı baş verən gəmi qəzaları və materik dayazlığında olan neft mədənləridir.</p>
 <p>Sənaye və məişətdə çirkəb suları</p>	<p>Sənaye və məişət çirkəb suları su ehtiyatlarının əsas çirkənmə mənbəyidir. Sellüloz-kağız sənayesi, kimya, koks-kimya, meşə kimyası, metallurqiya, maşınqayırma, elektrokimya, neft və qaz sənayesi müəssisələrinin sürətlə inkişaf etməsi çirkəli suların həcmimin artmasına səbəb olur.</p>
 <p>Kənd təsərrüfatı ilə əlaqəli çirkənmə</p>	<p>Hidrosferi çirkəndirən ən başlıca mənbələrdən biri əkinçilikdə istifadə olunan zərərli maddələrdir (pestisidlər, ammonyak, nitrat, fosfor, kalium və s.). Xüsusilə suvarılan torpaqlarda bu maddələr yeraltı suları çirkəndirir.</p>



İsti sulardan çirklənmə

Elektrik stansiyaları və sənaye müəssisələri çox zaman istifadə olunmuş isti və çirkli suları su hövzələrinə axıdır. Bu da suyun temperaturunun qalxmasına və sonda həmin suda yaşayan flora və faunanın məhvinə səbəb olur.



Radioaktiv çirklənmə

Radioaktiv elementlər su hövzələrinə düşdükdə onların kəskin çirklənməsinə səbəb olur.

1946-cı ildən başlayaraq Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və s. ölkələr radioaktiv tullantıları basdırmaq üçün okean dərinliklərindən istifadə edirlər. Bundan başqa, radioaktiv elementlər sualtı gəmilərdə baş verən qəzalar zamanı da okean sularına qarışır. Onların mənfi təsirləri uzunmüddətlidir.



Bərk tullantılarla çirklənmə

Okean və dəniz sularına atılan çoxsaylı əşyalar (şüşə qablar, sintetik materiallardan hazırlanmış məhsullar) təbii şəraitdə dağılıb-çürümür.

5.4 DÜNYANIN ƏRZAQ PROBLEMI

Sizə məlumdur

Tibbi coğrafiya xəstəliklərin yayılmasının təbii-coğrafi səbəblərini, onların xüsusiyyətlərini, təbii mühitin elementlərinin insan sağlamlığına təsirini öyrənir. Sağlam qida, içməli suyun tərkibi, qidalanma normasına əməl etmək və s. sağlamlıq göstəriciləridir.

• TƏDQIQAT İŞİ •

Ərzaq məhsullarının cari qiymətlərini müəyyən edin və cədvəli tamamlayın:

No	Ərzaq məhsulları	16–60 yaşında insanlar üçün, kq-la/il	Qiymət (AZN)
1	Un məhsulları (çörək və çörək məhsulları)	136,8	0,50 – 1,00
2	Kartof	54,8	0,70 – 2,00
3	Tərəvəz və bostan məhsulları	97,2	
4	Meyvə və giləmeyvələr	38,0	
5	Ət və ət məhsulları	84,0	
6	Süd və süd məhsulları	223,6	
7	Balıq və balıq məhsulları	7,7	
8	Yumurta (ədəd)	240	
9	Şəkər və qənnadı məmulatları	16,9	
10	Bitki yağı, marqarin və s.	10,9	
11	Kərə yağı	7,0	
12	Digər məhsullar	4,7	

Müzakirə edin və nəticə çıxarın:

- Statistik göstəricilər əsasında müəyyən edin ki, ailəniz 1 il ərzində ərzaq üçün nə qədər vəsait xərcləyir.
- Hər bir ailənin ərzaq təminatına xərclənən vəsaitin miqdarının fərqli olmasına hansı amillər təsir göstərir?

İnsan öz orqanizminin normal və sağlam fəaliyyəti üçün müəyyən qədər ərzaq məhsulları qəbul etməli və gəlirlərinin müəyyən qismini ona xərcləməlidir. Dünya əhalisinin sayının çoxalması, sənayenin payının artması, təbii mühitin dəyişməsi, urbanizasiya səviyyəsinin yüksəlməsi *ərzaq problemini* son illər daha da kəskinləşdirmişdir. Ərzaq problemi – ərzaq məhsullarının istehsalı, bölgüsü və istehlakında mövcud olan çatışmazlıqlardır. Əhalinin ərzaqla təminatı probleminin həll edilməsinin bioloji, iqtisadi, sosial, eləcə də siyasi əhəmiyyəti vardır. Hazırda bəzi region və ölkələrdə ərzaq problemi ərzaq təhlükəsizliyi, yəni ərzaq çatışmazlığı təhlükəsi həddinə çatmışdır.

• İNFORMASIYA FONDU •

Ölkələrdə ərzaq problemləri müxtəlif səbəblərdən yaranır. Bu, ilk növbədə, ölkənin iqtisadi inkişaf səviyyəsi ilə əlaqədardır. Ərzaq probleminin yaranmasının digər səbəbi əhalinin sürətlə artmasıdır. Səbəblərdən biri də keçmiş müstəmləkə ölkələrində əkin sahələrinin hər hansı ixrac xarakterli bitkilərin plantasiyasına ayrılması və çoxsahəli kənd təsərrüfatının məhv edilməsidir. Ərzaq problemlərinin yaranmasında – quraqlıq, sel, daşqın, subasma və bu kimi təbiət hadisələri də mühüm rol oynayır.

Ərzaq təminatı bilavasitə kənd təsərrüfatı və qida sənayesinin yaratdığı kompleks sahənin, yəni *aqrar sənaye kompleksinin* (ASK) inkişafından asılıdır. Ümumiyyətlə, əhalinin ərzaq məhsulları ilə təmin olunmasının 84% bitkiçilik, 16% isə heyvandarlıq məhsulları hesabına ödənilir.

Əhalinin ərzaqla təmin olunmasına görə dünya ölkələri 4 qrupa ayrılır:

- aclıq problemi olmayan;
- yarım ac və ya gizli aclıq keçirən (yəni kifayət qədər qida aldığı halda orqanizmdə mineral və vitaminlər çatışmır);
- aclıq çəkənlər (yəni 1800 kilokaloridən az qida qəbul edən ölkələr);
- kritik aclıq vəziyyəti və ya ac ölkələr (əhalinin gündəlik qidalanması 1000 kilokaloridən daha aşağı olur).

BMT-nin hesablamalarına görə, hazırda dünyada hər doqquz nəfərdən biri müəyyən dərəcədə ac qalır. Gün ərzində dünyada 18 mln. uşaq aclıqdan əziyyət çəkir, 850 mln. insan isə doyunca qidalanmır. Qida çatışmazlığı müxtəlif sosial və iqtisadi problemlərin yaranması ilə nəticələnir.


Əhalinin ərzaqla təmin olunmasında qida rasionunun əhəmiyyəti böyükdür. Qida rasionu təbii şəraitdən və əhalinin milli adət-ənənələrindən asılıdır. Tibb elmi yerli qidaların keyfiyyətli və istifadəsinin faydalı olduğunu əsaslandırır. Yaşadığı mühitin təbii nemətlərindən istifadə insan orqanizmi üçün daha məqsədəuyğundur.

ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada əhalinin qida rasionunda buğda, kartof məhsullarına üstünlük verilir. Qərbi Avropa ölkələrinin qida rasionunda buğda və kartof məhsullarına tələbat nisbətən azdır.

Burada ət, süd, yumurta, meyvə və tərəvəz məhsullarına tələbat daha çoxdur. Cənubi Avropa ölkələrində meyvə, tərəvəz, bitki yağı və un məhsullarından daha çox istifadə olunur. Cənubi, Cənub-Şərqi, Şərqi Asiya və Latın Amerikasına ölkələrində yaşayan əhalinin qida rasionunda düyünün payı yüksəkdir.

•**Bu maraqlıdır**• Qida piramidası düzgün qidalanmanın optimal modelidir. O, pəhriz deyil, sağlam qidalanma üçün tövsiyələrdir. Müxtəlif ölkələrdə qida piramidasının tərkibindəki ərzaqların çeşidləri fərqlidir. Əksər ölkələrdə əhalinin əsas qida mənbəyi dənli bitkilərdir. Lakin gündəlik menyuda meyvə və meyvə şirələrinin (xüsusən yeniyetmələr üçün) olması vacibdir. Onlar orqanizmdə A və C vitaminlərinin mənbəyidir.

Qida piramidası



• **İNFORMASIYA FONDU** •

İnsanların gündəlik qida rasionunda sağlam qidaların rolu böyükdür. Mütəxəssislərin fikrinə görə, ən sağlam qida rasionu – Çad, Syerra-Leone, Mali, Qana, Kot-d'İvuar, Seneqal və İsraildə qeydə alınıb. Bu ölkələrin sakinləri, əsasən, yerli qidalara – meyvə-tərəvəz, qoz, fındıq və digər faydalı ərzağa üstünlük verirlər. Ən zərərli qidalar sayılan fast-fud və yarımfabrikatları ABŞ, Kanada, Çin, Qazaxıstan, Belarus, Argentina və s. ölkələrin sakinləri daha çox qəbul edirlər.

Ərzaq probleminin həll edilməsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – ƏKTT (FAO) məqsədyönlü tədbirlər görür və ərzaq təhlükəsizliyinə nəzarət

edir. **Ərzaq təhlükəsizliyi** hər bir dövlətin aqrar və iqtisadi siyasətinin əsas məqsədlərindən biridir. Bu məqsəd dünya, region, milli, yerli və ev təsərrüfatları səviyyəsində həyata keçirilir. Beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyası ilk dəfə 1973-cü ildə ƏKTT tərəfindən irəli sürülmüşdür. Bu konsepsiyaya görə, hər bir ölkə:

- *ərzaq məhsullarının istehsal səviyyəsi,*
- *qida məhsullarının qiymətləri,*
- *ölkə əhalisinin ahıcılıq qabiliyyəti,*
- *əhalinin gəlirlərinin orta aylıq səviyyəsi,*
- *dövlət tərəfindən aztəminatlı ailələrə verilən güzəşt və müavinətlər,*
- *dövlətin ərzaq resursları və s. ilə təmin edilməlidir.*

Bundan başqa, Beynəlxalq Ərzaq Təşkilatı dövlətlərin ərzaq təhlükəsizliyinin əsas göstəricilərini: a) ölkədə taxıl ehtiyatlarının ümumi həcmi, b) növbəti taxıl yığımına qədər ehtiyat taxılın saxlanılmasını, c) əhalinin hər nəfərinə düşən taxıl istehsalının illik istehlakdan 17–20% artıq ehtiyatının olmasını (yəni ölkədə əhalinin illik tələbatından 2 ay artıq taxıl ehtiyatı olmalıdır) müəyyən etmişdir.

ƏKTT-nin son proqnozlarına görə, 2050-ci ildə Yer kürəsi əhalisinin əlavə 2,3 mlrd. nəfərini ərzaqla təmin etmək lazım gələcək. Bu məqsədlə dünya kənd təsərrüfatı istehsalı 70%-dək artırılacaq və məhsullar əkin sahələrinin hesabına deyil, məhsuldarlığın çoxaldılması yolu ilə əldə ediləcəkdir. Lakin iqlim şəraitinin pisləşməsi, su çatışmazlığı, torpaqların eroziyası dünyada ərzaq təminatında problemlər yarada bilər.

• **İNFORMASIYA FONDU** •

ƏKTT (FAO – Food and Agriculture Organization) – 1945-ci ildə Kanadanın Kvebek şəhərində təsis olunmuşdur. Mənzil-qərarqahı Roma şəhərindədir. ƏKTT-nin şüarı “Çörək olsun!”dur.

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

- aclığın ləğvi;
- qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması;
- ərzaq, kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün düzgün aparılması;
- aqrar-sənaye rayonlarının inkişafına və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edilməsi.

Dünya ölkələrinin ərzaqla təmin olunması adambaşına düşən ərzaq kalorisinin qiymətinə əsaslanır. Əhalinin gündəlik ərzaq norması 2 göstərici ilə ifadə olunur:

1) orqanizmin *qida enerjisi* ilə təmin olunmasına görə – Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının (ƏKTT və ÜST) məlumatlarına əsasən bir insanın qidalanma normasının gün ərzində 2400–2500 kilokalori olması;

2) orqanizm üçün qəbul edilən *qida məhsullarının tərkibinə* görə – gündəlik tibbi norma üzrə tələb olunan qidaların qəbul edilməsi.


Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Ərzaq təhlükəsizliyi dövlətin aqrar və iqtisadi siyasətinin əsas məqsədlərindən biridir. Ona görə ki ...
- Ərzaq problemi demoqrafik problemlə sıx bağlıdır. Bunun səbəbi ...
- Əkin sahələrinin çox hissəsində ixracönümlü əkinçiliyin inkişaf etdirilməsi problem yaradır. Çünki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

1. Xəritə-sxemə əsasən cədvəli tamamlayın.



Ərzaq məhsulları ilə ölkələrin təminatı			
Yüksək	Orta	Aşağı	Aclıq

Öyrəndiklərinizi YOXLAYIN

1. Xəritə-sxemdəki ölkələri ərzaq probleminin mövcudluğuna görə qruplaşdırın.



2. Cədvəli tamamlayın.

Ərzaq problemi		
səbəbləri	nəticələri	həlli yolları

3. Azərbaycanda əhalinin gündəlik un məlumatlarına tələbatının norması 370 q qəbul edilmişdir. Ölkədə il ərzində təqribən nə qədər un istehsal edilməlidir?

5.5 İNSANLARIN ALICILIQ QABİLİYYƏTİ


Sizə
məlumdur

İnsanlar cəmiyyətin məhsuldar qüvvəsi və istehsal edilən məhsulların istehlakçılardır. Onlar tələb-təklif, rəqabət əsasında bazar iqtisadiyyatını qurur, məhsul və xidmətlər üçün qiymətlər sistemini tətbiq edir, məhsulun maya dəyərini hesablayır və əlavə gəlir əldə edirlər.

• TƏDQIQAT işi •

Əhalinin gəlirlərinin xərcləndiyi sahələri təhlil edin.

Əhalinin xərcləri (dünyada %-lə)



Müzakirə edin və nəticə çıxarın: – Ailə büdcənizdə gəlirlər daha çox hansı sahələrə xərclənir?

Dünya əhalisi gəlirlərini müxtəlif sahələrə xərcləyir. Bu, ilk növbədə, onların məskunlaşdığı təbii şəraitdən, şəhər və ya kənd yaşayış məntəqələrində yaşamasından, əhalinin adət-ənənələrindən asılıdır. Əksər xalqlar bayram və mərasimlərin keçirilməsinə xeyli vəsait sərf edirlər. Təbii şəraitin sərt olduğu örazilərdə əhalinin gəlirlərinin xeyli hissəsi qalın geyimlərə, mənzillərin qızdırılmasına və s. xərclənir.

Əhalinin xərcləri onların gəlirlərindən asılıdır. Adambaşına düşən gəlirlər isə həyat səviyyəsini əks etdirir. Əhalinin həyat səviyyəsini göstərən amillərdən biri **istehlak səbətidir**.

İstehlak səbəti – il ərzində orta hesabla insanın sağlamlığı və həyat fəaliyyəti üçün minimum ehtiyacların toplusudur. Bu, insanların həyat fəaliyyəti üçün tələb olunan minimal mal və xidmətlərin cəmidir.

İstehlak səbətinin tərkibi

→ ərzaq

→ qeyri-ərzaq məhsulları – geyim, yataq dəsti, elektrik malları və cihazlar, məişətdə istifadə olunan avadanlıqlar və s.

→ xidmətlər – nəqliyyat, ictimai iaşə, mədəni-maarif obyektləri, təhsil, səhiyyə, bank və s.

İstehlak səbətinin tərkibinə daxil olan məhsulların sayı hər bir ölkədə fərqlidir. Bu rəqəm Fransada 250, ABŞ-da 300, İngiltərədə 350, Almaniya da 475, İtaliya da 530 bərabərdir.

Əhalinin istehlak səbətinə daxil olan məhsul və xidmət ehtiyaclarının ödənilməsi səviyyəsi onların gəlirlərindən və alıcılıq qabiliyyətindən asılıdır. Məhsulların

qiymətlərinin dəyişməsi, pul şəklində olan əməkhaqqının artması və ya azalması istehlak səbətinə təsir edir.

Məhsul və xidmətin qiymətləri keyfiyyətin yaxşılaşdırılması, istehsal xərclərinin artması ilə əlaqədar olaraq (məsələn, taxılın qiymətinin artması un məhsullarının bahalaşmasına səbəb olur) arta bilər. Bu zaman pulun alıcılıq qabiliyyəti aşağı düşür, yəni **inflyasiya** baş verir.

• **İNFORMASIYA FONDU** •

Inflyasiya termini latınca “*inflatio*” sözündən əmələ gəlib, mənası “hədsiz artırılma” deməkdir. Inflyasiya tələb və təklifin tarazlığının pozulmasıdır. Bu isə, əsasən, əmtəə və xidmətlərin qiymətlərinin artımı fonunda yaranır.

Ölkə əhalisinin istehlak səbətinə olan tələbatının ödənilməsi dövlətin ən mühüm vəzifələrindən biridir. Lakin dünyanın əksər ölkələrində əhalinin “istehlak səbətinə” olan tələbatı ödənilmir. İEOÖ-lərdə yaşayan 4,6 mlrd. insanın 800 mln. nəfəri normal, sağlam və fəal həyat tərzi sürmək üçün kifayət qədər ərzaq ala bilmir, yaxud xidmətlərdən istifadə etmir.

Dünya əhalisinin 2,5–3 mlrd. nəfəri yoxsul yaşayır. Onlar gün ərzində 2 ABŞ dollarından az vəsait xərcləyirlər. Əhalinin 1,2 mlrd. nəfəri isə səfil, yəni gün ərzində cəmi 1 ABŞ dolları və ondan daha az vəsaitlə dolanır, ən aşağı alıcılıq qabiliyyətinə malik olurlar. Əhalisinin əksər hissəsinin yoxsul olduğu ölkələr, əsasən, Mərkəzi, Şərqi, Qərbi Afrikada və Cənubi Asiyadadır.

• **İNFORMASIYA FONDU** •

Dünya Bankı tərəfindən adambaşına düşən illik gəlirlər 4 kateqoriyaya ayrılır:

- yüksək (13 000 ABŞ dollarından çox),
- orta (4000 – 13 000 ABŞ dolları),
- aşağı (1000 – 4000 ABŞ dolları),
- çox aşağı (1000 ABŞ dollarından az).

Adambaşına düşən gəlirlərin çox olduğu ölkələrdə insanların alıcılıq qabiliyyəti daha yüksəkdir. Bu zaman əhalinin pul vəsaiti xərclədiyi sahələr də müxtəlif olur. Onlar gəlirlərinin müəyyən hissəsini digər ehtiyaclarla: istirahətin təşkilinə, təhsilin səviyyəsinin artırılmasına, daşınmaz əmlakın alınmasına xərcləyirlər. Gəlirlərini qənaətlə və səmərəli istifadə edənlər isə büdcələrində toplanan vəsaiti **istiqraz** və **səhm** şəklində qorumağa üstünlük verirlər.

• **İNFORMASIYA FONDU** •

İstiqraz – şirkətin fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədidir. **Səhmlər** isə şirkətin sərmayəsinin müəyyən hissəsini təmsil edir.

Səhm sahibinin ortaqlıq hüququ vardır.

İstiqraz borc sənədi, səhm isə mülkiyyət sənədidir. İstiqrazların gəliri sabit, səhmin gəliri isə dəyişəndir. Göründüyü kimi, səhm və istiqrazlar bir-birinə bənzəsə də, onların arasında böyük fərqlər mövcuddur. Buna baxmayaraq onların hər ikisi investisiya vasitəsidir.

•**Bu maraqlıdır**• Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ, ingiliscə: SOCAR) – neftin çıxarılması, daşınması, emalı və istehlakını həyata keçirir. Bununla yanaşı, şirkət investisiya qoymaq üçün qiymətli kağız, yəni istiqraz vərəqələri buraxır. SOCAR istiqrazları, əlbəttə, sahibinə əvvəlcədən müəyyən olunmuş müddətdə faiz gəlirini əldə etməyə imkan verir.



Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- İstehlak səbəti insanların həyat səviyyəsini əks etdirir. Çünki ...
- İnkişaf etmiş ölkələrdə əhəlinin alıcılıq qabiliyyəti daha yüksəkdir. Ona görə ki ...

Öyrəndiklərinizi TƏTBİQ EDİN

Statistik məlumatlar əsasında Belçika ilə Banqladeşdə əhəlinin alıcılıq qabiliyyətini müqayisə edin.



Belçika: əhəlinin sayı 10,8 mln. nəfər, ÜDM isə 467 mlrd. ABŞ dolları



Banqladeş: əhəlinin sayı 142 mln. nəfər, ÜDM isə 258,6 mlrd. ABŞ dolları

Öyrəndiklərinizi YOXLAYIN

1. Düzgün ifadəni müəyyən edin.

- A. İstehlak səbəti insanların həyat fəaliyyəti üçün 1 il ərzində tələb olunan minimal mal və xidmətlərin cəmidir.
B. İstehlak səbəti 1 ay ərzində insan üçün minimal norma daxilində hesablanmış ərzaq məhsullarının cəmidir.

2. Uyğunluğu müəyyən edin:

1	İnflyasiya	a)	Mülkiyyət sənədidir.
2	Səhm	b)	Fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədidir.
3	İstiqraz	c)	Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsidir.

Dərstdən sonra

LAYİHƏ: "Ailənin istehlak səbəti"

1. İstehlak səbətinə daxil olmayan, lakin ailənin 1 il ərzində istifadə edilən ərzaq, qeyri-ərzaq məhsullarının və digər ehtiyacların (mənzil və kommunal, istirahət, təhsil və s.) siyahısını tərtib edin və onların təqribi qiymətlərini hesablayın.

No	Ərzaq və qeyri-ərzaq məhsulları, digər ehtiyaclar	16–60 yaşında insanlar üçün, kq/il	Qiymət (AZN)
1			
2			

2. Tərtib etdiyiniz siyahı və illik xərcləriniz üçün aldığınız nəticəni evdə valideynlərinizlə müzakirə edin.

3. Ailə büdcəsinə qənaət etmək barədə təkliflər hazırlayın.

5.6 TULLANTILAR VƏ ONLARDAN İSTİFADƏ

Sizə
məlumdur

Mütəxəssislərin fikrincə, iri şəhərlərdə gün ərzində bir nəfər 1 kq məişət tullantısı atır. Bu tullantılar ətraf mühitin çirklənməsində əsas mənbə sayılsa da, onlar qiymətli xammal hesab olunur. Tullantılardan səmərəli istifadə sayəsində faydalı qazıntılara qənaət etmək mümkündür.



Tullantılar ətraf mühitin çirklənməsində mühüm problemlərdən biridir. Tullantılar 2 qrupa ayrılır.

• **Məişət tullantıları** – gündəlik istifadə olunan kağız, selofan, plastik və şüşə qablar, qida tullantıları. Təmir zamanı atılan tullantılar da məişət tullantıları sayılır.

• **İstehsalat tullantıları** – tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində atılan, eləcə də radioaktiv maddələrdir.


Hazırda əhalinin məskunlaşdığı bütün ərazilərdə məişət və istehsalat tullantılarının həcmi təhlükəli həddə çatmışdır. Yer kürəsində nəhəng zibil yığınları yaranmışdır. Zibilliklər infeksion xəstəliklərin mənbəyidir. Zibil çürüyərək zəhərli maddəyə çevrilir, torpağa hopur və suya qarışır. Tullantılardan təhlükəli metan qazı ayrılır.

Zibil növləri	Məhvölma müddəti
Qida tullantıları	1 ay ərzində
Kağız	2 ilədək
Taxta parçaları, konserv qutuları	10 ilədək

Kərpic qırıntıları, beton parçaları, avtomobil akkumulyatorları, elektrik batareyaları, rezin təkərlər, plastik qablar	100 ilədək
Polietilen torbalar	200 ilədək
Alüminium qablar	500 ilədək
Şüşə	1000 il

Zibil tullantılarından xilas olmağın müxtəlif yolları vardır. Tullantıları səmərəli üsullarla zərərsizləşdirmək olar. Onlardan yarımfabrikatların, yanacaq materiallarının istehsalında xammal kimi istifadə edilə bilər. Bu proses *tullantıların utilizasiyası* adlanır.

Tullantıların utilizasiyasının əsas istiqamətləri




COĞRAFİYA VƏ KİMYA

Hazırda dünyada tullantılardan hazırlanan bioqazdan istifadə edən 150 “elektrik stansiyası” fəaliyyətdədir. Üzvi maddələrin anaerob qıvcırdılması metodu ilə bioqazın istehsal edilməsi Böyük Britaniya, Almaniya və Fransada daha geniş tətbiq olunur. Bunun üçün xüsusi qazılmış yeraltı boşluqlara üzvi tullantı doldurulur. Bu “zibillik”də toplanan metan qazından fasiləsiz olaraq 15–20 il ərzində bioqaz istehsal etmək mümkündür. İqtisadçılar hesab edirlər ki, 2030-cu ildən sonra zibilxanaların yaranması problemi olmayacaq.

Tullantıların utilizasiyası problemini müxtəlif ölkələr fərqli yollarla həll edir. İnkişaf etmiş ölkələrdə tullantıların emalında ekoloji və iqtisadi prinsiplər daha üstündür. Hazırda dünya ölkələrinin əksəriyyətində ekoloji tarazlığı qorumaq məqsədilə tullantıların təkrar emalı üçün texnologiyalar tətbiq edilir. Avropa ölkələrində tullantıların 23%-i təkrar emal prosesinə cəlb olunur. Buna baxmayaraq hər il dünyada 700 mln. ton tullantı yaranır. Tullantıların çox az hissəsi canlı aləm üçün təhlükəsiz halda utilizasiya edilir.

Təkrar emalın loqotipi




Aİ ölkələrində tullantıların utilizasiyası

- Basdırılma
- Təkrar emal
- Enerji almaq məqsədilə yandırılma
- Gübrə almaq üçün çürüdülmə

Məişət tullantılarının xeyli hissəsi basdırılır və ya yandırılır. Tullantıların təkrar emalı sahəsində lider olan ölkələrdə – Almaniya, İsveçrə və Yaponiyada da tullantıların 30–40% yandırılır. Bu ölkələr istisna olmaqla digər dövlətlərin əksəriyyətində tullantıların bir qismi torpağa basdırılır. Tullantıların miqdarına görə fərqlənən ABŞ-da (ildə 240 mln. ton) onların yarısından çoxu basdırılır, 14% yandırılır, 30% təkrar emal edilir. Azərbaycanda il ərzində 1,5 mln. tona yaxın istehsalat və məişət tullantıları yaranır. Onların da təxminən 300 min tona yaxını (20%) təkrar emal edilir.

• İNFORMASIYA FONDU •

Region və ölkələrdə məişət tullantılarının utilizasiyasının əsas istiqamətləri, %-lə (2021-ci il)



•Bu maraqlıdır• Tullantılardan istifadəni, onların qablaşdırılmasını və idarə olunmasını öyrənən elm sahəsi **harbologiya** adlanır.

Almaniya. Ölkədə tullantıların toplanması və onların emalı ilə məşğul olan xüsusi sənaye sahəsi fəaliyyət göstərir. Almaniya tullantıların çeşidlənməsi praktikasının tətbiq edildiyi ilk ölkələrdən biridir. Tullantıların çeşidlənməsi əhali tərəfindən aparılır. Tullantıların xammal kimi istifadəsini asanlaşdırmaq məqsədilə

zibil qutuları əvvəlcədən kodlaşdırılır: ağ qutu – kağız; mavi qutu – qida tullantıları; qırmızı qutu – metal tullantıları və s.

Alman ailələrinin yaşadıkları mənzillərin əksəriyyətində mətbəxdə tullantıların emal edilməsi üçün avadanlıq quraşdırılır. Tökülən zibil qalıqları elevatorla binanın zirzəmisinə toplanır, xırdalanır, ələnir və bioqaz emalı üçün xüsusi avadanlığa boşaldılır. İstehsal olunan bioqaz binadakı mənzillərin qızdırılması, elektrik enerjisi və isti su tələbatını ödəməyə qabildir və beləliklə də binalar özünü təmin edə bilər. Almaniyanın zibilyandıran zavodlarından alınan elektrik enerjisi ölkədə istehsal edilən ümumi enerjinin 0,6% təşkil edir. Hazırda belə zavodlarda yandırılmaq üçün zibil çatışmazlığı sonda ölkənin qonşu dövlətlərdən zibil idxal etməsi ilə nəticələnmişdir.

Almaniyada əhalinin tullantılara olan münasibəti ciddi alman qanunları və yüksək səviyyədə aparılan maarifləndirmə işləri ilə müşayiət olunur. Ölkədə plastik qablardan istifadə, marketlərdə polietilen torbaların verilməsi qadağandır. Ən kiçik yaşlarından etibarən alman uşaqları ətraf mühitə həssas münasibət göstərir, təbiətin və özünün sağlamlığının qayğısına qalır, təmizliyə nəzarət edirlər. Zibil çeşidlənməsi ilə məşğul olan əhalinin maddi maraqları təmin olunur. Zibil toplayan və təhvil verən yeniyetmələr mükafatlandırılır. Son illərdə belə könüllülərin (volontyor) fəaliyyəti nəzərəcarpacaq dərəcədə artmışdır.

Yaponiya. İl ərzində ölkədə 50,5 mln. ton tullantı əmələ gəlir. Yapon məhəllələrinin çox hissəsində qida, məişət və lazımsız əşyalar adı ilə qruplaşdırılan plastmas zibil qablarına rast gəlmək olar. Yaponlar ekoloji mühitin qorunmasına və təkrar emal prosesinə zibilliklərin yaranmasına qarşı ciddi mübarizə aparmaqla başlayırlar. Kənd yerlərində də tullantıların çeşidləndirilməsi üçün xüsusi yerlər ayrılmışdır. Zibil növləri xüsusi gün və vaxtda atılır. Zibillərin toplanması, çeşidlənməsi, daşınması və emalı xüsusi qanunlarla tənzimlənir. Yaponiyada müxtəlif elektrotexnika avadanlığının və ya cihazların tullantısına istehsalçı müəssisə cavabdehdir. Təbliğət və maddi həvəsləndirmə yolu ilə əhalidən köhnə cihaz və avadanlıqların toplanması istehsalçı müəssisənin borcudur. Əks halda yapon qanunlarına əsasən cərimələr tətbiq edilir.

Braziliya. Tullantıların emalında fərqlənir. Kuritiba şəhəri məişət tullantılarının toplanmasına görə dünyada birinci yerdədir. Şəhərdə, demək olar ki, bütün plastik və şüşə qablar, metal, kağız və s. tullantılar toplanılır və təkrar emal edilir. Şəhər meriyası pul mükafatı və ya kiçik yemək paketləri müqabilində əhalinin kasıb təbəqəsini tullantı toplanmasına cəlb edir (ay ərzində 400 ton tullantı).

Azərbaycan. Ölkədə tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir. Lakin tullantıların çeşidlənməsində əhalinin rolu çox azdır. Tullantılar, əsasən, Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərin ətrafında olan tullantı poliqlonlarında toplanılır.

Bakı şəhərində orta hesabla adambaşına il ərzində 350 kq tullantı düşür. Tullantıların emalına, əsasən, 2009-cu ildən başlanılmışdır. “Təmiz şəhər” ASC layihəsi əsasında Balaxanıda tullantıların emalı zavodunda zibillər bərk, polietilen, metal, kağız və s. olmaqla çeşidlənir. Çeşidlənmiş tullantıların 40% qədəri ikinci emala göndərilir, qalan hissə isə yandırılır və basdırılır. Tullantıların yandırılması xüsusi sobalarda 850°C temperaturda həyata keçirilir. Sobaların üzərində yerləşdirilən xü-

susi qurğulara su vurulur və qaynar su istilik şəbəkələrinə və istilik elektrostansiyalarına göndərilir. Emal zamanı əldə olunan qaynar su 231,5 mln. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir.

• İNFORMASIYA FONDU •

Hazırda inkişaf etmiş ölkələrin əksəriyyətində tullantıların çeşidlənməsində yeni texnologiyalar tətbiq olunur.

- kağız tullantıları (makulatura) kağız kütləsinə çevrilir və ondan kağız məhsulu alınır;
- şüşə kiçik hissələrə xırdalanır, üyüdülmür və çınqıl ilə birləşdirilər beton və ya asfalta qatışdırılır;
- plastmas əridilir və sintetik xammala çevrilir;
- metal qırıntıları əridilir və müxtəlif detallar istehsal etmək üçün prokata çevrilir (tullantı metalın yenidən istifadəsi enerjiyə 90% qənaət etməyə imkan verir);
- qida tullantılarından və çürüntülərdən üzvi gübrələr alınır;
- sənaye və tibbi tullantıların bəziləri təhlükəli (bataryalar, ayaqqabı kremi, boya qabları, köhnə dərmanlar və dərman qabları və s.) ola bilər – onların çeşidlənməsi xüsusi texnologiyalar əsasında aparılır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Tullantıların utilizasiya edilməsi bəşəriyyətin mühüm problemlərindən biridir. Ona görə ki ...
- Tullantıların təkrar emalı (onlardan ikinci dəfə istifadə edilməsi) onların zərərsizləşdirilməsinin ən əlverişli üsulu hesab olunur. Çünki ...
- Ölkələrin tullantıların basdırılması üsulundan imtina etməsi vacibdir. Çünki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Tullantıların utilizasiyasında dünya ölkələrindəki hansı nailiyyətlərin Azərbaycanda da tətbiqinin məqsədəuyğunluğu barədə qruplarda müzakirə aparın və nəticələrinizi təqdim edin.

Öyrəndiklərinizi

YOXLAYIN

1. Cədvəli tamamlayın.

Tullantıların utilizasiyasının üsulları	Nəticələr	
	mənfi	müsbət
1.		

2. Tullantıların utilizasiya edilməsi istiqamətlərinə görə uyğunluğu müəyyən edin.

No	Ölkələr	%	Utilizasiya istiqaməti
I	İsveçrə	1) 100	a) yandırma
II	Almaniya	2) 49	b) basdırma
III	Bolqarıstan	3) 48	c) emalətmə

Dərsdən sonra


LAYİHƏ: "AİLİNİN MƏİŞƏT TULLANTILARI"

Məqsəd: 3 gün ərzində ailədə toplanan məişət tullantılarının miqdarının və tərkibinin təyin edilməsi.

Vəzifələr:

- mövzu ilə əlaqədar məlumatlarla tanış olun;
- 3 gün ərzində yığılan bərk tullantıları çeşidləyin;
- əldə olunan nəticələri cədvəldə qeyd edin;
- 1 həftə və 1 ay ərzində toplanan zibillərin orta kütləsinə hesablayın;
- məişət tullantılarının azaldılmasına və təkrar istifadəsinə dair təkliflər verin.

(nümünə)



Nəticə (nümünə):

1. Aparılan tədqiqatlar nəticəsində məişət tullantılarının tərkibində qida tullantıları üstünlük təşkil edir. Onların yarısı ev heyvanlarına yem kimi verilə, qalan hissəsi isə çürüntüyə çevrilə bilər.
2. İkinci yerdə kağız tullantılarıdır; tez utilizasiya olunur, yəni yandırılır və 1 ay ərzində torpaqda çürüyür.
3. Üçüncü yeri sintetik tullantılar tutur. Onlar ən təhlükəli tullantılardır. Çünki çətin utilizasiya olunur. Sintetik tullantılar yandırıldıqda havaya çoxlu miqdarda zəhərli qazlar atılır, torpaqda gec çürüyür və ya heç çürümür.

Təkliflər (nümünə):

1. Ərzaq tullantılarından heyvanlara yem və ya həyətəni təsərrüfatlar üçün gübrə kimi istifadə etmək olar.
2. Məişət tullantılarını təkrar istifadə etmək (məsələn: dibçək, qələmlər üçün stəkan və s. hazırlamaq).
3. Şüşə qabları ikinci dəfə istifadə etmək mümkündür.
4. Polietilen paketlərdən az istifadə etmək üçün dükanlara zənbil və ya torbalar aparmaq olar.



- “Məişət tullantılarından təkrar necə istifadə etmək olar?” barəsində düşünün və öz fikirlərinizi tətbiq etməklə müxtəlif təşkilatlar tərəfindən keçirilən “Məişət tullantılarının ikinci həyatı” sərgisində iştirak edin.

Regionları verilən plan üzrə səciyyələndirin.

1. Enerji mənbələri ilə təminat:
 - a) hazırda istifadə olunan enerji mənbələri;
 - b) alternativ enerji mənbələrindən istifadə perspektivləri.
2. İçməli su ilə təminat.
3. Ərzaq məhsulları ilə təminat.
4. Məişət tullantılarının utilizasiya edilməsi yolları.

Avrasiyanın siyasi xəritəsi





6

BEYNƏLXALQ İNTEQRASIYA VƏ QLOBALLAŞMA

Diaqnostik qiymətləndirmə

- 6.1. Beynəlxalq inteqrasiya
- 6.2. Beynəlxalq maliyyə mərkəzlərinin coğrafiyası
- 6.3. Azad iqtisadi zonalar
- 6.4. Dünyada sülh problemi
- 6.5. **Praktik dərs.** Türk dünyası birliyi
- 6.6. **Konfrans dərs.** Azərbaycanın iqtisadi-mədəni əlaqələri
Ümumiləşdirici sual və tapşırıqlar



Cəmiyyətin inkişafı prosesində dövlətlərin bir-biri ilə əlaqələri güclənir. Onlar hər hansı təbii-ictimai-sosial-ekoloji problemlərin həll edilməsində birgə fəaliyyət göstərirlər.

Maliyyə bazarlarının genişlənməsi, beynəlxalq inteqrasiyanın formalaşması, elm və texnologiyaların həyatın bütün sahələrinə tətbiqi və s. qloballaşma prosesinin tərkib hissəsidir. Bu proses ölkələrarası əlaqələrin yaranmasına səbəb olur.

Son illər inteqrasiyaların gücləndirilməsinə transmilli korporasiyalar (TMK) təsir göstərmişdir. Onlar qloballaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir. İnteqrasiya proseslərinin formalarından biri olan azad iqtisadi zonalar (AİZ) isə beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu münasibətlər sosial-iqtisadi inkişafa təkan verir, ölkələrə xarici investisiyaların cəlb edilməsinə şərait yaradır, eyni zamanda əhalinin məşğulluğuna müsbət təsir göstərir.

1. Uyğunluğu müəyyən edin.

Kapital ixracı

Region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması

Beynəlxalq coğrafi əmək bölgüsü

İxrac və idxal edilən məhsullar arasında fərqin olması

Ticarət balansı

Ölkələrin bir-birinə kredit verməsi

2. Xəritə-sxemdəki ölkələri üzv olduqları təşkilatlara uyğun qruplaşdırın.



Təşkilatlar	Ölkələr

3. Türk dövlət və qurumlarını cədvələ uyğun olaraq qruplaşdırın.

1. *Tataristan*. 2. *Özbəkistan*. 3. *Sintiszyan-Uyğur*. 4. *Başqırdıstan*. 5. *Saxa*. 6. *Qazaxıstan*. 7. *Altay*. 8. *Qırğızıstan*. 9. *Tıva*.

Müstəqil türk dövlətləri	
Digər dövlətlərin tərkibində olan türk qurumları	

4. Xəritə-sxemdəki ölkələr üçün ümumi olan xüsusiyyəti tapın:

- eyni dil ailəsinə mənsubdur;
- iqtisadi cəhətdən varlı ölkələrdir;
- Aİ üzvü olan ölkələrdir;
- OPEK üzvləridir;
- ərəb ölkələridir.



5. Sxemi tamamlayın.




6.1 BEYNƏLXALQ İNTEQRASIYA

Sizə
məlumdur



• TƏDQIQAT işi • Dövlətləri daxil olduqları beynəlxalq təşkilatlara uyğun olaraq qruplaşdırın.



Təşkilat	Fəaliyyət istiqaməti	Üzv olan ölkələr
Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)	1994-cü ildə təsis olunub, ticarət, xidmət, investisiya, işçi qüvvəsi mübadiləsi və ekoloji maarifləndirmə sahəsində əməkdaşlığı həyata keçirir.	
Latın Amerıkası İntegrasiya Assosiasiyası (ALADI)	1969-cu ildə təsis edilən And ölkələri, Latın Amerıkası Azad Ticarət Zonası 1980-ci ildən ALADI kimi fəaliyyət göstərir. Latın Amerıkası ölkələri arasında ticarət-iqtisadi əlaqələrini həyata keçirir.	
İslam Əməkdaşlıq Təşkilatı (İƏT)	1969-cu ildə təsis edilən İslam Konfransı Təşkilatı 2011-ci ildən İƏT kimi fəaliyyət göstərir. İƏT iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardımın göstərilməsini həyata keçirir.	
Türk Dövlətləri Təşkilatı (TDT)	2009-cu ildə təsis olunub, ölkələr arasında əməkdaşlığı, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini həyata keçirir.	
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN)	1967-ci ildə təsis olunub, siyasi, iqtisadi və mədəni regional əməkdaşlığı həyata keçirir.	

Müzakirə edin və nəticə çıxarın:

– Ölkələrin beynəlxalq təşkilatlarda təmsil olunması onlara hansı üstünlükləri verir?


• İNFORMASIYA FONDU •



Avropa İttifaqının bayrağı

Avropa İttifaqı (Aİ). Aİ-nin əsası 1948-ci ildə Brüsseldə Qərbi Avropa İttifaqı kimi yaradılmışdır. Hazırda Aİ 27 dövləti birləşdirən siyasi-iqtisadi təşkilatdır. Aİ-nin mənzil-qərarqahı Brüsseldə yerləşir. Aİ-nin əsas məqsədi Avropanın siyasi və iqtisadi üstünlüyə nail olmasıdır. Bunun üçün üzv ölkələr arasında, ilk növbədə, məhsul və xidmətlərin sərbəst dövriyyədə olduğu ümumi bazar və gömrük ittifaqını qurmaq tələb olunur.

İnteqrasiyanın əsas növlərindən biri **beynəlxalq iqtisadi inteqrasiya**dır (lat. *“integrasiya”* –“qovuşma”, “birləşmə”). Beynəlxalq iqtisadi inteqrasiyaya nail olmaq üçün bir neçə mərhələ keçmək lazımdır.



Beynəlxalq iqtisadi inteqrasiyanın ən sadə forması **güzəştli ticarət zonası**dır. Bu zonaya daxil olan ölkələr müəyyən məhsulların ixrac və idxalına güzəştlərin tətbiqini nəzərdə tutur. Güzəştli ticarət zonası ilə **azad ticarət zonası** arasında fərq böyük olmur. Çünki güzəştli ticarət zonasının məqsədi sonda azad ticarət zonasını yaratmaqdır.

Azad ticarət zonasında gömrük rüsumları və ticarət məhdudiyyətləri ləğv olunur. Bu zonaya daxil olmayan ölkələrə isə gömrük rüsumları tətbiq oluna bilər ki, buna da nəzarəti **gömrük**

ittifaqı həyata keçirir. Gömrük ittifaqının məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha sıx qurulmasıdır. Mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər, kapitalın və işçi qüvvəsinin sərbəstliyini təmin etmək üçün **ümumi bazar** formalaşır. İnteqrasiyanın bu mərhələsində üzv ölkələr arasında fiziki (sərhədlər), texniki (standartlar) və maliyyə (vergilər) faktorları maksimum səviyyədə uyğunlaşdırılır.

Beynəlxalq iqtisadi inteqrasiyanın nisbətən mürəkkəb mərhələsi **iqtisadi ittifaq**dır. İqtisadi ittifaq üzv olan ölkələrdə məhsul istehsalı tənzimlənir, birgə xarici ticarət siyasəti yeridilir. Bu, eyni anda gömrük ittifaqına və ümumi bazara tətbiq edilir.

Növbəti mərhələ **iqtisadi və valyuta birliyi** adlanır. Birliyə daxil olan ölkələrdə iqtisadi və vahid valyutanın tətbiq edilməsi siyasəti həyata keçirilir.


Beynəlxalq iqtisadi inteqrasiyanın son mərhələsi **tam iqtisadi inteqrasiya**dır. Bu mərhələdə üzv olan ölkələr iqtisadi siyasəti təkbəşinə həyata keçirə bilmir. Ölkələr arasında inteqrasiya bütün sahələri (maliyyə, xarici siyasət, təhsil, ekologiya və s.) əhatə edir.

• İNFORMASIYA FONDU •

Çünki ABŞ 50 ştat, 1 federal dairə və 13 koloniyani özündə birləşdirən yüksək inteqrasiya etmiş dövlətdir.

Tam iqtisadi inteqrasiya çoxmillətli təşkilatdan daha çox, vahid dövlətə bənzəyir. Hazırda tam iqtisadi inteqrasiyaya yalnız ABŞ nail olmuşdur.

- **Fəaliyyət** • Xəritə-sxemdən istifadə edərək dünya ölkələrini iştirak etdikləri beynəlxalq iqtisadi inteqrasiyalar üzrə qruplaşdırın.




Beynəlxalq inteqrasiyalar	Ölkələr
Tam iqtisadi inteqrasiya	
İqtisadi və valyuta birliyi	
İqtisadi ittifaq	
Ümumi bazar	
Gömrük ittifaqı	
Azad ticarət zonası	
Güzəştli ticarət zonası	

Müzakirə edin və nəticə çıxarın:

- Ölkələrin iqtisadi inkişafı ilə onların beynəlxalq iqtisadi inteqrasiyada tutduğu mövqe arasında əlaqə varmı?
- Beynəlxalq iqtisadi inteqrasiyaların ölkələrin iqtisadi inkişafına nə kimi təsirləri vardır?

Beynəlxalq iqtisadi inteqrasiya **transmilli korporasiyaların** (TMK) yaranmasına səbəb olur. TMK-lar dünyanın bir çox ölkələrində müəssisə və filiallarla təmsil olunan iri şirkətlər birliyidir. Onlar beynəlxalq aləmdə siyasi və iqtisadi təsir qüvvəsinə malikdir.

Beynəlxalq inteqrasiyalar siyasi, sosial və mədəni istiqamətlərdə də ola bilər. Bu tip inteqrasiyalar **sahəvi təşkilatların** yaranmasına səbəb olur. Hər bir sahəvi təşkilat müəyyən məqsədə xidmət edir. Onlar insanları sülhə, əmin-amanlığa və həmrəyliyə səsləyir, dünyada təhlükəsizliyin təmin olunmasına çalışır. Bunlara Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Ümumdünya Turizm Təşkilatı (ÜTT), Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ICESCO), BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) aiddir.

TƏŞKİLAT	FƏALİYYƏT İSTİQAMƏTİ
 <p>International Atomic Energy Agency</p>	<p>IAEA – Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 1957-ci ildən BMT-nin ixtisaslaşdırılmış agentliyidir. Nüvə texnologiyasının dinc məqsədlərlə istifadə edilməsi sahəsində elmi-texniki əməkdaşlığı həyata keçirir. 168 ölkə IAEA-nın üzvüdür.</p>
 <p>UNWTO</p>	<p>UNWTO – 1925-ci ildə təsis edilən “Turizmin təbliği üzrə rəsmi təşkilat” 1975-ci ildən Ümumdünya Turizm Təşkilatı kimi fəaliyyət göstərir. BMT yanında ixtisaslaşdırılmış bir qeyri-hökumət təşkilatıdır. Üzv olan ölkələr arasında turizm sahəsi üzrə koordinasiya yaradır və vahid statistik məlumat bazasını formalaşdırır.</p>
 <p>ICESCO</p>	<p>ICESCO – Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı 1979-cu ildə təşkil olunmuşdur. ICESCO-nun yaradılmasında əsas məqsəd islam ölkələrinin həmrəyliyinə təmin etməkdir. Təşkilata 54 ölkə daxildir. Ölkələrin İslam Əməkdaşlıq Təşkilatının üzvü olması vacib şərtidir.</p>
 <p>UNITED NATIONS Educational, Scientific, Cultural Organization</p>	<p>UNESCO – BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı 1945-ci ildən fəaliyyət göstərir. YUNESKO insanların irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək edir. 193 ölkə bu təşkilatın üzvüdür.</p>

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Güzəştli ticarət zonası ilə azad ticarət zonası arasında fərq böyük olmur. Çünki ...
- Transmilli korporasiyalar beynəlxalq aləmdə güclü iqtisadi və siyasi təsir qüvvəsinə malikdir. Ona görə ki, ...
- İqtisadi ittifaq beynəlxalq iqtisadi inteqrasiyanın nisbətən mürəkkəb mərhələsidir. Ona görə ki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

1. Cədvəli tamamlayın.

Dövlət	Təşkilat	İnteqrasiyanın səviyyəsi
Azərbaycan		
BƏƏ		
Rusiya		
İndoneziya		
ABŞ		
Boliviya		
Fransa		
Braziliya		
Niger		

Öyrəndiklərinizi

YOXLAYIN

1. Beynəlxalq iqtisadi inteqrasiyanın ölkənin iqtisadiyyatına təsirlərini seçin:


- 1) ölkələrarası münaqişələrin qarşısını almaq üçün imkan yaranır;
- 2) digər ölkələrlə iqtisadi münasibətlərin yaradılmasında zəif iştirak edir;
- 3) ölkələrdə elmi-texniki tərəqqinin inkişafı sürətlənir;
- 4) ölkənin regional və sahəvi təşkilatlarda təmsil olunması imkanı yaranır;
- 5) ölkəyə hərbi müdaxilə təhlükəsi artır;
- 6) təbii ehtiyatlardan səmərəli istifadə imkanları genişlənir;
- 7) ölkələrarası ticarət əlaqələri sadələşir.

2. Beynəlxalq iqtisadi inteqrasiyanın mərhələlərini ardıcıl düzün:

1. Azad ticarət zonası
2. Ümumi bazar
3. Güzəştli ticarət zonası
4. İqtisadi ittifaq
5. Gömrük ittifaqı
6. Tam iqtisadi inteqrasiya
7. İqtisadi və valyuta birliyi

3. Xəritə-sxemdəki ölkələri cədvələ uyğun qruplaşdırın.

Nö	Ölkələrin adı	Üzv olduğu regional təşkilat




6.2 BEYNƏLXALQ MALİYYƏ MƏRKƏZLƏRİNİN COĞRAFIYASI

Sizə
məlumdur

Dünya bazarı ölkələr arasında mal mübadiləsinə olan tələbatdan yaranmışdır. Maşınlı sənaye və müasir nəqliyyat dünya təsərrüfatının formalaşmasına şərait yaratmışdır. Elmi-texniki inqilab isə dünya təsərrüfatının inkişafında mühüm rol oynamışdır.

•TƏDQIQAT İŞİ•

Sxemə əsasən dünya bazasının rolunun nədən ibarət olduğunu müəyyən edin.



Müzakirə edin və nəticə çıxarın:

– Dünya bazarına daxil olmadan ölkələrdə iqtisadi inkişafa nail olmaq mümkündürmü? Fikrinizi əsaslandırın.

Dünya bazarında hər bir ölkə özünün milli təsərrüfatı ilə dünya təsərrüfatının formalaşmasında iştirak edir. Dünya bazarına səmərəli şəkildə inteqrasiya olunması isə ölkələrin iqtisadi inkişafına qarşılıqlı təsir göstərir.

İnteqrasiya ölkələrarası maliyyə münasibətlərinin də sıx şəkildə inkişafına səmərəli təsir göstərir və beynəlxalq maliyyə mərkəzlərinin yaranmasına səbəb olur.

Beynəlxalq maliyyə mərkəzləri (BMM) – maliyyə əməliyyatlarının (kreditlərin verilməsi, valyuta mübadiləsi, qiymətli kağızlar və qızıl sövdələşmələri və s.) həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsidir.

BMM-in sayı çox deyildir. İlk maliyyə mərkəzi Böyük Britaniyanın London şəhərində yaradılmışdır. Hazırda dünyada həyata keçirilən maliyyə əməliyyatlarının əksər hissəsi London, Nyu-York, Sinqapur, Honkonq və Tokio BMM-ləri tərəfindən həyata keçirilir.

Maliyyə mərkəzləri yalnız inkişaf etmiş ölkələrin ərazisində deyil, eyni zamanda Çin, Hindistan, Braziliya, Küveyt və digər inkişaf etməkdə olan ölkələrdə də mövcuddur. Bu mərkəzlərin fəaliyyətini qiymətləndirmək üçün xüsusi **reyting cədvəli** müəyyən edilmişdir.

Reyting cədvəli (ing. “reyting” – obyektin əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi) – 1 il ərzində BMM-in fəalliyətinin iqtisadi göstəriciləri əsasında tərtib

edilir. Bu göstəricilər rəqəmlərlə ifadə olunur (1 bənd = 1 iqtisadi əməliyyat vahidi deməkdir). Beynəlxalq maliyyə mərkəzlərinin reytingi dəyişə bilər.

sıra	2016-cı il	2022-ci il
1	London	Nyu-York
2	Nyu-York	London
3	Honkonq	Şanxay
4	Sinqapur	Tokio
5	Sürix	Honkonq
6	Seul	Sinqapur
7	Tokio	Pekin
8	Çikaqo	San-Fransisko
9	Cenevrə	Şenzen
10	Toronto	Sürix

• Fəaliyyət •

Xəritə-sxema əsasən beynəlxalq maliyyə mərkəzlərinin daha çox yerləşdiyi ölkələri adlandırın.



Müzakirə edin və nəticə çıxarın:

– Beynəlxalq maliyyə mərkəzlərinin yerləşməsi həmin ölkənin iqtisadi inkişaf səviyyəsinə necə təsir edir?

BMM-də həyata keçirilən əsas əməliyyatlardan biri **valyuta mübadiləsidir**. Bu mübadilə **valyuta bazarı** yaradır. Valyuta bazarında xarici əmanətlər və qiymətli metalların alqı-satqı əməliyyatları həyata keçirilir. Valyuta bazarlarında maliyyə

əmaliyyatları, əsasən, avro (Aİ), dollar (ABŞ), iyen (Yaponiya) və funt sterlinq (Böyük Britaniya) ilə aparılır. Mübadilə zamanı əldə edilən gəlir bankların büdcəsinə daxil olur.

• Fəaliyyət-2 •

COĞRAFIYA VƏ RİYAZİYYAT

Xaricdə məşhur universitetlərin birində təhsil almaq üçün 31 min ABŞ dolları tələb olunur. Valyuta məzənəsinə əsasən manatı ABŞ dollarına dəyişdirin.

Müzakirə edin və nəticə çıxarın:


– ABŞ dolları yenidən manata dəyişdirilərsə, nə qədər pul itkisinə yol verilir?

Valyuta məzənnələri			
10.05.2022	Mərkəzi Bank	Alış	Satış
\$ USD	● 1,700	1,7000	1,7015
€ EUR	▼ 1, 8352	1,8340	1,9550
£ GBR	▼ 2,0965	2,0336	2,1489

Valyuta münasibətləri ölkələrarası beynəlxalq iqtisadi əlaqələrin güclənməsində mühüm rol oynayır. Azərbaycanda 1994-cü ildən Bakı Banklararası Valyuta Birjası fəaliyyət göstərir. Hazırda ölkəmizdə milli və xarici valyutaya olan ehtiyaclar Milli Bank tərəfindən tənzimlənir.

BMM-in fəaliyyət istiqamətlərindən biri də kreditlərin verilməsidir. Dünya **kredit bazarı** müxtəlif kreditlərin verilməsi üçün ölkələrarası qarşılıqlı bir sistemdir. Kredit – geri qaytarılmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaitidir. Bu vəsait nağd şəkildə verilə və ya kreditəlinin hesab nömrəsinə keçirilə bilər. Kredit sövdələşmələrində kreditor və kreditəlin iştirak edir.

Kreditor, borcalan və kredit bazarı arasında kredit münasibətləri.



Kreditdən fərqli olaraq **lizinq** uzun müddətə verilir və adətən, müştərilərdən əlavə girov tələb etmir. Lizinq, əsasən, sənaye avadanlığı, maşın, yeni texnologiya, istehsal təyinatlı bina və tikililər şəklində olur.

• **Bu maraqlıdır** • **Ödəniş kartı.** 1949-cu ildə iş adamı F.Maknemer dostları ilə birlikdə restoranda nahar etdikdən sonra hesabı ödəmək istərəkən portmanatı evdə unutduğunu aşkarlayır. Nəgd ödəniş edə bilməyən Maknemer pis vəziyyətdə qalır. Bu hadisədən sonra onda ödəniş kartı yaratmaq ideyası yaranır.




Kredit kartı – müştəriyə ayrılmış kreditlərin köçürülməsi üçün nəzərdə tutulmuş bank kartıdır. Müştəri bu cür kartlar vasitəsilə ehtiyaclarını nəgd ödəniş etmədən, bankdakı pul vəsaitinin hesabına əsasən ödəyə bilər.

Hazırda “VISA International” və “MasterCard Worldwide” dünyada ən çox yayılmış kartlardır.

Beynəlxalq maliyyə mərkəzlərində aparılan digər əməliyyat növlərindən biri də qızılın və qiymətli kağızların alqı-satqısıdır.

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fəvqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondu mövcuddur. Dünya bazarında qızıl – **1 unsiya** (31,1 q) ilə hesablanır.

Qızıl fondu üzrə aparıcı dövlətlər



Qiymətli kağız səhm, istiqraz və s. formada ola bilər. Bu kağızlar pul kapitalını cəlb etmək məqsədilə buraxılır və qanunvericiliklə müəyyənləşdirilən hüquqi sənəddir. Qiymətli kağızların səciyyəvi cəhəti pul vahidini özündə ifadə etməsidir. Bu kağızlar dövlət və qeyri-dövlət əhəmiyyətli ola bilər. Dövlət əhəmiyyətli qiymətli kağızlardan biri istiqrazlar hesab olunur. Qiymətli kağıza sahib olan şəxs onun dəyərindən faiz almaq hüququna malikdir. Səhmlər isə sahibinə əmlakdan pay almaq hüququ verir, səhm sahibləri mülkiyyəti birləşdirə və ya bölə bilərlər. Qeyri-dövlət qiymətli kağızlar müxtəlif şirkətlər, yaxud fiziki şəxslər tərəfindən buraxılır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur. Çünki ...
- Sahibkar texniki avadanlıq almaq üçün lizinq götürsə, ona daha çox sərf edər. Ona görə ki ...
- Hazırda bütün ölkələrdə valyutadəyişmə məntəqələrində avro, ABŞ dolları, Yaponiya iyneni və Britaniya funt sterlinqini yerli valyuta ilə dəyişdirmək mümkündür. Ona görə ki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN


Mətn və xəritə-sxemdən istifadə edərək cədvəli tamamlayın.

Beynəlxalq maliyyə mərkəzlərinin yerləşdiyi ölkələr	
İEÖ	İEOÖ


Öyrəndiklərinizi

YOXLAYIN

1. Sxemi tamamlayın.



2. Kreditlə lizinqin oxşar və fərqli cəhətlərini Venn diaqramına əsasən müqayisə edin.



6.3 AZAD İQTİSADI ZONALAR

Sizə
məlumdur

Məhsulun tələbatdan artıq istehsal olunması iqtisadi münasibətlərin yeni formasının meydana gəlməsinə səbəb olmuş, nəticədə tələb və təklif əsasında bazar münasibətləri formalaşmışdır. Bazarda üstünlüyə malik olan məhsul və ya xidmət növü rəqabətədavamlı hesab edilir.

• TƏDQIQAT İŞİ •

İqtisadi inkişafa təsir göstərən amilləri təhlil edin və cədvəli tamamlayın.

Amillər	Həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər
İnvestisiya mühitinin yaxşılaşdırılması	
Kiçik sahibkarlığın inkişafına dəstək	
Aqrar sektorda aparılan islahatlar	
Əhəlinin işlə təminatı	
Prioritet (aparıcı) sahələrin inkişaf etdirilməsi	

Müzakirə edin və nəticə çıxarın:

– İqtisadiyyatın inkişafına təsir edən amillərin həyata keçirilməsinin siyasi, iqtisadi və sosial sahələrdə hansı nəticələri ola bilər?

Müasir dünyada ölkələrarası bazar iqtisadi münasibətləri, əsasən, formalaşmış, dövlətlər arasında beynəlxalq ticarət əlaqələri genişlənmişdir. Ölkələrin iqtisadiyyatına kapital qoyuluşu xeyli artmışdır. Bunların nəticəsi kimi **azad iqtisadi zonalar (AİZ)** yaradılmışdır. İlk AİZ 1934-cü ildə gömrük rüsumlarının azaldılması və xarici ticarətin genişləndirilməsi məqsədilə ABŞ-da yaradılmışdır.

• İNFORMASIYA FONDU •

1973-cü il mayın 18-də Yaponiyanın Kioto şəhərində beynəlxalq sazişdə ilk dəfə rəsmi olaraq AİZ-in tərifi hazırlanmışdır: "AİZ – ölkə ərazisinin bir hissəsi olub müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır".

AİZ ölkə ərazisinin xüsusi rejim üzrə fəaliyyət göstərən bir hissəsidir. AİZ-in yaradılmasında əsas məqsəd ərazinin əlverişli coğrafi mövqeyindən və nəqliyyat imkanlarından səmərəli istifadə etməkdir. Buraya investisiyalar cəlb olunur, yeni iş yerləri açılır, bu isə ölkənin geridə qalmış bölgələrinin inkişafına təkan verilir. AİZ-lər İEÖ-lərin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyin aradan qalxmasına şərait yaradır. Onlar təkcə xarici bazara deyil, həm də daxili bazara xidmət edir.

1985-ci ildə Cəbəl-əli AİZ-i yaradılan zaman onun ətrafında yalnız bir bina (ticarət mərkəzi) var idi. Hazırda dünyanın ən mühüm AİZ-lərindən biri olan Cəbəl-əli BƏƏ ÜDM-nin 20%-ni verir. Onun il ərzində ümumi ticarət dövriyyəsi isə 100 mlrd. ABŞ dollarından çoxdur.




Cəbəl-əli AİZ-i
(Dubay, BƏƏ)

İEOÖ-lərdə isə AİZ-lər ölkəyə xarici investisiyaları cəlb edir, yeni texnologiyaları mənimsəmək imkanı yaradır.

AİZ-in əsas fəaliyyət istiqamətləri			
Ticarət zonaları	Sənaye zonaları	Texniki zonalar	Servis zonaları
Güzəştli gömrük	İdxal zonaları	Texnopolis	Ofşor zonalar
Təchizat anbarları	İxrac zonaları	Texnopark	Maliyyə mərkəzləri
Azad liman	Sənaye parkları	İnnovasiya mərkəzi	Bank xidmətləri
Azad ticarət zonası	Elmi-texniki parklar		İaşə xidmətləri
Rüsumsuz mağazalar			Ekoloji parklar


AİZ-də investora dövlət qanunvericiliyi tərəfindən hüquq və zəmanətlər verilir, şirkətləri təmsil edən müəssisələr sadələşdirilmiş qaydada qeydiyyatla alınır. Gömrük məntəqələrində əlavə rüsum alınmır. İdxal və ixrac əməliyyatları isə daha asan həyata keçirilir.

Ələt Azad İqtisadi Zonası (xəritə-sxem)




- Beynəlxalq Logistika Mərkəzi**
 - anbar (soyuducu anbar)
 - istehsalat müəssisəsi
 - gömrük yoxlama mərkəzi
 - təhlükəli əmtəə anbarı
 - konteyner terminalı
- Daxili Logistika Mərkəzi**
 - ümumi anbar
 - təhlükəli əmtəə anbarı
 - istehsal müəssisəsi
- Yük terminalı**
 - avtomobillərə yükdaşıma
 - avtomobil təmiri
 - yanacaq doldurma
 - mehmanxana və restoran
- BP-nin təchizat bazası**
 - üstüörtülü və açıq anbarlar
- Ələt limanı**
 - malların idxal zonası (ATZ)
- Xidmət və yükdaşıma zonası**
- Sualtı neft terminalı**

Layihənin ümumi görünüşü (a)
və sxemi (b)



Beynəlxalq şirkətlər AİZ-ə əlverişli güzəştlər və yüksək mənfəət imkanı kimi baxır. Şirkətlər istehsalı genişləndirməklə regionun davamlı iqtisadi inkişafına nail olur; məsələn, Asiyada yerləşən AİZ-də transmilli şirkətlərin mənfəəti 40%-dən çoxdur.

• Fəaliyyət • Azad iqtisadi zonaların xəritə-sxemini təhlil edin və cədvəli tamamlayın.



Regionlar	Əsas ölkələr	AİZ-lərin sayı

Müzakirə edin və nəticə çıxarın:

– AİZ-lərin daha çox cəmləşdiyi regionlar hansılardır və buna səbəb nədir?

14 aprel 2009-cu ildə “Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu” qəbul olunmuşdur. Qanuna əsasən, AİZ-in yaradılması üçün zəruri olan infrastruktur (yol, elektrik enerjisi, qaz, su təminatı), işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Bundan başqa, AİZ-ə tələb olunan – güzəştli gömrük, azad ticarət, vergilərdən azad, investisiyaların genişlənməsi məqsədilə şəraitin yaradılması şərtlərin yerinə yetirilməsi üçün əsasnamə hazırlanmışdır.

Azərbaycanda dünya standartlarına uyğun Ələt AİZ-in yaradılması istiqamətində işlər görülür. Ələtin dəniz sahilində, düzənlik ərazidə, paytaxta yaxın və ölkənin digər bölgələrini birləşdirən dəmir yolu, avtomobil magistrallarının üzərində yerləşməsi məntəqənin AİZ üçün əlverişli mövqeyini göstərir. Gələcəkdə Ələt AİZ-in liman, nəqliyyat qovşağı və azad ticarət zonası kimi fəaliyyət göstərəcəyi planlaşdırılır.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Azad iqtisadi zonaların hər hansı ölkənin ərazisində yerləşdirilməsi iqtisadi inkişafa təkan verir. Çünki ...
- Azərbaycanda AİZ üçün ən əlverişli məntəqə kimi Ələt qəsəbəsi seçilmişdir. Buna səbəb ...
- Beynəlxalq şirkətlər AİZ-lərdə təmsil olunmağa böyük maraq göstərir. Ona görə ki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Mətnə əsasən cədvəli tamamlayın.

ƏLƏT AZAD İQTİSADI ZONASI						
Beynəlxalq Logistika Mərkəzi	Daxili Logistika Mərkəzi	Yük terminalı	BP-nin təchizat bazası	Ələt limanı	Xidmət və yükdaşınma zonası	Sualtı neft terminalı


Öyrəndiklərinizi

YOXLAYIN

1. Cədvəli tamamlayın.

AZAD İQTİSADI ZONALAR		
şərtlər	yaradılmasında məqsəd	fəaliyyət istiqamətləri

2. AİZ-ləri Venn diaqramına əsasən müqayisə edin.



3. Azərbaycanın ikinci AİZ-nin yaradılması üçün əlverişli olan üç məntəqənin (inzibati rayon mərkəzi, şəhər və s.) adını sadalayın və onları nə üçün seçdiyinizi əsaslandırın.

6.4 DÜNYADA SÜLH PROBLEMI

Sizə
məlumdur

Dünyada sülh problemi bəşəriyyətin qlobal problemlərindən biri olub daim aktual olmuşdur. Sülhü qorumaq onu yaratmaqdan daha çətindir.

• TƏDQIQAT İŞİ •

Cədvəldə təqdim olunan məlumatları təhlil edin və müasir dünyada baş verən müharibələrin əsas səbəblərini müəyyənə bilərsiniz.

№	Ölkələr	Münaqişələr
1	Hindistan və Pakistan	Kəşmir mübahisəsi 1949-cu ildən, iki dövlət arasındakı torpaq iddiaları səbəbindən davam edir. Uzunsürən gərginlik bəzən iki ölkə sərhədində hərbi qarşıdurmalara səbəb olur.
2	İsrail və Fələstin	İsrailin müdafiə ordusu HAMAS (Fələstin "İslam müqavimət hərəkatı") və FƏTH ilə ("Fələstinin milli azadlığı uğrunda hərəkat") ərazi uğrunda mübarizə aparır. Problemi həll etmək üçün müxtəlif təşkilatlar fəallıq göstərsə də, hələ də sülh əldə edilməmişdir. Tərəflər hərbi yolla münaqişənin həllinin mümkün olmadığını qəbul edir.
3	Suriya	Hökumət qüvvələri ilə müxalifət arasında qanlı müharibə getdikcə daha da qızıdır. Mübarizəyə minlərlə üsyançı qruplaşmaların və xarici qüvvələrin qoşulması vəziyyəti xeyli gərginləşdirmişdir.
4	Liviya	Liviya neftinə nəzarət etmək üçün xarici qüvvələr münaqişəni qızıdır, nəticədə Liviya ərazisində gərgin vəziyyət bu gün də davam edir. Ölkənin lideri Müəmmar Qəddafinin edam olunmasına baxmayaraq müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə davam edir.
5	Ermənistan və Azərbaycan	Ermənistanın Azərbaycana 1988-ci ildən başlayan növbəti təcavüzü 2020-ci ildə genişmiqyaslı müharibəyə səbəb olmuş və Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Azərbaycan tərəfindən sülh danışıqlarına cəhd göstərsə də, xarici qüvvələrə arxalanan Ermənistan buna mane olur.

Müzakirə edin və nəticə çıxarın:

- Bəşəriyyətin sülh şəraitində yaşaması üçün nə etmək lazımdır?
- Ölkələr yaranmış problemi özləri həll edə bilərmir?

Dünyada hər zaman müxtəlif miqyasda müharibələr baş verib. Hesablamalara görə, 1945-ci ildən bəri dünyada cəmi 26 müharibəsiz gün olub.

• Bu maraqlıdır •

1949-cu ildə ispan rəssam Pablo Pikassonun çəkdiyi rəsm sonradan müharibəyə qarşı simvol kimi istifadə olundu.

Göyərçinin sülh quşu kimi tanınmasının əsas səbəbi Nuh peyğəmbərlə bağlıdır. Əfsanəyə görə, daşqının bitməsi haqqında xəbəri Nuh peyğəmbərə ağ göyərçin bildirmişdir.

Göyərçin və sülhə dair əfsanələr Malay arxipelaqı adaları sakinlərinin, Avstraliya və Cənubi Afrika aborijenlərinin, Yeni Qvineya və Melaneziya yerlilərinin, Polineziya, Mikroneziya, Mərkəzi Amerika, Şərqi Asiya, Şimali Afrika xalqlarının mifoloji-dini ənənəsində də mövcuddur. Hazırda ağ göyərçin sülh rəmzi hesab olunur.



Müharibələrin başvermə səbəbləri müxtəlifdir: ərazi iddiası, hakimiyyət uğrunda mübarizə, ticarət yollarına nəzarət, təbii ehtiyatlara sahib olmaq və s. Hazırda nəhəng ölkələrin siyasi maraqları, dinlərarası mübarizələrin kəskinləşməsi baş verən müharibələrin əsas səbəblərindəndir.

Müharibələr insanların həyat və təsərrüfat fəaliyyətinə, ölkə və ya regionların inkişafına mənfi təsir göstərir. Siyasi münasibətlər gərginləşir, təsərrüfat sahələri dağılır, demoqrafik problemlər yaranır, ətraf mühit korlanır.

• Fəaliyyət •

Müharibələrin nəticələrinə aid ifadələri cədvələ uyğun qruplaşdırın, öz fikirlərinizi əlavə edin:

1. Yollar, körpülər, binalar dağılır.
2. Ölkələrarası siyasi, iqtisadi və mədəni münasibətlər pozulur.
3. Əhalinin miqrasiyası xaos hal alır və sürətlənir.
4. Təsərrüfat müəssisələri, sənaye obyektləri dağılır.
5. Ölkə və ya regionun təhsil sistemi pozulur.
6. Əhali arasında stres, depressiya halları artır.
7. Ölüm hadisələrinin çoxalması insanlarda qorxu hissini artırır.
8. Əlil və şikəstlərin sayı artır, onlara dövlət tərəfindən verilən müavinətin miqdarı çoxalır.
9. Silah idxalı və ya silah istehsalına büdcədən əlavə vəsait ayrılır.
10. Doğulanların sayı azalır.
11. Əhalinin yaş-cins tərkibi kəskin şəkildə dəyişir, xüsusilə kişilərin sayı azalır.
12. Ağır texnikanın hərəkəti torpaq örtüyünü zədələyir.
13. Otlaq və öyrüş sahələrinin yandırılması heyvandarlıqda yem problemi yaradır.
14. Meşələrin qırılması və ya yandırılması meşə ekosisteminin pozulmasına səbəb olur.
15. Su anbarlarının partladılması nəticəsində ətraf ərazilər su altında qalır.
16. Ölkəyə turist axını kəskin azalır.

Siyasi	İqtisadi	Demoqrafik	Psixoloji	Ekoloji

Müzakirə edin və nəticə çıxarın:

– “Müharibələr nəticəsində yaranan problemləri aradan qaldırmağın ən mühüm yolu – müharibə etməməkdir” fikrini əsaslandırın.

Müharibə və “qaynar nöqtələr”in coğrafiyası Yer kürəsinin hər tərəfini əhatə edir. Dünyada baş verən hərbi-siyasi münaqişələr birdən-birə yaranmır. Münaqişələr, adətən, bir neçə mərhələdən keçir:

Müharibə və “qaynar nöqtələr”in coğrafiyası Yer kürəsinin hər tərəfini əhatə edir. Dünyada baş verən hərbi-siyasi münaqişələr birdən-birə yaranmır. Münaqişələr, adətən, bir neçə mərhələdən keçir:



Münaqişə tərəfləri arasında sülhün bərpası üçüncü tərəfin vasitəçiliyi ilə həyata keçirilir. Vasitəçilər münaqişə tərəflərini danışıqlar prosesinə cəlb edir, onlar üçün məqbul olan müddəaları müzakirə edir, ölkələrin beynəlxalq təhlükəsizlik prinsiplərinə əməl etməsini tələb edirlər. Üçüncü tərəf münaqişənin başlanğıc mərhələsində bu tələbləri irəli sürdükdə və nəzarət etdikdə ziddiyyətlərin hərbi yollarının qarşısını almaq mümkündür.

• İNFORMASIYA FONDU •	Beynəlxalq təhlükəsizlik prinsipləri BMT-nin təhlükəsizlik nizamnaməsinə əsaslanır:
<ul style="list-style-type: none"> – dövlətlər xarakter və mənsəyindən asılı olmayaraq yaranan problemləri dinc vasitələrlə həll etməlidir; – dövlətlər mübahisəni kəskinləşdirə bilən istənilən hərəkətdən uzaq durmalıdır. 	

Dövlətlər arasında münaqişələrin həlli müxtəlif diplomatik vasitələrlə: danışıqlar, təhqiqat, monitorinq, məhkəmə və s. yolla həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsində ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq təşkilatların fəaliyyəti daha səmərəlidir. Beynəlxalq təşkilatlar müxtəlif təzyiqlər etməklə münaqişənin həlli yolunda daha çox uğur qazana bilir. Ən mühüm beynəlxalq hərbi və siyasi təşkilatlarla müvafiq olaraq NATO ilə ATƏT aiddir.



NATO (ing. North Atlantic Treaty Organization) – Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə yaradılmışdır. Təşkilat sülhün qorunmasını təmin etmək üçün istənilən aqressiya formalarını dəf etmək, lazım gəldikdə isə hərbi gücdən istifadə etmək hüququnu nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqidir.

NATO – hökumətlərarası təşkilatdır. NATO BMT-nin nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. NATO-nun 30-dan çox üzvü və tərəfdaşı var.



OSCE (ing. Organization for Security and Co-operation in Europe) – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (**ATƏT**) 1973-cü ildə Helsinkidə xarici işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmışdır. ATƏT-in yaranmasında əsas məqsəd:

- “Soyuq müharibə”nin qurtarmasından sonra Ümumavropa təhlükəsizlik sistemini formalaşdırmaq;
- “Yeni Avropa”nın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən etmək;
- dövlətlərarası münasibətləri rəqiblik və münaqişə rəlsindən çıxarmaq, əməkdaşlıq və qarşılıqlı mənafə istiqamətlərinə yönəltmək.

ATƏT-in 50-dən çox üzvü və tərəfdaşı var.

Refleksiya

Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.

- Dövlətlərarası münaqişələrin həllində beynəlxalq təşkilatların fəaliyyəti daha səmərəlidir. Çünki ...
- NATO ən mühüm beynəlxalq hərbi-siyasi təşkilat hesab olunur. Ona görə ki ...
- Münaqişə tərəfləri arasında ziddiyyətlərin kəskinləşməsinin qarşısı ilk mərhələdə alınmalıdır. Çünki ...

Öyrəndiklərinizi

TƏTBİQ EDİN

Müasir dövrdə Yer kürəsinin ayrı-ayrı zonalarında baş verən münaqişələrin hansı mərhələdə olduğunu müəyyən edin və cədvəli tamamlayın.

Ziddiyyətlərin kəskin olduğu mərhələ	Hərbi münaqişənin müşahidə olunduğu mərhələ	Müharibə şəraitindən sülh dövrünə keçid mərhələsi	Problemin siyasi yollarla tənzimlənməsi mərhələsi

Öyrəndiklərinizi

YOXLAYIN

1. Cədvəli tamamlayın.

Beynəlxalq təşkilatlar	Fəaliyyət istiqaməti
ATƏT	
NATO	

2. Uyğunluğu müəyyən edin:

- Hökumət qüvvələri ilə müxalifət arasında münaqişə silahlı toqquşmalara səbəb olmuşdur.
- Ərazi uğrunda mübarizə uzun illərdən bəri davam edir. Münaqişə tərəfləri məsələnin hərbi yolla həll olunmayacağını dərk edirlər.
- Ölkədə neft hasilatına və satışına nəzarət etmək üçün müxtəlif qüvvələr arasında gərgin mübarizə gedir.

- LİVİYA
- SURİYA
- İSRAİL

3. "Müharibələrin başvermə səbəbləri və onların həlli yolları" mövzusunda esse yazın.

6.5 PRAKTİK DƏRS. TÜRK DÜNYASI BİRLİYİ



Qrup işi Xəritə-sxem və cədvəl üzrə türk dövlət və dövlət qurumlarının sahəsini və coğrafi mövqeyini təhlil edin.

Türk dövlət və qurumlarının xəritə-sxemi



Cədvəl 1. Türk dövlət və dövlət qurumlarının sahəsi

№	Müstəqil dövlətlər və paytaxt şəhərləri	Ərazi, min km ² -lə	№	Dövlət subyekti olan – respublikalar və paytaxt şəhərləri	Ərazi, min km ² -lə	№	Muxtar rayonlar və paytaxt şəhərləri	Ərazi, min km ² -lə
1	Türkiyə (Ankara)	785,3	7	Başqırdıstan (Ufa)	142,9	17	Sintszyan-Uyğur (Urumçi)	1664,9
2	Qazaxıstan (Astana)	2724,9	8	Tatarıstan (Kazan)	67,8	18	Qaqauziya muxtar regional torpağı (Komrat)	1,8
3	Özbəkistan (Daşkənd)	448,9	9	Çuvaşiya (Çeboksarı)	18,3			
4	Türkmənistan (Aşqabad)	491,2	10	Saxa (Yakutsk)	3083,5			
5	Azərbaycan (Bakı)	86,6	11	Kabarda-Balkariya (Nalçık)	12,5			
6	Qırğızıstan (Bişkek)	199,9	12	Xakasiya (Abakan)	61,6			
			13	Qaraçay-Çərkəz (Çerkesk)	14,3			
			14	Tıva (Kızıl)	168,6			
			15	Altay Respublikası (Qorno-Altaysk)	92,9			
			16	Qaraqalpaqıstan (Nukus)	164,9			

Tapşırıq 1


1.1. Cədvəli tamamlayın.

Müstəqil türk dövlətləri	Ümumi sahəsi
Dövlət subyekti olan respublikalar	
Muxtar rayonlar	
Cəmi:	

1.2. Dünya okeanına birbaşa çıxışı olan türk dövlət və qurumları hansılardır?

Tapşırıq 2

Xəritədə ən alçaq nöqtə ilə ən yüksək nöqtə arasındakı xəyali xətt üzrə ərazinin relyefinin profilini qurun.



Tapşırıq 3

Xəritə-sxemə əsasən tapşırıqları həll edin:

1. Yaz gecə-gündüz bərabərliyi günündə Ankara şəhərində Günəş şüalarının düşmə bucağı nə qədər olur?
2. Aşqabad şəhərində Günəş şüalarının düşmə bucağı 73° olarsa, Kazanda hansı bucaqda görünər?
3. Bışkek şəhərində 22 dekabr günündə qütb ulduzunun və günorta saatlarında Günəş şüalarının düşmə bucağı nə qədərdir?
4. Qorno-Altaysk şəhərində yerli və qurşaq vaxtı arasında fərq nə qədərdir?
5. Qazaxıstan hansı saat qurşaqları arasındadır?

6. Bakı şəhərində qurşaq vaxtı ilə yerli vaxt arasındakı fərqi tapın.




Tapşırıq 4

Türk dövlət və qurumlarının təbiətinin müxtəlifliyi.


a) Xəritə-sxem əsasında cədvəli tamamlayın.

Avrasiya. Fiziki xəritə (fraqment)




Coğrafi obyektin adı	Yerləşdiyi dövlət və dövlət qurumu	Coğrafi obyektin adı	Yerləşdiyi dövlət və dövlət qurumu
Sayan dağları		Pont dağları	
Kopetdağ		Qazax xırda təpəliyi	
Verxoyansk dağları		Ustyurt platosu	
Altay dağları		Kür-Araz ovalığı	
Qafqaz dağları		Anadolu yaylası	
Tyan-Şan dağları		Turan ovalığı	
Tavr dağları		Xəzəryanı ovalıq	
Orta Sibir yaylası		Şərqi Avropa düzənliyi	

b) Türkün dövlət və dövlət qurumlarını yerləşdiyi iqlim qurşaqlarına uyğun olaraq cədvəldə qruplaşdırın:



Subtropik	Mülayim	Subarktik	Arktik

c) Türk dövlət və dövlət qurumlarını yerləşdiyi təbii zonalara uyğun olaraq cədvəldə qruplaşdırın:



1. Arktik səhralar. 2. Tundra və meşə-tundra. 3. Tayqa. 4. Qarışıq və enliyarpaq meşələr. 5. Meşə-çöl və çöllər. 6. Yarımsəhra və səhralar. 7. Savanna və seyrək meşələr. 8. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar (Aralıq dəniz). 9. Dəyişkən rütubətli (musson) meşələr. 10. Rütubətli ekvatorial meşələr. 11. Yüksəklik qurşaqları vilayəti.

Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar	Çöl və meşə-çöllər	Səhra və yarımsəhra	Qarışıq meşələr	Tayqa	Tundra və meşə-tundra	Arktik səhralar

Təpşiriq 5

Türk dövlət və dövlət qurumlarında demografik problemlərin təhlili

Mənbə 1

Türk xalqları Altay dil ailəsinə məxsusdurlar. Dil və mənşə fərqi görə 4 qola bölünürlər:

- Oğuzlar** – Türkiyə türkləri, Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, Ahıska türkləri, Krım tatarları, türkmanlar, İran azərbaycanlıları və b.
- Uyğurlar** – özbəklər, salarlar, uyğurlar, tıvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və b.
- Qıpçaqlar** – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar.
- Bulqarlar** – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.

Məndən istifadə edərək türk xalqlarını aşağıdakı cədvələ görə qruplaşdırın.

Müstəqil dövlətlər	Dövlət qurumuna malik olan	Yerli xalqlar

Mənbə 2 Türk xalqlarının yerdəyişmələrinin əsas səbəbləri

Türk xalqları tarixən müəyyən ərazi daxilində oturaq həyat tərzi keçirməyə deyil, daim hərəkətdə olmağa, yeni dövlətlər qurmağa, ərazilərini genişləndirməyə meyilli olmuşlar. Bunu siyasi-iqtisadi, sosial-ekoloji səbəblərlə əlaqələndirmək olar:

- 1) əhalinin təbii artımının yüksək olması;
- 2) əsas məşğuliyyəti heyvandarlıq olan türk tayfalarının heyvan sürülərinin otarılmaq üçün yem ehtiyatları ilə bol olan əlverişli ərazilərə köç etməsi;
- 3) qədim türklərdə qanuni hakimiyyət oğullardan birinə (adətən, böyük oğula) keçdiyi üçün hakimiyyətdə olmayan varislərdən birinin ətrafdakı boş ərazilərə köç etməsi və yeni dövlətlər qurması;
- 4) türk xalqlarının yaşadığı ərazilərdə iqlim dəyişikliklərinin (xüsusilə quraqlıqların) tez-tez baş verməsi;
- 5) daha güclü dövlətlərin əsarət və təzyiqi altında yaşamaq istəməyən türk tayfalarının məskunlaşdıqları ərazilərdən köçüb getməyə üstünlük verməsi;
- 6) məcburi miqrasiya (Kırım tatarları, Ahıska türkləri, azərbaycanlılar) və sürgünlərə məruz qalması;
- 7) yüksək həyat səviyyəsi axtarmaq məqsədilə müasir dövrdə Avropaya və Şimali Amerikaya miqrasiyaların daha da intensivləşməsi.

Mətnə əsasən aşağıdakı cədvəli tamamlayın.

Türk xalqlarının yerdəyişmələrinin səbəbləri			
Sosial	Siyasi	İqtisadi	Ekoloji

Tapşırıq 6 Türk dövlət və qurumlarının iqtisadi inkişafı

Beynəlxalq Valyuta Fondunun verdiyi statistika əsasında ÜDM, 2021-ci il

Müstəqil dövlətlər	Əhalinin sayı (mln. nəfər, 2021-ci il)	ÜDM (BVF) (2021-ci il, mlrd. ABŞ dolları)
Türkiyə	84,0	819,0
Özbəkistan	35,6	69,2
Qazaxıstan	19,7	197,1
Azərbaycan	10,4	54,6
Qırğızıstan	7,0	8,5
Türkmənistan	5,0	45,2

Tapşırıq 7 Türk dünyası birliyinin əsas cəhətləri

Mənbə 1

Ümumi türk dilinin yaradılması ideyası İsmayıl bəy Qaspiralıya məxsusdur. O, 1883-cü ildə "Tərcüman" qəzetində yazdığı məqaləsində vahid türk dilinin yaradılmasına olan tələbin zəruriliyini türk xalqlarının əsarətdən xilas yolu olması ilə əsaslandırılmışdır.

İdeya XX əsrin əvvəlində M.K.Atatürk tərəfindən inkişaf etdirilmişdir. Türkiyədə türk dilinin ərəb və fars sözlərindən təmizlənməsi məqsədilə islahatlar keçirilmişdir. Ümumi türk dilinin vacibliyinin nəzəri əsasları Yusuf Akçura tərəfindən işlənib-hazırlanmışdır. Əli bəy Hüseynzadə ilə Ziya Göyaltq ortaq türk dilinin türk birliyinin yaranmasındakı roluna dair tədqiqatlar aparmışlar.

Qədim türklər Göy Tanrı (Tenqri) dininə inam gətirmişlər ki, bu dinin bəzi əlamətləri müasir dövrə qədər qalmaqdadır. Müasir türk xalqlarının əksəriyyəti isə islam dininə etiqad



edir. Türk xalqlarının içərisində həmçinin xristian (qaqauz və çuvaşlar), iudaist (karaimlər), şaman (yakutlar, altaylar və s.), buddizm (tıvalılar) dininə inananlar vardır.

Türk dünyası birliyinin yaranmasının zəruri səbəbləri:

- Dil ümumiliyi
- Tarixi-coğrafi məkan
- Əxlaq birliyi
- El sənətlərinin ümumiliyi
- Yazı mədəniyyəti və şifahi xalq ədəbiyyatı
- Coğrafi toponimlərin oxşarlığı

Türk dünyası birliyini möhkəm təməllər üzərində qurmaq üçün aşağıdakıları həyata keçirmək vacibdir:

- ölkələr arasında əhalinin sərbəst gediş-gəlişini təmin etmək üçün hazırda mövcud olan viza rejimini ləğv etmək;
- təhsil, mədəniyyət, səhiyyə sahəsində əlaqələri möhkəmləndirmək, tələbə-müəllim mübadiləsi, ölkələrarası mədəni tədbirlər, idman oyunları və s. təşkil etmək;
- türk ölkələrinin iqtisadi gücünü artırmaq üçün ümumi bank sistemi təşkil etmək, uzunmüddətli kreditlər vermək, ümumi maliyyə-pul mübadiləsi vasitəsi yaratmaq;
- beynəlxalq peyk-rabitə sistemi yaratmaq, kommunikasiya əlaqələrini gücləndirmək;
- su, enerji, nəqliyyat daşıyıcılarının yeni layihələrini həyata keçirmək, Şərqlə Qərbi birləşdirən magistralların rolunu artırmaq üçün tədbirlər görmək;
- birgə xarici siyasət yürütmək, hərbi-siyasi təşkilat yaratmaq və beynəlxalq təşkilatlarda birgə çıxış etmək.

Türk dünyası birliyinin möhkəmlənməsinə mane olan bir çox səbəblər vardır. Onlar aşağıdakılardır:

- a) uzun tarixi zaman ərzində türk xalqlarının bir-biri ilə əlaqəsi olmamış və onlar bir-birindən uzaq düşmüşlər;
- b) dünyada mövcud olan güclü dövlətlər bu birliyin möhkəmlənməsinə qarşı çıxır;
- c) müxtəlif ideologiyaların təsirinə məruz qalan hakimiyyətdə olan liderlər bəzi hallarda bir-birinə laqəyd münasibət göstərir;
- d) bir-birindən uzaq məsafədə yaşadıkları üzündən ümumi türk dili mövcud olmamış və dildə fərqlər yaranmışdır.

Türk dünyası birliyi – 2009-cu ildə Astana sammitində “Britaniya əməkdaşlığı”, “Ərəb liqası” və s. modelində yaradılmışdır. Birliyə daxil olan ölkələr BMT-nin nizamnaməsini və ATƏT-in prinsiplərini (siyasi və iqtisadi təhlükəsizlik, müstəqil siyasət yürütmək, ərazi bütövlüyü, sərhədlərin pozulmaması, bir-birinin daxili işlərinə qarışmamaq və s.) qəbul etmişdir.

Türk dünyası birliyinin yaranması türk xalqları arasında siyasi, iqtisadi, təhlükəsizlik, beynəlxalq layihələr, sosial-mədəni əlaqələr və s. baxımından əhəmiyyətə malikdir.

Türk dünyası birliyinin siyasi arenada möhkəmlənməsi Avrasiyanın təhlükəsizliyi üçün bir qarant rolunu oynaya bilər.

- Türk birliyi inteqrasiyası hansı mərhələdədir?
- İqtisadi birliyin möhkəmlənməsi üçün 5 təklif verin.

6.6 KONFRANS DƏRS. AZƏRBAYCANIN İQTİSADI-MƏDƏNİ ƏLAQƏLƏRİ

Konfransın gündəliyindəki istiqamətlərdən birini seçin, əlavə məlumat toplayın, nəticə və təkliflər verin, təqdimat hazırlayın.

KONFRANSIN GÜNDƏLİYİ

Giriş sözü – konfransın açılışı

Məruzələr:

1. Azərbaycan Respublikasının tarixən və coğrafi cəhətcə formalaşması
2. Dünya azərbaycanlıları
3. Azərbaycanın xarici siyasəti
4. Azərbaycanın iqtisadi əlaqələri
5. Azərbaycanın həyata keçirdiyi tədbirlər və turizm

Məruzələrin qısa icmalı:

1

Azərbaycan Respublikasının tarixi-coğrafi formalaşması. Azərbaycan Respublikasının sahəsi 86,6 min km², paytaxtı Bakı şəhəridir. Şimaldan cənuba 400 km, şərqdən qərbə isə 500 km məsafədə uzanan ölkə 38°25' – 41°55' şimal enlikləri ilə 44°50' – 50°51' şərq uzunluqları arasında yerləşir. Azərbaycan sərhədlərinin ümumi uzunluğu 3474 km, sahil xətlərinin uzunluğu isə 825 km-dir.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradılmışdır. Lakin dövlətimiz 23 ay yaşaya bildi. 1920-ci ilin aprelində cümhuriyyət Sovet Rusiyası tərəfindən işğal edildi. 70 il əsarətdə qalan xalqımız 1991-ci il oktyabrın 18-də yenidən müstəqillik əldə etdi.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının üzvüdür.

2

Dünya azərbaycanlıları. Dünya azərbaycanlılarının sayı 50 mln. nəfərdir. Ölkəmizin hüdudlarından kənarında azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr İran, Türkiyə və Rusiyadır. İranda 20 mln.-dan çox, Türkiyədə 3 mln., Rusiyada isə 2 mln. azərbaycanlı yaşayır. Bununla yanaşı, Gürcüstan, ABŞ, Almaniya, Ukrayna, İraq, Kanada, İsrail, Çin, Yaponiya və s. ölkələrdə də azərbaycanlılar yaşayırlar.


Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində işlər görür.

31 Dekabr – Dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

3

Azərbaycanın xarici siyasəti. Azərbaycanın xarici siyasətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) həyata keçirir. Nazirlik xarici ölkələrlə və beynəlxalq təşkilatlarla diplomatik əlaqələri təmin edir. XİN Azərbaycanın xarici və daxili siyasətini, iqtisadi, sosial və mədəni məlumatlarını diplomatik nümayəndəliklərlə dünya dövlətlərinə çatdırır.

Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəlikləri xəritə-sxemi



4

Azərbaycanın iqtisadi əlaqələri. Ölkəmizin neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafına da təkan vermişdir. Hazırda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı nəzərdə tutulmuşdur. Bu da regionlarda mövcud olan təbii və əmək ehtiyatları potensialından səmərəli istifadəyə və investorların regionlara cəlb edilməsinə əlverişli şərait yaratmışdır. 1994–2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatına yatırılan ümumi investisiyaların həcmi 120 mlrd. ABŞ dollarından çox olmuşdur ki, bunun da təxminən 55–60% xarici investorların payına düşmüşdür. Azərbaycanın xarici ticarət əlaqələrinin $\frac{3}{4}$ hissəsi Rusiya, Ukrayna, Türkiyə, İtaliya, Fransa, İsrail, ABŞ, Çin, Xorvatiya, İndoneziya, Malayziya və Almaniya ilə aparılır. 200-dək ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 21 mlrd. ABŞ dolları olmuşdur ki, onun da 62% ixrac, 38%-i idxal əməliyyatlarının payına düşmüşdür.

5

Azərbaycanın həyata keçirdiyi tədbirlər və turizm. Son illər Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Bu da ölkədə turizmin inkişafına təkan vermiş və xarici turistlərin axınına səbəb olmuşdur.

“Avroviziya” mahnı müsabiqəsi. 2012-ci ildə 57-ci “Avroviziya” mahnı müsabiqəsi Azərbaycanda keçirilib. Müsabiqə dövründə Azərbaycana gələn turistlərin sayı 20 minə yaxın olub.

Avropa Oyunları. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunları Azərbaycanda keçirilib. İdman yarışında Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman kompleksindən istifadə olunub.

“Formula-1” üzrə Avropa “Qran-Pri”si 2016, 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci illərdə Azərbaycanda keçirilib. Dünyanın 200-ə yaxın ölkəsində yayımlanan “Formula-1” yarışlarını 500 milyon nəfərdən çox insan izləyir. Yarışları canlı izləmək üçün 60-dan çox ölkədən tamaşaçılar gəlmişlər.

İslam Həmrəyliyi Oyunları. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilib. Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi iştirak edib.

6

Konfransın yekunu.

- İstiqamətlərə uyğun olaraq əsas nəticələr
- Məruzəçilərin qiymətləndirilməsi

1. Anlayışları izah edin və inteqrasiyaların mərhələlərinə uyğun gələn ölkələri yazın.

İnteqrasiya	Mahiyyyəti	Dövlətlər
Beynəlxalq iqtisadi inteqrasiya		
Güzəştli ticarət zonası		
Azad ticarət zonası		
Gömrük ittifaqı		
Ümumi bazar		
İqtisadi ittifaq		
İqtisadi və valyuta birliyi		
Tam iqtisadi inteqrasiya		


2. Ölkələri cədvələ uyğun qruplaşdırın.



Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)	Latin Amerikası İnteqrasiya Assosiasiyası (ALADI)	İslam Əməkdaşlıq Təşkilatı (İƏT)	Müstəqil Dövlətlər Birliyi (MDB)	Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN)	NATO

3. Sxemi tamamlayın.


Beynəlxalq maliyyə mərkəzlərində aparılan əməliyyat növləri



4. Müstəqil türk dövlətlərinin birini seçin və aşağıdakı tipik plan üzrə qısa səciyyəsini verin.

A) sahəsi B) əhalisi C) coğrafi mövqeyi D) təbii şərait və ehtiyatları

5. İqtisadi inkişafa təsir edən amilləri müəyyənləşdirin.



Aılıqlıq qabiliyyəti – alına bilən mal və xidmətlərin sayı.

Anamorfoz xəritə – kompüter programının köməkliyi ilə hər hansı bir obyektin dəyişdirilmiş kartoqrafik təsviri.

Azad iqtisadi zona (AİZ) – ölkə ərazisinin digər yerlərdə qüvvədə olmayan xüsusi güzəştlər və stimullaşdırıcı qaydalar tətbiq edilmiş hissəsi, milli iqtisadi məkanın məhdud sahəsi.

Beynəlxalq maliyyə mərkəzləri (BMM) – maliyyə əməliyyatlarının (kreditlərin verilməsi, valyuta mübadiləsi, qiymətli kağızlar və qızıl sövdələşmələri və s.) həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsi.

Beynəlxalq iqtisadi inteqrasiya – ölkələrarası iqtisadi əməkdaşlığın ən yüksək səviyyəyə çıxarılması.

Beynəlxalq ticarət – dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi.

Biotexnoloji inqilab – bitki, heyvan və mikroorqanizmlərin genetik kodlarını dəyişmək yolu ilə təbii şəraitdən asılılığı azaltmaq.

Bioloji ehtiyat – təbiətdəki bitkilər və canlılar aləmini əhatə edir.

Biokütlə – eyni növ və ya növlər qrupuna daxil olan canlıların, yaxud onların hamısının hər hansı sahə vahidində düşən ümumi kütləsi. Biokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür.

Coğrafi informasiya sistemləri (CİS) – Yer səthinin hər hansı bir hissəsinə (qitə, ölkə, şəhər, kənd və s.) aid informasiyanı emal etmək üçün vasitə kimi başa düşülür.

Dairəvi diaqram – bir sırada yerləşmiş qiymətləri əks etdirmək üçün cəmin nisbi (faizlə ifadə olunmuş) pəyi.

Dayaq inkişaf – “gələcək nəsillərin tələbatlarını ödəməyi təhlükə altında qoymadan inkişaf” kimi qiymətləndirilir.

Daşqın – dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətraf ərazilərin su altında qalması.

Demoqrafik keçid – ölkə və regionlarda demoqrafik göstəricilərin – *doğum, ölüm və təbii artımın* səviyyəsinin sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişməsi.

Diaqram – verilənləri qrafik formada təsvir etmək.

Dövri işsizlik – iqtisadi böhran keçirən ölkələr üçün səciyyəvidir. Belə ölkələrdə əhalinin aılıqlıq qabiliyyəti kəskin şəkildə aşağı düşür, xidmət sahələrinə tələb azalır, nəticədə işçilər arasında ixtisarlər artır.

Ekosistem (yun. “*oikos*” – ev, yaşayış yeri, “*systema*” – birlik) – bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistem.

Ekstensiv təsərrüfat – əkin sahələrinin genişləndirilməsi, heyvanların sayının artırılmasıdır və İEOÖ-lərə xasdır.

Elmi-texniki inqilab – elm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün köklü və keyfiyyətli şəkildə dəyişməsi.

Elmi-texniki əməkdaşlıq – elmi tədqiqatlar üzrə birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, innovasiya strukturu, texnologiyaların ötürülməsi üzrə layihələrin hazırlanması, reallaşdırılması və digər məsələlər.

Etnos – mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaq eyni etnik mənsubiyyətli (dil, irq, əxlaq və s. mədəniyyəti) insanların birliyi.

Etnogenez – etnosların yaranması və yox olmasına qədər tarixi bir inkişaf dövrü.

Etnik birlik (yun. “*etnos*” – xalq) – insanların milli əlamətlərinə görə seçilən, tarixən formalaşan qrupu.

Əhalinin həyat keyfiyyəti – maddi dəyərlərlə yanaşı, ekoloji, iqtisadi, mədəni və sosial aspektlərin də nəzərə alınması.

Ərzaq problemi – ərzaq məhsullarının istehsalı, bölgüsü və istehlakında mövcud olan çatışmazlıqlardır.

Ərzaq təhlükəsizliyi – hər bir insanın sağlam və məhsuldar həyat tərzini üçün ərzaqla kifayət qədər təmin edilməsi.

Əmək miqrasiyası – ölkələrdən işçi qüvvəsinin dünya miqrasiya dövrünə cəlb edilməsi.

Əmtəə – satış üçün istehsal olunmuş məhsul.

Friksion işsizlik – işçinin bir iş yerindən digərinə keçməsi. İş şəraiti işçini qane etmədiyi üçün o öz istəyi ilə iş yerini tərk edir və ona yeni iş yeri tapmaq üçün zaman tələb olunur. Yeni iş yeri tapana qədər həmin insan işsiz sayılır.

Geodemoqrafiya (coğrafi demoqrafiya) – ölkə və regionların demoqrafik və sosial-iqtisadi inkişafı arasında qarşılıqlı əlaqəni öyrənir.

Günəş kollektoru – termik günəş qurğularından istiliyi qəbul etmək üçün istifadə olunur.

Görünməz ixracat – yəni müxtəlif növ xidmətlərin göstərilməsi, *işçi qüvvəsinin miqrasiyası, beynəlxalq turizm* və s.

Hərbi-siyasi təşkilat – eyni coğrafi ərazilərdə yerləşən dövlətlərin başqa dövlətlərdən öz təhlükəsizliklərini qorumaq üçün maraqları birləşdirmək, həmçinin güclənmək və möhkəmlənmək naminə yaradılan hərbi və siyasi qurum.

Holdinq – iki və ya daha çox şirkət və müəssisələrin birliyi. Holdinq istehsal prosesi ilə deyil, maliyyə menecmenti və marketing kimi sahələrlə məşğul olur.

Xəritə (coğrafiya xəritəsi) – Yer səthinin müstəvi üzərində kiçildilmiş və şərti işarələrlə təsviri.

Xətti diaqram – qrafik də deyilir. Bir sxemdə bir neçə qrafik yerləşdirmək mümkündür ki, onların da hər biri öz verilənlər sırasına uyğun olur.

İqlim – müəyyən ərazi üçün səciyyəvi olan çoxillik hava rejimi.

İqtisadi sabitlik – iqtisadi artımın və insan potensialının fasiləsiz olaraq inkişafı.

İqtisadi böhran – hər hansı bir ölkədə siyasi və iqtisadi səbəblər zamanı meydana gələ bilən və ölkə iqtisadiyyatına mənfi təsir göstərən prosesdir.

İnvestisiya – gəlir əldə etmək üçün qoyulan kapitaldır. İnvestisiya maliyyə-pul, bank vəsaitləri, səhmlər, texnologiyalar, maşın və avadanlıqlar, kreditlər, intellektual sərvətlər və s. şəklində ola bilər.

İnflyasiya (lat. “*inflatio*” – hədsiz artırılma) – əmtəə və xidmətlərin qiymətlərinin artımı fonunda yaranır.

İntegrasiya (lat. “*integratio*” – qovuşma, birləşmə) – ölkənin təsərrüfat-siyasi birləşmə forması.

İntensiv təsərrüfat – mexanikləşdirmə, avtomatlaşdırma, kimyalaşdırılmadan istifadə etməklə kənd təsərrüfatının inkişaf etdirilməsi üsuludur və İEO-lərə xasdır.

İstehsal tullantıları – tibb ocaqlarında, sənaye və kənd təsərrüfatı müəssisələrində atılan, eləcə də radioaktiv maddələrdir.

İstehlak səbəti – il ərzində orta hesabla insanın sağlamlığı və həyat fəaliyyəti üçün minimum ehtiyacların toplusu.

İstixana effekti (atmosferdə) – havada karbon qazının miqdarının artması.

İstiqraz – şirkətlərin fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədi.

İşsizlik – ölkənin müəyyən əməkhaqqı müqabilində çalışmaq istəyən, lakin iş yeri tapa bilməyən fəal əhalisi. İşsizliyin növləri müxtəlifdir: *friksion, struktur, dövri*.

Kartoqrafik modelləşdirmə – məkan haqqında məlumatların əldə edilməsi, onların təhlili və sistemləşdirilməsi ilə kartoqrafik təsvirlərin yaradılması.

Kartometrik təhlil – coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin ölçülməsi, azimut və istiqamətlərin müəyyən edilməsi, miqyasa əsasən məsafələrin hesablanması və digər kəmiyyət göstəricilərinin təhlili.

Kataklizm – Yer səthində baş verən ani, fəlakətli hadisə.

Kapital ixracı – pul vəsaitlərinin xarici ölkədə yerləşdirilməsi (investisiya qoyuluşları) məqsədilə ölkədən çıxarılması.

Korporasiya – müəyyən məqsədə çatmaq üçün yaranan birlik. Korporasiyalar dünya təsərrüfatının formalaşmasında fəal iştirak edir.

Kredit – geri qaytarılmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaiti.

Kompleks səciyyə – öyrənilən obyektin tam səciyyəsinə vermək üçün müxtəlif məlumatların toplusu.

Qrafik təhlil – xəritələrə əsasən qurulmuş qrafik təsvir.

Qrafik (yun. “*graphikos*” – əks olunmuş, çəkilmiş) – müxtəlif proseslərin kəmiyyətə vəziyyətinin cizgilərlə (xətlərlə) təsviri.

Qida rasionu – qida təm dəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən olmalıdır. Qida rasionunda insanın 5 əsas tərkib hissəsinə ehtiyacı var: zülallar, karbohidratlar, yağlar, vitaminlər, mineral duzlar (su nəzərə alınmır).

Qum fırtınaları – səhrələşməni sürətləndirir, səhraların sahələrinin genişlənməsinə səbəb olur.

Qlobal problemlər – bütün dünya ölkələrini, yaxud regionları əhatə etməklə əhalinin həyat və fəaliyyəti üçün gələcəkdə ciddi təhlükə yaradan problemlər.

Lizinq – pul formasında investisiya deyil, texniki avadanlıqların uzunmüddətli icarəsidir.

Məişət tullantıları (bərk məişət tullantıları) – əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar.

Meşə ehtiyatı – meşənin sahəsinə və oduncaq tədarükünə görə xarakterizə edilir.

Meşə fondu – meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə sahələri.

Neotektonik – hər hansı bir ərazidə meydana gəlmiş son tektonik rejim dəyişikliyinə müasir dövrümüza kimi davam edən tektonik proses.

Nəqliyyat qovşağı – müxtəlif növ nəqliyyat yollarının kəsişdiyi coğrafi məntəqə.

Ozon qatı (O₃) – Günəşin məhvəddici ultrabənövşəyi şüalarını udur, onların Yer səthinə çatmasına mane olur.

Ofşor zonalar – vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonlardır.

Paleotektonik – qədim dövrlərdə baş vermiş tektonik proses.

Passionarlıq – etnosun ətraf mühitdən daha çox enerji qəbul edərək onu fəaliyyət şəklində istifadə etməsi.

Profil – Yer səthinin müəyyən bir hissəsinin eninə və ya uzununa şaquli kəsilişi.

Riyazi statistika – verilənlərin sistemləşdirilməsi, emalı və praktiki nəticələrin əldə olunmasına xidmət edən riyazi üsuldur. Riyazi statistikanın köməkliyi ilə xəritələrin tərtibi daha da təkmilləşdirilir.

Sel (ərəb. “sayl” – güclü axın) – dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsümi qar ərimələrinin nəticəsində yaranan palçıqlı, daşlı və daşlı-palçıqlı axın.

Səhm – sahibinə səhmi buraxan şirkətin gəlirinin bir hissəsini almaq (dividend) və şirkətin idarə olunmasında iştirak etmək hüququ verən pay, qiymətli kağız.

Sütunlu diaqram (histoqram) – bir neçə verilənlər sırası üçün qurula bilər. Hər bir sütunun hündürlüyü uyğun xanadakı qiymətdən asılı olur.

Subasma – dağ və dağətəyi çaylarda daşqın və sellər zamanı, düzən çaylarda və dənizlərdə su səviyyəsinin kəskin qalxması nəticəsində ətraf ərazilərin su ilə örtülməsi.

Struktur işsizlik – ölkədə texnoloji inkişafın nəticəsində müəyyən bir sahə üzrə mütəxəssisə ehtiyacın azalması, digər ixtisasa isə artması nəticəsində yaranır.

Tayfun (çin. “tay” – güclü, “fun” – külək) – Asiyayı cənub və şərqdən əhatə edən dənizlərin sahil zonalarında təzyiq fərqiindən yaranan çox güclü dağıdıcı tropik siklon.

Tam məşğulluq – əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxsin işlə təmin olunması. Və ya ölkədə işsizliyin tamamilə olmaması deyil, onun minimal səviyyədə mövcud olmasıdır.

Təbii işsizlik – friksion və struktur işsizlikdən yaxa qurtarmaq mümkün olmadıqda yaranır.

Tornado – Şimali Amerikada tropik və arktik hava küləklərinin toqquşması nəticəsində yaranan çox güclü burulğanlı külək.

Turşulu yağışlar – insanların təsərrüfat fəaliyyəti nəticəsində havaya daxil olan “sulfidli” və “kükürlü” qazlar havada rütubətlə birləşərək zəhərli duman əmələ gətirir.

Tullantıların utilizasiyası (zərərsizləşdirmə) – ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması.

Torpaq – Yer səthində çürüntü qatı ilə aşınma materiallarının qarışmasından əmələ gələn nazik məhsuldar qat.

Torpaq fondu – Antarktida və Qrenlandiya istisna olmaqla Yer kürəsinin quru hissəsi.

Torpaq kadastrı – torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uəotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu.

Toz burulğanı – mülayim və tropik iqlim qurşaqlarının səhra və yarımsəhralarında yaranır.

Transsərhəd çay – eyni su mənbəyindən iki və daha artıq ölkənin istifadə etməsi.

Transmilli korporasiyalar (TMK) – dünyanın bir çox ölkələrində müəssisə və filiallarla təmsil olunan iri şirkətlər birliyi.

Üçölçülü xəritə – səthin üçölçülü en, uzunluq və hündürlüyünün təsvirini verir.

Ümumi daxili məhsul (ÜDM) – istifadə olunan resursların (əmək, kapital və s.) milli məsubiyyətindən asılı olmayaraq ölkənin daxilində iqtisadiyyatın bütün sahələrində istehsal edilmiş son məhsulun və xidmətlərin illik, yaxud hər hansı digər zaman kəsiyində ümumi dəyəri.

Ümumi milli məhsul (ÜMM) – ölkənin daxilində və onun hüdudlarından kənarında milli iqtisadiyyata mənsub olan iqtisadi vahidlərdə bir il ərzində, yaxud hər hansı digər zaman kəsiyində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusu.

Valyuta – ölkənin pul vahidi.

Vizual təhlil – müvafiq xəritələrdən ərazi haqqında məlumatların əldə edilməsi və onlar arasında əlaqənin müəyyən olunması.

Yaşıl inqilab – müasir aqrotekniki qaydalardan istifadə sayəsində kənd təsərrüfatında məhsuldarlığın kəskin artırılması.

Mənbələr

1. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası (V.Ə.Əfəndiyevin ümumi redaktorluğu ilə), Bakı, 2007.
2. Azərbaycan Respublikasının Milli Atlası, Bakı, 2014.
3. География. Энциклопедия. Москва, “РОСМЭН”, 2001.
4. Максаковский В.П. Общая экономическая и социальная география. Курс лекций. Москва, “ВЛАДОС”, 2008.
5. Müseyibov M. Ümumi geomorfologiya. Bakı, “Maarif”, 1986.
6. L.Qumilyov. Etnogenez və biosfer.
7. T.Həsənov. Azərbaycan Respublikasının sənaye xəritəsi.
8. T.Həsənov. Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlarında ixtisaslaşdırılmış təsərrüfat xəritəsi.
9. R.Sədullayev. Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlarının sənaye məhsulunun həcminə görə anamorfoz xəritəsi.
10. <http://www.stat.gov.az> – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytı.
11. Geography 360 – “Heinemann”, 2006.
12. Earth science – “McDauqall Little”, 2000.

BURAXILIŞ MƏLUMATI

COĞRAFİYA – 11

Ümumi təhsil müəssisələrinin 11-ci sinifləri üçün coğrafiya fənni üzrə
DƏRSLİK

Tərtibçi heyət:

Müəlliflər

Nərminə Səftər qızı Seyfullayeva
Zaur Tahir oğlu İmrani
Yelena Ələkbər qızı Şabanova

Elmi redaktor

Vüsət Əfəndiyev, coğrafiya elmləri doktoru

Redaktor

Kəmalə Cəfərli

Bədii redaktor

Taleh Məlikov

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Taleh Məlikov

Rəssamlar

Elmir Məmmədov

Korrektor

Aqşin Məsimov

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrif nömrəsi: 2023-053

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 9,3. Fiziki çap vərəqi 13.

Şriftin adı və ölçüsü: Times New Roman qarnituru, 9-11 pt. Səhifə sayı 208.

Kağız formatı $70 \times 100^{1/16}$. Kəsimdən sonra ölçüsü $16,5 \times 24,0$

Sifariş __. Tiraj __. Pulsuz. Bakı – 2023

Əlyazmanın yığma verildiyi və çapa imzalandığı tarix: 24.05.2023

Çap məhsulunu hazırlayan:

“Bakınəşr” (Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

“Təhsil NP” MMC (Bakı, F.Xoyski küç., 121a)

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

